

**HEYDƏR HƏSƏNOV**

**İRİ SAHİBKARLIQ  
STRUKTURLARI**

**BAKİ - 2007**

- Rəyçilər: **Kamil Ağazaman oğlu Şahbazov**  
İqtisad elmləri doktoru, professor, Azərb. DİU-nun «Mənecment» kafedrasının müdiri
- Raqib İsmayıllı oğlu Quiyev**  
İqtisad elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin «İqtisadi nozariyyə» kafedrasının müdiri
- Məmmədhəsan Xanlar oğlu Meybullaev,**  
İqtisad elmləri doktoru, professor, Azərb. DİU-nun «İqtisadi nozariyyə-II» kafedrasının müdiri

H-59 Həsənov H.S. İri sahibkarlıq strukturları. Bakı, Azərnəş, 2007, 276 səh.

Monoqrafiyada iri sahibkarlıq strukturlarının genezisi və inkişafı məsələləri sistemiş şəkildə tədqiq olunmuş, yeniləşən Azərbaycanda iqtisadi münasibətlərin transformasiyası prizmasından iri sahibkarlıq strukturların yeri və rolu, formaları və fəaliyyəti mexanizmi işçiləndirilmiş, korporasiyaların integrasiyalasması və iriəsəsi, korporativ idarəetmə sistemi, iri işgüzar təşkilatların etalon fəaliyyət strategiləri və rəqabət mübarizəsində mövqə seçmə xüsusiyyətləri müəyyənləşdirilmişdir.

Bundan başqa, əsərdə iri korporasiyaların antiböhrənlidərətəməsinə, restrukturizasiyasına, iri biznesin sosial məsulüyətinə, korporativ mədəniyyətin formalasmasına və dövlətin korporativ osaslarla qurulmasına xüsusi önmə verilmişdir.

Monografiya iqtisadçılar, hüquqşünaslar, sosioloqlar, məmənurlar və iqtisadi profilli ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur.

0601000000  
M - 651(07)2007 qrifli nəşr

© H.Həsənov, 2007

## MÜNDƏRİCAT:

Ön söz.....	5
Müqəddimə.....	9
<b>L. İri sahibkarlıq strukturları dayanıqlı iqtisadi inkişafın lokamativləri kimi..</b>	12
1.1. Sahibkarlıq fəaliyyətinin tədqiqinin müasir aspektləri .....	12
1.2. İri sahibkarlıq strukturlarının iqtisadi mahiyyəti .....	23
1.3. Yeniləşən Azərbaycanda iqtisadi münasibətlərin transformasiyası və sosial-iqtisadi inkişaf modelində – iri sahibkarlıq strukturları amili .....	36
<b>II. İri sahibkarlığın korporasiyaların fəaliyyətinə maddiləşməsi və rəqabətqabiliyyəti iqtisadi modelin təşəkkülü istiqamətləri.....</b>	50
2.1. Korporativ biznesin yeni modelinin qoralarlaşmasının əsas xüsusiyyətləri .....	50
2.2. Müasir korporativ idarəetmə sistemi .....	63
2.3. Korporasiyaların strukturlarında tendensiyalarının təhlili və onların əsas formalarının təsnifi .....	78
2.4. Diversifikasiya olunmuş şirkətin təşkilati quruluşunun dəyişən iqtisadi mühitə uyğunlaşdırılması məsələləri .....	87
<b>III. İri sahibkarlıq strukturlarının işləmə mexanizmi.....</b>	100
3.1. İri işgüzar təşkilatların inkişafının etalon strategiyaları .....	100
3.2. İri şirkətin rəqabət mübarizəsi .....	110
3.3. İri diversifikasiyalasmış korporasiyaların potensialının xarici mühitin dəyişməsinə uyğunlaşması prosesi və gözənlənməyən dəyişikliklərə idarəetmə reaksiyası .....	127
<b>IV. Korporativ sahibkarlıq fəaliyyətinin tənzimlənməsində strateji planlaşdırma .....</b>	138
4.1. Strateji planlaşdırmanın işləmə texnologiyası .....	138
4.2. İri işgüzar təşkilatın maliyyə strateji planlaşdırılması .....	145
4.3. Korporativ-biznes proseslərinin effektliyinin yüksəldilməsi yolları .....	149
<b>V. İri korporasiyaların antiböhrənlidərətəmə sisteminin təşəkkülü...</b>	157
5.1. Korporativ idarəetmə sohvları, müflisləşmə, iflas və sanasiya xüsusiyyətləri .....	157
5.2. İri işgüzar təşkilatların fəaliyyətinin restrukturizasiyası .....	164
5.3. İri korporasiyalarda reiniñirinqin tətbiqinin özlüllikləri .....	172
5.4. Müflisləşmiş iri müəssisələrin sanasiyəsində pablik rileysinsin əhəmiyyəti ..	180
<b>VI. İri sahibkarlıq strukturlarında korporativ münasibələrin qurulmasının sosial və etik cəhətlərinin qiymətləndirilməsi.....</b>	189
6.1. İri korporasiyaların sosial strategiyasının formalasması məsələləri .....	189
6.2. Biznes etikasının inkişafi və davranışın dəyişməsi meylləri .....	195

<b>6.3. Cəmiyyətin əsas qrupları ilə münasibətdə iri işgüzar təşkilatın sosial məsuliyyətinin təhlili.....</b>	<b>210</b>
<b>6.4. Azərbaycan şirkətlərinin korporativ mədəniyyətinin müasir çalarları.....</b>	<b>220</b>
<b>VII. İri korporasiyalar və cəmiyyət.....</b>	<b>229</b>
7.1. Bazar iqtisadiyatına xas olan dövlət idarəetmə sisteminin formallaşması.....	229
7.2. Dövlətin hayatı keçirdiyi mütasir sosial siyasetin əsas konturları.....	233
7.3. Cəmiyyətdə korporativ hakimiyətin rolünün artması xüsusiyyyətləri.....	238
7.4. Postindustrial dövlətin korporativ əsaslarla qurulması.....	252
<b>İstifadə olunmuş ədəbiyyat.....</b>	<b>265</b>
<b>Əlavələr.....</b>	<b>273</b>

## ÖN SÖZ

Son dərəcə mürəkkəb konfiqurasiyası, çoxlaylılıq, çoxşaxəliliyi ilə səciyyələnən inkişaf prosesi ənənəvi olaraq problem xarakteriləşdirilməklə başlayır. Elmi arşenaldə formallaşmış və hələ hazırlanmışdır. Dövriyyədə olan inkişaf paradigmasının, yumşaq tərzdə ifadə etmək, zəifliyi, bir çox məqamlarda anlaşılmazlığı, real gerçəkliliklə uzaqlaşma müstəvisindəki problemləri faktoloji səviyyənin zənginliyi fənnində belə dörktemə diskomfortu yaradır. Klassik sosiologiyadan «tərəqqi» anlayışından qaynaqlanan inkişaf kateqoriyası «birölcülük» determinizmin «osarətində» qalmadı. Bir mənalı darkeşdilən yeganə nəşənə ondan ibarətdir ki, çılpaq abstraksiyadan istifadə etməklə sosial-iqtisadi inkişaf prosesinin tərkib elementlərini ağlatan tərzdə ümumişləşdirilmək və haradasa vahid məhrəcə göstirmək gerçək olanlar sırasında deyildir. Buna görə də oksor tədqiqatlarda yuxarıda bəhs etdiyimiz çılpaq abstraksiyanı saxlamaqla yanaşı, inkişaf prosesinin konkret zaman intervalında aktuallaşan element yaxud ünsürlərindən birinin şəhər edilməsi çalışılır. Məhz bu mənada iqtisadçı-alim H. Həsənovun iri sahibkarlıq subyektlərinin yeri və roluna həsr etdiyi elmi-tədqiqat osarı da istisna təşkil etmir. Sözgedən problemi Azərbaycan gerçəkliliyindən aşdırılan müəllif əslində, ehtimallı deduksiya metodundan yarananlaqla «inkisaf necə nail olmalı» sualına cavab axtarır.

Eyni zamanda, məlumadır ki, ulu öndər Heydar Əliyev tərəfindən formallaşdırılmış Milli inkişaf strategiyası böyük müvəffəqiyyətlə həyata keçirilməkdədir. Bu, empirik faktların və açıq-aydın şəkillə müsbəhədə edilməkdədir. Amma, nəzərəalsaq ki, inkişaf birləşfəlilik akt deyil, bütöv bir prosesdir, keçicidir, dayanıqlılıq nöqtəyi-nəzərindən «sürüşkəndir», eləcə də, inkişafın sürətliliyi öz-özüllüyündə yeni problemlər doğurur, onda araşdırılan məsələnin daima gündəmdə saxlanılması zəruriyini qəbul etmək zorunda qalacağın.

Beləliklə, həqiqi olanın təsbiti problemləşən məsələlər kompleksinin həlli yollarını öz-özüllüyündə ehtiva etmək iqtidarından deyildir. Real situasiyanın keyfiyyət çalarlarını üzə çıxarmadan, istənilən halda nəzəri müddəalarla yüklenən empirik faktların məqsədönlü -bir daha qeyd edirəm - məhz məqsədönlü ümumişdirilməsinə nail olmadan gerçəkliliyin dərkə məmkün olmayacaqdır. İqtisadçı-alim H. Həsənov məhz qismən təsvir etdiyimiz metodoloji platformdan çıxış etməyə çalışmışdır.

Tədqiqatın çıxış nöqtəsi tam və hissələrin dialektikası prizmasından daha çox xolizm konsepsiyanının struktur prinsiplərinə səykarır. Aydır ki, tədqiqat prosesində müəyyən mənənədən tərəfdən əsas problem ölkə iqtisadiyyatının keçid dövründə olmalıdır.

Bəzə ki, ölkədə real bazar münasibətlərinin formallaşması prosesi davam etməkdədir. Bu baxımdan iqtisadi demokratianın qorarlaşması, mənafət subyektləri arasında ədalətli tarazlığın formallaşması - (makrosabitliyin başlıca şartı) - sferasında problem yaranan proseslərin aradan qaldırılması heç də asan məsələ deyildir. Fərdi-korporativ ümumimilli mənafələrin uzlaşdırılması probleminin birdəfəlik həlli imkanlarının yoxluğu, başqa sözə, sözügedən triadada qarşılıqlı bağlılığın yaradılmasını da daima təkrarlanan xassəyə malikliyi aşdırımlı problemlə bir növ əhdəlik, daimiliyət statusu verir.

Keçid dövrünün sistemsiwil keyfiyyətinə də yuxarıda göstərilənlərə əlavə etsək, onda məsələnin kifayət qədər mürskəb mahiyyət daşıdığını anlamaq çətin olmayıcaqdır. Sistemsiwilin elə ən böyük bəslisi elementlər arası qarşılıqlı bağlılığın emergent xassədən xalılıyındadır.

Keçid iqtisadiyyati adlanan ötəri yaranmış əger danışmaq qabiliyyəti olsa idi, təxminən belə deyərdi: «mən keçmişimi unutmaq çalışıram, eyni zamanda galocığımın çoxvariəntliyi dayanıqli inkişaf yolundan azmə ehtimalı kifayət qədər aktuallaşdırır». Elə buradaca qeyd edək ki, H. Həsənovun oxucuların nəzər-diqqətini təqdim etdiyi fundamental əsərinin konsepsiyası məhz həmin aktuallaşmanın daxili məntiqindən qaynaqlanır.

«Azad» bazar, «azad» rəqəbat tipli deyimlərin gerçekliklə uyuşmaması, real məzmun daşıyan inkişaf prosesinin pərakəndəliklə bir araya sığmaması, həmçinin kapitalın təmərgüzəşəsının obyektiv xarakter daşımı və s. sözügedən konseptual yanaşmanın təmel prinsipləri kimi sociyələndirilə bilər. Haqiqətən də, forma, üsul və metodlarından asılı olmayaq bazar subyektlərinin irişəsmasi, iri sahibkarlıq strukturlarını formallaşması əslində bazar mexanizminin möntiqi yekunundan başqa bir şey deyildir. Real bazar kənar müdaxilənin (tənzimləmə mənənədə) yoxluğu şəraitində mütləq və mütləq təmərgüzəşəməyə doğru gedir. Bu mənənədə, irişəsmə-təbiililik xassası kəskin edən möntiqi-funksional yaranış kimi qəbul edilməlidir. Digər tərəfdən, inkişaf prosesinin diskretliliyi və dayanıqlılığının təminatı baxımdan iri sahibkarlıq subyektləri əsas hərakətverici qüvvə kimi çıxış edirlər. Yəni, iri subyektlərin məqsədyönlü şəkildə

formalaşdırılması da gerçəkdir, realdir və labüddür. Kifayət qədər aktuallaşdırılmış problemin konseptual əsaslarına müəllifin baxış bucağının konkretləşdirilmə xülasəsini aşağıdakı ardıcılıqla ifadə etmək olar.

- Bazar öz-özlüyündə antidemokratik qurumdur. «Real məzmunlu bazar» dediyimiz yaranışın mexaniki surətdə iqtisadi demokratianın qorarlaşmasına görüb çıxaraçağı inamı ilgimdir, gerçək olana yanaşmada sadələvhə baxışların aktuallaşdırılması çərçivəsindən könərə vixmir.

- Bazarın dinamik tarazlığına nail olma istəyi əslində bazar mexanizminin imkanları xaricindədir. (Azad bazar mifologiyasının prizmasından).

- Bazar iqtisadiyyatına keçid prosesində olan ölkə qeyd olunan yanlışlıqlardan qorunmalıdır.

- Sahibkarlıq-bazarın mərkəzi figurudur. Sahibkarlıq fəaliyyəti-mahiyyətə iqtisadi TƏMİYƏTİ yaranan elementdir.

- Geniş təkrar istehsal prosesinin somərəli gedisi ilə sahibkarlıq subyektlərinin irişəsması proses arasında düzgünənəsib asılılıq mövaxiddur.

- makroiqtisadi və makrososial sabitliyin dayanıqlılığı, uzun-ömürlülüyü iri sahibkarlıq subyektlərinin davranışından funksional asılıqlıdadır.

- İri sahibkarlıq strukturlarının mövcudluğu ictimai kapital üzrində nəzarətin on effektiv formasıdır və s.

Həmçinin, monoqrafiyanın konsepsiyasının elmi müstəvədə reallığı adekvatlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu şörtləndirən digər arqumentlər də olmamış deyildir. Belə ki, regional və dünya bazarlarında effektiv fəaliyyətin təşkil yənələşməsi iri sahibkarlıq subyektlərinin imkanları daxiliyindədir.

Keçid dövrünü yaşayan «kiçik» ölkə üçün bunun necə böyük əhəmiyyət kəsb etdiyinin sübuta ehtiyacı yoxdur. Bu məsələdə hələ bir az da üzəgə getmək olar. O mənənədə ki, ümumimilli mənafələrin təminatunda iri subyektilər həllədici rol oynamaya başlayırlar. Real bazar sərhəd «tanınır». Ölkə iqtisadiyyatının bazar prinsipləri əsasında dünya təsərrüfat sisteminə integrasiyası (bir proses olmaq etibarı ilə tam labüddür) hökumətin müdaxilə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, qeyd edilən situasiyada ümumimilli mənafələr korporativ mənafələrin vasitəciliyi ilə ödənilir və s.

## M Ü Q Ö D D İ M E

Ölkədə aparılan iqtisadi işlahatlar mənətiqi nəticəyə-bazar münəsibətlərinin qərarlaşması əsasında ictimai istehsalın səmərəliliyinin və rəqabətqabiliyyətliyinin yüksəldilməsinə görüb çıxarmalıdır.

Bu yolda hərəkətverici qüvvə rolunu sahibkarlıq fəaliyyəti oynayır. Müasir sahibkarlığın özüllünü isə yeni əsaslarla qurulmuş iri sahibkarlıq strukturlarının təşkilatı formaları tutur. İri sahibkarlıq strukturları həm real, həm də maliyyə sektorunda gedən iqtisadi proseslər təsir göstəren bütün dəyişənləri istiqamətləndirir.

İşgüzar fəaliyyətin demokratikləşməsi obyektiv təkamül proseslərinin iqtisadiyyatı sırasına zəmin yaratmışdır. Rəqabət mübarizəsində uğur qazanmaq hər bir iqtisadi subyektin iriləşməsinə, genişləşməsinə və universallaşmasına görüb çıxarır. Yalnız bu yolla iqtisadi subyekti sərt rəqabət mübarizəsinə tab Görüb və müflisləşmədən qorunur. Artıq xırda sahibkarlıqland-kicik sahibkarlıqla, kicik sahibkarlıqland-orta sahibkarlıqla, orta sahibkarlıqland-iri və nəhəng sahibkarlıqla addimlama obyektiv iqtisadi təkamülün barış nümunəsinə çevrilmişdir.

Göstərilən prosesin labüdüyü, biziñ aslı olmadan mövcudluğunu onun anatomiyasının və səbəb-nəticə şərtlərinin və komponentlarının öyrənilməsini zəruri edir.

İri diversifikasiyalılmış sahibkarlıq strukturları texnoloji tərəqqini, iqtisadi artımı və şəhərinin sosial müdafiəsini təmin edir. Miliyəs effektivi, rəqabət üstünlüğünün əldə olunması, yeni satış bazarlarına çıxış, tarçat və investisiya səddlərinin aradan götürülməsi, riskin aşağı salınması, struktur işlahatlarının aparılması, elmi-tutumlu layihələrin həyata keçirilməsi, infrastruktur sahələrin inkişaf etdirilməsi məhz iri sahibkarlıq strukturları kimi çıxış edən könülü müqavilə birləşkərinin (makro və ya mezo biznes qruplarının)-inteqrasiyalılmış korporasiyaların, maliyyə-sənaye qruplarının, holdinglərin, trastların, konsorsiumların, konsernlərin, sindikatların, strateji alyansların və bu kimi digər qurumların təşkilindən aslidir. Müasir iqtisadiyyat dörd səviyyəli insan-müəssisə-müəssisələr birliyi-dövlət modeli ilə izah edilir. Modelin I və IV həlqələri demokratik sistemlə əlaqələndirilir. İqtisadiyyat idarə edilməsinin əsas həlqəsi kimi inteqrasiyalılmış müəssisələr (korporasiyalar) birliyi çıxış edir. Onlar vəsitəsilə texnoloji prosesin ayrı-ayrı funksiyalarını yerinə yetirən müəssisələr arasında sabit və qarşılıqlı faydalı müqavilə və əmlak əlaqələri yaranır.

Iqtisadiyyatın maliyyə-istehsalat yaşamının bərpasına yönəlmis müasir institutional transformasiyalar yeni mexanizm və üsulların

Əsər problemin mənətiqi strukturunu sistemi şəkildə əhatə edir. Təqdimatın gedisi prosesinin incələnməsi bir sıra elmi maraq doğuran və əksər bu tipli işlərdə rast gəlinməyən yanaşmaları üzə çıxarmağa imkan verir. Belə ki, müəllif əksər tədqiqatçıların bilərəkdon yaxud bilməyərkəndən düşdüklori descriptivizm «tolosindən» qəzəməga cəhd göstərir. Təqdimat prosesində nazəri nisbilikinin principinin tətbiqi (tam olmasa da) və plüralizmə canatma açıq-aydın şəkildə müşahidə edilmədədir. Əni maraqlı və deyərdim ki, tamamilə düzgün olan yanaşma ondan ibarətdir ki, problemlə bəvən və ya digər dərəcədə bağlı olan əksər nazəri baxışları noiniki tonquidi aspektində nazərdən keçirilmiş, həmçinin həmin nazəriyyələrin qeyd edilən sferada əldə etdikləri nailiyyətlər və çatışmazlıqların konseptual umumiləşdirilməsinə nail olunmuşdur.

Qeyd etməyi zəruri sayıraq ki, ehtimalı deduksiya metodundan yaradıcıılıq istifadə edən müəllif apardığı araşdırmaları iri sahibkarlıq subyektlərinin çərçivəsi ilə məhdudlaşdırılmamış, eləcə də bütövlükdə hökumətin iqtisadi siyasetinin əsas sütunlarına elmi prizmadan müəsibət bildirmiş, ölkənin sosial-iqtisadi inkişaf modelinin tədqiq edilən problemlə bağlı olan aspektlərinin konseptual-nazəri dəyərləndirilməsinə vərə bilmişdir.

Eyni zamanda, o iqtisad elminin hor üç soviyyəsi (dil, mental, faktoloji) arasın da araşdırılan problemlə bağlı üzvü vəhdətə nail olmayı bacarmışdır ki, da nəticə etibarı ilə formalasdırılan müddəələrin elmi yükünü əhəmiyyətli dərəcədə yüksəltməyə imkan vermişdir. Müəllifə gələcək elmi araşdırmalarda daha böyük nəticələr əldə etmək arzusu ilə.

**Əvəz Bayramov  
iqtisad elmləri doktoru, professor**

formalaşmasını və istifadəsini tələb edir. Korporativ idarəetmə bələ mexanizmlər kateqoriyasından kənara çıxaraq, sosial məhfuma keçərək sosial-iqtisadi və struktur-maliyyə inkışafın təməlini təmsil edir. Burada, sadəcə, korporativ prinsiplər qurulmuş korporativ struktur, alyans və assosiyasiyalardan səhəb getmir, əsas məqsəd ölkənin galəcək iqtisadiyətinin özyəyi olan iri korporasiyaların formalaşmasıdır. Onların təşəkküllü və yaşımları isə bütünlükle sahibkarlığı yeni keyfiyyətlər üzrə qərarlaşdırır.

İlk olaraq sahibkarlığın iqtisadi təbiəti haqqında iqtisad elminin klassikləri R.Kantleyon, A.Smit, J.B.Sey, D.Rikardo dəyərlə fikirlər söylemişlər. Lakin sahibkarlıq fəaliyyətinin başa düşülməsində əsas ümumiyyətində sistemləşdirilmələri və sistemləşdirmələri I.Sumpter, Fridrix Fon Xayek, P.Druker, M.Veber, C.Hitc, P.Samuelson və s. kimi görkəmli tədqiqatçılar etmişlər. İri sahibkarlıq strukturlarının və onun özünü təşkil edən korporasiyaların fəaliyyətinin menecment sistemini və strategiya məsələlərini İ.Ancaff, B.Karloff, D.Reçmen, M.Meskon, L.Boybi, D.Till, H.Minsberg, D.Lempel, B.Alstrend, M.Porter, A.Tompson, D.Striklend, D.Aker, A.Xosking və başqları səmərəli şəkildə araşdırmışlar.

K. K. Cillet, O. Toffler, C. Makdermot, D. Korten kimi alımlar isə iri korporasiyaların cəmiyyətdəki hakimiyətinin artması və dövlətin korporativ əsaslarla qurulmasının məsələlərini öyrənmişlər.

Bu səpkiili araşdırılmaları MDB məkanında C. Qlaziyev, E.Lenski, B. Siqlevič, B.Rennikova, A.Babaşkin, A.Qorburunov, S.Şumşilov, L. Kaçalina, B.Deməntev, D.Livov, A.Dinkin, P.Zabelin, C.Kara-Muzza, L. Volodin, R.Fatxutdinov, O.Vixanski və digərləri etmişlər.

Azərbaycanda isə sahibkarlığın bu və ya digər istiqamətlərini, onun təşkilat-hüquqi formalarını, sahibkarlıq strukturlarının fəaliyyət mexanizmi, rəqabət və inhişar məsələləri A.A.Nadirov, T.S.Valiyev, Z.Ə. Səməzdəzə, A.K.Ələsgərov, T.Ə.Quliyev, R.Quliyev, Ş. H. Hacıyev, M.M.Musayev, T.Ə. Hüseynov, K. A. Şahbazov, A.A.Şəkərliyev, Ə.P. Babayev, M.X.Meybullayev, Ə.İ.Bayramov, Ə.Q.Əlirzayev, M.A. Əhmədov, A.B.Abbasov, Q.Manafov və digər alımların əsərlərində tədqiq olunmuşdur. Bununla bərabər Azərbaycan şəraitində iri sahibkarlıq strukturlarının təşəkküllü və inkışafının müasir mərhələləri cəmiyyətdə baş verən köklü keyfiyyət dəyişiklikləri, cümlədən qloballaşmanın təsirini nəzərə almaqla araşdırılmışdır. Bu istiqamətdə görünən boşluqların aradan qaldırılması iri sahibkarlıq fəaliyyətinin nəzəri və praktiki tərəflərinin öyrənilməsini əhəmiyyətli dərəcədə aktuallaşdırır.

Örsəyə gətirilən monoqrafiyada öncə sahibkarlığın nəzəri və metodoloji tərəfləri, iri sahibkarlığın qəraraşan xüsusiyyətləri, iqtisadi

məhiyyəti, yaşam tarzi, yeniləşən Azərbaycanda iqtisadi münasibətlərin transformasiyasında və sosial-iqtisadi inkişaf modelində yeri və rolü onşəndürür.

Elmi işdə iri sahibkarlığın korporativləşməsinə, korporativ idarəetmə mexanizmına, korporasiyaların strukturlaşma və təşkilatlı quruluşunun iqtisadi mühitsə uyğunlaşmasına, habelə iri işgüzar təşkilatların inkişaf strategiyasına, rəqabət mübarizəsinə, xarici mühitin dəyişməsinə, uyğunlaşmasına, gözənlənməyən dəyişikliklərə, idarəetmə reaksiyasına və strateji planlaşdırımıya xüsusi diqqət verilmişdir.

Kitabda iri korporasiyaların antiböhranlı menecmentinə, iri sahibkarlıq strukturlarının sosial və etik cəhətlərinə və iri şirkətlərlə cəmiyyət arasında münasibətlərin öyrənilməsinə ayrıca fəsillər həsr olunmuşdur.

Monoqrafiyadan iqtisadçılar, səsioloqlar, hüquqşünaslar, məmurlar, müxtəlif işgüzar təşkilatlarında çalışan menecerlər, eləcə də ali məktəb tələbələri istifadə edə bilər.

Öxuların ixtiyarına verilən əsər haqqında öz irad və təfviyyətlərinə söyləyən tərəf müqəbbillərimə əvvəlcədən təşəkkürümü bildirirəm.

*Müəllif*

## **1. İRİ SAHİBKARLIQ STRUKTURLARI DAYANIQLI İQTİSADI İNKİŞAFİN LOKAMATİVLƏRİ KİMİ**

### **1. 1. Sahibkarlıq fəaliyyətinin tədqiqinin müasir aspektləri**

Sahibkarlıq fəaliyyətinin qarşılıması orta əsrlərə təsadüf edir. Bu o dövrlər idi ki, artıq iqtisadi fəaliyyətin müxtəlif sahələrində özünəməxsusluq, şəxsi təsərrüfat kimi anlayışlar formalasdır.

Sahibkarlığın ilkən təmsilçiləri tacirlər, sənətkarlar və missionerliklə məşğul olan şəxslər olmuşdur.

XVI əsrda sahibkarlığın inkişafına təkan verən səhmdar cəmiyyətlər meydana çıxmışdır. XVII əsrin axırlarında ilk səhmdar bankları qarşılıdı. İşgūzar fəaliyyətin səhmdar cəmiyyətlər forması həmin dövrlərdə dünyanın bir çox ölkələrində geniş vüsət almışdır. Əvvəllər nəhəng ailə müəssisələri şəklinde fəaliyyət göstərən qurumlar artıq yüz və hətta minlərlə payçının təmsil olunduğu şirkətlər əvvəlindərlər.

Bazar iqtisadiyyatının təşəkkülü sahibkarlıqlandıran geniş istifadə olunmasını nəzərdə tutur. İnsanların bazar münasibətlərinə xas olan müstəqil və sərbəst iqtisadi fəallığı sahibkarlıqla üzə çıxır. Sahibkarlıq sektoru ona dövlət tərəfindən lazımı qayğı göstərilməsi şərti elə bir işgüzarlıq atmosferini formalasdır ki, bunsuz şəxsi marağa və istehsalçıların təşəbbüsüna əsaslanan bazar iqtisadiyyatı mümkün deyildir. Sahibkarlıq azadlığı demokratikaya xas olan əlamətdir. Cəmiyyətin demokratikləşmə səviyyəsi sahibkara verilən fəaliyyət azadlıqları ilə səciyyələnir. Bazar iqtisadiyyatlı demokratik cəmiyyət sahibkarlıq fəaliyyətinin azad inkişafına təminat verir. Sahibkarlığın azadlığı-sahibkarın mənfəətə can atmasına cəmiyyət tərəfindən minimum məhdudiyyət qoyulması ilə bağlıdır. Nə qədər az məhdudiyyət qoyularsa, bir o qədər də çox sahibkarlıq cəmiyyətə xidmət göstərər.

Dünya səhərəti böyük şairimiz N. Gəncəvi eməyin yüksək nəticələr vermişsi üçün hər seydan əvvəl onun azad əmək olması ideyasını irəli sürmüştür. O, tacirlərə, alqı-satçı ilə məşğul olanlara, şəriət və ədalət qanunları ilə səvdələşməyi tövsiyə edir. Həm də onların dükanlarının, mallarının uğurluqlardan qorumağı da dövlət məmurlarının vəzifəsi hesab edir. (32, s. 80-88).

Lakin sahibkarlığın əhəmiyyəti, rolu haqqında danışmadan əvvəl bu anlayışın nə demək olduğunu-onun mahiyyətini aydınlaşdırmağa çalışaq.

Sosial-iqtisadi anlayış kimi sahibkarlıq geniş ölçüdə içtimai münasibətləri özündə əks etdirir. Burada, öz növbəsində hüquqi-psixoloji və tarixi cəhatlər də ifadə olunmuşdur.

Iqtisadi təbiətinə görə sahibkarlıq bir-biri ilə dialektik vəhdət təşkil edən iki tarafdan yanaşmaq olar: ümumi iqtisadi mahiyyətinə görə və spesifik sosial forma kimi.

Sahibkarlığın ümumi iqtisadi mahiyyəti ondan ibarətdir ki, o təsərrüfat fəaliyyətinin müxtəlif cəhatlərini özündə birləşdirir. Sahibkarlığı həm iqtisadi kateqoriya kimi, təsərrüfatlılıq metodu kimi, həm də iqtisadi təsəkkür növü kimi təsvir və etmək olar.

Sahibkarlıq fəaliyyətinin mahiyyətini müəyyən etmək üçün, hər şeydən əvvəl onun subyekti və obyektlərini müəyyənləşdirək. Sahibkarlığın subyekti iqtisadi fəaliyyətin müxtəlif iştirakçıları, hər şeydən əvvəl ayrı ayrı fərdlər (hüquqi və fiziki şəxslər) ola bilər. Bu zaman fərdi sahibkarın fəaliyyəti özəmək məsəflərinə və ya muzdlu əməkdən istifadəyə əsaslanır bilər. Sahibkarlıq fəaliyyəti həmçinin bir-biri ilə müəyyən müqavilə öhdəlikləri və iqtisadi marağa bağlı olan bir qrup şəxslər tərəfindən də həyata keçirilə bilər. Qrup sahibkarlıq fərdi sahibkarlıq nisbətən daha geniş miqyaslı məsələləri həll etməyə imkan verir. Qrup sahibkarlığın subyektləri kimi müxtəlif növ assosiasiyalar çıxış edir. Səhmdar cəmiyyətlər, məhdud məsuliyətli cəmiyyətlər, tam və qarışıq yoldaşlıqlar və s.

Sahibkarlığın potensial imkanlarının qiymətləndirilməsi və onun proqnozlaşdırılması üçün sahibkarlığın nominal və real subyektlərinin ayrılmış, mənəcə, az əhəmiyyət kəsb etmər. Sahibkarlığın nominal subyektlərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan hər bir şəxs aid edilir. Lakin bu cür imkandan heç də hamı istifadə edə bilmir. Sahibkarlığın real subyektinə bu fəaliyyəti həyata keçirməyə imkanı olan, hər şeydən əvvəl kapitalı olan şəxslər aid edilir. Biznes mühitini məhz onlar yaradır və inkişaf etdirir.

Ümumiyyətlə götürsək, sahibkarlığın obyekti müəyyən fəaliyyət növüdür. Lakin bu fəaliyyət növünün xarakteristik xüsusiyyəti nədən ibarətdir?

Sahibkarlıq fəaliyyətinin maddi nəticəsi müəyyən məhsul (xidmət və ya iş) növündə və buna uyğun kəsikdə ifadə olunur. Bu kəsiyin həcmi sahibkarın fəaliyyəti necə təşkil etməsindən və fəaliyyətə təsir edən uyğun amilləri nə dərəcədə nəzərə alınmasından asılıdır. Taşķiletmə dərəcəsi, öz növbəsində müxtəlif resursların kombinasiyasının xarakteri ilə müəyyən edilir. Bu Şumpeterə görə aşağıdakılardı əhatə edir: yeni məhsulların və ya bu və ya digər məhsulun yeni keyfiyyətdə istehsalı; isthesalın taşķilinin

yeni metodlarının tətbiqi; yeni satış bazarlarının mənimsənilməsi; yeni xammal, yarımfabrikat və komplektləşdirici hissələrinin müəyyən edilməsi; yeni istehsal metodlarının tətbiqi (183, s. 169-170). Onun fikrincə, sahibkarlıq dinamik qeyri-müəyyənliliklə əlaqədardır. Qeyri-müəyyənlilik isə innovasiyaya arxalanır. İqtisadi dəyişikliklər innovasiyadan asılıdır. İnnovasiyanın reallaşdırıcısı isə innovator kimi çıxış edən sahibkardır. Əgər R. Kontelyon sahibkara vasitəçi kimi, A. Smit isə hər hansı bir kommersiya ideyasının reallaşması və mənşət naminə risk edən mülkiyyətçi kimi baxırdısa, Sumpter göstərirdi ki, sahibkar kimi təkcə fiziki şəxs deyil, həm də insan qrupu, təkcə mülkiyyətçi deyil, həm də muzdil menecer də çıxış edə bilər. Özü də sahibkar statusu daimi deyildir – yalnız innovator rólunu oynadıqda bazar iqtisadiyyatının subyekti sahibkardır. A. Tyunen sahibkarı xüsusi keyfiyyətləri olan, yəni risk edə bilən qeyri-standart qaralar qəbul etməyi bacaran və öz hərəkətlərinə cavab verəməyi bacaran şəxs kimi görürdü. Məhz bu keyfiyyətlərə görə sahibkar planlaşdırılmışın galır götürməyə namızaddır. F. Nayt bu fikri inkişaf etdirərkən göstərmişdir ki, sahibkar - galır gözlənilən və real galır arasındakı fərqlidir. Gələcəyin qeyri-müəyyənliliyinə baxmayaq sahibkar istehsalın və satışın əsas inkişaf parametrlərini tapmaqla əlavə kommersiya effekti ala bilər.

O, sahibkarın ümumi obrazını yaradaraq onu belə təsəvvür edir: birinci növbədə o, hadisələr xüsusi baxışı olan bir şəxsdir. Onun üçün bılık olmağıdan çox möhkəm iradəlik, reallığın müəyyən anlarını ayıra bilmək və onları real şəkildə görə bilmək bacarığı daha vacibdir. İkinci, o qeyri-müəyyənliliklərdən və mümkinin müqavimətlərdən qorxmayaq tək başına hərəkət etməyi bacarmalıdır. Üçüncüü, o başqa şəxslərə təsir etməyi bacarmalıdır, yəni hörmətə, nüfuzu malik olmalı, təbe etdirməyi bacarmalıdır.

Nobel mükafatı laureati Fridrix Fon Xayek (1899-1984) bu problemlə daha başqa aspektində baxırdı. Onun fikrincə sahibkarlığın əsas mahiyyəti yeni iqtisadi imkanları axtarıb tapmaqdən və yeni fəaliyyətdən ibarət olmalıdır.

Sahibkarlığın elmi izahına ən böyük töhfələrdən birini məhşur Amerika alimi P. Druker vermişdir.

Drukerin fikrincə müəssisə sahibkarlıq sayılır, ona görə yox ki, o, kiçikdir və ya yenidir, ona görə ki, onun fəaliyyəti nəticəsində əmək gələn mal xüsusi xarakterə malik olaraq, bazaarda böyük tələbat yaradır, subyektətrafında geniş istehlakçı mühiti yarada bilir.

P. Druker qeyd edir ki, sahibkarlığı heç də incəsənət və ya elmə aid etmək lazımdır, çünki, o konkret praktiki fəaliyyətdir. Əlbəttə, sahibkarlıq öz bilik bazasına malikdir. Ancaq, bu ona uğurlara çatmaq üçün lazımdır. Bununla belə bəzi müasir iqtisadçılar sahibkarlıq xüsusi vergili istedadlılıq kimi də baxırlar.

Onun yazdığına görə sahibkar o şəxşdir ki, o, bütün imkanlardan maksimum gəlir görmək məqsədi güdür.

A. Shapiro isə yazırı ki, bütün sahibkarlıq fəaliyyətləri aşağıdakı kimi xarakterizə olunmalıdır: 1) təşəbbüskarlıq elementi; 2) mövcud resurs və imkanlardan düzgün istifadəni optimallaşdırmaq üçün sosial-iqtisadi məxanizmlərin təşkili və yenidən qurulması işlərini həyata keçirmək; 3) gözənləmən məglubiyətlərdə riskli hərəkət etmək üçün bütün məsuliyyəti öz üzərinə götürmək.

Göründüyü kimi Şapirounun sahibkarlığı belə qiymətləndirməsində iqtisadi, şəxsiyyəti və idarəetmə istiqamətlərini eks etdirən fikirləri tapmaq çətin deyildir. (116, s. 25)

Yuxarıda söylənilənlərdən belə çıxır ki, sahibkar təkrar istehsalın subyekti faktoru olaraq, təşəbbüskarlıq və yenilik əsasında iqtisadi məsuliyyətlərdən qorxmayaq riskə gedir və əlavə qazanc əldə etmək üçün xüsusi şəkildə istehsal amillərini birləşdirir. Sahibkarlıq mülkiyyətçi və ya menecer tərəfindən yerinə yetirilən funksiyadır. Başqa sözlə sahibkarlıq-biznesin təşkili prosesidir, deməli, biznesin əvvəlində həmişə sahibkarlıq, yəni biznesin təşkili dayanır. Biznesin təşkili isə həmişə yeniliklə bağlıdır: yeni müəssisə qurduqda, yeni bazar segmentinə çıxdıqda, yeni məhsul hazırlanıqda və mənimşədikdə, yeni texnologiya və iş sistemi tətbiq etdiğdə, qisasi, mülkiyyətçi və ya menecer biznesi bağlı yeni qarar qəbul etdiğdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq sahibkar kimi çıxış edir. Sahibkarlığın maddiləşməsi- yenilikçi üçün artıq fasiləsiz, daim tekrarlanan prosesə çevrilmesi artıq biznesdir.

P. Drukerə görə biznesi xarici resursların və ələlxüsus bılıkları, xarici nəticələr- iqtisadi dəyərlərə çevrən proses kimi baxmaq lazımdır. Nə nəticələr, nə də resurslar biznesin daxilində mövcud deyildir. Nəticələr əlverişli şəraitlərdən istifadə etməkla əldə olunur. Nəticələrin əldə olunması üçün resurslar əlverişli şəraitlərdən istifadə olunmağa istiqamətlənmüşdür. (86, s. 13-14).

Biznesin sonunda kommersiya sövdələşməsi, müəssisə-bazar dayanımlıdır. Hər hansı işin əvvəlində sahibkarlıq, sonunda isə qazanc əldə etmək üçün alqı-satıq durursa, o, biznesə çevrilir. Yalnız hər hansı işgüzar fəaliyyətin qurulmasında sahibkarlıq edəni biznesmen adlandırmaq olar.

Təsərrüfatçılıq funksiyası kimi sahibkarlıq bir sıra ümumi xüsusiyyətlərə (cəhətlərə) malikdir. Bu xüsusiyyətlərə, birinci növbədə təsərrüfat subyektlərinin müstəqiliyi daxildir. Sahibkar mövcud hüquq normalarına əsaslanan bütün qərarların qəbulunda sərbəstdir. Arzusun və kapitalı olan hər bir kos müəyyən mülikiyət formasında əsaslanan şəxsi istehsalını təşkil etmək hüququna malikdir. Dövlət ilə sahibkarlığın və digər vətəndaş birləşmələri ilə (istehlakçıların hüquqlarının qorunması, ekologianın mühafizəsi və s. təşkilatlar) sahibkarlığın münasibələrinin nizama salınması cəmiyyətə sahibkarlığın münasibələrini tənzimləyən əsas prinsiplərdən asildir. Həmin prinsiplər bunlardır:

xüsusi mülikiyətin və şəxsiyyət azadlığının toxunulmazlığının əsas dəyərlərə əvəriləsinə şərait yaranan sosial mühitin yaradılması;

"nə istehsal etməlidir? Nə satmalıdır? Nə qədər məhsul olmalıdır?" suallarının sahibkar tərəfindən müəyyən edilməsi;

- istehsal amillorının mütləq mobilliyyinin təmin olunması üçün cəmiyyət tərəfindən müvafiq iqtisadi mühitin yaradılması;

- sahibkarın istədiyi bazara girmə və çıxmaya imkanının olması. Yəni, sahibkarın geniş diversifikasiya diapazonunun olması;

- rəqəbat mübarizəsi iştirakçılarının bir-birlərinin əvvəlcədən hansı qərar qəbul edəcəyinin bilmə imkanından məhrum olması;

Göründüyü kimi, iqtisadiyyatda mütləq azadlıq yoxdur. İstənilən sahibkar bazarдан və onun sərt tələblərindən asılıdır.

İqtiasi maraq prinsipini iqtisadi müstəqiliy ilə six əlaqədardır. Gəlirlərin maksimumlaşdırılması sahibkarlıq fealiyyətinin hərəkətverici amillərindən birlidir. Məhz buna görə müəyyən bir biznes təşkil edilir və miqyası genişləndirilir. Lakin şəxsi marağı epiqizmələr qarışdırmaq olmaz. Əmtəə isthesalının dialektikası elədir ki, təsərrüfat subyekti öz şəxsi marağını əsas götürsə də, son nəticədə onun fealiyyəti ictimai məqsədlərin həyat keçirilməsinə yönəlir, o cəmiyyət üçün işləyir. (bu cür asılılığa hələ A. Smit da diqqət yetirmişdir).

Sahibkarlığı yeniliklərsiz - yaradıcı axtarılsız təsəvvür etmək mümkin dəyil. Sərt rəqəbat mübarizəsi şəraitində yalnız qiymətləri artırmaq və heç nəyi dəyişmədən mənəfəti artırmaq olmaz. Yalnız yüksək keyfiyyətli məhsula olan, onu daim təkmilləşdirən və aşağı istehsal xərclərinə malik olan rəqəbat mübarizəsinə tab götərə bilər. Buna görə də həmisi yeni texnologiya, xammal, satış bazarları və istehsalı təkmilləşdirmək haqqında düşünmək lazım gəlir.

Buna uyğun, şərti olaraq sahibkarlıq davranışının iki modelini ayıırlar: klassik və innovasiyalı. Klassik davranışın xarakteristik cəhəti odur ki.

**sahibkar** öz fealiyyətini işgüzər təşkilatın malik olduğu resurslardan tam (**maksimum**) istifadəyə əsaslanmaqla təşkil edir. Resurslara istiqamətlənmis davranış tipi həll olunan məsələləri mövcud resurslara uyğunlaşdırır və resurslardan istifadə də daha çox effektivliyi təmin edən məqsədəçatma vasitələrinə üstünlük verir, sahibkarlığı ikinci maddi resurslara deyil, imkanlara istiqamətləndirir.

Sahibkar qarşıya qoyulmuş məqsədə çatmaq üçün kifayət qədər resursa malik olmaya bilər. Buna görə də o, istehsalın inkişafı üçün istənilən imkandan istifadə edir. Alternativ mənbələrin axtarılması üçün xarici mühit öyrənilir. Özünün malik olduğu və xarici resursları cəlb etməklə, sahibkar istehsalın inkişafının daha faydalı vasitələrinə üstünlük verir.

Sahibkarlıq xas olan xarakterik cəhətlərdən biri də praktiki olaraq daim mövcud olan sahibkar riski və məsuliyyətdir. Bu anlayışlar eyni olmasa da bir-biri ilə six əlaqədardır. Risk qeyri-müəyyənlik, hər şeyi qabaqcadan görməklə əlaqədardır. Ən dəqiq hesablamalar və proqnozlar vasitəsilə də qabaqcadan hər şeyi görə bilməmək amilini aradan qaldırmayı mümkün deyildir. Heç də başlanıb bütün işlər sahibkar üçün müvəffəqiyyətli olmur. Məsələn, ABŞ-da yeni yaradılan firmaların, demək olar ki, yarısı öz fealiyyətlərinin birinci ilində işgüzər əməliyyatların az gəlirliliyi üzündə bağlanır və ya iflasa uğrayır. Lakin bu da faktıdır ki, amerika milyonerlarının 90%-i öz şəxsi biznesləri hesabına bu səviyyəyə çıxmışlar.

Məsuliyyətə gəldikdə isə, o konkret olaraq məlumatdır və onu uyğun göstəricilər vasitəsilə, kifayət qədər dəqiq ifadə etmək olar. Fikrimcə, cəmiyyətə münasibətdə sahibkarlıq hüquqi və sosial məsuliyyət daşıyır.

Hüquqi məsuliyyət özündə iki vəzifəni birləşdirir.

1. Qanunlara riayət olunması vəzifəsi. Sahibkarlıq fealiyyəti konstitusiyaya və digər qanunverici aktlara zidd olmamalıdır.

2. Bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsi vəzifəsi. Alqısatçı müqaviləsindən olan şərtlər sahibkarla müzəlli işçi arasında bağlanmış müqavilə şərtlərindən, podrat, vasitəçi və digər müqavilələrdə olan şərtlərdən fərqlənmir, lakin bu şərtlərin hamısının yerinə yetirilməsinə başlanımlı.

Sosial məsuliyyət isə özündə:

- etikanın qızıl qaydasının, ədalətliyin, utilitarizmin və insan haqqlarının göznlənilməsini;

- ətraf mühitin qorunmasını, yəni qeyri-ekoloji məhsulların istehsalının dayandırılmasını;

- qadınlara, qocalara, uşaqlara və milli azlıqlara qarşı hüquq bərabərliyinin pozulmasının (ayrı-seçkiliyin) olmamasını;

- istehlakçılar, investorlar və firma əməkdaşları haqqlarının gözlənilməsinə birləşdirir.

Bu hallarda sahibkarlığın xarakterik cəhətlərinə istehsal vasitələri üzərində mülkiyyət hüququnun mövcudluğunu da aid edirlər. Lakin sahibkar həmişə mülkiyyətçidirmi? Hələ XIX əsrə kapital mülkiyyətçisi ilə kapital idarəedicisi funksiyasının ayrılması baş vermişdir. Qərarların qəbulu prosesi daha tez-tez kapital mülkiyyətsindən kapital idarə edicisini keçirdi. Bu ənənə səhmdar cəmiyyətlərin yaranması ilə daha da gücləndi. Fərdi müsəssislərdə, həmişə olduğu kimi, bu gün də mülkiyyətçi həm də sahibkardır. Lakin müsasi cəmiyyətdə korporasiyalar üstünlük təşkil edir. Korporativ sahibkarlıq onunla xarakterizə olunur ki, təşkilat-tekniki rəhbərlik mülkiyyətçidən onun səlahiyyətli nümayəndəsinə - menecərə keçir. Nəticə etibarilə sahibkar və mülkiyyətçi arasında ciddi əlaqə, bağlılıq yoxdur. Buna görə də mülkiyyət obyektlərinin mövcudluğu sahibkarlığın bir o qədər də əsas cəhəti deyildir.

Sahibkarın müasir portretinin yaradılmasında «Manber and kompani» firması, beynəlxalq inkişaf üzrə Amerika agentliyinin və ABŞ Milli elmi fondu tərəfindən işlənilə hazırlanan «sahibkar profilinin» müəyyən edilməsi üzrə beşillilik layihə maraq doğurur. Bu tədqiqatın metodikası Amerika İdarəetmə Assosiasiyyası tərəfindən müxtəlif ölkələrdə sahibkarlıq potensialının aşkar edilməsi üçün istifadə edilir.

Tədqiqatlar müvəffəqiyyət qazanan sahibkarın daim nümayiş etdirdikləri şəxsi xarakteristikalarını (keyfiyyətlərini) müəyyən etməyə imkan vermişdir. Bunlardan 10 ən vacibini sayaq:

- imkanların axtarılması və təşəbbüskarlıq (sahibkar yeni və həyata keçirilməmiş işgüzar imkanlardan istifadə edir; şərait qabaqlamaqla hərəkət edir);

- inadkarlılıq və təkidlilik (maneələri aşmaq üçün dəfələrlə səy göstərməyə hazırlıdır; məqsədə çatmaq üçün daima strategiyada və taktikada düzəlişlər edir);

- risk etməyə hazırlılıq (orta risk ilə əlaqədar situasiyaları üstün tutur; riski azaltmağıñ və nəticələrə nəzarət etməyin qayğısına qalır);

- səmərəliliyə və keyfiyyətə istiqamətlənmə (məhsul və xidmətləri yaxşı, tez və ucuz hazırlanma yollarını axtarması; səmərəlilik standartlarının yaxşılaşdırılması və təkmilləşməsinə çalışır);

- məqsədyönlülüklük (məqsədlərin aydın müəyyən edir, uzaqgörəndir, qısa dövr üçün olan vəzifələrdə daim düzəlişlər edir);

- işgüzar münasibətlərə cəlb olunma (bütün məsuliyyəti öz üzərinə götürür və işin yerinə yetirilməsi üçün şəxsi qurbanlara yol verir);

- daim məlumatlı olmağa, məsələlərdən hali olmağa can atma (müxtəlif tərəfdəşlər haqqında informasiya toplayır, bunun üçün şəxsi və işgüzar əlaqələrdən istifadə edir);

- sistematik planlaşdırma və nəzarət (əsas və alt vəzifələri ayırmayı planlaşdırır; maliyyə göstəricilərini izləyir və qərarların qəbulu zamanı onlara əsaslanır);

- inandırmaq və əlaqələr yaratmaq bacarığı (inandırma metodlarına əsaslanara təsir vasitəsi kimi baxır; işgüzar və şəxsi əlaqələrdən məqsədətə vasitələri kimi istifadə edir);

- sərbəstlik və özünə inam (diğer şəxslər tərəfindən idarə edilməkdən və nəzarətdən azad olmağa çalışır; müvəffəqiyyətsizliklə və ya qarşıdurma ilə qarsılışda yalnız özünə arxalanır; özünün çətin vəzifələri yerinə yetirmək qabiliyyətinə malik olmasına inanır).

Sahibkarlıq cəmiyyətin sosial-iqtisadi həyatının mərkəzi funksiyalarından biridir və onun fəaliyyətinin hərəkətverici motivi son nəticədə gəlir əldə etmək imkanıdır. Lakin bununla bərabər, əsil sahibkar birdən-birə (ani olaraq) öz tələbatlarının artırılmasını birinci növbəli vəzifə hesab etmir. Sahibkar əldə etdiyi gəlirin böyük bir hissəsini daha perspektiv, yüksək inkişaf sürətinə malik və gəlirliliyinə görə ümumilikdə iqtisadiyyatın orta göstəricilərindən yüksək olan təsərrüfat fəaliyyətlərinə istiqamətləndirir. Təşəbbüskar sahibkar, beləliklə, gələcək təsərrüfat strukturunu qabaqcadan öyrənməyə çalışan kaşifiyatçı rolunda çıxış edir.

Sahibkarlığın baxışımız bütün tərəfləri bir-biri ilə six əlaqədardır və eyni zamanda fəaliyyət göstərirler. Bu fəaliyyətin sosial özünməxsusluğunu xarakteri və mütəşəkkilik dərəcəsi ilə müəyyən olunur.

Inkişaf dərəcəsinə görə sahibkarlıq mütəşəkkil və ya qeyri-mütəşəkkil ola bilər. Sahibkarlığın mütəşəkkilliğini xarakterizə edən cəhətlərdən biri onun təşkili üslubudur. O, kortəbii və təşkilatlanmış ola bilər. Kortəbii sahibkarlıq dövlət tərəfindən tənzimləmə mehanizmi olmadıqda inkişaf edir və sahibkarlığın inkişafının ilk dövrləri üçün xasdır, yalnız müəyyən dərəcədə sonrakı dövrlərdə də mövcud ola bilər. Bəzən qeyri-təşkilatlılığı, nizamızlığı sahibkarlığın xarakterik cəhətlərindən biri hesab edirlər. Lakin sahibkarlıq mütləq müəyyən formada təşkil edilməlidir və bunsuz o, müvəffəqiyyətlə inkişaf edə bilməz. Məhz sahibkarlığın inkişaf səviyyəsinə görə bazar münasibətlərinin formallaşması barədə fikir söylemək olar.

Sahibkarlığın mütaşekkiliyini, karakterize eden cəhətlərə onun qanunvericiliyi uygunluğu da addır. Əgər sahibkarlıq fəaliyyəti dövlətin müyyən etdiyi hüquq normalarına uyğun həyata keçirilirsə, o, qanuna uyğundur. Qərb ölkələrində sahibkarlıq fəaliyyəti haqqında xüsusi qanunvericilik yoxdur. O, konstitusiya, mülki-inzibati, sahmdar cəmiyyət və digər təsərrüfat təşkilatlarının yaradılması və fəaliyyətinin reqlaməntləşdirilməsi bir sıra hüquqi aktlarla tənzimlənir. Bazar iqtisadiyatinə keçidə əlaqədər bir sıra Şərqi Avropa ölkələri sahibkarlıq fəaliyyətinin inkişafına tekan vermək və onun qarşısında duran sədləri aradan qaldırmak üçün sahibkarlıq fəaliyyəti ilə bağlı xüsusi qanunvericilik akti qəbul etmişlər. Respublikamızda qəbul edilmiş «Sahibkarlıq fəaliyyəti haqqında» qərarı da məhz bu qəbeldəndir.

Sahibkarlıq fəaliyyətinin müvəffəqiyətlə inkişaf etməsi üçün hər şeydən əvvəl müvafiq sosial-iqtisadi mühit formalaşmalıdır. Ayrı-ayrı ölkələrin spesifikasına baxmayaraq bu mühitin yaradılmasına aşağıdakılardır:

1. Dövlətin sahibkarlığın müdafiəsinə yönəldilmiş stabil iqtisadi və sosial siyaseti;
  2. Yeni müəssisələrin yaradılması və ya onların genişləndirilməsinə hərəkətverici stimulular yaradan güzəştli vergi sistemi;
  3. Sahibkarlığı müdafiə edən müəkkəməl infrastrukturun mövcudluğu (dövlət və xüsusi biznes hesabına maliiyyətədirilən innovasiya və tətbiqi mərkəzlərin, yeni fəaliyyətə başlayan sahibkarlara maliiyyət köməyi edən ixtisaslaşmış firmaların – yəni biznes «institutlarını»; idarəetmə, marketing və reklam məsələləri üzrə məsləhətçi mərkəzlərin; sahibkarlığın hazırlığı kurslarının və məktəblərinin mövcudluğu);
  4. İntellektual səviyyəni müdafiə edən effektiv sistemin mövcudluğu;
  5. Dövlət orqanları tərəfindən təsərrüfat fəaliyyətinin tənzimlənməsi prosedurasının kifayət qədər bürokratiyadan azad edilməsi.
- Sahibkarlığın inkişafına psixoloji amillər də təsir göstərir. Təhlil göstərir ki, insanların çox az hissəsi öz xoş ilə sahibkar olurlar. Sahibkarlar əsas kütlesi marginal təbəqədən çıxır. Marginallar – cəmiyyətdə formalşmış ümumiyyət həyat tərzini və standartları, əlaqə və davranış prinsiplərindən, qayda və normalardan kənardə qalmış, hayatın dibinə düşmüş təbəqə kimi tanınır.
- Sahibkarlığın inkişafına psixoloji amillər də təsir göstərir ki, anadəmlıma öz daxili səsinin çağırışı ilə sahibkarlıqla məşğul olanlar, bütünlükla sahibkarların cüzi hissəsini təşkil edir. Sahibkarların əksəriyyəti isə ehtiyacdə yaşayın, daimi yaşamamaq uğrunda mübarizə aparan marginal təbəqənin içərisindən təbii

**şəhəm** nəticəsində üzə çıxır. Təsadüfi deyildir ki, centlmen adlandırılaraq İngilis zadəganlarının kiçik oğullarına valideyn var-dövlətindən heç nə əhatəmadığını görə ya sahibkarlıqla, ya dəniz quzdurluğu, ya da Amerika torpaqlarının mönimsənilməsi ilə məşğul olurdular. ABŞ cəmiyyətində sahibkarlıq ruhunun güclü olmasının əsasını elə bu ölkənin bütünlükə gəlmələrdən, passionarlığı güclü olan marginallardan əmələ gəlməsi təşkil edir. Yəhudilərin əksər ölkələrin, türklərin AFR-in, çinli və kubalıların ABŞ-in, Şimali Afrika ölkələrindən çıxanların Fransanın, pakistanalıların İngiltərinin, azərbaycanlıların Rusiya və digər MDB ölkələrinin biznes sferasında əhəmiyyətli rol oynaması da onların bu ölkələrdə marginal təbəqəyə aid psixologiya daşıyıcıları olmalıdır. Adətən gəlmələr yerli adət-ənənələri, davranış normalarını bilmədiklərinə görə onları asanlıqla pozmağı bacarırlar. Onlar hökumət, ordu, mədəniyyət və təhsil sistemində yer tapa bilmədiklərinə görə kiçik biznesə qurşamna ehtiyacında qalır və etnik sahibkarlığı inkişaf etdirirlər.

Hər bir cəmiyyət az və ya çox normalar və ənənələr sistemi üzərində qurulur. Sahibkarlar da bu normaları, adət və ənənələri pozmağı, tapdayıb keçməyə casarəti olan adamlardan çıxır. Yəni, adətən hakim adət və ənənələrdən xəbəri olmayan və ya onlara əlaqəsi olmayan «özgərəv» və ya «dikibəllər» sahibkarlar kimi çıxış edirlər. Bu sahibkarlar tipinə aid olanlar ekoistlərdir. Onlar öz ideyalarına qulluq edirlər və bunu öz daxili borcları hesab edirlər.

Sahibkar yerli cəmiyyətləz az əlaqə saxlayır, normal və kübar həyat tərzinə uyğunlaşmur. Ziyalının savada ehtiyacı olan kimi, sahibkarın da xırda alverci keyfiyyətlərinə ehtiyacı var. Uğurlu sahibkar əvvəlkilər üçün yeni rəqibdir. Innovatorlar marqinal hesab edilirlər və cəmiyyətdəki normalara riayət etmirlər. Nəticədə sosial mühitdə dərin kök salmamış insanlara sahibkarlıqla məşğul olmaq daha asan olur. Marqinallıq sahibkarın şəxsi xarakteristikası kimi deyil, sosial strukturun xarakteri kimi çıxış edir.

Marqinallıq sahibkarları müxtəlif informasiya mənbələrinə və potensial alicilərə yiyləndirən əlaqələrin xarakteridir. Sahibkarlıq, öz növbəsində marginal statusuna yiylənənlər üçün sosial inkişafə şərait yaradır.

Uğurlar yeni məyusluqlar da gotirir. Digər harmonik subyektlərdən fərqli olaraq yüksək maddi imkanlara nail olmuş sahibkar sosial münasibətlərdən təcrid olunaraq marqinala çevrilir və sosial strukturlar tərəfindən «didilmələr» məruz qalır.

Önənəvi cəmiyyətlərdə sahibkarlıq heç vaxt samballı məşguliyyatə aid edilmirdi, əksinə, sosial təbəqənin aşağı pillələrinə aid edildirdi. Məşguliyyət sahəsi olaraq insanlar biznesi nüfuzdan fərqli olaraq, digər səbəblər üzündən və əsasən də ehtiyac üzündən seçilir.

Çağdaş dövrə Azərbaycan gerçəkliyini göstəri ki, kiçik sahibkarlıqla əsasən marginal təbəqəye aid olan işsizlər, qacqımlar və məcburi köçkünlər məşguldurlar. Əlbəttə, əlkədə marginal təbəqənin çox olması mənfi haldır. Lakin bu təbəqədə sahibkarlıq ruhunun yüksəklüyü, dəyanətiyin və yenilikciliyin güclü olması sahibkarlığın inkişaf etdirilməsində, iqtisadi böhranın qarşısının alınmasına zəmindir.

Kiçik sahibkarlığın artması iqtisadi böhranın təzahürü, nəticəsi kimi çıxış edir. Sabit iqtisadi artım şəraitində iqtisadiyyatda əsas sözü iri kapitala arxalanan korporasiyalar, maliyyə-sənaye qrupları, holdinglər. TMK-lar deyir. Deməli, hal-hazırda iqtisadiyyatda əsas məsələ kimi kiçik biznesdə formalılmış kapitalın təmərküzləşməsi əsasında iri sahibkarlığın inkişaf etdirilməsi və marginallığa söykənmis sahibkarlıq ruhunun, aktivliyinin və təcavüzkarlığının iri biznesə keçirilməsidir.

Azərbaycanlıların qazancı dañına digər ölkələrə getməsində də müsbət rüsyemlilik görəmək lazımdır. Nəzərə almaq lazımdır ki, miqrasiyaya meyllilik daha qətiyyətli və riskdən çəkinməyən insanlarda olur. Azla qane olanlar heç miqrasiya haqqında düşünmürlər də. Onlar digər ölkələrdə marginal təbəqəye aid olaraq öz kəskin potensiallarının reallaşmasını sahibkarlıqla görürülər; yeni istehsalat mədəniyyəti, ixtisas texnologiyası və sahibkarlıq səriştəsi qazanıb Azərbaycana götürirlər və gətiricəklər. Digər tərəfdən, elə bu ölkələrdə gələcək Azərbaycan transmilli kapitalının əsasını qoyurlar (artıq çoxlu sayıda azərbaycanlılar Rusiyada, Türkiyədə, Slovakiyada, Ukraynada uğurla iri sahibkarlıqla məşğul olurlar). Özü də fərqi yoxdur Azərbaycanın gələcək transmilli kapitalı harada yaranır: öz vətənimizdə, ya da başqa ölkədə. Önəmlisi odur ki, transmilli kapitalın içərisində azərbaycanlıların və Azərbaycanın payı olsun. Bu ölkəmizin geostrateji maraqlarının qorunması, vətənimizin üməd problemlərinin (Qarabağ və s.) həll olunması baxımından da sərfəlidir.

Sahibkar öz funksiyalarını uğurla yerinə yetirmək üçün aşağıdakı funksiyalara malik olmalıdır:

- standart və ələlxüsüs qeyri-standart vəziyyətlərdə yenilikçi qərarlar qəbul etmə bacarığı;
- sahibkar gəliri naminə yeni istehsal və kommersiya ideyalarını müəyyənləşdirmək və perspektivliyini qiymətləndirmək bacarığı;

- əlavə mənfəət qazanmaq baxımından bazar konyunkturunu qiymətləndirilməsi bacarığı;

- risketmə bacarığı;

- bazar konyunkturu baxımından informasiyaların təhlili və düzgün nəticələrin çıxarılması bacarığı.

Göstərilən keyfiyyətlər sahibkar tərəfindən fasilsiz olaraq həyata keçildiyi funksiyalarda öz əksini tapır:

a) alıcıların tələbatlarının və alıcılıq qabiliyyətinin öyrənilməsi;

b) məmulatların parametrlərinin, istehsal növünün, əmtəələrin istehsal həcmiminin, satış bazarlarının və məhsulun hərəkət kanallarının müəyyənləşdirilməsi;

c) nəzərdə tutulmuş istehsal programına lazım olan xammal resurslarının ucuz bazarlarının aşkarla çıxarılması;

d) istehsalın mükəmməl texnoloji sxeminin və onun daim yeniləşməsi mənbələrinin seçilməsi;

d) satışı nəzərdə tutulan məhsullar istehsalının təşkili və idarə edilməsi.

Respublikamızda müasir sahibkarlıq sistemini dövlətin geniş köməyiyle formalasdırmaq lazımdır. Nəinki iqtisadi təşəbbüsün dövlət tərəfindən məhdudlaşdırılması hallarını aradan qaldırmak, həm də sahibkarlığın təşkili dövlət köməyi mühitini formalasdırmaq lazımdır. Sahibkarlığın inkişaf etdirməyin strategiyası respublikanın tarixi, milli xüsusiyyətlərinə, sosial-iqtisadi və intellektual inkişaf meyllərinə əsaslanmalıdır. Çevik sahibkarlıq quruluşunun formalşaması özündə kiçik, orta və rəsihətli, əlaqələndirən iqtisadiyyati Respublika əhalisinin tələbatlarına və dünya təsərrüfatının rəqabəti şəraitinə uyğunlaşdırılmasına güclü təsir göstərə bilər. Özü də bu sistemdə əsas sözü özəl və özəl-dövlət tipli iri sahibkarlıq strukturları oynamalıdır.

## 1.2. İri sahibkarlıq strukturlarının iqtisadi mahiyyəti

Çağdaş postindustrial dövr qeyri-müəyyənlilikə, konkret qanuna uyğunluqların olmaması və qloballaşma ilə xarakterikdir. Cəmiyyətdə baş verən döyişikliklərin sürətlə yayılması və beynəlmilləşmə ayrı-ayrı ölkələri, onların sosial, iqtisadi və ekoloji vəziyyətini bir-birinə yaxınlaşdırır. Artıq insan hüquqları, demokratikləşmə, liberallaşma, ekoloji tərəzliş və sosial adalət qloballaşma nəticəsində ümuməşəri dəyərlərə çevrilmişdir. Bu da insanların inkişafına, onun iqtisadi, sosial və siyasi

ideyalarının reallaşdırılmasına geniş imkanlar açır. Qloballaşma six şekilde iri sahibkarlıq strukturların – nəhəng korporasiyaların fealiyyətindən asılıdır. Məhz onlar qloballaşmanın lokomotivləri rolu oynayır. Kiçik sahibkarlıq strukturları həmisi iqtisadi böhran nəticəsində artır. Sabit iqtisadi artım dövründə isə önəmlı yeri iri işgüzar təşkilatlar tutur. İndi dünya iqtisadiyyatının əsasını korporativ sektor təşkil edir. Təkcə, 500 transmilli korporasiyanın payına dünyada istehsal olunan məcmu məhsulun taxminon 22 trln. dolları və ya 62% düşür. Bu şirkətlər transmilli kapitalın 35, 6 trln. dollarına nəzər edir, onlarda 85 mln. nəfər işçi çalışır və illik mənfəətləri 810 mlrd. dollara bərabərdir.

Iri korporasiyalar və onların birlikləri, hər seydən əvvəl texnoloji tərəqqini, iqtisadi artımı və əhalinin sosial müdafiəsini təmin edir. İqtisadiyyatın elmi-tutumlu, infrastruktur və hasilat sahələrində onların mövqeləri daha yüksəkdir.

Əlbəttə, fərdi sahibkarlıq sektoru, muzdlu işlər və həmkarlar itti-faşı, istehlakçılar və onların birlikləri, dövlətin iqtisadiyyatı tənzimləyən institutları bazar təsərrüfatının somrəli fealiyyət göstərməsinin vacib elementləridir. Lakin bazar təsərrüfatının əsas dayağındı səhmdar cəmiyyətlər, banklar, birjalar, maliyyə-sənaye qrupları və buna oxşar digər integrasiyalılmış biznes-qruplar təşkil edir. Məhz buna görə, indiki dövrda Azərbaycanda aparılan iqtisadi islahatlar, birinci növbədə dünya bazarında rəqabətqabiliyyəti olan iri korporativ sektorun genişlənməsinə yönəltəlidir. Iri sahibkarlıq strukturlarının iqtisadiyyatda hegemon mövqə tutmasının tamamilə təbii hal kimi qəbul etmək lazımdır, çünki, sahibkarlığın xirdədən kiçik formaya, kiçikdən isə iri formaya keçməsi qanuna uyğunluq kimi ortaya çıxır.

Kainatda və bəşəriyyətdə hər bir şeyin inkişafı və təkmilləşməsinin əksi fiziki, əqli və ya iradə cəhətdən güclənməkdə, möhkəmənməkdə və genişlənməkdə tapır. Fealiyyətdə olan hər bir sistemin irilşəsi, əhatə və təsir dairəsini genişləndirməsi – təkamülü izah edən zəruri prosesdir. Əks halda o, olmə, sənməyə məhkumdur.

Iqtisadi sistem təbiətin ayrılmaz hissəsi olduğundan təbiətdə mövcud olan proseslər, obyektiv qanunlar və qanuna uyğunluqlar iqtisadiyyatda da hökm stür. Təbiətdə olduğu kimi, iqtisadiyyatda da bir yandan xaos, digər yandan nizam, bir yanda lətariqliq, digər yanda iyerarxiya mövcuddur. Canlı aləmdə hər bir heyvan öz əhəti dairəsini təbii yolla nişanlaşdırğı və böyüdüklərə bu dairəni genişləndirdiyi kimi sahibkar da iqtisadi sistemdə daima öz fealiyyətini genişləndirməklə möşğuldur. Bu hal özünü qoruma instinktdən irəli gelir. Təbii seçim nəticəsində zəif heyvan güclünün yemi

olduğu kimi, öz fealiyyət diapazonunu genişləndirməyən, azla qane olan işgüzar təşkilat da iri işgüzar təşkilatın yeminə çevrilir.

Müəssisə bir gün 1 manat, ikinci gün 2 manat qazanıbsa, hökmən 3 və 4. gün 3 manat qazanmağa çalışmalıdır, əks halda o iflasa uğraya ya da başqa müəssisə tərəfindən udula bilər. Bu proses istehsalın və kapitalın təmərküzləşməsini xarakterizə edir.

Bazarın təmərküzləşməsi – bazarda bir və bir neçə işgüzar təşkilatın pay dərəcəsini müəyyən edir, yəni təmərküzləşmə sürətə istehsal və kapitalı bir əldə cömləşdirir. Təmərküzləşmə nəticəsində işgüzar təşkilatların irilşəsi və onların iqtisadiyyatda xüsusi çəkisinin artması baş verir.

Bazarın təmərküzləşməsi Herfindel indeksi ilə ölçülür. Herfindel indeksi hər müəssisənin bazar payı faizinin kvadratlarının cəmlənməsi yolu ilə hesablanır. N qədər rəqib müəssisələri olan sahə üçün bunun aşağıdakı təsviri vardır:

$$H = P_1^2 + P_2^2 + \dots + P_n^2, \quad (1.1)$$

Burada  $P_k$ -faizlə k müəssisəsinin bazar payıdır:  $k = 1 - n$ .

Bazarın təmərküzləşməsi artdıqca Herfindel indeksi də yüksəlir və inhisarçı müəssisə üçün maksimal rəqəm 10. 000-dir. 50 bərabər hüquqlu firması olan sahədə  $H=200$ , bazarı 10 müəssisə bölürsə, onda  $H=1000$  və bazarda 5 firma rəqabət aparırsa Herfindel indeksi 2000-ə bərabərdir.

İri işgüzar təşkilatın formalşılması, bank və sənaye kapitalının birləşməsi nəticəsində sahibkar aşağıdakı məqsədlərə nail olur.

- 1) kapital və istehsal miqyasının artması nəticəsində qənaat;
- 2) rəqabət üstünlüyünün əldə olunması;
- 3) yeni satış bazarlarına çıxış, ticarət və investisiya sədlərinin aradan götürülməsi;

4) yeni material, maliyyə, əmək, texnoloji, informasiya və təşkilati resurs mənbələrinin çıxış;

5) riskin aşağı salınması.

İşgüzar təşkilat genişləndikcə, istehsal texnologiyalarını və təşkilat-daxili metodları dəyişdirməklə iri istehsalın üstünlüklerini reallaşdırır. Texnologiyada, əməyin təşkilində və menecment sistemində dəyişikliklərin aparılması, yeniliklərin tətbiqi və modernləşdirmə miqyasına görə qənaat effektiv maddiləşdirir.

Miqyas effekti onunla şərtlənir ki, istehsal genişləndikcə istehsal xərclərinin əksər növləri: xüsüsən əmək məsrəfləri; sabit xərclər – əsas kapitalın yaradılması və istifadə edilməsi ilə əlaqədar olan məsrəflər istehsalın ölçüsündən az artır, buna görə də məhsul vahidinə həmin

məsrəflərin xüsusi kamιyyəti azalır. Bu hal tümumi xarakter daşıyır və ev təsərrüfatında, sənayenin və xidmət sahələrinin bütün sahələrində mövcuddur.

Ixtisaslaşma və istehsal korporasiyası miqyas effektinin əsas mənbələrindəndir. Əgər kiçik müəssisədə mühasibat funksiyasına sahibkar yalnız bir saat vaxt ayra bilirsə, nisbətən orta müəssisə muzdlu sayda mühasib cəlb edir, iri müəssisə isə ayrıca mühasibat funksiyasını yerinə yetirmək üçün şöbə yaradır. Deməli, ixtisaslaşma və istehsal funksiyasının yerinə yetirilməsinə çəkilən vaxta qənaət edir və işin keyfiyyətini yüksəldir.

Miqyas effektinin digər mənbəyi kimi texnika və texnologiya çıxış edir. Elmi tutumlu texnologiyadan yalnız iri və nəhəng müəssisə səmərəli istifadə edə bilir. İri müəssisə maşın və avadanlıqlardan bir deyil, bir neçə növbə istifadə edərkən iqtisadi üstünlük əldə edir. Hor maşın və avadanlığın fərdi gücündən istifadə əmsali kiçik müəssisəyə nisbətən iri müəssisədə həmişə yüksək olur. İri müəssisə güclü maşın və avadanlıqlardan istifadə etməyə qadir olur.

İri işgüzar təşkilatlarda bina və qurğuların tikilməsinə də xüsusi məsrəflər azalır, çünki binaların ölçüsü artdıqda, onların dəyəri sahəyə və həcmə nisbətən az dərəcədə artır. Deməli, işgüzar təşkilat artdıqca, hər məhsul vahidinə qoyulan sərmaya azalır.

Müəssisə iriləşdikcə xidmətedici heyətin miqdarı dəyişməz qalır və ya cüzi artır. Eyni zamanda, əmək məhsuldarlığı artır. «Əsas fondların amortizasiyası» və «Əmək haqqı» maddələri üzrə məsrəflərin azalması he-sabına məhsulun maya dəyəri aşağı düşür.

Bir qayda orlaq, maşın və avadanlığın fərdi gücünün artırılması onun texniki xarakteristikasını da yaxşılaşdırır və bununla əlaqədar olaraq xammal və materiallər daha qənaətlə sərf olunur. Bundan başqa, iri müəssisələrdə istehsal tallantılarından səmərəli istifadə etmək üçün imkanlar daha çoxdur.

Istehsal miqyasının dəyişməsinin zərərlə mənbələri də vardır. Müəssisə iriləşdikcə onun menecmenti daha çox iyerarxik metodlardan asılı olur. İdarəetmədə əlavə pillələrin əmələ gəlməsi işgüzar qərarların qəbulu üçün lazım olan informasiyanın alınmasını çətinləşdirir və onun dəyərini artırır. Şəxsi təsəbbüs göstərmə stimulları zəifləyir. Rəhbərə qarşı qoyulan tələblər çoxalır və ayrı-ayrı şöbə və bölmələrin lokal qrup maraqlarına söykənərək faaliyyət göstərmə riskini artırır. Lakin, müasir menecmentin nəzəriyyə və praktikası bu cür zərərlə effektlərin qarşısının alınmasını və zəiflədilməsini üzə çıxarmışdır.

Buna müəssisələrin optimal ölçüsünün və idarəçilik diapazonunun müəyyənləşdirilməsi, idarəetmənin divizional və çoxnövülü təşkilatı quruluşlardan və «mənşət mərkəzlərindən» istifadə addır.

Istehsal və menecment sahəsində yeni bilikləri qavrama bacarığından fırmanın rəqabət qabiliyyətliliyi və sərisəsinin yüksələsməsi asılıdır. Informasiyanı tez təhlil edib, düzgün nəticə çıxaran təsərrüfat subyektiñin rəqabət üstünlüyü yüksək olur. Yeni biliklər təkcə fırmanın daxili potensialı hesabına deyil, həm də xarici mühitindən əldə etmək mümkündür.

Müasir dövrde rəqabət üstünlüğünü artırmaq üçün iri müəssisələr integrasiya olunmuş biznes strukturlar təsis edir, yerli və xarici firmalarla kooperasiya əlaqələri qurur, geniş şəkildə filial və nümayəndəliklər yaradır.

ABŞ-in «Caterpillar» maşınqayırma şirkətinin direktorlar şurasının sədri D. Toytsa görə, «... bizi əsas rəqib olan Yaponiyanın «Komatsu» şirkətinə qarşı rəqabət mübarizəsində qalib gəlməyə istehsal etdiyimiz maşın və dizel mühərriklərinə bütün dünyada xidmət göstərən 186 müstaqil dillerlərə six tərəfdəşlik münasibətlərinin olması imlan verir. Özü də dillerlər ayrı-ayrı bazarlarda üzrə informasiya mənbələri kimi çıxış edirlər. Dillerlər biznesimizin demək olar ki, hər aspektində, o cümlədən məhsulun layihələndirilməsindən başlayaraq onun yayılmasına və ehtiyat hissələri ilə təmin olunmasına qədər iştirak edirlər» (145, s. 234).

Bilik və tacribələrini artırmaq üçün firmalar bəzi vaxt rəqiblərlə də six qarışlıqlı faydalı kommersiya və təşkilati əlaqələr qururlar.

Klassik qaydaya görə rəqib şirkətin idulması rəqabət üstünlüğünü əldə olunmasının əsas vasitəsidir. Amma onlara normal tərəfdəş əlaqələrinin qurulması əvvəller NONSENС «kimi qəbul» edilsə də, indi normal qarşılanır. Bunun üçün rəqiblər formal və qeyri-formal strateji alyanslar qururlar.

Rəqiblə strateji əməkdaşlıq, eksor hallarda müdafiə xarakteri daşıyır. Lakin, strateji alyans hücum ruhunda da yaranı bilər. Məsələn, Yaponiyanın «Mitsubishi Motors» və Cənub Koreyanın «Hyundai Motors» şirkətləri tərəfindən ucuz avtomobil modellərinin istehsalı və satışı üzrə bağlanmış müqavilənin əsas sabəbi digər rəqiblər tərəfindən belə müqavilənin bağlanması qarşısını almaq olmuşdur.

Yeni satış bazarlarına çıxış məsələsini də iri müəssisə kiçik biznes strukturuna nisbətən asanlıqla həll edir. Belə ki:

Potensial alıcıları artıq müsbət imicə malik, adlı-sanlı ingüzar təşkilatı brendi, ticarət nişanı dəha çox cəlb edir. Digər tərəfdən, iri kor-

porasiya bahalı marketing-reklam, təbliğat və satışın stimullaşdırılmasını həyata keçirə bilir. İndi məhz bu yolla iri şirkət yeni satış bazarına çıxışı həll edir. O, məhsul satışında özünün satış nümayəndəliklərinin, filiallarının, övlad şirkətlərinin və ticarət agentliklərinin imkanlarından geniş istifadə edir.

Iri və nəhəng işgüzar təşkilatlar özlerinin maliyyə, təşkilati və intellektual potensialını innovasiya prosesinin sürətləndirilməsində və deməli, yeni məhsulun işlənməsində, mənimsənilməsində və satış bazarına çıxarılmasında uğurla istifadə edirlər. Cox zaman iki müəssisə üçün yeni satış bazarlarına çıxma işində digər və ələlxüs, kiçik müəssisələrin imkanlarından bəhərəlmək üçün onlara fransiza və lisenziya müqaviləsi yolu ilə öz ticarət nişanlarından istifadəni və məhsul istehsalı texnologiyasını verirlər.

Yeni resurs mənbələri əldə etmək üçün iri şirkətlər integrasiyanın müxtəlif vasitələrindən istifadə etməyə qadirdirlər. Təcrübədə şirkətlər yəni xammal mənbələri əldə etmək məqsədilə müştərək müəssisələr və konsorsiumlar yaradır, sahmlərin çarpaz mübadiləsini aparır və xammal sağıcılarını özlərinə qovuşdururlar.

İnteqrasiyalaşmış sahibkar strukturlarının yaradılması zorrla işləmə riskini də aşağı salır. Bu fəaliyyətin diversifikasiyası və sinergiya effekti nəticəsində baş verir.

Məlumdur ki, risk və müflisləşmə elementinin olması normal iqtisadi sistemin fəaliyyət göstərməsinə dəlalet edir. İşgüzar adam yadda saxlamalıdır ki, müflisləşmə onu daima «kölgə» kimi izleyir. İflas qorxusu onların «aktyor» və «idmançı» kimi formada qalmalarını şərtləndirir. Obrazlı ifadə ilə desək: «canavar sürüntün zəif və xəstə qoyunu apardığı kimi» müflisləşmə də biznes fəaliyyətində an zəif və xəstə təsərrüfat subyektlərini oyundan kənar vəzifəyə salır. Dövriyyəsi az olan kiçik müəssisələr iiri müəssisələrə nisbətən müflisləşməyə daha çox meylli olurlar.

Diversifikasiya olunmuş iri şirkət, eyni zamanda çoxlu sayıda işlərlə və bazar seqmentlərində maşğul olduğuna görə onun zorrla işləmə ehtimalı az olur. Fəaliyyətinin nəticəsi bir məhsuldan və bazar seqmentində iştirak edən kiçik müəssisə bazar konjunkturundan tamamilə asılıdır və tələb azalırsa, o tamamilə müflisləşə bilər. Əksinə, çeşidli məhsul istehsal edən iiri müəssisəyə bir məhsul tələbin azalması cüzi zərər vurur. Iri müəssisəyə bir məhsul istehsalından və bazardan başqa məhsul istehsalına və bazara keçmə imkanı genişlər. Onun üçün əlavə investisiya cəlb etmək üçün bazara yeni sahm zərfli buraxmaq və ya təminatlı uzun müddətli

kredit almaq problem yaratır. Kredit institutlarının özleri nəhəng və nüfuzlu şirkətlərə borc verməkdən qürur duyurlar. Kiçik və xırda müəssisənin hətta qısa müddətli təminatlı kredit almaq üçün girova qoymağa əmlakı olmur.

Iri işgüzar təşkilatlar makrostrukturlar kimi çıxış edərək aparılan iqtisadi islahatlara qulluq etməlidir. İslahataların uğurla aparılması külli miqdarda maliyyə, əmək, texnoloji və informasiya resursları tələb edir. İlk növbədə potensial investorlar olan ölkə vətəndaşlarının əmanətləri, hüquqi şəxslərin və diasporanın sərbəst pul vəsaitləri istehsala cəlb edilməlidir.

Fikrimizcə, qeyulan məsəlin öhdəsindən yeni təməller üzrə qurulmuş özəl və özlə-dövlət integrasiya olunmuş MSQ-lar: strateji alianslar, konsernlər, trastlar, konsorsiumlar, sindikatlar və bu kimi digər könüllü müqavilə birləşkləri gələ bilər. Makrostrukturlar istehsal amillərinin birbasa təmsəda olduqları ilkin həlqə ilə cəmiyyət arasında «ötürüçü» mexanizm rələnətindən oynayır.

İnteqrasiyalaşmış sahibkarlıq qrupu kimi birgə fəaliyyətləri bazar müqavilələri çərçivəsindən kanara çıxan müəssisələrin müxtəlif birləşmələri başa düşülməlidir. Korporasiyalararası integrasiyanın sərt (konsern, trast və s.) və yumşaq (assosiasiya, strateji alyans, pul və s.) formaları vardır.

Elmitutumlu sahələrdə normal rəqabətin olması üçün iki və üç şirkətin fəaliyyət göstərməsi kifayətdir. Onlara istehsalçının opponənt olması Elmi-axtarış və təcrübə konstruktur işlərinə (EATKİ) çəkilən xərclərin iri hacmdə təkrarlanmasına gətirib çıxardır.

Zənnimizcə, dövlət tərəfindən kiçik biznes və fərdi sahibkarlıq onlar üçün təbii sayılan sahələrdə: pərakəndə ticarətdə, məişət xidmətində, xalq istehlakı mallarının istehsalında və digər sahələrdə həvəsliyəndirilməlidir.

Xarici iqtisadi əlaqələrin liberallaşması şəraitində iri kapitalın və istehsalın xırda hissələrə bölünməsi qeyri-rasionaldır. Çünkü, xırda hissələrə bölünməsən müəssisənin rəqabət və ixrac qabiliyyəti məhsul istehsal etməsi beynəlxalq tacribəyə ziddir. Təessüf ki, bizdə özəlləşdirmədə institutional dayışıklılıkların beynəlxalq aspektləri az nəzərə alınmışdır. Əksinə, hal-hazırda beynəlxalq aləmdə rəqabət mübarizəsində keyfiyyət sıçrayışı etmək üçün avrokosmik, avtomobil və hasilat sənayesində yeni qovuşmalar və udulmalar baş vermişdir.

Iqtisadiyyatın hər sahəsində fərdi-ailə sahibkarlığına rəvac verərək azad rəqabət modelinə üstünlük vermə ultraliberal utopiyadan başqa bir şey deyildir və XXI əsrin əvvəllərinin aşağıdakı reallıqları ilə ziddiyyət təşkil edir.

1. Dünya iqtisadiyyatının əsas təsərrüfat subyektləri kimi transmilli korporasiyalar, integrasiyalışmış makrostrukturlar, maliyyə-sənaye qrupları, iri banklar və institusional investorlar çıxış edir.

2. İsgülər təşkilatın mülkiyyətçiləri, menejerləri və əməkdaşları arasında münasibətləri bazar deyil, əmək və mülki qanunvericilik tənzimləyir.

3. İnkıfş etmiş ölkələrdə əmtəə, kapital, işçi qüvvəsi və təbii resurslar bazarın anonimlik deyil, aşkarlıq və nizamlılığım xarakterizə edir.

4. Dövlətin nisbətən müstəqil səviyyələri yaranmış və beynəlxalq, regional təşkilatların və integrasiyalışmış korporasiyaların rolu ciddi şəkildə artmışdır. İndi vahid valyuta-maliyyə sistemi olan dünya təsərrüfatı yaranmışdır və dövlət özünün təsərrüfat subyektlərinin fəaliyyətini tam şəkildə nəzarətdə saxlaya bilmir.

5. Dünyada xaotik şəkildə əmək bölgüsü baş vermiş və ölkələr üç gruba bölünmüdüür: yüksək texnologiyalara malik dövlətlər; xammal istehsal edən dövlətlər və hazır məhsulları istehlak edən dövlətlər.

6. İctimai istehsalın səməraliliyi və dinamikliyi sosial təminat sistemi, ictimai məhsulların istehsalı, vətəndaşlar və iqtisadi subyektlərin hüquqlarının qorunması ilə təmin olunur.

7. Elmi-texniki biliklər və informasiya qeyri-məhdud resursa əvərilərək iqtisadi inkişafın əsas amili olmuşdur.

Müsair iqtisadiyyat dörd səviyyəli «insan-müəssisə-müəssisələr birlili-dövlət» modeli ilə izah edilir. Modelin I və IV həlqələri demokratik sistemlə əlaqələndirilir. İqtisadiyyatın idarə edilməsinin əsas həlqəsi kimi integrasiyalışmış müəssisələr birliliyi çıxış edir, çünki, bazar vahid texnoloji prosesin ayrı-ayrı funksiyalarını yerinə yetirən müəssisələr arasında sabit və qarşılıqlı faydalı əlaqələr yaradı bilmir. Buna görə uzunmüddəti müqavilə və əmək əlaqələrinin olması zəruridir. Lakin iri sahibkarlıq strukturunun yaradılması problemi həll etmir. Maliyyə-istehsal fəaliyyətinin etibarlılığı və əməkliyət baxımından integrasiyalışmış biznes qrup holding kimi təşkil olunmalıdır: ana şirkət strateji-maliyyə-əmlak, elmi-axtarış və təcrübə-konstruktur işlərinin aparılması, marketinq siyasetinin müəyyənləşdirilmesi və ümumi koordinasiya, övlad şirkətlər isə operativ-istehsal məsələləri ilə məşğul olmalıdır.


Sahibkarlıq (mikro və ya mezo) qruplarının yaradılmasının üç mexanizmini göstərmək mümkündür (bax. şəkil 1.2. 1).

Birinci tip qruplar ayrı-ayrı resurslara çatmanın tənzimlənməsi üzrə birgə fəaliyyəti nəzərdə tutur. Bu cür biznes qrup satış və ya təchizat təmin edən şirkətin ətrafında yaranır. Azərbaycanda pambıq tədarükündə və toxuculuq sənayesində bu sxemlərdən istifadə məqsədudur.

İkinci tip integrasiyalışmış makrostrukturlar əsas kapitalda iştirak əsasında tənzimlənir. Bu cür biznes qruplar daha çox holding əsasında yaranır. Holding ingleş sözü olub, «sahib olma» deməkdir. ABŞ-in, qərbi Avropa və Cənub Şərqi Asiya ölkələrinin iqtisadiyyatını holding şirkətləri əldən təsəvvür etmək çətdir. Holding bir neçə sahmdar cəmiyyətin sahmlərinin nəzarət zərfində və ya digər müəssisələrin əsas payına sahib olan maliyyə fondu kimi çıxış edir. O, müəssisələrin özlərini deyil, yalnız onların kapitallarını birləşdirir.

Holding, adətən açıq sahmdar cəmiyyəti şəklində təsis olunur. O, sahmlərinin səhvisi və institutual investorların satmaqla əldə etdiyi vəsaiti ayrı-ayrı sahələrdə fəaliyyət göstərən sahmlərini almağa xərcləyir.

Xarici ölkələrdə holding şirkətləri həm də dövlətin iqtisadi siyasetini, əsasən quruluş siyasetinin aparıcısı kimi də çıxış edir.



Şəkil 1.2.1. Integrasiyalışmış sahibkarlıq qruplarının təsnifləşdirilməsi

Cox vaxt dövlət bəzi holding şirkətlərinin səhmlərinin böyük hissəsini öz əlində cəmləşdirərək müvafiq holdingin təsir dairəsini istədiyi səmətə yönəldərək cəvlik və dolayı yolla quruluş siyaseti aparır. Bu da dövlətə fasiləsiz olaraq iqtisadiyyatın quruluşunu təkmilləşdirmək imkanı verir. Digər tərəfdən holding şəklində kapitalın birləşməsi imkanı verir ki, müxtəlif müssisəsə və təşkilatlar daha sıx əlaqə yaradaraq iri kapital tutumlu elmi, texniki, sosial, tikinti və s. proqramları həyata keçirsinlər.

Özəlləşdirmə siyasetinin səmərələri aparılması da holdingin tipik nümunəsi olan investisiya fondlarından asildir. Holdingdən fərqli olaraq investisiya fondu şirkətlərin nəzarət səhm paketinə sahib olma imkanından məhrumdur.

Holdingin gəliri onun sahib olduğu müssisənin gəlirlərindən asılı olduğu kimi holding səhmdarlarının dividendi də holdiniqin gəlirindən asildir. O, bir çox şirkətlərin səhm paketinə malik olduğuuna görə çətin ki, gəlir əldə etməsin. Çünkü, eyni zamanda holdingin sahib olduğu ayrı-ayrı sahələrə xas olan müssisələrin zəif işləməsi ehtimalı azdır. Bu da onu göstərir ki, holding səhmdarları öz sərmayələrini daha çox siyorta edirlər və onların həmişə gəlir əldə etmək imkanı vardır.

Dediklərimiz bir dəha sübut edir ki, Azərbaycanda bazar müasibətlərinin dərinlaşması, cəvlik struktur-investisiya, maliyyə və sosial siyasetin aparılması holding şirkətlərinin yaranmasını tələb edir. Yaxşı olardı ki, baza sahələrinin kapitallarını birləşdirəcək holding əsasında yaranmış integrasiyalışmış biznes qruplarının nəzarət səhmləri dövlətinə əlində comləşsin. Məhz bu yolla dövlət iqtisadiyyatın stabil və proportional inkişafının təməlini qoya bilər.

Zənimimə, holdingin aşağındakı növlərini göstərmək olar:

- a) əmlak holdingi – holding münasibətləri ana şirkətin övlad şirkətlərinin kapitalında iştirakı ilə təmin olunur;
- b) müqavila holdingi – birliyə daxil olan müssisələrin bir hissəsi müqavilə bağlayaraq şərliyi qaydada holdingə rəhbərlik edirlər;
- c) əmlak-müqavila holdingi – holding münasibətləri həm əmlak, həm də müqavilə əsasına söykənir;
- ç) dövlət holdingi – əsas və övlad şirkətlərin ya dövlət müssisələridir, ya da əsas şirkətin əsas kapitalının nəzarət hissəsi dövlətinə əlindədir;
- d) transmilli holding – övlad şirkətlərinin bir hissəsi digər ölkələrdə yerləşmişdir;
- e) idarəedici holding – ana şirkət digər iştirakçılara müasibətdə yalnız korporativ idarəetmənin əsas funksiyalarını, o cümlədən strateji planlaşdırmanı, koordinasiyani, motivasiyani və nəzarəti həyata keçirir;

ə) qarışq holding - holdingin əsas şirkəti digər iştirakçılara müasibətdə korporativ idarəetmə funksiyaları həyata keçirməklə yanaşı istehsal fəaliyyəti ilə məşğul olur;

f) maliyyə holdingi – əsas şirkət digərlərə müasibətdə yalnız maliyyə-investisiya və maliyyə-nəzarət funksiyalarını üzərinə götürür;

d) subholding (əlaqələndirici holding) – holdingə daxil olan bir şirkətləri tənzimləyən və özü də ana şirkətə tabe olan övlad şirkət.

Üçüncü tip integrasiyalışmış sahibkar birlilikləri trast yolu ilə, könlülli qaydada da idarəedici funksiyaların bir hissəsinin ötürürləşməsi və bəzi bazar strukturlarının birləşdirilməsi və istifadəsi əsasında yaradılır. Birgə təsis olunan makrostrukturlar Yaponiyada geniş yayılan keyrislərə, yəni ticarət evlərinə dəha çox bənzəyir.

İnvestisiya axınının nizamlı mərcaya yönəlməsi, fərdi və institusional investorların dolğun şəkildə əlaqələndirilməsi iri bank və istehsal kapitalına məxsulanın maliyyə fondlarından, maliyyə-sənaye qruplarının fəaliyyətdində asildir. Bu qəbildenən qurumlar aşağıdakı məsələləri həll edə bilərlər:

- maliyyə axınlarının idarə olunması və nəzarət;
- geniş tekrar istehsalın maliyyələşməsinin güclü mənbəyinin yaradılması;

- bu qurumlarda istehsalın səmərəliliyinin artırılması;
- istehsalın xarici bazarlara saatlıqla məsələsinin həll edilməsi;
- qabaqcıl (prioritet) sahələrdə maliyyə resurslarının təmərküzləşməsi;
- elmi-axtarış və təctübə-konstruktur işlərinin maliyyələşməsi sisteminin yaradılması və innovasiya prosesinin sürətləndirilməsi;
- iqtisadiyyatın mütərəqqi quruluşunun yaradılması.

Göstərilən institusional investorlar arasında maliyyə-sənaye qrupları mühüm yer tutur. «Maliyyə-sənaye qrupları» haqqında Azərbaycan Respublikası qanununa görə Maliyyə-sənaye qrupu istehsalın rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, elverişli texnoloji və kooperasiya əlaqələri yaratmaq, ixracat potensialını artırmaq, elmi-texniki təraqqını sürətləndirmək, investisiya layihələri və proqramları birləşdirən məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşdirmək və investisiyalar cəlb etmək üçün yaradılır.


Onlara ayrı-ayrı özəl və dövlət tipli istehsal kompleksləri, bank və investisiya strukturları daxil olmalıdır. MSQ-ların yaranması ərefəsində ölkədə sürətli bank və siyorta işi, holding və trast tipli şirkətlər inkişaf etməlidir. Elə etmək lazımdır ki, onlar universal rol oynasınlar, yəni bank, eyni zamanda siyorta, trast və holding şirkəti kimi, siyorta şirkəti bank, holding və trast şirkəti kimi, holding şirkəti bank, trast və siyorta şirkəti kimi və trast şirkəti isə holding, bank və siyorta şirkəti kimi çıxış etsin. Depozit və

ya başqa pul vəsaitlərini bir yerə təmərküzləşdirərək MSQ-lor öz sahibolma, sərəncamvermə və istifadətmə hüquqlarına arxalanaraq istehsala investisiyani artırırlar. Onlar həm tədiyyə təşkilatlarına, həm də istehsal-sənaye müəssisələrinə sahib olduqlarına görə hər iki tərəfin səmərəliliyinin artmasında maraqlı olurlar. Nə qədər tez bu cür qruplar yaradılsara, bir qədər tez ticarət, bank, siğorta və s. kapital sənaye kapitalına xidmet göstərməyə başlayır. Onu da qeyd etmək lazımdır ki, səhəbat iqtisadiyyatda çoxşaxəli rol oynayan diversifikasiya olunmuş təşkilatların yaranmasından gedir.

MSQ hüquqi və fiziki şəxslərdən əldə etdiyi vəsaiti ayrı-ayrı xalq təsərrüfatı sahələrində fəaliyyət göstərən (eksar vaxt özündə bir neçə müəssisəni birləşdirən) istehsalat şirkətlərinin səhmləri paketlərinə sahib olmağa xərcləyən iki investor kimi çıxış edir.

Maliyyə-sənaye qruplarının strukturunu onun rəhbərliyi tərəfindən yaradılır. Bu qrupun strukturunun yaradılmasının ümumi qaydasi olmur. Hər bir qrup özü fəaliyyətinə müvafiq quruluş yaradır. Maliyyə-sənaye qrupunun təxminli strukturu şəkil 1. 2. 2-də göstərilmişdir.

Maliyyə-sənaye qrupları, digər işgüzar təşkilatların özləri də korporativ qiymətli kağızları alıb-satmaqla məşğul olmaqla yanaşı, həmçinin kağızlar və borc öhdəlikləri (veksellər) buraxırlar. Bu cür qrupun ana ya ya bas şirkəti olur. O, bütün qrup iştirakçılarının adından çıxış edir, ümumiləşdirilmiş balans tərtib edir, uşot və hesabat aparır. MSQ iştirakçıları baş şirkətin fəaliyyəti nticəsində yaranmış olan öhdəliklərinə öz aktivləri nisbətdə birgə məsuliyyət daşıyırlar. Maliyyə-sənaye qrupunun ali orqanı direktorlar şurasıdır.



Şəkil 1. 2. 2. Maliyyə-sənaye qrupunun strukturu

Qlobal rəqabətin intensivləşməsi beynəlxalq təsərrüfatda strateji alyansların yaranmasına götrib çıxarmışdır. Strateji alyans – müəyyən kommersiya və sinergiya effekt əldə etmək üçün bir-birini tamamlayan strateji resursların birləşməsi məqsədilə iki və daha çox şirkətlər arasında kooperasiya haqqında razılışmadır. Bu cür razılışma adı ticarət əməliyyatlarından uzağa gedən, amma qovuşmağa götrib çıxarmayan qarşılıqlı münəsibətləri yaradır. Strateji alyanslara təkcə təchizatçılar və alicilar deyil, həm də rəqiblər də daxil olurlar. Bu baxımdan strateji alyansların aşağıdakı növlərini müəyyən etmək olar:

- üfüqi strateji alyanslar;
- saqılı strateji alyanslar;
- distribusiyalılmış strateji alyanslar;
- diversifikasiyalılmış strateji alyanslar.

Üfüqi strateji alyanslar yekcins məhsul və xidmətlər istehsal edən və ya eyni bazarda fəaliyyət göstərən müəssisələr arasında yaranır. "IBM", "Toshiba" və "Siemens", "BP" və "Statoil", "IBM" və "Apple", "Ford" və "Fiat" və başqları arasında üfüqi alyanslar fəaliyyət göstərir. Əsrin müqaviləsinin yerinə yetirilməsi üçün yaranan beynəlxalq konsorsium da bu növ strateji alyansdır.

Saqılı strateji alyans haqqında razılışma müəssisəni komplekt-lösdürici hissələrlə, yarımfabrikatlarla, xammal və materiallarla təmin edən müəssisələrlə bağlanır.

Distrigisiyalılmış strateji alyanslar bazar vasitəciliyi və sifarişçilərlə yaradılır. Belə ki, "General Motors" şirkəti biznesinin yenidən qurulması üçün dövünün hər yerinə sapalanın bazar vasitəcilişlə strateji alyanslar qurmuşdur. Bunun əsasında "General Motors" şirkəti: a) məhsulun bazarda əsrlər yayılması; b) texnologiyalarla mübadilə; c) assortimentin yenisələşməsi; iş metodlarının öyrənilməsi məqsədinə malik olması nəzərdə tutulmuşdur.

Diversifikasiyalılmış strateji ittifaqlar isə bir-birini tamamlayan və satılan məhsul və xidmətlər istehsal edən müəssisələr arasında yaranır. Məsələn, uzun marşrutlarda fəaliyyət göstərən aviaşirkətlərə qisa marşrutlara xidmet göstərən aviaşirkətlər arasında, stasionar telefon əlaqəni təmin edən rabitə şirkəti ilə mobil telefon əlaqəni təmin edən şirkətlər arasında bu cür alyansdan geniş istifadə olunur.

Adətən, strateji alyanslar müstəqil hüquqi şəxs kimi iştirak etmirlər. Alyansa daxil olan şirkət digər müqavilə birləşkərinin də üzvü ola bilər. Onlar gələcəyə istiqamətlənir, şərklər arasında qeyri-müəyyənlilikənən

salır, resursla təminatı və məhsulun yayılmasında sabitliyi artırır. Strateji ittifaqlar müəyyən müddət üçün yaranır.

Strateji alyansların yaranmasının dörd yolu vardır:

- səhmlərin mübadiləsi yolu ilə;
- müştərək müəssisələrin yaranması yolu ilə;
- investisiya layihələrinin reallaşması üçün konsorsiumların yaranması yolu ilə;
- zəif kooperasiya yolu ilə.

Nəhəng şirkətlər arasında strateji alyansların yaranması motivi kimi miqyas effektiv, istehsal güclərindən birgə istifadə, riskin aşağı salınması, texniki baxımdan mürəkkəb olan məməlatların birgə işlənməsi və istehsalı, texnologiyaların, texniki biliklərin və "nou-xau"-nun ötürülməsi, birgə tədqiqatları aparılması və s. çıxış edir.

Cəmiyyətdə iri sahibkarlıq institutlarının rolu artıraqca ölkədə mərkəzləşdirilmiş dövlət maliyyə sistemindən qeyri-mərkəzləşdirilmiş özəl dövlət maliyyə sistemini keçmək olar. Bu sistemdə MSQ-a bərabər özəl sigorta, təqaüd və s. maliyyə institutları əsas yer tutmalıdır. Tədricən müstəqil integrasiyalışmış maliyyə-sənaye strukturlarının iqtisadiyyatın maliyyələşməsində rolü artıraqca, dövlət tərəfindən yalnız ictimai məhsul kateqoriyası olan işlər maliyyələşdirilməlidir. Dövlət bütçəsi tərəfindən maliyyələşən sahələr nə qədər az və müstəqil sahibkarlıq tərəfindən maliyyələşən sahələr nə qədər çox olarsa, onda hər investisiya manatına düşən səmərə artmış olar. Artıq Azərbaycanda «İmprotex», «Ataholding» «Azersun», NAB, «Nurgün», «Günay», «Azpetrol» və s. iri sahibkarlıq makrostrukturları fəaliyyət göstərir. İndi əsas məsələ bu cür strukturlara dövlət köyməti etmək və onların fəaliyyətlərini ölkə sərhədlerindən keçənən çıxardaraq transmilli şirkətlərə çevirməkdir. Bununla ölkənin rəqabətqabiliyyətliliyini artırmaq və gedən qloballaşma prosesində aütsayder statusundan çıxməq olar.

### 1.3. Yeniləşən Azərbaycanda iqtisadi münasibətlərin transformasiyası və sosial-iqtisadi inkişaf modelində iri sahibkarlıq strukturları amili

Postindustrial dövrün qeyri-müəyyən xarakter daşıması, konkret qanuna uyğunluqların olmaması və gələcək haqqında dürüst fikir söyleməyin mümkünüzlüyü keçid dövrünü yaşayan Azərbaycan cəmiyyətinin sosial-iqtisadi vəzifələrini daha da mürəkkəbləşdirmişdir. A. M. Abbasov və T.

A. Quliyev total qeyri-müəyyənliyin azalması və zəifləməsini XXI əsrin əsas vəzifəsi kimi göstərmişlər(46, s. 19).

Bu gün ölkə qarşısında problem kimi məzmunca ümumbəşəri xarakter daşıyır. Müasir iqtisadi imperativlərlə milli ənənə və dəyərlər sisteminin uzlaşdırılmasının elə yollarını arayib tapmaq durur ki, sonuncu iqtisadi inkişafə maneə deyil, güclü stimul olsun.

Bazar münasibətlərinə keçid və iqtisadiyyatın liberallaşması – əvvəlcə qiymətlər, sonra əmək haqqı üzərində dövlət nəzarətinin ləğv edilməsi, onların azad şəkildə təyin olunması və planlaşdırma diapazonun daralması, onun makro seviyyədə direktiv formadan indikativ formaya keçməsi ilə başlamışdır. Artıq ölkədə yeni iqtisadi sistemə xas olan komponentlər və infrastruktur elementləri yaranmışdır. Makro-seviyyədə maliyyə sabitliyi; bazar infrastrukturunun əsas elementləri: - iki kanallı bank sistemi, valyuta və qiymətli kağızlar bazarı, birjalar, yeni əsaslara malik vergi və bütçə sistemi və b. yaranmış, dövlət mülkiyyətinin özəlləşdirilməsinin birinci mərhəlesi başa çatmış və iqtisadi artuma nail olunmuşdur.

Böhrəndən sonra iqtisadiyyatın canlanması, ilk növbədə xidmət sektorunda baş verəsının ibsatı ehtiyacı yoxdur. Burada yüksəlmış kapitalın investisiya axını hesabına isə ağır sənaye, maşınqayırma, kənd təsərrüfatı və elmi tutumlu sahələri inkişaf etdirmək mümkündür. Kapital axımını həyata keçirən lokomotivlər rələni isə özəl və özəl-dövlət tipli maliyyə-sənaye və maliyyə-aqrar institutları oynamalıdır. İqtisadi islahatın sonuncu mərhələsində vətəndaşaların əmanətlərinin iqtisadiyyata çalıb etmək mərhələsini də iri maliyyə-sənaye qurumlarının, bankların, trastların, holdinglərin, sigorta və təqaüd şirkətlərinin öhdəsinə buraxmaq lazımdır. Qeyd etmək lazımdır ki, artıq «ICR» qrup, «NAB» qrup, «Nurgün» qrup, «İmprotex» və bu kimi qurumlar təkcə xidmət sferasında deyil, həmçinin istehsal sahələrinə də sərməyə qoymağa başlamışlar.

İndiki dövrdə dövlət bütçəsi hesabına sünü şəkildə, bütünlükə Azərbaycan sənayesində artımı stimullaşdırmaq məqsədəyən deyildir. Çünkü, rəqabət qabiliyyəti və keyfiyyəti aşağı olan məhsullar elə müəssisələrin anbarlarında yüksilib qalacaqdır. Bütçədən yardım koncret müəssisələrə ünvanlanmalıdır. Keyfiyyətsiz və heç kimə lazımlı olmayan məhsul və xidmətlər istehsal edən müəssisələrin özəlləşdirilməsinin yubadılması onların qiymətini daha da aşağı salar. Sənaye istehsalının 50-ci illərin seviyyəsinə enməsi ölkənin istehsal heyəti potensialına mənfi zərər vurmusdür. Yüksək ixtisaslı mühəndisler, texnoloqlar, konstruktörler, alət cilingərləri, tornaçılar, frezerçilər, qaynaqçılar və başqaları xırda

alverə məşğul olmaq məcburiyyətində qalmışlar. Gələcəkdə yüksək ixtisaslı, peşəkar istehsalat sonetkarları yetişdirmək müşkül məsələyə çevriləcəkdir. Fikrimizcə, maliyyə sabitliyi baş verdiyi dövrə artıq prioritet istehsal sahələrinin deyil, istehsal müəssisələrinin müəyyənəlsədirilməsi vaxtı galib etmişdir. Bu cür müəssisələrin sanasiyasını xarici və daxili investorlara müqavila üzrə idarəetməyə verilməsi yolu ilə, ya da xəzina müəssisəsi elan etməklə dövlət büdcəsi hesabına həyata keçirmək məqsədəyənqun sayılmalıdır.

Təbii artım iqtisadi qanununa görə iqtisadi proseslər dövri xarakter daşımaqla yanaşı, iqtisadi böhran zamanı cəmiyyətin qütbölüşəsi sürtənlərin, varlıklar daha da varlanır, kasıblar isə daha da kasıblarırlar. Bu halın olması iqtisadi tənəzzüldən iqtisadi artıma doğru irəliləyin özünlünü yaradır. Kapital yığımını həyata keçirən şəxslər birbaşa və dolaylı yolla iqtisadiyyatı maliyyələşdirməyə başlayır. Hətta onlar şəxsi məqsədlər üçün bu kapitaldan istifadə etdikdə də bütün iqtisadiyyatı sərməyə qoyurlar, yəni multiplifikator effekti baş verir. Məsələn, hər hansı bir şəxs imarət tikdirdikdə ona misar daşı lazımlı olur, deməli onun təkcə misar daşının alınmasına sərf etdiyi pul vəsaiti daş karxanasına, oradan da karxananı istehsal resursları ilə təchiz edən müəssisələrə və bu minvalla da zəncirvari qaydada bütün iqtisadiyyatı axır. Amma elə etmək lazımdır ki, həmin şəxse xarici tikinti materialları almaq sərfli olmasın. Əksinə olduqda, o Azərbaycan iqtisadiyyatına deyil, xarici ölkələrin iqtisadiyyatına kapital qoyuluşu həyata keçirir. Bunun qarşısını almaq üçün isə milli iqtisadi təhlükəsizlik mekanizməni yaradılmalıdır. İqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi kimi görünüc xidmətinin işinə diqqəti artırmak lazımdır.

Xarici investisiyalar əsasən neft və xidmət sahələrinə yönəlmüşdür. Azərbaycanda artıq formalanşan «paralel axımlar» sistemi mineral xammal ixrac edən ölkələrdəki kimidir. Bir yandan ölkəyə xarici investisiyalar və ərzaq məhsulları idxl olunur, digər tərəfdən isə xam neft və digər tabii resurslar ixrac olunur (Qorb ölkələri və beynəlxalq transmili kapital öz ənənələrinə sadıq qalaraq Azərbaycana da xammal bazarına çevirmək məqsədilə onun əhalisinin ərzaq məhsullarına olan ehtiyacını öz inhişarlarında saxlamağa çalışırlar). Ölkəmiz get-gedə dənəya təsərrüfat sisteminin xammal və ucuz əmək resursları bazasına çevirilir. Prosesin əks mərcada inkiaşfina nail olmaq üçün, ilk növbədə əlverişli iqtisadi artımı nəzərə almaqla hər bir faizi müqabilində əhalinin pul galirlərini 10-14% artırırmaga çalışmaq lazımdır (belə nisbətin müəyyənəlsədirilməsi dəqiq iqtisadi-riyazi hesablamalara arxalanır). İndiki zamanda bu addım inflyasiyanın artımına deyil, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və votəndəşərin

əmanətlərinin yaranması və onun istehsala istiqamətləndirilməsinə (Engel qanununa görə) şərait yarada bilər. Sonra isə yerli əmtəə istehsالına yardım və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması stimulədirilməlidir.

Bununla əlaqədər, islahatların yeni əsrin tələblərinə cavab verməsi, iqtisadiyyatda buraxılan sohv və əyintilərin radikal korrektəsi əsrin tələbinə gəvrilib.

Bu iş, xirdalıqlara varmadan, iqtisadiyyatın strateji məsələlərinin həm bütövlikdə, həm ayrı-ayrı seqmentlərində fəal artıma yönəlib. Bu yolda ilk addım islahatların əsl mahiyyətinə qayıdış ola bilər. Azərbaycan iqtisadiyyatının effektli işləməsinə təmin edən sosial iqtisadi modelin yaradılması onun sosial yönəmliliyi, elmi-tehniki yeniliklərin qəbul edilməsi və dünya təsərrüfatına üzvi şəkildə daxil olması. Bu əsasda iqtisadi siyasetin stabil dayaqları kimi, milli və dövlət məqsədləri və prioritətləri dəqiq təyin olunmalıdır.

Zənnimizcə, iqtisadi sahədə milli maraqları xarakterizə edən əhalinin əksəriyyətində normal həyat kefiyyətini və sosial-siyasi sabitliyi təmin edən məyarlara aşağıdakılardır aiddir:

- geniş təkrar istehsal rejimi şəraitində iqtisadiyyatın fəaliyyət göstərmə qabiliyyəti;
- ölkənin strateji resursları, fəaliyyət növləri və onların həyata keçirilməsi üzrə idarəətini nəzarətinin qurulması bacarığı;
- iqtisadiyyatın təskilat-struktur sisteminin və qrup nüvəsi olan iri sahiblik gruplarının dayanıqlığının təminini bacarığı;
- iqtisadiyyatın mühüm məhsullar üzrə idxl asılılığının ləğvi;
- ölkənin elmi və innovasiya potensialının sağlamlaşdırılması qabiliyyəti;
- bazar iqtisadiyyatının normal fəaliyyəti məqsədilə dövlət tənzimlənməsinin lazımı səviyyədə olmasının təminini.

İqtisadi münasibətlərin sistemi transformasiyası davam edir. Söhbət, geniş aspektdə yeni keyfiyyət dəyişikliklərinin strukturları münasibətlər sisteminin və iqtisadi sistemin müxtəlif elementləri arasında əvvəlcə olmaqla qarşılıqlı fəaliyyətin yaranmasından gedir. Prosesin mürəkkəbliyi və uzun müddətliliyi ölkə iqtisadiyyatının reallığını və dünyada gedən qloballaşma nəzəri olaraq iqtisadi münasibətlərin transformasiyanın strateji kursunun hazırlanmasını nəzərdə tutur. Onun düzgün olması üçün iqtisadi münasibətlərin dəyişməsinin natiçələri dolğun şəkildə təhlil olunmalı və qiymətləndirilməlidir. Əsas məsələ iqtisadi inkişafın xüsusiyyətlərini, onun

resurs imkanlarını və qəbul olunan qərarların məntiqiliyini və elmiliyinin nəzərə almaqla aparılan islahatların istiqamətlərini müəyyənləşdirməkdir.

Yeni asrda islahatların aparılmasının əsas şərtləri bunlardır:

1. Cəmiyyətdə siyasi sabitlik və bütün dövlət hakimiyyəti budaqlarında ideologyanın varişiliyi.

2. Hakimiyyətin real demokratik təsisatlarının mövcudluğu və inkişaf etdirilməsi.

3. Əsas hüquq normalarının sabitliyini və eyni zamanda onların korrektə olunmasının çəvik mexanizmini nəzərdə tutan qanunvericilik sisteminin inkişaf etdiriləməsi.

4. İqtisadi islahatların aparılmasının ardıcılılığı, dövlət tənzimlənməsi və makroiqtisadi siyasetin səmərəliliyi.

5. Həyata keçiriləcək iqtisadi islahatlarda sosial yönümlüyün gözlənilməsi.

Təsəssüf ki, XX əsrin 90-cı illərində kəhən iqtisadi aksioma yaddan çıxmışdır. Bu aksiomaya görə iqtisadi subyektlər səviyyəsində istehsalda baş verən neqativ hallar və tənzəzzül bütünlükə iqtisadiyyatda qeyri-dayanıqlılıq və böhran hallarına transformasiya olunur. İqtisadi vəziyyətin göstərilən aksiomaya uyğun qurulması ölkədə iqtisadi artıma gətirib çıxartmışdır. Artıq səhəbet Azərbaycanda «iqtisadi artımın» aktivləşdirilməsinə gedir.

Təcrübə göstərir ki, çoxlu sayıda iqtisadi strukturlar və alətlər yalnız dayanıqlı artım şəraitində işləyə bilər. Əgər iqtisadi artımın aktivləşdiriləməsində kəhən üssüllərdən istifadə artıq işləmir, deməli, «iqtisadi artımın aktivləşdiriləməsində» yeni vasitələrdən və strukturlardan istifadə olunmalıdır.

Zənnimcə, iqtisadi dırçalısın aktivləşdirilməsinin əsasını – istehsalın və dövriyyənin məqyasının və səmərəliliyinin artırılması olmalıdır.

Bunun üçün iqtisadi fəaliyyətin müxtəlif sferalarında mənfiətliliyin tarazlaşdırılmasını təmin edən model qurulmalıdır. İndi isə, əksinə, iqtisadi islahatların təsiri nəticəsində gəlirlərdə differensiasiya daha da güclənir. Nəzərdə tutulan model istehsal-tələb-gəlir-investisiya-istehsal silsiləsində müsbət əks əlaqəyə arxalamalıdır. Belə əks əlaqənin reallaşmasına və deməli, istehsalın və dövriyyənin məqyasının və səmərəliliyinin artırılmasında müüm rol iri sahibkar qurumları və ələxüs - iri korporativ strukturları oynamalıdır. Nəticədə məhz onlar istehsal-təsərrütat proseslərinin ənənəvi sabit axınınu təmin etməklə yanaşı, həm də müasir inkişafın dünyəvi meyarlarına cavab verəcək səviyyəyə qalxa bilər.

Azərbaycanın iri sahibkarlıq strukturları, həmçinin dünya iqtisadi məkanına aktiv sıçrayışın nüvəsi və lokomotivi kimi çıxış edir. Aktiv

iqtisadi sıçrayışın nüvəsi artıq yaranmışdır. Bunların bir qismi mülkiyyət formasının dəyişmələri (dövlət mülkəsi kimi), digər qismi əzəlləşdirmənin nəticəsində və üçüncü qismi isə ayrı-ayrı mili sahibkarın təsəbbüskarlığı və dəyanətliliyi nəticəsində xırda və kiçik biznesin məqyasının artması nəticəsində yaranmış və inkişaf edir. Lakin bu səpkili təşkilati-hüquqi və maliyyə-iqtisadi fərqlərə baxmayaraq, artıq iri sahibkarlıq strukturları milli iqtisadiyyatın institusional sabitliyi təmin edəcək səviyyədə inkişaf etmişlər.

Bu «nüvə» yekcins deyildir və şərti olaraq üç səviyyədən ibarətdir: birinci səviyyədə dövlət mülkiyyətində olan və təbii inhisarçı sahələrdə çalışan ARDNŞ, AZAL, AzəriQaz, Azərenerji, «Azersu» və digər işgüzar təşkilatları aid etmək olar; ikinci səviyyədə müxtəlif istehsal sahələrində çalışan, lakin strukturları ilə əlaqədə olan müəssisələr daxil etmək olar (məsolən, İSR, İmprotex, Nurgün, Ataholdinq, Gündəy və s.), üçüncü səviyyəyə isə bazarda fəlliq göstərən mezbərlik qrupları aid etmək olar. (Taymeks, Azərsun, Azfen və başqa şirkətlər).

İri şirkətlər kütlövi istehsal sferasında rəqabət apararaq zəif rəqiblərinə digər sferalardan və ələxüs və ələxüs istehlak bazarının dar seqmentlərinə sixişdirirlər. Rəqabət nəticəsində bir çox kiçik müəssisələr iri korporasiyalar tərəfindən udulmuludurlar.

İri işgüzar təşkilatlarının idarəetmə sistemi və onun strukturuna və iş metodlarına amorflluq xasdır. Buna görə də burada yaranan vəziyyəti nəzərə almaqla daha perspektivli təşkilati formaların seçiləməsi məqsədilə iri təşkilatın səmərəliliyi qiymətləndirilməlidir.

Bu baxımdan daha geniş yayılan və perspektivli təşkilati forma kimi müxtəlif planlı korporativ-kooperasiya sistemlərini dəyərləndirmək lazımdır.

Son illər baş verən döyişikliklər iqtisadiyyatın qloballaşması prosesləri ilə əlaqədardır. Qlobal iqtisadiyyatın yaradılması tendensiyası sübut edir ki, yalnız xammal resurslarının olması mənfiət qazanmağa (qisa perspektivdə) və işgüzar təşkilatların dəyərinin artmasına (uzunmüddətə) təminat vermir. Onlar yalnız son istehlakçıya çıxış üçün ilkin şərtlər ola bilərlər. Son istehlak bazarına çıxış işgüzar təşkilati qloballaşmaya istiqamətlənən integrasiya konsepsiyasını manimsəməyə sürükləyir.

Iqtisadiyyatın qloballaşması dünya əmtəələr, xidmətlər, kapital və texnologiyaların bazarlarının formalşaması prosesini nəzərdə tutur. Burada isə qabaqcıl rolu transmilli korporasiyalar oynayır. Qloballaşma iri korporasiyalara tələbin dövri döyişikliklərindən asılı olmayaraq, ənənəvi resurslar hesabına müsbət nəticələr almaq üçün əlavə imkanlar yaradır.

Bazarda rəqabət münasibətlərinin əsaslı şəkildə dəyişməsinə iki əhəmiyyətli tendensiyən olmasına görə mömkündür. Birinci, bazarda iri korporasiyaların olması rəqabət prosesində asılı olmadan qiymət parametrlərini tənzimləməyə potensial imkan yaradır; ikinci, bu şəraitdə resurs məhdudiyyətlərinin səviyyəsi aşağı emir və kommunikasiya imkanlarının genişlənməsi bazara çıxış şərtlərini sadələşdirir.

Təsərrüfat sistemlərində ehtiyatların axtarışına vadar etmək üçün stimullaşdırma, idarəetmə sistemlərinin inkişafı naminə yaradıcılıq imkanlarının reallaşdırılması, inkişaf tənzimleyicilərinin və onlara müvafiq strukturların daha fəal istifadəsi effektli ola bilər.

Müxtəlif təşkilatlar, öz statuslarına uyğun, idarəetmə sisteminde artıya əsiklər dərəcədə dayanıqlıdır. Belə vəziyyət təşkilatın iqtisadiyyatda işləyən təsərrüfat-istehsalat və sosial şəraitlər uyğunlaşması problemi ilə bağlıdır (bu ələlxüsüs iki strukturlara aiddir) iki təşkilatların idarə olunmasında onların müəyyən amorf struktur qurulusunu və iş metodlarının effektliyinin qiymətləndirilməsinə ehtiyac var. Bu ona görə lazımdır ki, bazarda olan vəziyyəti nəzərə alaraq, daha perspektivli təsəllər seçilsin.

Azərbaycan cəmiyyəti ciddi dəyişikliklər astanasında durub və bù təkcə təhlil qiyməti deyil, bu cəmiyyətin əksəri hissəsinin hissəsiyidir, çünki iqtisadiyyatın inkişafı zamanı onların maraqları təqdim olunan və realaşan inkişaf tədbirləri ilə uyğunlaşır. Doğrudur, bu prosesin labüdüyüñ göz öündəndir və bunu «sağlam düşüncə» adlandırmaq olar. Bu vəziyyət, geniş planda, iqtisadiyyatın, ələlxüsüs, institusional dəyişikliklər proseslərinə və tətbiqi planda, struktur transformasiyalara aiddir. Bu onun ilə bağlıdır ki, hər insan iştirakçılarının arasında qarşılıqlı hərəkətlər, mübadilə, paylanması və istehlak olan struktur daxilində işləyir.

Bu əməkdaşlıq, ən geniş yayılmış və perspektivli müxtəlif planlı korporativ-kooperasiya sistemləridir. Bu sabobdan, cəmiyyətin və iqtisadiyyatın korporativ segmentinin inkişafına elmin və təcrübənin marağı artır.

Ölkə iqtisadiyyatının iri korporativ sektorunun zəifliyi onu xarici mühitin dağlığındakı təsiri qarşısında müdafiəsiz edir, bu da öz növbəsində dövlət paradiqmasının dəyişməsini tələb edir. Milli kapitalın transmillilaşmasının faallığının tətbiqi üçün vergi və sormaya rejimlərindən istifadə edirlər.

Eyni vaxtda, ixracata subsidiyalar ayıraqla, proteksiya tədbirlərinə əl atılmalıdır.

Qərb tərəfindən Azərbaycana «himayədarlıq» münasibəti tükənib. İndi resurs dəstəyini diləmək yox, sərt rəqabət mübarizəsində o dəstəyi gö-

türən müasir mexanizm və strukturlar formalşmalıdır (əsasən, iri maliyyə-istehsalat alyansları şəklində).

Belə şəraitdə iqtisadiyyatın korporativ modernləşməsi strategiyası qloballaşma proseslərində ölkənin konstruktiv iştirakı konsepsiyasını daxil etməlidir. (bax. cədvəl 1. 3. 1)

Cədvəl 1. 3. 1.

### İnteqrasiya-korporativ münasibətlərin konseptual təhlil qiymətləndirilməsinin xüsusiyyətləri

Konseptual istiqamətlər	İnteqrasiya meyillərinin təhlil qiyməti
Neoklassik	Bazarın strukturuna təsirin əsas istiqamətləri: saquili və tiflisi effektlərin neytrallaşması ilə bağlıdır; rəqabət zəifləyir; bazarə dövlət təsiri güclənir.
Institusional	Ən əsası – iqtisadi sistemlərdə inteqrasiya və koordinasiya problemlərinin həlli mümkündür. Qarsılıqlı hərəkətlərə (sövdələşmələrin bağlanması) manealar istifadə olunan təşkilat formalarından asılıdır.
Transaksiya məsələləri nəzəriyyəsi	Transaksiya məsələlərinə təsir edən inteqrasiyanın mühəsibə qiymətləri. Transaksiya məsələlərinin həcmərinin azalması azad bazar fəzəsinin kiçiləməsi amilidir.

Iqtisadi nəzəriyyənin əsas konseptual istiqamətləri inteqrasiya-korporativ münasibətlərin inkişaf meyillərini müsbət qiymətləndirir, burada bazar fəzəsinin inkişafının qlobal meyillərinə bir sıra mənfi təsirlərlə səciyələnir.

Cədvəl 1. 3. 1-də göstərilən inkişaf nəzəriyyələrini qloballaşma nəzəriyyəsi əvəz etdi. Başqa nəzəriyyələrdən fərqli olaraq, qloballaşma nəzəriyyəsi bütün dünya ölkələrində (istisnásız) gedən prosesləri təsvir edir – həm inkişaf etmiş ölkələri, həm keçid dövrünü yaşıyan ölkələri.

Geniş mənada qloballaşmaya alternativ yoxdur, çünki ölkələrin qloballaşma proseslərinə cəlb olunduğuına görə, başqa seçimi yoxdur. Bu reallıqdır və o transmilli bazarın mövcudluğu ilə özünü göstərir (bizim istəyimizdən asılı olmayıraq). Qlobal dünyada ölkələrin vəziyyəti qeyri-simetrik olduğuna görə ölkələr qarşısında qloballaşma konsepsiyasının çərçivəsinin öz sahəsində seçim problemi əmələ gələ bilər.

Öz sahəsinin istiqamət seçimi, qloballaşmanı xarakterizə edən meyillərinin nəzərə alınması ilə həyata keçirilir.

Ödəbəiyyatda konstruktivizm haqqında deyilir ki, o, problemlərin həlli ilə yönəlmüş prinsip və fikirlərin xüsusi sistemidir, sosial-iqtisadi

təfakkürün müəyyən konservativ istiqamətidir, hansı ki, həm inqilabı, həm də iqtisadi-inkısafl proseslərinə radikal-liberal yanaşmalaradan imtina edir.

Ümumiyyətlə, bu ideoloji-təcrübə istiqaməti dəstekləyərək, biz, konstruktiv rasionalizm mövqelərində dayanırıq, çünki o, bizim tədqiqatlarımızın obyekti – cəmiyyətin və iqtisadiyyatın korporativləşməsinə aid fəal qurucu, sosial yönümlü proses kimini izah olunur. Bu proses, cəmiyyətimizdə resurs imkanlarına, onların Azərbaycan cəmiyyətinin tarixi-inkısaflı ənənələrinə səykənərk, sağlam döşincə bazasında planlı istifadəsinə, xalqın mentalitetinə arxalanır.

Son illərdə olan dəyişikliklər qloballaşan iqtisadiyyatın prosesləri ilə bağlıdır. Qlobal iqtisadiyyat yaradıma meyilleri onu göstərir ki, xammala yiyələnmə, mənfəət alınmasına (qiymətmüddətli perspektivdə) və şirkətlərin qiymətlərinin artmasına (uzunmüddətli perspektivdə) zəmanət vermir.

Bu son istehlakçı çıxış üçün ilk şərtlərdir. Son bazara çıxış, həlliəcici faktora çevrilir, bu da öz növbəsində şirkətləri sövq edir ki, ənənəvi yanaşmalarдан seçilən integrasiyanın qlobal yönəlmış konsepsiyasına yiyələnsinler.

Iqtisadiyyatın qloballaşması, əmtəə və xidmətlər, kapital və texnologiyalar bazارının formalasdırma prosesini şərtləndirir, burada əsas rolu transmilli korporasiyalar (TMK) oynayır. Qloballaşma, iri korporasiyalara tələbatın vaxtaşırı dəyişmələrindən qorxmayaraq adı resurslara müsbət nəticələr əldə etməyə əlavə imkanları yaradır. Burada, bazardakı rəqabət münasibətlərinə güclü təsir edən iki əsas meyl var. Birincisi, bazarda iri korporasiyaların mövcudluğu rəqabət prosesindən kənar qiymət parametrlərini tənzimləməyə imkanlar (potensial) yaradır; ikincisi, bu vəziyyətdə resurs məhdudiyyətlərinin səviyyəsi aşağı düşür və kommunikasiya imkanlarının genişlənməsi bazara çıxməq üçün maneələri azaldır.

Müsəir proseslərin təhlili onu göstərir ki, qloballaşma rəqabətin şərtlərinin dəyişilməsinə səbəb olub, lakin dövrü inkısafları və qiymət rəqabəti mübarizəsinin xasiyyətini dəyişməyib. Dəyişikliklər aşağıdakı məqamlara toxunub:

- TMK-ın kiçik və orta biznesi özlərinə tabe etməsi ilə (submüqavilələr, franqizinq, lizing, vençur maliyyələşdirmə və başqa sistemlər vasitəsi ilə) qlobal rəqabət subyektlərinə çeviriləsi. R. Quliyevin fikrincə, "TMK-in hökmranlığı güclənməkdə davam edir və bu proses TMK-in dünya iqtisadiyyatının regionları üzrə qeyri-bərabər stratejiyalarının təsiri almında inkişaf etmiş, inkişaf etməkdə olan və keçid

ölkləri regionları arasında rəqabət mühünini fərqli biçimlərdə etgi-leyir" (28, s. 29);

- ticarət sahələrinin integrasiyası, iri şirkətlərin nəzarəti altında olan alternativ əmtəə göndərənlər və yeni əmtəələr haqqında tam məlumatın əldə edilməsi;

- rəqabətə dövlət təsiri rolinin dəyişilməsi, özü də ki dövlətin iqtisadi subyektlərinin münasibətlərinə qarışmaqdən imtinasi istiqamətdə yox (bu barədə radikal və liberal iqtisadçılar təkidlə danışırlar), əksinə dövlətin yeni strateji funksiyalarının əhəmiyyətinə görə, onun rolinin güclənməsi (terorizmə mübarizə, iqtisadi-informasiya təhlükəsizliyinin möhkəmlənməsi, milli maraqların müdafiəsi məqsədi ilə iqtisadiyyatların mövqeləndirilməsi və s.);

- program-məqsədlı inkişaf və cəmiyyət əhəmiyyəti proseslərin tənzimlənməsinin güclənməsi vasitəsi ilə, cəmiyyətin müxtəlif tələbatları prioritətlərinin razılışdırılmasının vacibliyi;

- standart məmulatların kütləvi istehsalına yönəlmış strateji marketinqdən tək-tək sifarişlərin təmin edilməsinə keçid (məhsulların ayrı-ayrı seqmentləri üzrə);

- milli iqtisadiyyatın və onun subyektlərinin rəqabətə davamlılığının qalxmasi üçün elmi-tehniki innovasiyaların rolinin yüksəlməsi;

- investisiya-innovasiya layihələrinin birgə reallaşdırılması üçün bazarda müxtəlif növ ortaqlığın və aliansların formalşeması.

Müsəir şəraitdə milli iqtisadiyyatın sosial-iqtisadi effektliyinin və rəqabətə davamlılığının qaldırılmasının əsası onun liberallaşması deyil. Bizo elə gəlir ki, bunun üçün, birincisi, innovasiya-sərmayə kapitalının inkişafıdır; ikincisi, iri korporativ qurumların potensialının fəal istifadəsidir; üçüncüsi, təbii resurs potensialının mövcudluğu və onun effektli istifadəsi və cəmiyyətin peşə savadının artırılması.

Ölkədə belə vəziyyət almış ki, maliyyə-təşkilat sistemləri inkişafının ənənəvi meyillərindən heç birinin üstünlüyü yoxdur, çünki dünyada integrasiya modellərinin və korporativ idarəetmənin müxtəlif komponent və mexanizmlərinin qarşılıqlı prosesi gedir.

Azərbaycanda iqtisadi canlanma və dırçəlişin olamətləri artıq inkaredilməz xarakter daşıyır. 1990-1995-ci illərdə iqtisadi həyatda müşahidə olunan sürətli geriləmələr eks proseslərə əvəz olunmuşdur. 1995-ci ildən etibarən dövlətin qəbul etdiyi, milli və beynəlxalq təşkilatlarla birlikdə həyata keçirdiyi iqtisadi islahatalar paketi gölərlərin sabit artımına gətirib çıxartdı. Ölkə makroiqtisadi sabitliyə nail olmuşdur. Bu gün

məqsəd həmin iqtisadi artım üçün möhkəm bünövrə və iqtisadi artumla sosial və etik problemlərin arasında six əlaqə yaratmaqdır.

Keçid dövrünü yaşayan müasir postsocialist cəmiyyət üçün, o cümlədən da gənc və müstəqil Azərbaycan cəmiyyəti üçün bir sırə ağır sosial problemlər səciyyəvidir – əhalinin olduqca böyük hissəsinin aşağı hayat səviyyəsi, işsizlik, və s. Bu problemlərin qısa müddət ərzində, xüsusən də iqtisadi vəsiyətərin gücü ilə həll olunacağına inanmaq sadələvhələk olardı. Hazırda iqtisadiyyat elə dövr yaşayır ki, istehsal və dövlət zəruri maddi resurslara malik deyildir. Bununla belə məməkün imkanlarında daha səmərəli istifadə etməklə sosial vəziyyətdəki gərginliyi yumşaltmaq üçün əhalinin sosial yardım və müdafiəyə ehtiyacı olan təbəqələrinin vəziyyətini yaxşılaşdırmaq üçün sosial siyasetin bütün vəsiyətindən istifadə etmək lazımdır. Əhalinin daha geniş təbəqələrinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün təhsil, səhiyyə, ətraf mühitin qorunması və s. sahələrin inkişafına xüsusi diqqət yetirmək lazımn gələcəkdir.

Mövcud iqtisadi durumda respublikamızdakı sosial problemlər və onların qarşısının alınması yollarını, ümumiləşdirilmiş şəkildə aşağıdakı kimi göstərmək olar.

1. Əhalinin gəlirlərinin və həyat səviyyəsinin aşağı olması. Dövlətin bu sahədəki sosial siyaseti, əsas etibarı ilə, mövcud səviyyənin gələcəkdə daha da enməsinin, sonralar isə kasıblığın miqyasının məhdudlaşdırılması, perspektivdə isə əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün şərait yaratmaqdandıran ibarət olmalıdır.

2. Həyat səviyyəsinin sabitliyinin təmin edilməsi və onun tədricən yüksəldilməsinə əsaslı şəraitin yaradılması üçün cəmiyyətin fəal əmək qabiliyyəti hissəsini yüksək məhsuldar və səmərəli əməkklə, yaxud, sahibkarlıq fəaliyyəti ilə öz rıfahları yüksəltməkdən ötürü stimullaşdırmaq lazımdır. Bu proseslər elə qurulmalıdır ki, əmək qabiliyyəti fəal insanlar dövlətdən «rəhm» gözləmədən özlərinin, ailələrinin, kollektivlərinin və bütünlükdə, cəmiyyətin həyat səviyyəsinin yaxşılaşdırılmasında fəal iştirak edə bilsinlər. Sosial müdafiə isə konkret olaraq əhalinin zəif müdafiə olunan və müdafiəsiz keçmə biləməyən qurumlarına şəmli edilməlidir. Bu müdafiənin ünvanlığı gücləndirilməli, əhalinin fəal hissəsi ilə cəmiyyətin əmək qabiliyyətini itirmiş vətəndaşlarının gəlirləri arasında optimal nisbet təmin olunmalıdır.

3. Müasir sosial siyasetin ən mühüm cizgilərindən biri də, əhalinin gəlirlərinin dövlətin əsas sosial təminatçı olmasınadır. Dövlət vətəndaşlarının minimum gəlir eləd etməsinə, həmçinin onların tibbi və sosial xidmətlərdən istifadə etməsinə, xəstəlik, əllilik və müxtəlif sosial bədbəxtliklər

zamanı yardımaların verilməsinə, təhsil almalarına və mədəni səviyyələrini yüksəltməyə təminat verməlidir.

4. Əsas əhali kütləsinin alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlı keyfiyyətsiz gündəlik tələbat məalləri istehlaki artır (Irlandiya effekti). Bu vəziyyətin davamı əhalinin genofonduna mənfi təsir göstərir, kütłəvi şəkildə istehlakçıların hüquqları pozulur və haqsız rəqabət genişlənir.

5. Təbii inhisarçılar olan Azərenerji, Azəriqaz, damir yolu, kommunal təsərrüfat və rabitə xidmət tarifləri sünü qaydada şəxşidir. Buna qarşı görülən tədbirlər nəticə vermadıqdan bütün iqtisadiyyata, əhalinin həyat standartına və rabitə mühitindən neqativ təsir göstərir.

6. Ölükədə kölgə iqtisadiyyatının səviyyəsi, buraya cəlb olunan vətəndaşların sayı durmadan artır (əgər kölgə iqtisadiyyatını tam şəkildə nəzərə almaq mümkün olarsa, onda görərik ki, iqtisadiyyatın artımı daha yüksəkdir) və onu qəbul olunmuş dövlət nəzarəti çərçivəsinə salmaq çətinləşmişdir.

7. Transmilli kapitalın ölkəyə sırtlı axını müsbət dayışıklılıqlarla barabər, mənfi nəticələrə də gətirib çıxarırlar, maya dəyərini sıyrıtməklə, gələcək işlərin dəyərini cari xərcərlərə əlavə etməklə, korporasiyadaxili qiyamətlərdən istifadə etməklə transmilli korporasiyalar yerli şirkətlərinə nisbətən neftin satılmasından çox gəlir eləd etməyə çalışırlar.

8. Əhalinin zəif müdafiə olunan təbəqələrinin, xüsusilə də Qarabağ mühərribə əlliərinin mənzil şəraitlərinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlanmalıdır, şəhid ailələrinin bütün sosial problemləri yüksək səviyyədə həll olunmalıdır.

9. İşsizlik probleminin qarşısının alınması üçün əlahiddə tədbirlər görülməlidir, işsizliyin kütləvi xarakteri ağır sosial bələtlərə nəticələnə bilər. Belə ki, əhalinin aktiv iş qabiliyyəti təbəqəsi, xüsusilə də gənclər artıq respublikanın ərazisini tərk edərək keçmiş ittifaq respublikalarında iş axarırlar. Bu proses uzandıqca əhalinin demoqrafik strukturunda mənfi dayışıklılıqlar baş verir.

10. Sosial problemlərin regional baxımdan həllinə xüsusi diqqət yetirmək lazımdır. Qarabağ münəqiqəsi zamanı azad olmuş ərazilərdə sosial infrastrukturun bərpası və inkişafı yerli əhalinin doğma torpaqlarına cəlb olunmasında mühüm əhəmiyyət kəsb edir. Dövlət səviyyəsində aparılan bu şəxşiliş sosial siyaset həmin regionlarda əhalinin məskunlaşmasına, yeni iş yerlərinin açılmasına səbəb olur.

11. Xarici şirkətlərdə eyni vəzifələrdə çalışan Azərbaycan və xarici ölkə vətəndaşlarının əməklerinin ödənilməsi arasındaki fərqi aradan qaldır-

maq, ölkəyə xaricdən gələn aşağı ixtisasi işi axınıni minimuma endirmək üçün tədbirlər həyata keçirmək.

Hazırda beynəlxalq təşkilatların köməyi ilə, hökumət sənaye və kənd təsərrüfatında bazar iqtisadiyyatına keçmək üçün bir sıra tədbirlər həyata keçirmişdir. Bu tədbirlərin növü ilə özəlləşdirmə prosesində, iqtisadi və sosial inkişafda özlə sektorun payının artmasına özünü bürüzə verir. Ən təcili tələb olunan tədbir xalqın insan potensialından, təbii sərvətlərdən istifadə edərək bazanı genişləndirən və iş yerlərini yaradan artım strategiyasını qurmaqdır.

Baxmayaraq ki, ölkə uzunmüddətli inkişaf strategiyasının konturlarını yaradır, Azərbaycan üçün, həmcinin ətraf mühiti qorumaq və bərpə etmək vacibdir. Inkişaf strategiyasının davamlılığına və insanların yoxsulluğunun aradan götürülməsinə yönəldilmiş hər bir tədbir ancaq o təqdirdə uğurlu ola bilər ki, təbii ehtiyatların qorunmasına və bərpasına diqqət yetirilsin.

Müasir Azərbaycan müxtəlif, mühlüm içtimai altsistemlərin; sosial-iqtisadi, siyasi-mədəni, o cümlədən sosial-etik altsistemlərin eyni vaxtda təşəkkül tapdırıb bir sistemdir. Bütün bunlar məcmu şəkildə keçid dövrünün xüsusi modelini təşkil edir. Uyğun olaraq Azərbaycanın işğuzar iqtisadi mühitində mövcud olan etik norma və prinsiplər də hələlik təşəkkül prosesindədir və onları keçid dövrü baxımdan qiymətləndirmək lazımdır. Onlar totalitar və avtoritar iqtisadiyyat dövründən miras qalan və qarbin işğuzar mədəniyyətdən götürülmüş və həla ki, özünü təsdiq edə biləyən davranış stereotiplərin özünməxsus konqlomeratından ibarətdir.

Azərbaycanın iqtisadi mühitinin, xüsusiəl də biznesin etikasının «ağlamalı» vəziyyəti ölkədə təzəlikcə təşəkkül tapan sahibkarlığın etik aspektlərinə diqqətsizlik ucbatından yaranmışdır. İlk növbədə sahibkarlığın fəaliyyətinin və dövlət məmurlarının fəaliyyətini tənzimləmək üçün tam və dayanıqlı qanunlar və normativ aktlar sistemini yaratmağa borclu olan dövlətin etik problemləri diqqət mərkəzindən konarda saxlamağı problemİN daha da dərinləşməsinə şərait yaradır. Etik problemlər, həmcinin tədqiqatçıların və mütəxəssislərin də diqqətindən konardadır. Bu sahədə elmi araşdırırmalar yox dərəcəsindədir. Bir çox xarici ölkələrdə isə biznes etikasına xüsusi əhəmiyyət verilir.

Əgər Azərbaycan cəmiyyəti islahatlar yoluunu seçmişdirsə, onda dərk olumalıdır ki, iqtisadi islahatlar – həmcinin etika və mənəviyyatların islahatlarıdır. Müqavilələrin aşağı keyfiyyətdə olması, həmcinin onun şərtlərinə riayət olunmaması biznesinin nüfuzuna xələl götirməsindən başqa onun bazardan sixişdirilib çıxarılmasına bərabərdir. Ümumiyyətlə,

Azərbaycan cəmiyyətinin qarşısında insanların mentalitetini dəyişmək, etika ilə biznesin vohdətini təşkil etmək, şüurlu surətdə riskə getməyi bacaran, qəbul edilmiş qərarın masuliyətini daşımağa hazır olan yeni bir nəslin formalasdırılmasına ehtiyac vardır.

Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir çox vətəndaşlar őzərini etik çərçivə ilə məhdudlaşdırmaq istəmir, çünki «etikalı» biznesin daha mənəfətli, «etikasız» biznesin isə daha mənəfətsiz fəaliyyəti üçün şərait yaradılmayıb. Elə şərait yaradılmalıdır ki, etik biznes daha çox gəlir götəren olsun.

## **II. İRİ SAHİBKARLIĞIN KORPORASIYALARIN FƏALİYYƏTİNDƏ MADDİLƏŞMƏSİ VƏ RƏQABƏTQABİLİY- YƏTLİ İQTİSADI MODELİN TƏŞƏKKÜLÜ İSTİQAMƏTLƏRİ**

### **2. 1. Korporativ biznesin yeni modelinin qərarlaşmasının əsas xüsusiyyətləri**

Dünya inkişafının yeni istiqamətlərini qavrayaraq Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin yeniləşməsi davam edir. Yeni problemlərin yaranması və bunların həlli iqtisadiyyatın maliyyə-istehsalat yaşamasının bərpasına yönəlmış müasir institutional transformasiyalarla və yeni əsrin çağırışlarına cavab verən fəal iqtisadi yüksəliş yollarının axtarışı ilə bağlıdır.

Bu, iqtisadi inkişafın ən perspektiv seqmentlərində işləyən müasir mexanizm və əsulların formallaşmasını və istifadəsinə tələb edir. Belə mexanizmlərdən biri, mexanizmlər kategoriyası çərçivəsindən kənara çıxıb, sosial məfhuma keçən cəmiyyətin müasir sosial-iqtisadi və maliyyə inkişafına yönəlmış korporativ idarəetmədir. Burada, sadəcə, korporativ prinsiplərdən qurulmuş, korporativ struktur, alyans və assosiasiyalardan səhəb getmir, əsas məqsəd ölkənin gələcək iqtisadiyyatının özüyi olan iqtisadiyyatın formallaşmasıdır. Bu halda nəzərə alınmalıdır ki, «iqtisadiyyatın maliyyə cazibəsi – dünyadan iqtisadi münasibətlərinin reallığıdır».

Təcrübədə və nəzəriyyədə «korporativ idarəetmə» kateqoriyasının geniş şəhri yayılmışdır, həm onun mahiyyəti tərfindən, həm də sosial-iqtisadi münasibətlər sisteminde onun real rolu və yeri baxımından. Bu halda müəyyən çoxsaylı, mürkəbbə, çoxfunksiyalı mövcudluq təşəkkül tapmışdır və bunu yalnız «korporativ idarəetmə» termini ilə müəyyən etmək olmaz (bu termin çox geniş şərh olunur).

Sosial-iqtisadi və təşkilatçılıq fenomeni mənasını daşıyan baş kateqoriyanın əsas tərkib elementləri bunlardır: korporativ münasibətlər və korporativ struktur, hansılar ki, yekunda «korporativ iqtisadiyyat və iqtisadiyyatın korporativ sferası (seqmenti)» kimi simbioz məfhumları yaradıblar.

Anlam cəhətdən «korporativizm» kateqoriyası sadədir və latincə «birlik» deməkdir (ittifaq, birləşmək mənasında). Bununla əlaqədar korporativizm bir çox nəzəriyyəvi konstruksiyaları təşkilat-struktur sistemlərlə əlaqədərdir. Bu sistemlər insanları və iqtisadi subyektləri müxtəlif növ təşkilat və assosiasiyalarda birləşdirir, mülkiyyətin ümumi prinsiplərini,

pəlirlərin qazancı və paylaşdırılmasını müəyyənləşdirir. Qeyd etmək lazımdır ki, «qarşılıqlı hərəkətlər» məqsədyönlü deyil, bu insanların məqsəklärin üst-üstü düşməsi nəticəsində qarşılıqlı köməyin, anlaşmanın və dəstəyin təbii nəticəsidir. Bazar iqtisadiyyati şəraitində korporativ münasibətlər müəyyən korporativ qurumlar çərçivəsində reallaşır, bu qurumların məqsədyöntümi gəlir əldə etmək ilə bağlıdır. Beləliklə, biz əlavə olaraq yeni bir kateqoriya - «korporativ biznes» əldə edirik. Bu kateqoriya əvvəl baxılan kateqoriyalardan sintezləndir.

İnsanların hayatı və fəaliyyəti cəmiyyətətəsəxş bağlıdır: onlar, birincisi - mülkiyyət münasibətlərinin xüsusiyyətlərləndən irəli gələn mülki-sosial və bölgü münasibətlərləndən; ikincisi - real fəaliyyət prosesində onlar müəyyən təşkilatçılıq formalarından və tənzimləmə mexanizmlərindən bürügət istifadə edirlər.

Bazar iqtisadiyyati şəraitində bu münasibətlərin və qarşılıqlı hərəkətlərin məqsədi gəlir əldə etməkdir. Gəlirin əldə edilməsi prosesi «biznes» anlamı ilə ifadə olunur və bunun spesifik forması «korporativ iqtisadiyyat» əsası olan «korporativ biznesdir».

Korporativizm mürkəbbə sosial-iqtisadi hadisə olaraq, bir çox alım və mütəxəssislerin tədqiqatlarının mövzusudur. Korporativizmin genezisi bazarın və onun mexanizmlərinin inkişafı və müəyyən sosial-iqtisadi münasibətlərin uzun süren tarixi və durumu ilə bağlıdır.

Bu problemin xaricdəki görkəmli tədqiqatçılarının adlarını çəkmək olar - D. Makreqor, Hertsberq, Lui Blan, B. Skinner, P. Druker, Q. Minsberg, M. Veber, F. Kotler və başqaları.

«Korporativizmin» (dar manada «korporativ idarəetmənin») problemi mürkəbbə və çoxfunksiyalı kateqoriyadır, özünaçevik və kompleks yanaşma tələb edir. Bununla əlaqədar hesab etmək olar ki, o iqtisadi tədqiqatların sintetik istiqamətlərindən birinə aiddir. Bu istiqamətlər daimi inkişaf və mürkəkkələşmədə öz əksini tapır və bu istiqamətdə aparılan tədqiqatların fəallışmasını tələb edir, çünki müasir qloballaşan iqtisadiyyatda onun strateji perspektivləri göz qabağındadır.

Iqtisadiyyatın korporativleşməsi problemlərinə olan maraq, ilk növbədə onunla bağlıdır ki, korporativizmin ideyaları onların müəyyən vəhdiyyə təşkil edən xüsusiyyətlərinə baxmayaraq ənənəvi fərdi-bazar davranışını sxemindən fərqlənir.

Amma bu fərqlər, bazarın bəzi codluğununu və neqativlərini hamarlayaraq, insanlar üçün cəmiyyətdə sivil sosial-iqtisadi münasibətlərin, yeni qarşılıqlı sosial sxemlərin formallaşması imkanını yaradır. Korporativizmi sosial-iqtisadi münasibətlərinin müasir modeli kimi qələmə

vermek olar, yani sivil biznesin modeli kimi (bəzi korporativ qurumlara xas olan ayrı-ayrı neqativ halları xaric edən sonra). Müxtəlif növ təşkilat-struktur qurumlar formasında müəyyən dinamizmlə bir sıra prinsiplər əsasında inkişaf edən sosial və maliyyə-istehsalat sistemidir. Bu prinsiplər aşağıdakılardır:

- müəyyən korporativ qurumun çərçivəsində mülkiyyətin idarəedilməsində eyni hüquqi şərtlərin yaradılması;
- biznes fəaliyyəti prosesində qarşılıqlı hərəkətlərin üsullarının azad seçimi;
- korporativ qurumun birliyi vasitəsi ilə biznesin ayrı-ayrı iştirakçılarının maraqlarının reallaşması;
- korporativ demokratiya;
- qarşılıqlı maraqların saxlanması şərti ilə maliyyə işgürərlığı;
- integrasiya olunmuş korporativ sistemlər çərçivəsində maliyyə-istehsalat mexanizmlərinin birləşməsi;
- qarşılıqlı maraqlar dairəsində biznesin integrasiyasının çoxsaylı effektlərinin reallaşması.

Elmi adəbiyyatda və təcrübədə «korporativ idarəetmə» anlayışı çox fəal istifadə olunur.

Bu anlayışın həm geniş (üümüniləşdirilmiş), həm də dar mənalarına baxıla bilər.

Korporativ idarəetmənin dar mənəsi əsasən aşağıdakılarda bağlıdır:  
birincisi – şirkətlərin səhmdarlarının maraqlarını qorumaq üçün, şirkətlərin idarəetməsində menecerlərin fəaliyyətinin təmin olunması;  
ikincisi – səhmdarların qoymuş sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi;

üçüncüüsü – korporativ biznes proseslərinin nəticəsində korporativ qurumun maraqlarının müdafiəsi.

Korporativ idarəetmənin geniş (üümüniləşdirilmiş) mənəsi səhmdarların və menecerlərin mülkiyyətə münasibətlərini tənzimləyir və müasir ictimai-sosial quruluşa iqtisadi subyektlərin qarşılıqlı münasibətlərini xarakterizə edir.

Müasir iqtisadiyyatda olan korporativ qurumlar – müasir cəmiyyətin transformasiya islahatlarının xasiyyətini müəyyən edən «xüsusi sosial iqtisadi strukturlardır».

Iqtisadiyyatda formallaşan korporativ idarəetmənin və biznesin əhəmiyyəti bir çox amillərdən asıldır:

- korporasiyada mülkiyyət hüquqları sisteminin optimallı təşkili (və onların həvalə olunması), restrukturizasiyası və mikrosəviyyənin effektivliyinin yüksəsləşinə səbəb ola bilər;

- korporasiyada tarixən yaranan mülkiyyət bölgüsü korporativ idarəetmənin spesifik milli modellərini və bunlara müvafiq müəyyən qanunvericilik konsepsiyalarını və dövlətin tənzimləmə modellərini müəyyənləşdirir;

- mikrosəviyyədə sərmayelerin cəlb olunmasının vacib şərtlərindən biri, sərmayədarların (səhmdarların, kreditorların) hüquqları müdafiə olunan korporativ idarəetmənin «şəffaf» modelidir;

- korporativ idarəetmənin modeli qiyməti kağızlar bazarının inkişafı ilə sıx bağlıdır, buna görə onların dövlət tərəfindən tənzimlənməsi kompleks şəkildə aparılmışdır;

- kapital bazarının strukturu və korporativ idarəetmənin modeli – bazar iqtisadiyyatının bu konkret formaları vasitəsi ilə korporasiyaların maliyyələşdirilməsi və təşkilatlarında olan fərqləri, sənaye sahələrinin strukturunu, işsgötürənlər və işçilər arasında olan münasibətləri müəyyən edir;

- mikrosəviyyədə korporativ idarəetmənin modeli iqtisadi yüksəlişin əsas institusional tərkibi sayılır.

Iqtisadi münasibətlərin müəyyənliliyi (xüsusi korporativ münasibətərin), yani mülkiyyət hüquqları bölgüsü dəyişmədən bazar iqtisadiyyatının əhəmiyyəti üçün principial əhəmiyyət daşıyır.

Müasir iqtisadi adəbiyyatda mülkiyyət hüquqlarının dəqiqliyi, aydınlığı və stabillığı iqtisadi yüksəloşun əsas amilləri kimi sayılır. Buna baxmayaraq mülkiyyətin müəyyənləşmiş hüquqlarının rolü təşkilatın böyüküyündən, dövlət, ya xüsusi mülkiyyət olduğundan, informasiyaya yiyələndiyindən asılı olaraq dəyişə bilər.

Korporasiyaya institut və ya təşkilat kimi baxdıqda korporativ idarəetmə iqtisadi islahatlar üzrə tətbiqi nəticələr çıxarmaga imkan verir. Ələlxüsüs da, sazişlərin yerinə yetər yətərlikdən tənzimləşmədən və sistemin olmasına səhmdarların hüquqlarının kütləvi pozulmasına, iqtisadi agentlərlə qeyri-bazar münasibətlərin inkişafına və korrupsiyaya gətirib çıxarırlar.

Korporativ idarəetmə maliyyə sistemi tərəfindən yanaşma çox ənənəlidir. Maliyyə sistemi kapitalın çevriləməsi və resursların istehlakçılar arasında korporativ kapitalın bölgüsü kimi müəyyən institusional razılaşmalar şeklinde qəbul edilir.

«Korporativ kapital» maliyyə təsnifatın formal kriteriyalarının məzmunlu kriteriyalar ilə qarışmasına imkan verir. Bizi belə gelir ki, geniş


istifadə olunan «maliyyə kapitalı» termini, kapitalın istifadəsini məhdudlaşdırır və real mütəsir iqtisadi situasiyani əks etdirmir. «Korporativ kapital» termini isə maliyyə resurslarının geniş istifadəsinə imkan yaradır.

Bizim təcrübəmizdə (hətta xarici təcrübədə müşahidə olunur) bəzi struktur kateqoriyalar mənə cəhdən maliyyə resurslarının təsmifatına uyğun gelmir. Məsələn, «maliyyə-sənaye qrupları» - bu nəinki kapitalın ayrı-ayrı formalarının birləşməsidir, bu - maliyyə mexanizminin ayrı-ayrı növ-lərini məhdudlaşdırıb spesifik strukturdur.

«Korporativ kapital» kateqoriyasının istifadəsi korporativ biznesə six əlaqədə olan bir-birinə mənə cəhdən yaxın olan məşhurları əvəz edir. «Korporativ biznes» kateqoriyası təşkilati-struktur dəyişmələrin və «korporativ kapitalın» bazar mexanizmlərinin ayrı-ayrı formalarının (səhmlər, istiqraz vərəqələri, pul, vekseller və s.) hərəkətinin sintezi kimi qəbul oluna bilər.

Korporativ biznes mürəkkəb bir sistemdir və o, özündə, ümumiyyəti tənzimləmə sisteminə daxil olan bir sıra yarım sistemləri cəmləşdirir.

Bu isə, öz növbəsində, onların məqsədönlü təhlili üçün locallaşmasını və korporativ idarəetməyə yönəlmış tövsiyyələrin hazırlanmasını təmin etmir. Bunları «korporativ biznesin» aşağıda verilən ümumi sxeminin təhlili zamanı görmək olar (bax. şəkil 2. 1. 1).



Şəkil 2. 1. 1. Korporativ biznesin sxemi

Bu sxem, ümumi formada, korporativ biznesin mürəkkəb sistemini təmsil edir və korporativ qurumların maliyyə tənzimlənməsinin mühüm cəhətlərini səciyyələndirir.

Sadə izahatda, korporativ idarəetmənin baş funksiyası – öz maliyyə resurslarını korporasiyaya həvala etmiş sahmdarların maraqları çərçivəsində, onun fəaliyyətinin təmin olunmasıdır. Korporativ idarəetmənin bu sadə formasında mürəkkəb problemlər və funksiyalar var:

- birincisi, onlar mürəkkəb istehsalat və maliyyə kompleksi sayılan korporasiyanın fəaliyyatına addırırlar;

- ikincisi, korporativ fəaliyyət üçün cəmiyyətin hansısa subyektləri və insanları cəlb olunur və bu fərdlərin maraqları korporativ proseslərdə nəzərə alınmalıdır.

Beləliklə, korporativ idarəetmənin təcrübə problemləri korporativ mühitin işləməsinin problemini çevirir.

Korporativ mühit daim dinamikadadır, onun tərkib hissələri, həmçinin öz vəziyyətlərini dəyişir. Buna görə bu vəziyyətlərin nəzarəti və proqnozlaşdırılması ortaya çıxır, çünki bu mühitlərin dəyişməsi korporasiyanın yaşamasına təsir edir.

Korporativizm (fəaliyyətin təşkilati forması kimi) – bazar iqtisadiyyatı ilə korporativ qurumların istifadə etdiyi tənzimləmə mexanizmləri arasında olan ziddiyətlərin həlli formasıdır. İri korporativ qurumların bazar strukturları qarşısında üstünlüyü göz öndəndir, amma halledici deyil.

İnkısafin dialektikası belədir ki, bazarın və qeyri-bazar strukturlarının mövcudluğu labüddür, resursları istiqamətləndirən daxili mexanizmlər birgə işləməlidir və bir-birinin çatışmazlıqlarını tamamlayaraq, bazar iqtisadiyyatında yeksenliklərin mümkünsülünü təsdiq etməlidir.

Şəhəri (kapitalist) adlandıran iqtisadiyyatın əsl münasibətlərinin reallığı belədir ki, müxtəlif növ mexanizm və alətlər qarşılıqlı işləyir. Eyni vaxtda demək lazımdır ki, firmadaxili məsələlərin həllində korporasiyalar bazar qiymətlərindən istifadə etmir. Bu simbiozun sabitliyinin qiymətləndirilməsi bazar mübadiləsinin təskili zamanı çəkilən məsrəflərdən asılıdır (nəzariyədə ilk dəfə bu problem K. Menger, E. Bem-Baverk, F. Vizer kimi alimlərin diqqətini cəlb etdi). Ayndır ki, qarmaqarışq mübadilə əməliyyatları xərclər tələb edir, bu xərclər nəzariyədə transaksiya xərcləri deyilir (informasiyaya çəkilən xərclər, kontraktların bağlanması, nəzarətin təskili, ödəniş-hesablaşma əməliyyatları və s.).

Korporasiyaların və firmaların «təşkilatdaxili məsələləri» onların işləşməsinin həcmindən asılıdır, qeyri-bazar münasibətlərinin tənzimlə-

məsələ sərf olunan xərclər, başqa transaksiya xərcləri ilə (yəni bazara sərf olunan xərclərlə) müqayisə olunur.

Transaksiya məsəflərinin təhlili onları iqtisadi münasibətlər sisteminde ayrıca məhdudiyyət növü kimi qəbul etməyə imkan verir. Bu anlayış, transaksiya təhlilini korporativ münasibətlərin təhlil sistemindən daxil etmək üçün çox vacibdir, çünki korporativ təşkilatların daha effektli növlərinin seçimini təmin edir (firmalar, korporasiyalar, assosiasiyalar, alyanslar və s.). Taşkil olunmuş korporativ strategiyanın seçimində, müqayisələr və məsəflərin həcmərinin aşkarlanmasına yönəlmış institusional təhlil çox böyük əhəmiyyət kəsb edir. Bu halda nəzərə almaq lazımdır ki, struktur və üsulların korporativ dəyişmələri gələcək gəlirlərə ədənlər biləcəyi prizmədən baxılmalıdır.

D. Nortun ifadəsinə görə «institutlar-insanların qarşılıqlı hərəkətlərini təkrarlayan qayadalardır». İqtisadi təhlildə institutların istifadəsi, iqtisadi agentlərin xarici mühitdə birmənalı olmayan qarşılıqlı hərəkətlərinin mürəkkəb problemlərini həll etməyə imkan verir. Ümumi izahatda «iqtisadi institut» anlayışı ümumi məraqları olan və, bu baxımdan qərar qəbul edən bir qrup insanları nəzərdə tutur.

Azərbaycan iqtisadiyyatının keçid dövründə, institutionalizmین meydana çıxmış iqtisadi münasibətlərin islahatlaşdırılması və onların elmi izahati ilə birbəşə bağlıdır. Bu çox vacibdir, çünki Azərbaycanda yaradılmış iqtisadi islahatlar sxemində əsas strateji məsələ həllini tapmayıb; iqtisadi effektlik sosial adalətə gətirib çıxarmayıb.

Cəmiyyətin sosial strukturunu, şərti olaraq piramida şəklində təsəvvür etmək olar. Bu piramidanın özüндünde əhalinin kasib kütlələri yerləşir. Piramidanın ucu isə özüldən çox aralannmışdır. Bu da əhalinin müxtəlif təbəqələri arasındakı fərqi əks etdirir. Son nəticədə bu sovet sisteminin xarabaliğında yaranmış yeni qeyri-ədalətli qurumun təzahürüdür.

Fikrimcə, bu sosial piramidada olan adalətsizlikləri korporativ münasibətlər hamarlaya bilər. Qeyd etmək lazımdır ki, ideal variantda bu mövcud vəziyyətin dəyişməsinin başlangıcıdır.

Elmin və təcrübənin korporativ integrasiyalara, alyanslara və tərəfdaslığla faal münasibəti təsdiqi deyil, bu, rəqabətin transformasiya prosesləri ilə bağlıdır. Rəqabət bazarda mübarizə forması kimi, müasir şəraitdə təkamül edə-edə öz klassik formasından ( qiymət mexanizmindən istifadə edərək, bazarda tarazlığın yaranması), «qeyri-mükəmməl» rəqabət formasına törf addimlayır. Bu «qeyri-mükəmməl» rəqabət sənayedən sonra əmələ gələn informasiya cəmiyyəti ilə bağlıdır, burada rəqabətin

mütələq mobilliyi (hərəkəti) məhdudlaşdırılır və kapitalın hərəkətinə nəzarət yoxdur.

Təcrübədə isə bu, korporativizm proseslərinin fəallaşması ilə bağlıdır, onları forqləndirən cəhət – bazarın ayrı-ayrı seqmentlərinə nəzarət edən iki korporasiyalardan öz aralarında bağlanan sazişlərdən istifadəsidir.

İri korporativ qurumların şəbsək təpli təşkilin müəyyən eklektikası ilə səciyyələrin. O, funksional idarəetmə sxemimin xüsusiyyətlərinin elementlərini, divizional strukturların müxtariyyətini, təşkilatın resurslarının əvvəl istifadəsini və müasir qarşıq-virtual korporativ qurumların layihə-kommersiya mərkəzlərini özündə cəmləşdirir.

Söhbət iqtisadi qrupların dinamik dəyişən işgüzar münasibətləri ilə bağlı spesifikasi şəbəkələrdən gedir.

Təşkilat-struktur planda müasir korporativ qurumlar funksional yənəlmış ortaqların (tərəfdəşlərin) təşkilatlanmış cəmiyyətlərini təmsil edir.

Həmin cəmiyyət istehsalın layihələndirilməsini, istehsalını, əmtəənin satılması təşkil edir və son müsbət maliyyə nəticəsinə yönəlmüş müasir informasiya (məlumat) texnologiyalarından faydalananaraq xidmətlər göstərir.

Assosiativ birləşmiş korporasiyanın əsas məqsədi bazar şəraitində yaranan hər hansı bir məhsula, ya xidmətlərə yaranan ehtiyacın əsaslı texnologiyaların köməyi ilə ədənilməsidir.

Azərbaycanda belə təşkilatlar qismində maliyyə-sənaye qrupları, holdinglər sayıla bilər. Həmin qruplar ya müəssisələrin şəxsi qurulmuş korporativ strukturları şəklində, ya üfqi assosiasiya qurumlarının formallaşması ilə taşkil olunur.

**Cədvəl 2. 1. 1**  
Müasir korporasiyanın təşkilinin əsas cəhətlərinin-xarakteristikası  
(assosiativ-inteqrasiya olunmuş qurum)


Əsas əlamətləri	Xüsusiyyətlər:
Durumu dinamik vəziyyəti	Strukturun elementlərinin qeyri-sabit funksional-təşkilatlı qarşılıqlı hərəkətləri
Nəzarətin və informasiyanın integrasiya olunmuş texnologiyaların istifadə vasitəsi ilə təşkilat-struktur əlaqələrin reallaşması	Təşkilat-struktur elementlərin qarşılıqlı hərəkətləri. (Informasiya texnologiyaları və təbəqəlilik əsnasında qurulur).
Saziş, müqavila və mülkiyyət nəzarəti sisteminin istifadəsi	Təşkilat sisteminin bağlayıcı elementləri müxtəlif olaraq (mülkiyyət və müqavilələrdən mülkiyyətciliyə qədar)
Korporativ qurumun özüylə (ana şirkətin) spesifik integrasiya formaları (mülkiyyət hüququnu saxlamaq şərtlə ilə)	Korporativ sxemə natamam integrasiya (mülkiyyətin nəzarəti hüquqlarının saxlanması). İşgülzər əlaqələrin kəsişməsi

İnteqrasiya olunmuş korporativ qurumlara müxtəlif növ qurumlar addır. Onların əsas cəhəti – strategiyaların uzunmüddətliyi, daxili sə-məralik və sazlanmış əlaqələr vasitəsi ilə effektli işləməsidir. Təhlil üçün, integrasiya olunmuş şirkətlərin və onların xüsusiyyatlarının əsas amillərinin təsnifatından istifadə edilməsi məqsədəyindür.

Əsas amillərin qrupları bunlardır:

- a) integrasiyanın maliyyə-iqtisadi amilləri qrupu.
- Bu qrupun əsas məqsədi somarlı və tam istifadə edilən kapitalın həsabına, istehsalatın effektliyinin artırılması, məsrəflərin azalması və müsbət maliyyə parametrlərinin payının artırılmasıdır.
- b) integrasiyaya cəhd edən şirkətlərin vəziyyəti ilə bağlı bazar-konkütura amilləri;
- c) mülkiyyət münasibətləri və əlaqələri ilə bağlı olan mürəkkəb tənzimləmə kompleksinin mülkiyyətə nəzarət amilləri.

Korporativ-inteqrasiya amillərinin təsnifi şəkil 2. 1. 2-də verilir:



Şəkil 2. 1. 2. Korporativ-inteqrasiya amillərinin təsnifi

Hər korporativ qurum, inkişafının müxtəlif mərhələlərində (ölkədə gedən islahatlar mərhələlərində) əmələ gələn problemlərin həllində tənzimləmə sxeminin seçimi qarşısında durur. Bir qayda olaraq, bu aşağıdakılarda bağlıdır:

- birincisi, həllini tələb edən problemlərin əmələ gəlmesi ilə;

- ikincisi, hərəkətlər sisteminin seçimi ilə;

- üçüncüsi, əmələ gələn problemlərin həlli üçün müəyyən mexanizmlərin seçimi ilə.

Bir sırə iqtisadçıların irəli sürdüyü konsepsiya ilə «iqtisadiyyatın genişlənmə inkişafında əmələ gələn istehsalın miqyasının artması, intensivləşmə şəraiti, yenilikləri tez qəvrayan əcviq istehsalçılarla uduzur» qismən razılışlaşmaq olar. Bizzət islahat proseslərinin başlangıçında, iri istehsalatların sixisidirilməsi, xırda və orta biznesin təşviqatı ilə fəal möşğul olma böyük səhv idi. Nəticədə kiçik biznes yaradılmışdan, nohng istehsalata böyük ziyan vurulmuş, texnoloji cəhətdən əlaqədə olan şirkətlər dağıdılmış ve sazlanmış istehsalatlar, az effektli, rəqabətə tab gətirməyən qurumlara çevrilmişdir.

Bu mövqədə durların əsas səhvi ondan ibarətdir ki, onlar unudular ki, istehsalın miqyası təkəcə makinaların, çarpayıların və qazanların həcminin artması deyil, o həm də kapitalın miqyas çörəvivəsində əcviq və fəal olmasıdır, an asası isə mürəkkəb bazar şəraitində rəqabətə davamlılığıdır. Problem yalnız onun struktur reallaşmasınaqdadır.

Kiçik biznesin iqtisadiyyatda olan böyük roluna baxmayaraq rəqabətə davamlılığın yeganə yolu – nisbətən miqyashi, yığcam və yaxşı idarə edilən şirkətlərin yaradılmışdır. Onların müvaffaqiyəti, ilk növbədə qiyomat təstüklüyündən başlayır:

- müəssisənin «miqyas» qənaəti, istehsal gücünü və xidmətlərini artıraraq daha somarlı işləməsi;
- müəssisənin «müxtəlif çeşid» qənaəti, eyni xammaldan müxtəlif çeşidi malların buraxılması;
- transaksiya məsrəflərində qənaət, yəni malların və xidmətlərin bir istehsalat vahidindən (mülkiyyət verilmədən) başqa istehsalat vahidinə vərilməsi. Bu onu sərbəst firmaların və fərdlərin transaksiyalarından fərqləndirir;
- kapitalın «çeviklik» qənaəti, onun milli iqtisadiyyat, ya beynəlxalq iqtisadiyyat çərçivələrində operativ çəvikkiliyi.

İri korporasiyaların işləməsinin xüsusiyyətlərindən biri də odur ki, onlar özləri buraxdığı məhsulun reklam və marketinginə böyük sərməyə qoyurlar. Effektli və səmərəli olan korporasiyalar fəal innovasiya – satış siyasetini yeridib, yüksək və stabil mənfəət alırlar. Onlar bunu nəinki bazara kobud təzyiq vasitəsi ilə əldə etmir, hətta geniş istehlakçılar kütłüsünün maraqlarını nəzərə alırlar.

Korporativ qurumların müasir təşkilati inkişafi iki tendensiyinin təsiri altında keçir:

- birincisi, integrasyon prosesleri ile bağlılığı, yani korporasyoların gücünün, teşkilatı gücünün artması ve onların idarəetmə özüyünün müxtəlif xüsusiyyətlər hesabına sınırlıdır;

- ikincisi, parçalama prosesleri ile bağlılığı, yani şirkətlərin strukturundan müyyən teşkilati blokların ayrılması ve onların özüldündə ana şirkətin əmlakından icara şərtləri ilə istifadə edilən müstəqil kommersiya təşkilatlarının yaranması. Hərdən belə müəssisələr müstəqil əsaslıdır yaranır, ana şirkət ilə heç bir əlaqə olmadan, yalnız onun avadanlıq və sahələrini icaraya götürürler. Müqavilə sistemi vasitəsi ilə yeni yaranan müəssisələrin fəaliyyətinə tömən olunur və onlar ana şirkətin ehtiyaclarının ödənilməsinə işləyirlər.

Ana şirkət tərəfindən öz üzərində mülkiyyət hüququnun saxlanılması, vahid korporativ istehsal sisteminin yaradılmasına və inkişaf etməsinə geniş imkanlar yaradır.

İstehsalat fəaliyyətinin və təşkilati strukturlarının genişləndirilməsinin bir növü, tərəm müəssisələrinin (övlad firmalarının) sahmdar cəmiyyət, ya məhdud məsuliyyətli cəmiyyət formasında yaranmasıdır. Bu halda əsas şərt ondadır ki, sahmların nəzarət paketi ya nizamnamə kapitalında müvafiq pay korporasiyanın mülkiyyətində qalır.

Korporativ idarəetmənin daxili təşkilat resurslarının effektliyinin artması aşağıdakılardır:

- ümumkorporativ idarəetmə funksiyalarının istehsalat, tənzimləyən funksiyalarдан ayrılması;
- müstəqil ekspertiza üsullarının fəal istifadəsi;
- korporasiyaların idarəetmə özüyində xüsusi qərargah tipli qurumların yaradılması, onların yeni texniki ideyalara (məfkurələr), strateji qərarlarına və onların həyata keçirilməsinə yönəldilməsi;
- daxili planlaşdırma və nəzarətde xüsusi funksional xidmətlərin ixtisaslaşdırılması;
- korporasiyanın təşkilatına inkişafına yönəlmüş bölmələrin yaradılması.

Korporativ münasibətlərə həsr olunmuş tədqiqatların çoxu bazar inşirəkçilərinin qarşılıqlı təşkilatlanmış struktur və funksional münasibətlərinə yönəlib və faktiki olaraq bu münasibətlərin əsas məqsədi (yəni «pul qazanılmasına») xidmət etməsini kənardə qoyurlar. Bu mövqədən «pul qazanılmasına» bütün korporativ üsullarını, şərti olaraq aşağıdakı baza modelərinə bölmək olar:

- Amerika modeli. Bu modeldə varlanma sxemi sahmların alveri, sələmcilik, aktivlərin parçalanması və s. üsullar vasitəsi ilə həyata keçirilir. Modelin xüsusiyyətləri: qismən müddətli maliyyə maraqları üstünlük təşkil

edir; sahmdar cəmiyyətin parçalanması (sahmdarların və menecelerin məraqları baxımından); bank-birja alver əməliyyatlarına vurğu (üstünlük);

- Avropa-Alman modeli. Bu modelin əsas istiqaməti «pul qazanılması» proseslərinə yönəlib. Modelin xüsusiyyətləri: sənaye və bank biznesinin six əlaqəsi; uzunmüddətli, real biznesə maraqlı etibarlı münəsibətlər və biznesin korporativ mədəniyyətinin yüksək səviyyəsi;

- Avropa-Rusiya modeli. Bu modeli korporativ biznesin kecid forması kimi səciyyələndirmək olar. Bu model korporativ biznesin dövlət vəsaiti ilə six əlaqəsi olan müvəqqəti formasıdır və onun effektliyi dövlət maliyyə sistemi ilə yankriminal korrupsiya münasibətləri əsnasında qurulur.

Təbibidir ki, əsas model Amerika və Avropa-Alman modelləri sayılır. Dünyada gedən globallaşma prosesləri korporativ münasibətlərin Amerika sxeminiñ təzahüründür. O ki qaldı bu korporativ institutların təşkilat formasına, onların bu modeller çərçivəsində istifadələrinə fərqli qoyulmur. Onu qeyd etmək olar ki, inkişaf etmiş ölkələrdə iri korporativ qurumların holding formasının təsiri azalır.

İdealdə isə, korporativ biznes iqtisadiyyatın bütün subyektlərinin yüksək korporativ mədəniyyətinə arxalanmalıdır (dövlətin özüün daxil olması şərti ilə). Korporativ mədəniyyətin səviyyəsi sənayeçilərin, maliyyəçilərin və ticarət kapitalının nümayəndələrinin qarşılıqlı münasibətləri ilə müsəyən olunur və hakimiyyətə effektli münasibətlər qurulmalıdır.

Ölkə iqtisadiyyatında gedən proseslərin təhlili onu göstərir ki, islahatlanan iqtisadiyyatın təşkilatı-struktur segmentlərinin hamar və sabit inkişafını yaxın gələcəkdə görmək mümkün deyil. Evolusiyaya məruz qalan struktur böhranlar qəçilməzdir, çünki «həddən tez inkişaf sistemləri» kimi tanınan müasir korporativ qurumlar qeyri-stabil olduqları üçün tez dağıla bilərlər.

Mürəkkəb sistemlərin evolusiyası zamanı artan sinergetik tendensiyaların təsirini nəzərə alsaq, fərqli etmək olar ki, inkişaf istiqamətlərinin genişlənməsi düzgün, əlverişli inkişaf istiqamətinin seçiləməsində çətinliklər yaradır.

Azərbaycan korporativ seqmentinin evolusiyasının alternativliyi artır və onun əsas elementlərinin vəziyyətini qabaqcadan görmək mümkün deyil, çünki o, dünya və daxili globallaşma proseslərinin təsiri altında dəha da mürəkkəbləşir. «Gələcəyin yolları» birmənli deyil, müəyyən «evolusiya dəhlizlərinin» mövcudluğu ölkənin iri korporativ qurumlarının inkişafının strateji istiqaməti haqqında qərarın qəbul edilməsinin əhəmiyyətini artırır.

Azərbaycan elmi və təcrübəsi təşkilati-struktur inkişafın ənənəvi yanaşmalarının dəyişilməsi astanasındadır. Söhbət ondan gedir ki, inkişaf keçmişlə, yeni sistemlərin inkişafı tarixi ilə yox, daha çox fəal təkamüla məruz qalan strukturların strateji modelləri ilə bağlıdır. Bu modellər özlərini təşkil edir, öz sistemlərini qurur və amansız rəqabət şəraitində uğurla işləyir. Burada qeyd etmək lazımdır ki, sərt seçim mexanizmləri, bazar tipli mexanizmlər mürekkeb sistemlərin evolusiyasında yegana seçim deyilər.

O qədər də vacib deyil ki, sosial-struktur təşkilatların qurulması, səhvələr, seçim və cəhdələr yolu ilə olmalıdır. Bazar tipli sistemlərin durumu və inkişafı əvvəller kapitalist cəmiyyətində uzun bir yol getmişdir (bunu son 300-400 ilin təcrübəsi göstərir).

Korporativ qurumun dövlətin rolu məlumat cəhətdən açıq, effektli və şəffaf olmalıdır. Dövlət iştirak etdiyi qurumlarda sadəcə passiv səhmdar olmamalıdır, o effektli menecer olmalıdır. Özəl səhmdar qurumlara gələndə, dövlət onlar üçün effektli və anlaşılan «oyun qaydaları» yaratmalıdır və onların icrasını təmin etməlidir.

Son vaxtlar «korporativ şərəf kodeksi» haqqında çox deyilir (hətta nəşrlər var və bu sənədin adı «Korporativ inkişafda tərəflərin hüquqları və vəzifələri haqqında paket» hallandırılır).

Əsas məsələ onun qəbul edilməsi deyil, əsas məsələ ölkədə olan korporativ biznesin səviyyəsinin yüksəlməsinə, onun kriminal, cinayət və korrupsiyadan azad edilməsinə yönəlmüş mexanizmlərin qurulmasına.

Korporativ institutlar «olıqarx grupları üçün pul qazanan sistemlərə» çevriləməlidirlər, onlar ümummilli maraqlara qulluq edən, ümummilli istehsalat və maliyyə idarəetmə strukturlarına çevriləməlidirlər.

İri korporativ qurumları əsas məsələlərin həllinə yönəltmək lazımdır:

- effektli mülkiyyətçinin yaradılmasına;
- korporativ idarəetmənin effektli sisteminin yaradılmasına;
- ölkədə sivil kooperativ biznesin inkişafına yönəlmüş, dövlətin effektli tənzimləmə sistemini yaradılmasına.


Hələlik mülkiyyətin bölgüsü ilə bağlı olan birləşmələr, integrasiyalar bu mərhələləri həll etmirlər. Ölkənin maliyyə-kommersiya strukturunun təhlili onu göstərir ki, bu qurumları təmsil edən yeni «effektiv mülkiyyətçilər» mülkiyyətin yalnız valyuta galirləri ilə, resurslara nəzarət və alıman mənşətin xarici banklarda saxlanılması ilə maraqlanır.

Demək olar ki, Azərbaycanda qurulmuş iqtisadi sistem zəif bazar mexanizmlərinə malikdir. Onların bir hissəsi son on ildə inkişaf edib, o biri

hissəsi isə kvazibazar (yalançı bazar), bəzən antibazar hala düşüb. Bu anlayış Azərbaycanın bir sıra korporativ qurumlarına aiddir.

## 2. 2. Müasir korporativ idarəetmə sistemi


Təşkiltdaxili yenidənqurmalar və fəaliyyətin tənzimlənməsi korporativ məqsədlərə nail olmaq üçün aparılır. Beynəlxalq səviyyədə korporativ idarəetmənin ingilis-amerikan, alman və yapon modelləri təşəkkül tapmışdır. Bu modellərin hər biri özüñüməxsus qaydada idarəetmə müssisələrinin və əlavüsüz səhmdarlarla (mülkiyyətçilər) idarəedicilər arasında münasibətləri nizamlayır. (bax. şək. 2. 2. 1, 2. 2. 2, 2. 2. 3).



Şəkil 2.2.1. Korporativ idarəetmənin ingilis-amerikan modeli

### Korporativ quruluş

#### Korporativ quruluş



Şəkil 2.2.2. Korporativ idarəetmənin alman modeli

Şəkil 2.2.3. Korporativ idarəetmənin yapon modeli

Adətən səhmdarlar korporasiyaya nəzarəti direktorlar şurası vasitəsi ilə aparırlar. Direktorlar şurası, əsasən təmsil etmə, siyasetin müəyyənləşdirilməsi və nəzarət funksiyalarını yerinə yerişir.

Azərbaycanda kütləvi özəlləşdirmə ingilis-amerikan və alman korporativ modellərinin hibridi əsasında yaradılmış səhmdar cəmiyyətləri təsis etməklə aparılır.

Mülkiyyət hüququnun çoxlu sayıda sahiblər arasında bölüşdürülməsi zamanı onların sərmayələrinin səmərəli istifadə olunması və hər vahidinə bərabər saiyiyədə gelir vermenin gözlənilməsi vacibdir. Səhmdarların sayı az olan korporasiyalarda bu problem iri səhmdarla digər səhmdarlar arasında müvafiq sazişlərin bağlanması əsasında və bütün səhmdarların şirkətin faaliyyətinə şəxsi nəzarəti əsasında həll edilir. Lakin iqtisadi prosesin inkişaf etməsi və sahibciliyin mülkiyyətin bilavasitə idarə edilməsindən ayrılmışlığı problemlə də mürəkkəb etmişdir. Çoxlu sayıda mülkiyyətçilər xas olan şirkətlərin idarə edilməsi probleminin mürəkkəbleşməsindən keyfiyyət sıçrayışı son 30 ildə baş vermişdir. Buna aşağıdakılardan səbəb olmuşdur.

Birinci, şirkətlərdə səhmdarların ümumi sayının artması baş verirdi. Müxtəlif ölkələrdə bu proses eyni temp və miqyasla inkişaf etmirdi. Amma ümumi tendensiya ondan ibarət idi ki, xırda səhmdarların xüsusi çəkisiinin artması ilə ri səhmdarların payı azalırdı. İndi elə şirkətlər var ki, onların illik dövriyyəsi nisbətən iri ölkələrdəkündən qat-qat artıqdır və onların səhmdarlarının sayı on və yüz minlərlə ölçütür.

İkinci, elə iri səhmdarlar yaranmışlar ki, onlar, bilavasitə mülkiyyətin cari idarə edilməsi prosesində intima edirlər. Bunların sırasında institusional investorlar olan investisiya və təqəüd fondları, siğorta şirkətləri və başqalarını göstərmək olar.

Üçüncü, mülkiyyətin idarə edilməsində daha böyük rolu muzdlu menecerlər oynamaya başladılar.

Dördüncü, mülkiyyətdən istifadə prosesinə mülkiyyətçi olmayan şəxslər və institutlar (şirkətin heyəti, ərazi hakimiyyətləri, istehlakçıların hüquqları və ekologiyani qoruyan qurumlar və s.) təsir göstərməyə can atırlar.

XX əsrin 90-ci illərində və XXI ərin əvvəllərində biz səhmdarların sayının dəfələrlə artmasının, qlobal miqyaslı iri investisiya resursları axımına şərait yaradan mexanizmlərin inkişafının, böyük höcmə mülkiyyətin idarə edilməsinin muzdlu menecer əlinin keçməsinin şahidi olmuşdur.

Bunların hamisi korporativizm və korporasiya anlayışlarının bir dəha araşdırılmasına zaruri edir.

Korporativizm – korporativ cəmiyyət mülkiyyətə birgə yiyeleñmə və ya şəxsi və ictimai maraqların ödənilməsi üzrə tarafsız və müqavilə münasibətləridir. Korporativizm maraqlar balansını təmin etmək məqsədilə

kompromis təsərrüfatçılığı nəzərdə tutur. Təcrübə göstərir ki, məhz kon-sensus amili korporasiyanın cəmiyyətdəki rolunun artmasına şərait yaradır.

Korporasiya anlayışı isə korporativdən doğmuşdur və ümumi məqsədə çatmaq üçün ayrı-ayrı şəxslərin məcmusu kimi izah edilir. Bununla yanaşı, korporasiya hüquqi şəxsdır və paylı mülkiyyəti nəzərdə tutur. Adətən korporasiya səhmdar cəmiyyət formasında təşkil olunur. Ona biznesin korporativ formasının dörd xarakterik xüsusiyyəti xasdır: hüquqi şəxslər kimi korporasiyanın müstəqilliyi; hər səhmdarın maddi məsuliyətliyi; səhmlərin digər şəxslərə ötürülməsi imkan və mərkəzləşdirilmiş idarəetmə.

İqtisadiyyatın inkişafı strategiyasında səhmdar kapitala xüsusi önem verilir. Səhmdar kapital investisiya resurslarının cəlb edilməsinin və bölüşdürülməsinin dəhə sarfəli vasitəsidir. O, dayışken rəqabət mühitində işgüzar təşkilatın möhkəmlənməsinə və iri investisiya layihələrinin reallaşmasına imkan verir.

Yeni şəraitdə şirkətin muzdlu menecerlərə səhmdarlar və digər maraqlı tərəflər arasında qarşılıqlı münasibətlər sistemi məhz korporativ idarəetmə sistemi kimi çıxış edir.

Dar mənada, korporativ idarəetmə – şirkətin menecmentini səhmdarın maraqlarına əsasən fəaliyyət göstərməyə istiqamətləndirən qayda və stimullar sistemidir. Geniş mənada isə korporativ idarəetmə – şirkətin fəaliyyəti ilə bağlı olan iqtisadi subyektlər arasında sosial-iqtisadi, təşkilat-hüquqi və idarəedici münasibətlər sistemidir.

Əsas məqsədin və ona nail olma vasitə və metodlarının müəyyənlaşdırılmasına, idarəetmə qərarlarının qəbulunu, qərarların icrasının təşkiliyi və nəzarəti əhatə edir.

Əgər korporativ idarəetmə təcrübəsinin saiyiyəsi aşağıdırsa, onda o, investisiyaların səmərəsinə negativ təsir göstərir. Əksinə, korporativ idarəetmə yüksək saiyiyədədirsa, onda şirkət maraqları və mənafelərini nəzərə alır və onun rəhbərliyi şirkətin özündə və səhmdarlarla hesabat verir. Bu isə, öz növbəsində həm yerli, həm də xarici investorların etimadını artırır.

Korporativ münasibətlər sistemi cari dividendlərin saiyiyəsindən başqa həmçinin səhmlərin cari məzənnə saiyiyəsini və əlavə investisiyaların cəlb edilməsi imkanlarını müəyyən edir. Buna görə də korporativ idarəetmənin vəzifəyi müümü integral göstərici kimi bütünlükə ölkədə investisiya prosesinin şəməralılılığını göstərir.

Səhmlərdə şirkətin menecerlərinin maraqları tam üst-üstə düşədi, kapital-mülkiyyətçi və kapital-idarəedici funksiyalarının ayrılması ciddi problemlərə gotirib çıxarmazdı. Lakin təcrübə göstərir ki, bu

maraqlar fərqlidir. Özü də ayrı-ayrı səhmdarlar kateqoriyalarının maraqları da ciddi şəkildə fərqlənir.

Korporativ münasibətlərin əsas iştirakçıları korporasiyanın səhmdarları və onu idarə edən menecerlərdir. Birincilərin rolu şirkəti lazımi kapitalla təmin etmək, ikincilərin rolu isə bu kapitalı səmərəli istifadə etməkdir. Onların arasındaki münasibətlərin xarakteri səhmdar mülkiyyətin strukturunun formalşamasından, səhm zərflərinin ölçüsündən, onların mülkiyyətçilərinin kim olmasından və şirkətə münasibətdə maraqlarından asıldır. Sahibkar tipli iri mülkiyyətçilər şirkətin mənəfətli işləməsində, onun fəaliyyət göstərdiyi biznesdə uzunmüddətli mövqə tutmasında maraqlı olurlar və şirkətin idarə olunmasında birbaşa iştirak edirlər. Digər iri səhmdarları (məssələn, bankları) korporasiyadan aldığı dividendlərdən daha çox, onunla olan kommersiya münasibətlərinin genişlənməsi düşündür. İnvestisiya və təqaüd fondlarının isə şirkətin fəaliyyətinin maliyyə göstəriciləri və onun səhmlərinin məzənnəsinin artması maraqlandırır. Xırda investorların maraqlarında da fərqlər vardır. Belə ki, xırda səhmdarlar dividendlərin sahiblərinin fəaliyyəti və səhmlərin məzənnəsinin artmasını, istiqraz vərəqələri sahibləri isə öncə şirkətin uzunmüddətli maliyyə vəziyyətinin qonaqtəbəxş olmasına haqqında fikirləşirlər.

Bundan başqa, digər maraqlı qruplar da (şirkətin heyəti; kreditorlar, yerli hakimiyət orqanları və s.) korporativ münasibətlərin aktiv iştirakçılarına çevrilmişlər. Bu cür qruplar şirkətdən ictimai maraqların reallaşmasını gözləyirlər. Onların korporativ münasibətdə iştirak seviyyəsi isə dövlətin iqtisadi siyasətindən, iqtisadiyyatın demokratikləşməsindən və iqtisadi azadlıqların icra mexanizmindən asıldır.

Beləliklə, qeyd etmək olar ki, korporativ münasibətlərdə iştirak edən qrupların maraqları bir sferada üst-üstə düşürsə, digərində fərqlənir. Adı şəraitdə bu münasibətlərin bütün iştirakçılarının ümumi marağı şirkətin sabit fəaliyyəti və mənəfətli olmasıdır. Bununa belə, korporativ münasibətlərin əsas iştirakçılarının aşağıdakı fərqlərini göstərmək olar.

#### Menecerlər:

- adətən, əsas gəlirlərini əmək haqqı formasında alırlar. Başqa gəlir mənbələri onlar üçün az rol oynayır;

- şirkətdə öz vəzivətlərinin yaxşı olmasında – şirkətin sabit fəaliyyət göstərməsində və gözlənilməyən dəyişikliklərin olmamasında maraqlıdır. Şirkətin uzunmüddəti inkişaf strategiyasının hazırlanması və yerinə yetirilməsində mənəfətə risk arasında balansın yaradılmasında maraqlıdırlar;

- direktorlar şurasında təmsil olunan səhmdarlardan asılıdır və şirkətdə işləmə müqavilələrinin uzadılmasında maraqlı olduqları üçün bu səhmdarlarla normal insani münasibətlər qurmağa can atırlar;

- şirkətə maraqlı göstərən digər qruplarla (şirkətin heyəti, kreditorlar, müştəriler, mal göndərənlər, yerli hakimiyət nümayəndələri və s.) qarşılıqlı münasibətdə olurlar və buna görə onların maraqlarını bu və ya digər sahiyyədə nəzərə alırlar;

- şirkətin səmərəli fəaliyyət göstərməsi və dəyərinin yüksəldilməsi ilə bağlı olmayan çox vaxt isə onlara ziddiyət təşkil edən bezi amillərin təsiri altında olurlar – məsələn, şirkətin ölçüsünün genişlənməsinə can atma, şəxsi nüfuzu yüksəltmək üçün xeyriyyə tədbirlərinin keçirilməsində maraqlı olma və s.

#### Səhmdarlar:

- şirkətdən dividend formasında və səhmlərini yüksək qiymətlə satmaqla gəlir əldə edirlər. Buna görə şirkətin yüksək mənəfətə işləməsi və şirkətin səhmlərinin məzənnəsinin artması haqqında düşünürler;

- on yüksək risklər məruz qalırlar: 1) bu və ya digər səbəbdən şirkət mənəfətə işləmədikdə gəlir əldə etmirlər; 2) şirkətin iflası zamanı bütün digər qrupların tələbləri ödənilidikdən sonra kompensasiya alırlar;

- şirkətə yüksək mənəfət götərən riskli qərarları müdafiə etməyə meyllidirlər;

- adətən öz sərmayələrini bir neçə şirkət arasında diversifikasiya edirlər. Buna görə bir deyil, bir neçə şirkətdən dividend alırlar;

- iki yolla şirkətin menecmentin təsir göstərişlər: 1) səhmlər cəmiyyətin ümumi yaşınaqında direktorlar şurasının tərkibini dəyişdirməklə və şirkətin menecmentinin fəaliyyətini qeyri-kəfi qiymətləndirməklə; 2) öz səhmlərini satmaqla şirkətin səhmlərinin məzənnəsinə təsir göstərməklə və bu səhmlərin mövcud menecmenti bəyənməyən səhmdarlarla keçməsilə.

- şirkətin menecmenti və digər maraqlı qruplarla birbaşa təməsə olurlar;

#### Digər maraqlı qruplar:

##### 1) Kreditorlar:

- onlarla şirkət arasında müqavilədə təsbit olunan gəliri götürürler. Buna müvafiq, şirkətin sabit şəkildə fəaliyyət göstərməsində maraqlıdırlar

- şirkətə yüksək mənəfət götərə biləcək riskli qərarların qəbulunu bəyənmirlər;

- öz vasaitilərinin çoxlu sayıda şirkət arasında diversifikasiya edirlər.

##### 2) Şirkətin işçi heyəti:

- şirkətin sabit şəkildə fəaliyyət göstərməsində və onlara əsas gəlir iş yerlərinin saxlanmasında maraqlıdır;
- birbəzə menecmentə təməsda olurlar və ondan asılıdır.

Meneccer təsir göstərmə imkanları məhduddur.

3) Tərəfdarlar (daimi məhsul alıcıları, təchizatçılar və başqaları):

- şirkətin sabit fəaliyyətində, tədiyyə qabiliyyətliliyində və gələcəkdə də bu sferada işləməkdə maraqlıdır;
- birbəzə şirkətin menecmenti ilə tanışdır;

4) Yerli həmkiriyət orqanları.

Şirkətin sabit fəaliyyət göstərməsində, müvəmadi vergilər ödəməsinə, yeni iş yerləri açmasına və sosial proqramların reallaşmasını bəyənilərlər;

- birbəzə şirkətin menecmenti ilə təməsda olurlar;
- şirkətin fəaliyyətinə əsasən yerli vergilər, yerli torpaq sahələrinin bu və ya digər işlərin görülməsinə ayırmak haqqında qarar qəbul etməklə təsir göstərirler.

Göründüyü kimi korporativ münasibətlərin iştirakçıları müxtəlif cümləqli fəaliyyətdə olurlar. Korporativ idarəetmənin möqsədi bu fərqlərin neqativ təsimini minimuma endirməkdir.

Şirkətin idarəetməsinin üç səviyyəsini göstərmək olar:

- Səhmdarların ümumi iclası: şirkətin fəaliyyətinin ümumi möqsədlərinin müəyyənləşdirilməsi.
- Direktorlar şurası (müləahidə şurası): konkret strateji vəzifələrin və onlara çatma təsulların hazırlanması.
- Menecerlər: qəbul olunmuş vəzifələrin yerinə yetirilməsi.

Bu üç səviyyənin mövcudluğu ayrı-ayrı qruplara arasında məsuliyyətin bölüşürlənməsini nəzərdə tutur. Habelə səhmdarlarla idarəedicilərlə nəzarət etmək imkanı verir. Bu sistemin ictimai-siyasi analogu kimi tətbiq olunan parlament və hökumət mexanizminə malik demokratik dövlət sistemi çıxış edir.

Direktorlar şurasının baza ideyası şirkət və onun menecerləri ilə işgüzər münasibətlərdən azad olan sahiblərin adından nəzarət funksiyasını yerinə yetirən qrupun formallaşmasıdır. Onun səmərəliyi şirkətin menecmentinin cari fəaliyyətinə qarışmamağı və menecmentin direktorlar şurası qarşısında hesab daşımamasını nəzərdə tutur. İş prosesində direktorlar şurası iki təhlükə ilə qarşılaşır: 1) şirkətin menecmentinə zəif nəzarət; 2) menecerlərin işinə həddən ziyanə qarışma.

Korporativ idarəetmə sistemi kreditorlar da daxil olmaqla bütün iqtisadi agentlərin maraqlarının qorunmasını təmin edir. Menecerlər və ya

bəzi səhmdarlar tərəfindən müəssisənin maliyyə resurslarının «kənara» ötürülməsi kreditqabiliyyətliliyi aşağı salaraq birbaşa kreditorların hüquqlarına xələl gətirir.

Qeyri-mükəmməl korporativ idarəetmə sistemi həm səhmdarları, həm də menecerləri şirkətin nüfuzu və kredit tarixi haqqında az fikirləşməyə vadə edir. Bunun nəticəsində şirkət yüksək riskli maliyyə siyaseti aparır və bəzən də öhdəlikləri ödməkdən imtina edir. Yalnız optimallı korporativ idarəetmə sistemi mülkiyyətcilərdə, menecerlərdə və işçi heyətdə şirkətin sabit və səmərəli işləməsi üzrə maraq oyadır. Şirkətin dəyərinin yüksəldilməsi stimullarını yaratmaqla onun tədiyyəqabiliyyətləyini artırır. Bu da öz növbəsində maliyyə öhdəliklərinin yerinə yetirilməsinə imkan verir.

Əger korporativ idarəetmə sistemi mükəmməldirsə, onda biznesi mənəfətlər edə bilən mülkiyyətcilərin və menecerlərin deyisidirilməsi yolu ilə müəssisənin restrukturizasiyası aparılır. Cox vaxt müəssisəni yaxşı tətbiq kreditorlar onun səhmləri alır və köhnə menecmenti deyisirler.

Zəif və pis işləyen menecerlərin yenilərilə deyisidirilməsi mülkiyyət hüququnun reallaşdırılmasının səmərəli mexanizmini təsəb edir. Təcrübə göstərir ki, mülkiyyətcilər tərəfindən lazımi nəzarət olmadıqda şirkət menecmenti öz hakimiyətinin möhkəməlməməsinə can atır, müəssisənin pul vəsaitlərinə özlərinə və emək kollektivinin rifahına xərcleyərək istehsalın geləcək inkişafına az diqqət yetirir.

Korporativ idarəetmənin aşağı keyfiyyəti bütün maraqlı tərəflərə, o cümlədən kreditorlara nəzarət məsrəflərini artırmağa vadə edir.

Korporativ idarəetmə sisteminin səmərəliliyi dörd əsas principə riayət olunmasını nəzərdə tutur:

- doğruluq və səməriyyət: investorlar əmin olmalıdır ki, onların mülkiyyəti istəkləri olmadan özgürləşməyəcəkdir;
- şəffaflıq: şirkət öz maliyyə vəziyyətləri haqqında tam və dolğun informasiyanı vaxtı-vaxtında açmalıdır;

- hesabat verme: menecerlər mülkiyyətcilərə və onların təyin etdiyi auditorlara görülən işlər haqqında hesabat verməlidirlər;

- məsuliyyətlilik: müəssisə hüquqi qanunlara və cəmiyyətin etik normallarına riayət etməlidir.

Korporativ idarəetmə sisteminin aşağıdakı əsas elementləri vardır:

1) Xarici amillər:

- ümumi iqtisadi vəziyyət;
- əhalinin mədəni-təhsil səviyyəsi;

- normativ-hüquqi aktlar və onların icra mexanizmi: müəssisələr haqqında, sahibkarlıq haqqında, mülkiyyət haqqında, investisiya haqqında, istehlakçıların hüquqlarının qorunması haqqında, iflas haqqında və s. qanunlar;

- qiymətli kağızlar bazارının tənzimlənməsi;
- informasiya infrastruktur: maliyyə hesabatları, audit, informasiyanın verilməsi üzrə tələblər;
- səhm və borc kapitalı və əmək bazarları;

## 2) Daxili amillər:

- müəssisənin təsis sənədləri;
- strateji qərarların qəbulunda səhmdarların, menecerlərin və kreditörlerin hüquqları;
- səhmdarların reytingi;
- müəssisənin maliyyə vəziyyəti haqqında dolğun və tam informasiya;
- müəssisənin niyyəti və məqsədləri;
- işçi heyətin seçilməsi və fəaliyyəti prosedurasi;
- müəssisənin ölçüsü, işçilərin sayı, fəaliyyət planı və s.

Qeyd etmək lazımdır ki, səmərəli korporativ idarəetmə sisteminin formalaşmasında mühüm rol kreditör oynayırlar. Pul vəsaitlərinin çatışmadığı bir dövrdə məhz kreditör müəssisələrə lazımi maliyyə resurları verirler. O da obyektiv olaraq şirkətin idarə olunmasına onların mövqelərini gücləndirir.

İnvestisiya qərarlarının qəbulunda da korporativ idarəetmə müstəsnə rol oynayır. Belə ki, əksər investorlar məhz yaxşı korporativ idarəetməyə malik şirkətin səhmlərinə sahib olmağa can atırlar.

Azərbaycanın korporativ sektorunda iğizgər mədəniyyəti də ya xülaşdırmaq lazımdır. Investorların hüquqlarının pozulmasında səhmdar cəmiyyətlərin rəhbərləri müxtəlif üslub və metodlardan istifadə edirlər:

- şirkətin fəaliyyətinin nəticələri haqqında səhmdarları fasılələrə və natamam şəkildə məlumatlandırma;
- uzun müddət səhmdarlara dividendlərin verilməməsi;
- xırda səhmdarların ümumi iclasının keçirilməsi vaxtı və ya yeri haqqında məlumatlaşdırılmama və ya gec məlumatlaşdırma;
- müxtəlif bəhanələrlə səhmdarları ümumi iclaslarda iştirak etmə qeydiyyatına almama;
- səhmlərin əlavə emissiyası və onların menecmentlə əlaqəsi olan iri səhmdarlar arasında yerləşdirmə;

- xırda səhmdarlardan səhmlərin aşağı qiymətlə alma təklifi və bunun həyata keçirilməsi;

- xırda səhmdarların rolunu azaltmaq məqsədi ilə gələcəkdə səhmlərə konvertdərə oluna bilən istiqraz vərəqələrinin buraxılması və onların iri səhmdarlar arasında yerləşdirilməsi.

Səhmdarların hüquqlarının pozulmasının göstərilən forma və metodlarından Azərbaycanda daha çox istifadə olunur.

Fikrimizcə, şirkətin menecerləri və iri səhmdarları üçün elə stimullar yaradılmalıdır ki, onlar müükəmməl korporativ idarəetmə sisteminin formalaşmasına kömək etsin.

Qloballaşma dövründə şirkətlərin fəaliyyəti haqqında potensial investorlarda aydın təsvvür yaratmaq məqsədi ilə ümumi standartlar və qaydaların hazırlanması tələbati yaranmışdır.

90-ci illərdən etibarən investisiya proseslərinə xidmət göstərən sahələrdə qlobal standartlar meydana çıxmaya başladı. Belə ki, bir çox ölkələrdə maliyyə hesabatının beynəlxalq standartlaşmaya keçmə müşahidə edilir. 2004-cü ilin yayında mühasibat uçutu haqqında qərar qəbul edildikdən sonra bu məsələ Azərbaycanda da müsbət həll olunmuşdur.

Korporativ idarəetmə qaydalarının hazırlanması prosesində investitorlar kimi çıxış edən iqtisadi subyektlər öz hökmətlərinin və ölkələrinin dominantlıq etdiyi beynəlxalq təşkilatların köməyinə arxalanırlar. 1998-ci ildə Dünya bankı ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən şirkətlər haqqında informasiya alma və milli korporativ idarəetmə sistemlərini təkmilləşdirmək məqsədi ilə korporativ idarəetmənin vəziyyətini səmərəli edən global program qəbul etmişlər. 1999-cu ilin mayında isə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatının şurası korporativ idarəetmənin principlərini qəbul etmişdir. Bu sənəd korporativ idarəetmənin milli standartlarının hənsi konkret problemləri necə nizamlamasını və şirkətlərin idarə olunmasında investorların (əsasən də səhmdarların) rolu nəcə artırılmasını göstərmüşdür.

Korporativ idarəetmənin ümumi principlərinin hazırlanmasında təkcə dövlət və beynəlxalq təşkilatlar deyil, həmçinin qeyri-dövlət təşkilatlar da fəal iştirak edir. Əgər dövlət organları bu sahədə əsasən qanunvericiliyin yaradılması və təkmilləşdirilməsi ilə məşğuldursa, iğizgər dairələr və digər qeyri-dövlət strukturları iğizgər aləmin əksəriyyətinin kortabii qəbul edəcəyi etik normaların hazırlanması ilə məşğuldur. Bunun nticəsində müxtəlif ölkələrdə korporativ idarəetmə (və ya davranış) kodeksi və ya qanunvericiliyin yaradılmasıdır. Bunların sırasına İngiltərədə qəbul olunan Kedberi kodeksini, 2000-ci ilin yanvarında Almaniya korporativ

idarəetmə qrupu tərəfindən hazırlanın «Alman korporativ idarəetmənin ən yaxşı təcrübəsi kodeksini» fransız sənayeçilərinin milli şurası tərəfindən yaradılan və M. Byenonun başçılıq etdiyi qrupun hazırladığı korporativ idarəetmə tövsiyələri, 1999-cu ildə maliyyə bazarları komitisi tərəfindən hazırlanın Yunanistanda korporativ idarəetmə prinsiplerini, "General motors" şirkətinin direktorlar şurasının 1999-cu ildə hazırlanmış «Korporativ idarəetmənin əsas istiqamətləri və problemlərini», 1999-cu ildə Braziliya korporativ idarəetmə institutu tərəfindən hazırlanın «Lazimi idarəetmə təcrübəsi kodeksini», CAR-da 1994-cü ildə qəbul olunan korporativ təcrübə və davranış kodeksini və digərlərini aid etmək olar.

Bir sırə ölkələrdə, əgər şirkət bu və ya digər ölkədə qəbul olmuşkorporativ idarəetmə kodeksinə riayət etmirsə, onda onun qiyməti kağızlarının birjalarda listing keçməsi məsəlesi çətinləşir. Məsələn, London fond birjasında səhmlərinə listing edən Şirkətlər Kedberi kodeksinə əməl etməyə bilərlər. Amma onlar göstərməlidirlər ki, bu sənəddən irəli gələn tövsiyələr əməl edirlər, ya yox. Etmirlərə, onda bunun səhəbələrini qeyd etməlidirlər. Bu cür tədbələrin olması kodekslərin məcburilik dərəcələrini artırır. Amma əksər ölkələrdə korporativ davranış kodeksləri tövsiyəvi xarakter daşıyır.

Beynəlxalq təcrübəyə görə bazarları inkişaf edən ölkələrdə səhmdar kapitalın strukturunda yüksək dərəcədə təmərküzləşmə vardır. Bu o deməkdir ki, əksər şirkətlərdə bir baza səhmləri vardır. Ona təkcə nəzarət, səhm zərfi deyil, həm də yüksək nəzarət zərfi (səhmlərin 75%-dən yuxarı) məxsusdur. Belə şəraitdə korporativ idarəetmə mexanizmi səmərəli olmur. Çünkü, ümumi iclasda səsvermənin nəticələri avvalcəden məlum olur və hər şey nəzarət səhm zərfində və səhmlərin əhəmiyyətli hissəsinə sahib olanlarla şirkət rəhbərliyinin razılılaşmasından asılıdır.

Səhmdar cəmiyyətin idarə heyətinə iştirak korporativ idarəetmənin müüm elementi sayılır. Bu yolla səhmdarlar və digər maraqlı qruplar öz qanuni maraqlarını qoruya bilirlər. Idarə heyətinin və ya direktorlar şurasının statusunun yüksəlməsi müxtəlif ölkələrdə istifadə edilən korporativ idarəetmə strukturunun əsasını təşkil edir. Korporativ idarəetmə kodekslaşməsindəki tövsiyələr direktorlar şurasının aşağıdakı aspektlərini əhatə edir.

#### I. Direktorlar şurasının niyyəti sahəsində:

- direktorlar şurasının niyyəti maksimum dərəcə səhmdarların səhmlərinin dəyərini artırmaqdır. Direktorlar şurası fəaliyyətində səhmdarların məqsəd və maraqlarını rəhbər tutmalıdır;

- direktorlar şurasının əsas vəzifəsi şirkətin inkişaf strategiyasını hazırlanmaq, səhmdarlara və bütünlükə bazar şirkət haqqında informasiya ilə təmin etmək, daxili nəzarət mexanizmini yaratmaq, şirkət tərəfindən qanun və qaydaların riayət edilməsini təmin etmək və menecmentin vəziyyətini mütamadı şəkildə qiymətləndirməkdir;

- direktorlar şurası menecmenti tərəfindən şirkətin inkişaf strategiyasının reallaşmasında məsuliyyət daşıyır.

#### II. Direktorlar şurasının fəaliyyətinin məzmunu:

- direktorlar şurasının vəzifə və solahiyətləri yazılı formada təsbit olunmalıdır ki, menecmentlə münasibətdə münaqışələr olmasın;

- direktorlar şurasının şirkətin fəaliyyətini əks etdirən hər bir informasiyanın əldə edilməsi imkanı olmalıdır;

- şura və ya idarə heyəti şirkətin biznesinin idarə edilməsini qiymətləndirməlidir;

- idarə heyəti ali idarəetmə personalının təyinatını, yerdəyişməsini, dəyişməsini və təhsilini planlaşdırmalıdır;

- direktorlar şurası üzvlərinin hər birinin vəzifə cıvarını müəyyən etməlidir;

- idarə heyəti sədri maraqlar arasında münaqışə yarada biləcək hər şəraitlə məlumatlandırılmalıdır;

- şirkətin resurslarını şəxsi məqsədlər üçün istifadə etməlidir;

- şirkətin fəaliyyətinə xələl gətirə biləcək informasiyanı gizli saxlamalıdır;

- öz vəzifələrinə vaxtında və kompleks şəkildə əməl etməlidir;

- xırda səhmdarların hüquqlarının pozulmasının qarşısını almalıdır;

- direktorlar şurası şirkət tərəfindən alınan maliyyə informasiyasının hazırlanmasını təmin etməlidir;

- idarə heyəti şirkət tərəfindən biznesin etik normalar üzrə aparılmasına cavabdhəli daşıyır.

#### III. Surada üzvlük meyarları və direktorların fəaliyyətinin qiymətləndirilməsi:

- direktorlar şurası suranın üzvlərinin seçilməsi meyarlarını müəyyən edir və bununa səhmdarları tanış edir;

- suranın hər bir üzvünün aşağıdakı keyfiyyətləri olmalıdır;

- müvafiq hazırlanmışlığı;

- lazımi təcrübə və biliyin olması;

- şirkətə münasibətdə sədəqətli olması;

- vaxtının əksər hissəsinin şirkətə həsr etməsi imkanının olması;

- idarə heyəti həm özünü, həm də hər bir üzvün fəaliyyətini qiymətləndirən maraqları müəyyən etməlidir. Əsas meyar kimi hər üzvün idarə heyətinin işləşlərində iştirakı götürüləməlidir;

- direktorlar şurası hər bir üzvün müxtəlif şirkətlərin direktorlar şurasında iştirakını minimuma endirməyi stimullaşdırmalıdır.

Korporativ idarəetmənin Braziliya kodeksinə görə şuranın üzvünün şurada iştirak təcrübəsi antiböhranlı idarəetmə təcrübəsi, maliyyə üzrə, mühəsibat üzrə və şirkətin çalışdığı sahə üzrə biliyimin olması əsas götürülür.

Tailandın qəbul etdiyi kodeksə görə direktorlar şurasının üzvü hökmen fiziki şəxs olmalıdır. Onun 20-dən yuxarı yaşı olmalı, cinayət məsuliyyətinə cəlb olunmamalı, yüksək təhsilsə malik olmalı və şirkətin etik normalarını gözləməlidir.

Hindistanda hər bir idarə heyətinin üzvü, eyni zamanda 10 şirkətin idarə heyətinin üzvü ola bilər.

General Motors şirkətinin hazırladığı kodeksə görə 5 ildən bir bu və ya digər üzvün direktorlar şurasında qalması məsələsinə baxılır. Bu şərt hər bir direktora yaxşı işləmək stimulu verir.

#### **IV. Direktorlar şurasının sədri və şirkətin prezidenti arasında səlahiyyətlərin bölgüsündürüləməsi.**

Ümumi tövsiyyə ondan ibarətdi ki, korporasiya bu vəzifələrin ayrı-ayrı şəxslər tərəfindən icra olunmasını həvəsləndirməlidir.

Avropa ölkələrində bu məsələyə daha ciddi yanışlar.

Direktorlar şurasının üzvlərinin və menecerlərinin əmək haqları şirkətin fəaliyyətinin son nöticələri əlaqələndirmək məqsədəyənəndur. Onların əmək haqlarının bir hissəsi evvelcəden müəyyən olunur. Əmək haqqının ikinci hissəsi isə mükafat kimi çıxış edir və müəssisənin son nöticələri ilə əlaqləndirilir. Əksər vaxtlar əmək haqqının mükafat hissəsinə səhmlərin təsbit olunmuş qiymətlərlə alma imkanı verən opsiyonlar təşkil edir.

Korporativ idarəetmə kodekslərində səhmdarların hüquqlarının qorunmasına xüsusi önem verilir:

- səhmdarlar emitentin fəaliyyəti haqqında vaxtı-vaxtında lazımi informasiya alma hüququna malik olmalıdır;
- səhmdarlar emitentin idarə olunmasında iştirak etməlidirlər;
- səhmdarlar emitentin menecemtinə nəzarət etməlidirlər;
- səhmdarların səhmlərə mülkiyyət hüququnu qorunmalıdır.

Bu prinsiplərin gözənlənməsi üçün səhmdarlar korporasiyanın nizamnaməsi, dividend siyasəti, səhmdarların ümumi yığıncağının keçirilməsi

proseduru, vəkalətname ilə səsvermə qaydası, direktorlar şurasının formalaşması və fəaliyyəti, şirkətin menecemi, idarə heyətinin üzvləri və ali menecerlərin əmək haqqı sistemi, yeni qiymətlər kağızlarının buraxılması proseduru və digər məsələlər haqqında məlumatlar vermelidirlər.

Korporativ idarəetmənin təkmilləşdirilməsi sahələri arasında xüsusi yeri informasiyanın şəffaflığı tutur. İnfomasiya şəffaflığı bütün maraqlı tərəflərin tam və doqquz informasiya almasına nəzərdə tutur.

İnfomasiya alıcılarına aşağıdakı qruplar daxil edilir:

- mövcud və potensial maliyyə kreditorları;
- adı səhm zərflərinin mövcud və potensial səhmdarları;
- nəzarət səhm zərflərinin mövcud və potensial mülkiyyətçiləri;
- biznes üzrə tərəfdəşlər (alıcılar, tədarükçülər, podratçılar və s.);
- rəqiblər;
- dövlət orqanları;
- bütünlükə cəmiyyət.

Ayri-ayrı iqtisadi subyektlər üçün şirkətin şəffaflığı müxtəlidir. Müəssisənin menecerləri üçün şəffaflıq bir cür, mülkiyyətçilər üçün başqa cür, xırda səhmdarlar, kreditorlar və bütünlükə cəmiyyət üçün şəffaflıq isə tamam forqlı olmalıdır. Ayndırı ki, bu qaydaların şirkətdən infomasiya alma tələbi də forqlidir. Məsələn, kreditoru əsasən müəssisənin tədiyyə qabiliyyəti ilə bağlı infomasiya maraqlandırır.

Makroiqisatıda baxımdan şirkətin infomasiya şəffaflığı mükəmməl qiymətləri kağızlar bazarının yaxşılaşdırılmasına xidmət göstərir. Lakin şirkət özü haqqında infomasiyanı özünə sərf etdiyi halda açır. Düzdür, müxtəlif normativ sənədlərdə müəssisəni maraqlı tərəflərə lazımi infomasiya verməyə məcbur etmək olar. Amma yaxşı olardı ki, şirkət özü kənfülli şəkildə infomasiya verməyə çalışın.

Xarici maliyyələşmə mənbəyi ilədə etmək istədikdə şirkətlər özləri şəffaflıq gözləməkdə maraqlı olurlar. İnfomasiya şəffaflığı olduqda xarici investorlar üçün qeyri-müəyyənlilik seviyyəsi aşağı düşür.

«Öz» banklarına və strateji tərəfdəşlərinə arxalanan şirkətlər yalnız onların karşısındakı maliyyə şəffaflığını gözləməyə meylli olurlar. Əksinə bazaradakı bütün potensial investorları cəlb etmək istəyən şirkətlər dənə geniş auditoriyaya infomasiya çatdırırlar. Beynolxalq təcrübədə birinci situasiya Yaponiya, Almaniya və Rusiya üçün, ikinci isə ABŞ, İngiltərə və Avstraliya üçün xarakterikdir. Fikrimizcə, Azərbaycanda da birinci situasiya formalşamadıqdır.

ABŞ-da əksər şirkətlər qiymətləri kağızlar bazarından kapitalı cəlb etməyə meyllidirlər. Ona görə də özləri haqqında daha çox infomasiya

açırlar. Bu halda maliyyeləşmə mənbələri maksimum şəkildə diversifikasiya olmalıdır.

Almaniyada və Yaponiyada isə şirkətlər əsasən lazımi kapitalı idarəetmə banklardan cəlb edirlər. Çox vaxt elə həmin banklar da korporasiyaların sahmlərinin əhəmiyyətli hissəsinin mülkiyyətçiləri rolunda çıxış edirlər.

Bələliklə, şirkətin, xüsusilə də iri diversifikasiya olunmuş şirkətin fealiyyəti birbaşa korporativ idarəetmə sistemindən asılıdır. Korporativ idarəetmə sisteminin səmərəliyi korporativ münasibətlərin və bəyən tərəflərinin maraqlarının razılışdırılmasını nəzərdə tutur. Bunun üçün bütün maraqlı tərəflər: sahmdalar, kreditorlar, idarə heyəti, alıcılar, mal satanlar, dövlət, yerli hakimiyyət və bütünlükə cəmiyyət lazımlı korporativ davranışlı müəyyən edən lazımi hüquqi və etik bazanın yaradılmasına çalışmalıdır.

### **2. 3. Korporasiyaların strukturlaşma tendensiyalarının təhlili və onların əsas formalarının təsnifi**

Iri təsərrüfat strukturlarının bazarda işləməsinin obyektiv əsaslarını aşağıdakılardır:

- 1) xammal bazasının vahidliyi və çoxkanallı istifadəsi;
- 2) qarşılıqlı bağlanmış istehsalatçılarının kooperasiyası;
- 3) son məhsulun kompleks hazırlanması, göndərilməsi və xidməti;
- 4) dövriyyənin tamlığı: elm-işlənmə-sərmayə-istehsal-satış-istifadə;
- 5) iri investisiya layihələrinin reallaşması;
- 6) ərazi ümumiyyəti və infrastrukturun vahidliyi;
- 7) satış bazarları uğrunda mübarizədə, maraqların birliyi.

Təcrübə göstərir ki, yeni yaranan iri təsərrüfat strukturlar fealiyyətlərində öks olunan, assosiativ xarakter daşıyır.

Bir qayda olaraq, onlara aşağıdakı cəhətlər addır:

- könüllü daxilolma (əsası – iqtisadi maraqlar);
- assosiasiyanın təşkilat formasının seçim azadlığı;
- istirakçıların bərabər hüquqları;
- müəssisələrin səlahiyyətlərinin assosiasiyyaya könüllü verilməsi;
- assosiasiyanın özünü idarəetməsi;
- istirakçıların münasibətlərinin təşkilində müqavilə əsasları.

Bir çox müasir mütəxəssislər qeyd edirlər ki, irsidiə gedən qərəklərinin iqtisadiyyatının uğurlu inkişafı aşağıdakı amillərlə müəyyən olunur:

- kiçik və orta biznesin dəsteklənməsinə yönəlmüş düşünülmüş və tarazlanmış addımlar kompleksinin qəbul etməsi ilə;

- iri korporasiyaların (o cümlədən, ümummilli) fəal inkişafı ilə;

- sahibkarlığın tənzimlənməsinə yönəlmüş əsaslandırılmış və əvvəl dövlət siyaseti sistemi ilə.

Məhz elə bu cəhətdən, iri korporasiyalara və maliyyə-sənaye qruplarına sonayə kompleksinin əsas struktur təşkil edən elementi kimi baxılmalıdır. Bu qruplar açıq bazar iqtisadiyyatında Azərbaycan istehsalçılarının rəqəbatı davamlılığını təmin etməlidir. Onlar dövlətin seleksiya siyasetinin reallaşmasında əsas vasitə kimi çıxış etməlidirlər, maliyyə, əmtəə və istehsal kapitallarının təkrar istehsalına, yüksəlməsinə və dövriyyəsinə zəmanət verib, iqtisadiyyatın sərfli sahələrinə yönəltməlidirlər.

Korporasiyalar iri və kredit biznesinin əsas təşkili formasıdır. Onların əsas və əlavə əlamətlərini ayırmak olar:

**Cədvəl 2. 3. 1.  
Korporasiyaların əsas və əlavə əlamətləri**

Əsas əlamətlər	Əlavə əlamətlər
Mülkiyyətin sahmdar forması (kapitalda pay iştirakı)	Mülkiyyətçilərin bərabər hüququ (eyni sinifli sahmların sahmdarları üzrə)
Korporasiya mülkiyyətçilərinin idarəetmənən təcrid olunması	Sahm mülkiyyətçilərinin doyüşməsi zamanı şirkətin sabitliyi
Korporasiyanın sahmdarların mülkiyyətinin bölgüsü	Korporasiyanın elementləri arasında təşkilat elaqələrinin sabitliyi
Mülkiyyətçilərin məsuliyətinin məndüdüldürülmesi (mülkiyyət payı çerçivəsində)	Korporasiyanın ayrı-ayrı strukturları arasında qarşılıqlı hərəkətlərin müxtəlif formaları


Bu əlamətlər korporasiyanı sahibkarların tapsırıqlarını tənzimləyən sahələrin xüsusi birliyi kimi səciyyələndirməyə imkan verir. Nəzərə almaq lazımdır ki, ölkə korporasiyalarının formallaşmasının təmolində bu strukturların qarşılıqlı hərəkətlərində genetik-struktur-funksional princip durur. Bu princip iqtisadi sistemi formalasdırılan istehsalatın obyektiv şərtləri əsasında müəyyən edilir, burada hər segment və iqtisadi subyekt xüsusi funksional rol oynayır.

Korporasiyaların funksional rolu, ölkənin onillişklərlə formalasən iqtisadi sisteminin tarixi xüsusiyyətləri ilə müəyyən olur.

Fikrimizcə, ölkənin formalasən bazar iqtisadiyyatı, bütövlükdə, ümumdünya meyllər çerçivəsində inkişaf edir, amma bunlara yanaşı, təbii-

etik xüsusiyyətlərlə bağlı müəyyən fenomenlər əmələ gətirir. Bu fenom- enin mürəkkəb maliyyə sistemi yaradıb və hal-hazırda o, üç enlər ölkənin mürəkkəb maliyyə sistemini formalaşdırır. Problemlərin müxtəlif idarəetmə sistemlerinin formallaşması reallığa əvvilir. Problem korporasiyaların optimallıq növünün bazarın konkretnon əmətəbazarmın inkişaf seviyəsinə uyğun seçilməsindədir. İri korporasiyaların islah olunmasında iki alternativ yanaşmanı ayırmış ola:

3. 1-də göstərilmişdir.



Şəkil 2. 3. 1. Ölkənin maliyyə sxeminin tərkibi

Ölkənin maliyyə sisteminin segment və sektorlara şərti bölünməsinə baxmayaraq, bu sxem yeni formallaşan maliyyə sisteminin əsas xüsusiyyətlərini və korporativ maliyyənin rələn əks etdirir.

Bazarın bu segmentlərinin maliyyələri (mütənasib bazar sisteminin xüsusiyyətlərindən irəli gələn ümumi cəhətləri nəzərə almaqla) ümumi iqtisadi-maliyyə sahəsində işləyirlər, amma köklü fərqləri onların genez-

isini və inkişafının perspektivli meyllərini öyrənməyə vadar edir. İri quermlarda şirkətlərin müxtəlif idarəetmə sistemlerinin formallaşması reallığa əvvilir. Problem korporasiyaların optimallıq növünün bazarın konkretnon əmətəbazarmın inkişaf seviyəsinə uyğun seçilməsindədir. İri korporasiyaların islah olunmasında iki alternativ yanaşmanı ayırmış ola:

- islahatların liberal variantı bazarın liberallaşmasını və nəzarəti olmayan rəqabətinə nəinki əsas şərt kimi, hətta ümumi iqtisadiyyatın inkişafının effektliyindən, transaksiya xərclərindən, enerji daşıyıcılarının qiymətlərinin artmasından, sosial və ekoloji nüshalardan asılı olmadan qəbul edir;


- transformasiya tənzimləmə variantı təsərrüfat obyektlərin özünü-tənzimləyən rəqabət və transformasiya metodologiyasına arxalanır. Bu variantda rəqabət münasibətlərinin sərhədləri, iqtisadiyyat üçün müsbət effektlərin qiymətləndirilməsi ilə, genişlənir: məhsul və xidmətlərə olan tələbat ödənilir, transaksiya məsrəfləri azalır, sosial sahə və iqtisadiyyatın sahələri enerjidasıycıları ilə təmin olunur, ölkənin enerji təhlükəsizliyi təmin olunur.

Ənənəvi olaraq idarəetmə nəzəriyyəsində təşkilatlanmış strukturların iki növü səciyyələnir: üfiqi və şaquli. Bütün başqa növlər bu iki növün modifikasiyasıdır.

Cədvəl 2. 3. 2.  
Üfiqi və şaquli təşkilatlı korporativ strukturların təhlil olmuş  
müqayisəli qiymətləndirilməsi

Struktur növləri	Üstünlükleri	Qüsurları
Şaquli təşkilatlı struktur	Resursların optimallıq istifadəsi, miqyasda qənaat Effektlili nəzarət Mülk hüdudun tənzimləşməsinə cəld reaksiya Bazarın açılmuş segmentlərində asan işləyir. Mürekkepləşmə prosesi zamanı yeni sxemlərə asan transformasiya olunur.	Mərkəzə tabe olan elementlərdən məlumat (informasiya) yığılmının çatılılığı (mürəkkəbliyi). Mürəkkəb dinamik mülk hündürlüyü. Informasiya (məlumat) alınmasının yubanılması (gəcikməsi). Salahiyət verilməsinin mürəkkəbliyi. Təzə məlumatın alınmasının çatılıkları.
Üfiqi təşkilatlı struktur	Böyük hacmi informasiyanın (məlumatın) işlənilməsi Üstünlükələr xaricinin (dəyərin) effektlər hesabına təmin olunur. Daxili qarşılıqlı hesablaşmaların üstünlüyü.	Birbaşa məsəflərinin qənaətində şaquli struktura uduzur. Standartlaşmış mülküdə pis işləyir.

Hər təşkilati strukturun özünün rəqabəti üstünlükleri var, məsələn, şaquli sistem bazarnın açılmış seqmentinin effektli istismarına yol verir, üfqi təşkilati sistem isə bazarın yeni seqmentləri aşkarlıb, monimşayır. Nəticədə belə alınır ki, müasir şirkətin mürəkkəb təşkilati strukturunu olmalıdır və o özündə hər iki (şaquli və tifqili) strukturların üstünlüklerini cəmləşdirməlidir. Sxematik olaraq korporativ strukturların aşağıdakı principial sxemlərinini ayırmalı olar: (şək. 2. 3. 2)



Şəkil 2. 3. 2. Korporativ qurumların iyerarxik strukturları

1. Şaquli təşkil olunmuş iyerarxiya strukturunun klassik tipi (növü). Bu struktur sərt tabeçilik və qararların ən yüksək səviyyədə qəbul olunmasına nəzərdə tutur. Bir qayda olaraq, bu tip kiçik, orta həcmli korporativ qurumlarda istifadə olunur.

Şaquli strukturun reallaşması sxemində aşağıdakı proseslər həyata keçirilir: informasiyanın (məlumatın) toplanması; elementlərin davranışının optimal strategiyasının seçimi; onların yuxarıdakı elementlərə tabeçiliyi; tapşırıqların yerinə yetirilməsinə nəzarət; strategiyanın uğurlu reallaşmasına görə mükafatlandırma; strategiyadan kənarlaşmaya görə cərimələr. Belə strukturun üstünlüyü resursların optimal istifadəsidir, bu isə, nəticədə miqyasda qənaətə gətirib çıxarır. Şaquli strukturun qüsürü tabeçilikdə olan elementlərdən tam informasiyanın yığılmاسının vaciblidir. Buna görə şaquli strukturların əsas üstünlükleri stabil (sabit) standartlaşdırılmış mühitdə (asan və mürəkkəb) özlərini göstərir.

2. Daha effektli müasir tələblərə görə «yastıyonəlmış» (üfqi yönəlmis) struktur tipidir. Bu struktur növündə məsuliyət mərkəzləri və qararlarının qəbul edilməsi yayılıb. Başqa sözlə desək, idarəetmənin aşağı səviyyələri daha böyük müstəqillik nümayiş etdirir. Səlahiyyətlərin paylanmasının ən geniş yayılmış sxemidir.

3. Yuxarı səviyyədə yalnız strateji əhəmiyyətli qararların qəbul edilməsi sxemi. Bu sxemin reallaşması korporasiyanın ayrı-ayrı subyektlərinə maksimal hüquqların verilməsi ilə bağlıdır. Bu sxemin çətinlikləri

cəld manevrə etməklə və resursların çətin bazar iqtisadiyyatı şəraitində toplanması ilə bağlıdır.

4. İri korporasiyanın «övlə» və «nəvə» filialları, səhmdar münasibətlərin və hüquqların mürəkkəb şəbəkəsi olan «kollanan» təşkilat sxemi. Üstünlükleri: maliyyənin latent hərəkətləri, real nəticələrin korrektə edilməsi.


Qüsurları: xarici orqanlarla və bir-biri ilə münasibətlərdə korrupsiya və kriminal təzahürlerin ortaya çıxması.

Nəzəriyyədə bunlar korporativ qurumların əsas «ideal» sxemləridir, təcrübədə isə korporasiyanın tələbatından asılı olaraq korporativ biznes bu strukturların simbozundan (qarşılığında) istifadə edir. Korporativ strukturların yeni növleri aşağıdakı şərtlədə formalasacaq:

- integrasiya münasibətləri (bu münasibətlərin xarakteri geniş diaqonolu ola bilər – konyuktur 0 bazar amillərindən şəxsi və ərazi amillərinəndək);
- müqavilə münasibətlərindən;
- mülkiyyət münasibətlərindən.

Korporasiyaların yaradılması zamanı coxşəviyyəli iyerarxiyadan mərkəzdənqəcma situasiyalarında əmələ gələn qarşılıqlı münasibət və əlaqələri nəzərə alsaq, bu növlər arasında sərt sərhəd yoxdur.

Mürəkkəb təşkilatların idarəetməsinin əsas təşkilat formalarının dinamikası aşağıdakı ümumi sxemədə təmsil olunub:



Bu sxemin şərti olmadığına baxmayaraq o, müasir korporasiya qurumlarının təşkilatı inkişafının dinamikasının mühüm nöqtələrini eks etdirir.

Korporativ qurumların integrasiyası korporativ biznesin aşağı effektivliyinin dərmanı ola biləz.

Təcrübədə, belə hadisələr olub ki, iri korporasiyalar miqyaslı müəssisələrin girovuna əvvəlib, çünkü ayrı-ayrı seqmentlərin rəqabət qabiliyyəti itir, idarəetmə zəifləyir, məsrəflər artır. Bu vəziyyətdən çıxış

yolu – yeni tənzimləmə sxemlərinin axtarışıdır biznes-proseslərin reinjiniriçidir.

Aydindır ki, korporasiyanın miqyasının dəyişməsi, ilk növbədə tələb olunan resursların hacmini dəyişir, çünki korporativ layihələrin reallaşması ilə əlaqədar, korporasiyanın bazaradakı vəziyyəti transformasiyaya (dəyişməyə) maruz qalır. Belə halda, vəziyyətin yaxşılaşdırılmasına korporasiyanın maliyyə resurslarının balanslarının tərtibi kömək edə bilər.

Korporasiyanın müasir maliyyə modeli aşağıdakı fərziyyəyə əsaslanır: - korporativ layihələrin reallaşdırılması prosesi korporasiyanın maliyyə fəaliyyətindən birbaşa asılıdır. Bu da, ümumi planda korporasiyanın bu işi cəlb etdiyi maliyyə vəsaitləri ilə ölçülür. Korporasiyanın investisiya resurslarına tələbat, bütün layihələrin reallaşdırılmasına tələb olunan vəsaitin həcmi və korporasiyanın bütün bölmələrində simalarla təsdiq olunur. Hər hansı bir korporasiya müxtəlif olan vəsaitin fərqi ilə müəyyən olunur. Hər hansı bir korporasiya müxtəlif layihələri reallaşdırıran müraciət qurum olduğu üçün, korporasiyanın və layihələri reallaşdırıran müraciət qurum olduğu üçün, korporasiyanın və onun bölmələrinin bizneslərinin korporativ balanslarının ümumi təhlili məqsədənəyğindur.

Azərbaycan korporasiyaların çərçivəsində, korporativ idarəetmənin, imkanlarının, daxili və xarici səhmdardarların qarşılıqlı münasibətləri deməyə əsas verir ki, bizzət korporativ idarəetmənin və nəzarətin qarşıq modeli mövcuddur.

Bir tərəfdən, səhmdar kapitalın strukturunu ingilis-amerikan modelinə yox, daha çox kontinental avropa modelinə, yəni kapitala majoritar nəzarətin olması modelinə meyllidir. O bir tərəfdən isə, hal-hazırda banklar Avropa kommersiya bankları kimi, korporativ nəzarət funksiyalarının səmərəli yerinə yetirə bilmirlər. Bu, ham müəssisə menecərlərinin korporativ siyaseti ilə, həm də «strateji səhm sahibi – maliyyə mənbəyi» əlaqələri olmadığı ilə bağlıdır.

Hər birləşmə prosesi qovuşan elementlər üçün müəyyən itkildən müsəyət olunur. Aydindır ki, müxtəlif təsərrüfat-istehsalat strukturları ayrı-ayrılıqla müxtəlif templərlə inkişaf edirlər, bu isə öz növbəsində onların ineqrasiyasının effektlü üsulların tətbiqini məhdudlaşdırır. Korporativ qurumun elə bir tipologiyası və «xarixitekturası» seçilməlidir ki, onun xarici, iqtisadi şərtlərinə və elementlərinin inkişafına cavab versin. Beləliklə, təsdiq etmək olar ki, müraciət quruma qatılan (birləşən) strukturların ilə təmin olunur. Əgər birləşən strukturların qarşılıqlı əlaqələrini, qurumun müəyyən simmetrik arxitektura çərçivəsində, təmin etmək olursa, onda onun gələcəkdə təşkilatlığını, qənaətçiliyin, efektliyin daha yüksək səviyyəyə nail olması mümknidür. Nəzərə almaq lazımdır ki, müraciət

qurumlar (özünütüşkiletmə nəzəriyyəsinə əsasən) «məbz effektinə» malikdirlər. Bunu əsasən iri müraciət şirkətlərə şəmil etmək olar, hansıslarda ki, birləşmə meylleri ayrılmada ilə, arımla meylleri onların birləşməsi ilə, zaifləmə meylleri onların qəclənməsi ilə əvəzlənir.

İllkin mərhələlərdə, müəyyən orta müddəti və tacili problemlərin həlli üçün ineqrasiya zəruridir:

- ineqrasiya olunmuş strukturların və onların üzvlərinin işlədiyi strateji zonaların formalşeması;
- istehsalat imkanlı və müəssisələrin teknifikasiyası;
- istehsalat məlumat bazalarının yaradılması;
- istehsalat müddətləri tam aşınmış istehsalat avadanlıqların yeniləşməsi üçün konkret layihələrin və programların işlənməsi; onlar haqqında məlumatı qanunverici və icra hakimiyətlərinin nəzərinə çatdırılması.

Müsəir şirkətin menecəmentinin fəaliyyəti təkcə hazır məhsulun buraxılmasına yönəlməlidir, o biznesin inkişafı və texnologiyaların ineqrası ilə məsələ olmalıdır. Hal-hazırda təsərrüfat vahidlərinin qarşılıqlı ineqrasiyasının ən populyar formaları «yumsaq» assosiasiya strukturlarıdır. Hüquqi şəxslərin assosiasiyasını, şərti olaraq, ineqrasiya proseslərinin reallaşması sahəsi kimi təsəvvür etmək olar. Bu proseslər assosiasiya üzvlərinin istehsalçılarla, istehsalat (texnoloji) zəncirdə olan ortaşlarla, layihələndiricilərlə, maliyyə strukturları ilə əlaqələrinin təkmilləşmə zamanı ortaya çıxır.

Assosiasiya səviyyəsində ineqrasiya, o qədər də maddi dəstək deyil. Informasiya tominatının yüksək səviyyəsi, texnoloji zəncirin iştirakçılarının qarşılıqlı əlaqələrinin koordinasiyası və s. ineqrasiyasının optimallı strategiyasının seçimini, təşkilatlı strukturların formalşemasında və iştirakçıların qarşılıqlı əlaqələrində işlənən menecəmentin keyfiyyəti böyük təsir göstərir.

Dünya təcrübəsində istifadə olunan birləşmiş korporativ strukturların idarəetmə sistemində baxsaq, görəril ki, müasir şəraitdə 3 növ idarəetmə üsulu daha çox inkişaf tapıb:

- dövlət mülkiyyətində iri inhisarların saxlanılması, onların məhsulularının və xidmətlərinin qiymətlərinin mərkəzədirilmiş halda qoyulması;
- iqtisadi və sosial dəyişikliklərin ekstrapolyasiyası əsasında inhisarçı fəaliyyətin mərkəzədirilmiş (səhmdar) idarəedilməsi; bu halda əsas (baş) müəssisə tərəfindən (holdingdən) maliyyə cəhatdən asılı olan tabe təşkilatların strateji planlaşdırılması və onların təsərrüfat fəaliyyətinin antiinhisar norma və hüquqlar əsasında tənzimlənməsi;

- iki prosesi birleştirerek inhişarçı (korporativ) strukturların sistemi idarəetməsi rəqabət aparan təsərrufat vahidlərinin müstəqiliyinin (sərbəstliyinin) genişlənməsi zamanı (dovlat nəzarətinə təmin etmək şərti ilə) taktiki çevik qərarların qəbul edilməsi və strateji istiqamətdə inhişarçı sahənin tənzimlənməsi

Təhlil göstərir ki, iki korporasiyalarının umumi idarəetmə sistemi öz inkişafında daha çox korporativ idarəetmənin qarışq modeli halını alır, yəni korporasiya proseslərinin tənzimlənməsində dovtılın müyyən təsiri var (qıymətqoyma, vergiye cəlbetmə, səhmlərin nəzarət paketi) və korporativ tənzimlənmənin effektli müasir sistemlərin yaradılması iqtisadi tənzimlənmənin strateji istiqaməti, budcələşməsi və s

Hal-hazırda, korporativ idarəetmənin iqtisadi mexanizmının yaradılması tənzimlənmənin xarici seqmenti olan «dovlat-iri korporasiyalar» sxemində, həm firmadaxılı (korporasiyadaxılı) idarəetmənin sazlaşmasında tamamlanmayıb. Həll olunmamış problemlər çoxdur, onlar mətbuatda fəal muzakirə olunmurlar, müyyən təcrübə var, effektli tənzimləmə sistemlərinin qurulması istiqamətdə iş aparılır. Anma bu iş, bizim fikrimizə, o qədər də məhsuldalar deyil.

Azərbaycan təcrübəsində yaranan şirkətlərin təhlili göstərir ki, onların ayrı-ayrı novləri məqsəd və fəaliyyət sahalarına görə, təşkilolma qaydasına görə, hüquqların həcmində görə, dovtıl ilə onların arasındaki munasibətlərə görə forqlanırlar.

«Şirkət» kateqoriyası «korporativ qurum» anlayışının baz məhsufudur. Korporativ qurum şirkət nisbətən bir çox əlamətlərə malikdir

- birincisi, mülkiyyətin kooperativ forması ilə bağlıdır,
- ikincisi, hüquqi və fiziki şəxslərin integrasiya əlamətləri ilə bağlıdır,

- üçüncüsu, gelirin paylanmasından səhmdar və başqa kooperativ formaları ilə bağlıdır

«Korporativ qurum» termini şirkətlərin bir çox təşkilatlı struktur formalarına şəml oluna bilsər holdinglər, korporasiyalar, trestlər, assosiasiyalar, səhmdar cəmiyyətləri və başqları

Təcrübədə bu çoxsaylı integrasiya formaları olan qurumlar adlarına görə, bazaradakı vəziyyətinə görə və fəaliyyət növlərinə görə seçilirlər

Struktur qurumların belə geniş diapazonu onları ayrı-ayrı novlərin qəti bolunmasını imkan vermir (buna ehtiyac yoxdur), çünki onların qoxunu «korporativ qurumlar» ümumi kateqoriyası əhatə edir, yəni «korporativ biznes» (onun bütün integrasiya xususiyətləri ilə birlikdə) məşğul olan strukturlardır

Coğrafi idarəetmə principindən məhsul xətlərinə keçid qərb şirkətlərinin getdiyi yoldur, çünki o məhsulun maya dəyerini azaltmağa imkan verir. Hal hazırda uçotun «qazan» usulu istifadə olunur. Bu usul məhsulun ayrı-ayrı novlərinin maya dəyerini real təyin edə bilməyəndə, bütün daimi xərclər yüksək gəlirli məhsul novlərinin hesabına silinir. Bu halda, idarəetmənin effektli qərar qəbul etməsi mümkün deyil, çünki gelirin dəqiq tənzimlənməsi və xərclərin idarəetməsi mümkünəsdür. Məhsul xətləri üzrə bolğu həm də məhsulun satılması məsələlərini həll etməyə imkan verir. Bu halda mənecərlər bütün məhsulun satılmasına məsuliyyət daşımlırlar, onlar yalnız müyyən məhsul satışına cavabdehdirler.

Məhsul xətlərinə keçid həm idarəetmənin strukturunu, həm də holdingin korporativ strukturunun dəyişməsini tələb edir, yəni baş direktorun hər şeyə cavabdeh olduğu ənənəvi sovet sistemindən el çəkilməlidir. Yeni strukturda idarəetmə iki hissəyə bolunur və burada idarəetmənin qərb variantı meydana çıxır əməliyyat direktoru və prezident Prezidentin səlahiyyətlərinə korporativ məsələlər, dəqiq desək, korporativ məliyyə, korporativ strategiya, təhlükəsizlik məsələləri, hüquq məsələləri və xarici mühit ilə (dovlat orqanları və ərazi rəhbərləri) əlaqələr daxildir. Əməliyyat direktorunun səlahiyyətlərinə biznes və aktivlərlə bağlı olan məsələlər daxildir.

Qeyd etmək lazımdır ki, belə idarəetmə usulunda aktivlərin restrukturlaşması zamanı başqa cur həll olunur. Məhsul xətlərinə keçidə, profilli aktivlərin istifadəsi zamanı şirkətlərin qıymətini artırın sinergetik effekt yaranır. Bu zaman, faktiki olaraq, aktivlərin çeşidlənməsi gedir və burada artıq olan aktivlər ya satılır, ya ləğv olunur, lazımi aktivlər isə alınır.

Aydın olur ki, kapital dəyerinin problemi holding şirkətləri üçün aktuallaşır. Bizim olkədə, bu vaxta qədər mövcud olan biznesin geridə qalmış anlayışından, yəni «əməliyyat gelirindən» el çəkilməlidir və kapitalın və səhmlərin dəyeri anlayışına keçilməlidir.

## 2.4. Diversifikasiya olunmuş şirkətin təşkilatı quruluşunun dəyişən iqtisadi mühitə uyğunlaşdırılması məsələləri

Ümumiyyətlə, hər bir müasir firmanın təşkilatı idarəetmə quruluşu kurularkən bir sira spesifik suallara cavab verilməlidir:

1. Firmanın qısamüddəti məqsədləri hansılardır?

2. Firmanın uzunmüddəti məqsədləri hansılardır?

3. Hər iki cur məqsədlərə çatmaq üçün hansı siyaset qurulmalıdır?

4. İdarəetmənin təşkilati quruluşunun hansı növü məqsədəyindər:
- İstehsalın genişlənməsinin uzunmüddətli programını ümumi tələbatlarını təmin edən;
  - operativ fəaliyyətin müvafiq funksional qruplaşmamı təmin edən;
  - səməralı idarəetmə və nəzarəti təmin edən.

5. Heyətin işgüzar keyfiyyətlərinin hazırlanmasını və kompetensiyə səviyyəsini nəzərə almaqla müvafiq təşkilati quruluşu hazırlamaq üçün hansı sayda və ixtisasda idarəetmə heyəti lazımdır?

Təşkilati quruluşun yaradılmasının bu mərhələsində elə tədbirlər görmək məqsədəyindər ki, bütün təbeçi struktur elementləri firmannın əsas təşkilati quruluşuna uyğun olsunlar. Bunun görüləsinin böyük əhəmiyyəti vardır. Əks təqdirdə, çox tez, lazımlı olmayan münaqişələr və təşkilat pozuntular əmələ gəlir.

Eyni zamanda rəhbər heyətin və adı işçilərin seçilməsinə böyük diqqət yetirilməlidir. Bu firma çərçivəsində onların funksiyalarının əlaqələndirilməsi üçün edilir. Belə dəqiqliklə işçi təminatlar, təbcəcilik və səlahiyyətlik xətti da hazırlanmalıdır.

6. Planlaşdırılmış məqsədə təx çatmaq və fəaliyyət istiqamətini müəyyən etməkə hazırlanan siyasetin təminini üçün firmanın daxili fəaliyyətinin təhlilinin (qiymətləndirilməsinin) xarakteri necə olmalıdır?

7. Rəhbər heystin və mütəxəssislərin işlərinin keyfiyyətinin yüksəldiləmisi və bacarıqlarına müvafiq vəzifə tutmaları üçün hansı pəşə-texniki təhsil sisteminən istifadə edilməlidir?

8. Firmanın siyasetinin aparılması və onun planlarını yerinə yetirmək üçün hansı dərəcədə avtomatlaşdırma olmalıdır?

9. Gələcək tələbatlar nöqtəyi-nəzərində idarəetmənin təşkilati quruluşunun qurulmasının ilkin mərhələsində nə qədər maliyyə vəsaiti lazımdır?

Makfarland isə Amerika idarəetmə assosiasiyanının tədqiqatları əsasında aşağıdakı doqquz meyarı təklif etmişdir.

1. Səmərəlilik – iqtisadi və sosial fəaliyyət ölçüsü. Göstərici «firma öz məqsədlərinə çatmağı təmin edirmi» səhalına cavab verir.

2. Məhsuldarlıq – bu meyar səmərəlilik meyarının təminatı kimi başa düşülür, onu genişləndirir və gücləndirir.

3. Əmək bögüsü – əməyin maksimum dərəcədə müxtəlif funksiyalara bölünəmisi kimi başa düşülməlidir.

4. Səlahiyyət və məsuliyyətin funksional şəkildə müəyyən olunması. Bu meyar səlahiyyətlərin səhədlərinin dəqiq müəyyən olmasına və müxtəlif vəzifələrin funksional məzmunun dəqiqləşdirilməsini xarakterizə edir.

5. Amirlik zənciri – ayrı-ayrı səviyyələrin qarşılıqlı təsirini təmin edən əlaqə kanalları (səlahiyyətlər iyerarxiyası).

6. Ünsiyyət kanalları – bu meyar amirlik zənciri ilə six bağlıdır və ayrı-ayrı halların ösahələrində nə baş verdiyi haqqında xəbərlərin rəhbərliyə çatdırılmasını əsaslandırır.

7. Tarazlığın təmini – müxtəlif dəyişikliklərin görülməsinə baxma-yaraq idarəetmənin təşkilati quruluşun tarazlığının saxlanması kimi başa düşülür. Tarazlığın üfüqi əlaqəli bölmələri arasında, mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş idarəetçilik arasında proporsiyaları müəyyən edərək gözləmək lazımdır.

8. Nəzarət meyari isə hesabatların düzgün aparılmasında, fəaliyyətin xüsusiyyətlərini qiymətləndirmək üçün standartın hazırlanmasında lazımdır.

9. Dəyişməzlilik – idarəetmənin təşkilati quruluşu heyətin dəyişməsi üçün pəşə-texniki təhlilin aparılmasında səlahiyyətin daima artması ilə bərabər vəzifə iyerarxiyası olmalıdır. Firmanın ümumi təşkilati quruluşu strukturdə bu və ya digər mövqeni tutan konkret şəxslən asılı olmamalıdır.

Vəzifələrin maksimum dərəcədə çox funksiyalara bölünəmisi əməliyyatların avtomatlaşdırılması və sistemin fəaliyyətin standartlaşdırılmasında müümən əhəmiyyəti vardır. Balanslaşdırılmış qarşılıqlı münasibət və normal təbcəcilik zəncirini daşıdan «üfqi» səviyyələr arasında ünsiyyət üfqi şəkildə informasiya mübadiləsində əhəmiyyətlidir.

İşgüzar təşkilatın xaricində və daxilində baş verən mürəkkəb və fasiləsiz dəyişen proseslər onun idarəetmə sisteminin konfiqurasiyasının daima təkmilləşməsinə zəmin yaradır. İri işgüzar təşkilatın idarəetmə quruluşu balanslaşdırılmış qaydada bütün real bazalarda baş verən proseslərə adekvat reaksiya verməyə, məhsulların sənərgiyasına və texnologiyalardan istehsalda səmərəli istifadəyə şərait yaratmalıdır.

Postindustrial dövətində bir xarakterik cəhəti da ondan ibarətdir ki, idarəetmə reaksiyası kompleks şəkildə istehsal, rəqabət mübarizəsi, innovasiya fəaliyyəti, sahibkarlıq və təsərrüfat fəaliyyətinin başqa davranışlarına adekvat olmalıdır.

İdarəetmənin istehsal reaksiyasının məqsədi məhsulun maya dəyərini aşağı salmaqdır. O, ixtisaslaşma, əmək bölgüsü və miqyas efektinə arxalanır. Təcrübə göstərir ki, istehsal standartlaşdıranda, qaima xərcləri minimal olduqda, idarəetmə qərarlarının qəbulu daha aşağı səviyyəyə qədər qeyri-mərkəzləşəndən və idarəetmə heyətinin sayı minimal olduqda, istehsal reaksiyası maksimal həddə çatır. Bu tendensiya - maksimal qeyri-mərkəzleşmə adı almışdır.

Rəqabət reaksiyası yaxın perspektivdə işgüzər təşkilatın mənəfətiyi optimallaşdırmağı nəzərdə tutur. O, istehsalla marketinqin əməkdaşlığı və habelə təsəbirin dəyişməsinə tez reaksiya vermə ilə əldə olunur. Coxlu sayı qərarla funksiyalararası xarakter daşıyır və tez qəbul olunmalıdır. Istehsal və idarəetmə aparati ilə əlaqələr maksimum qaydada qısa olmalıdır (maxsimin).

Qeyri-mərkəzləşdirmənin məqsədi iqtisadi konyukturyaya tez reaksiya vermək və istehsal məksimal səməralı nail olmaqdır. Bu isə istehsal reaksiyasından fərqlənən qeyri-mərkəzləşdirmə strukturunu nəzərdə tutur. Ayri-ayri funksiyalar çərçivəsində qəbul olunan qərarlar qeyri-mərkəzləşdirilmiş olsa da qiymət, yeni məhsul, bazar və investisiya məsələləri üzrə qərarları mərkəzləşdirilmiş qaydada şirkətin ali rəhbərliyi səviyyəsində qəbul olunur. Amma işgüzər təşkilatın ali səviyyəsi birbaşa bazarla temasda olmadığında görə onun heyətinin sayı minimal olur. Firma özüñü təmin edən ayri-ayri muxtar təşkilatı vahidlərə bölünür. Belə təşkilatı vahidlərin öz rəhbərliyi və bazarı olur.

Istehsal və rəqabət reaksiyası firmada indiki məhsullarını indiki bazarlarında reallaşdırmağa təminat verir.

Innovasiya reaksiyasının məqsədi, yeni məhsulun işlənməsi və marketinq strategiyası firmanın strateji təsərrüfat zonası çərçivəsində optimallaşdırılmalıdır. Burada əsas yeri ETTKİ funksiyası tutur. Potensial mənəfətin maddiləşməsinə yönələn innovasiya işi istehsal funksiyasını tamamlayır. Neticədə hər iki fəaliyyət idarəetmənin diqqətində olur.

Struktur baxımından isə innovasiya işinin görülməsi üçün müxtəlif resursların ayrılmışlığı və səməralı şəkildə funksiyalar arası əməkdaşlığın təşkil olunması zoruridir.

Qeyd etmək lazımdır ki, innovasiya reaksiyasında mühüm rol qeyri-mərkəzləşdirmə tutur. Xarici şirkətlərin təcrübəsi göstərir ki, innovasiya reaksiyası öz yüksək həddinə o zaman çatır ki, rəhbərin maliyyə və digər resurslardan tam şəkildə istifadə səlahiyyəti və məsuliyyətinə malik olsun.

Sahibkarlıq reaksiyası firmanın uzunmüddətli artımının, mənəfətliyinin və varisiyinin əldə olunmasını nəzərdə tutur. Əger innovasiya reaksiyasında ümumi rəhbərliyin vəzifəsi firmanın təbii inkişafını təmin etməkdirsə, sahibkar reaksiyasında rəhbərlik firmanın yaradıcı mərkəzi rolinə oynayır. Fikrimizcə, əger sahibkarlıqla yalnız ali rəhbərlik məşğul olursa (yalnız qovuşma və udulma masəslərindən başqa), bu təşkilatın ümumi səmərliliyinə mənfi təsir göstərir. Hətta ən parlaq sahibkar fikirlərinin reallaşdırılmasına firmanın maddi-texniki təminat funksiyasını yerinə yetirən bölmələr cəlb olunmursa, onda bu sahibkar fikirləri də ideya kimi qala bilər. Deməli, piramidanın zirvəsində yerleşən «beyinlə» və

bütünlükdə piramidanın «bədənini» təşkil edən maddi-texniki təminat funksiyaları ilə hökmən saqlı əlaqələr olmalıdır. Bunsuz sahibkar reaksiyası elə bəlkədən ölü bilər. Sahibkar reaksiyası da qeyri-mərkəzləşdirilmiş olmalıdır. Amma bu zaman qeyri-mərkəzləşdirmə daha çox səlahiyyətlərin aşağı səviyyələrə verilməsi ilə deyil, ümumi rəhbərliyin ayri-ayri səviyyələri arasında strateji məsuliyyətin bölüşdürülməsini nəzərdə tutur.

Ölbüttə, yuxarıda göstərilən idarəetmə reaksiyasının hamısına eyni zamanda adekvat cavab verən universal təşkilati quruluş yaratmaq çətindir. Amma diversifikasiya olunmuş iri şirkətlərdə əksər vaxt divizional təşkilati qurulmuşdur istifadə olunur.

Divizional təşkilati quruluş ilk olaraq XX əsrin 20-ci illərində «Dupon» və «General Motors» şirkətləri tətbiq etmişlər. Həmin təşkilat qurulusunda istehsal, rəqabət, sahibkar və innovasiya idarəetmə reaksiyalarında ömə çəkilən qeyri-mərkəzləşmənən əsas yer tutur. Divizional və ya qeyri-mərkəzləşdirilmiş təşkilatı qurulusunda iri şirkət çərçivəsində ayri-ayri məhsul istehsal edən, müxtəlif istehlakçı qruplarına xidmət göstərən və ya ayri-ayri regionlarda yerləşən istehsal və ya satış bölmələrinə operativ fəaliyyətdə müxtariyyət verilir. Ana (baş) şirkət əsasən strateji məsələlərdə, yəni iri investisiya layihələrinin maliyyələşdirilməsi; elmi-axtarış təcrübə-konstruktur işlərinin aparılması, marketinq və satışın ana xəttinin müəyyənələşdirilməsi, səhm və digər qiymətli kağızların buraxılması, qovuşma və udulma məsələləri, ali rəhbərliyə aid mənecərlərin təyinatı ilə məşğuldur.

Har bir müxtariyyət qazanmış istehsal və ya satış bölməsi (çox vaxt əvlad şirkəti, filial və ya satış nümayəndəsi) submüəssisə olaraq «mənəfət mərkəzi» rolunu oynayır. «Mənəfət mərkəzi» konsepsiyasında submüəssisənin rəhbəri mənəfət və zərər üzrə tam məsuliyyət daşıyır. O, azad şəkildə ona verilmiş resurslara sorencəm verir və qərarları optimallaşdırmaq məqsədilə işləri planlaşdırmaq və istiqamətləndirmək səlahiyyətinə malikdir. «Mənəfət mərkəzinin» yaranması hüquq və məsuliyyətin vahidiyyəti principinə arxalanır. Özü də «Mənəfət mərkəzi» ideyası yaradıqda innovasiya və sahibkar reaksiyasının biznesdəki rolu əhəmiyyətli sayılmışdır. Belə bölmələr yalnız cari mənəfətə məsuliyyət daşılarından adətən istehsal və rəqabət reaksiyası əks etdirirler. Amma müasir dövrdə gələcək potensial mənəfətliklilik dənən əhəmiyyət dənəndən «Mənəfət mərkəzi» konsepsiyası öz yerini strateji təsərrüfat mərkəzlərinə (STM) verməyə başlamışdır. STM-lər həm qısamüddətli, həm də uzunmüddətli nəticələrə cavabdeh olan bölmələr kimi çıxış edir. İlk dəfə strateji təsərrüfat mərkəzlərinin «General Elektrik» firması yarat-

mağaza başlamıştır. Strateji təsərrüfat mərkəzi – bir və ya bir neçə strateji təsərrüfat zonalarında rəmən strateji mövqeyinin müəyyənləşdirilməsinə cavabdehlik daşıyan firma daxili təşkilati vahididir. Onun cavabdehlik daşıdı strateji təsərrüfat zonası (STZ) isə firmannın fəaliyyət göstərdiyi və ya göstərmək istədiyi bazarın bir segmenti kimi çıxış edir.


“Mənfiət mərkəzlərinin” məsuliyyətinə əlavə olaraq STM-lərin məsuliyyətinin iki parametri vardır:

1. Firmannın fəaliyyət reaksiyası səviyyəsində bəzi menecerlər qısamüddəti mənşətin artımına məsuliyyət daşıyaraq istehsal və rəqabət reaksiyasını uzlaşdırılmış halda, digərləri uzummüddəti mənşətliliyi potensialına cavabdehlik daşıyaraq innovasiya və sahibkar reaksiyalarını; üçüncülər isə firmannın ümumi potensialının inkişafına məsuliyyət daşıyaraq inzibati reaksiya həyata keçirirlər.

2. Növbəti səviyyədə isə idarəetmə prosesinin müüm mərhələləri üzrə məsuliyyət bölgüsündürüləmləri: planlaşdırma, təşkiletmə, koordinasiya və nəzarət.

Prof. Henri Minsberqə görə çoxmilli korporasiyaların 88%-i bu və ya digər formada divizional təşkilati quruluşlarda istifadə edirlər (193, s. 277-280).


İdarəetmənin divizional təşkilati quruluşunun ənənəvi sxemi şəkil 2. 4. 1-də göstərilmişdir.



Şəkil 2. 4. 1. Divizional təşkilati quruluşun ənənəvi sxemi.

Divizional təşkilati quruluşdan istifadə edən “Azərsun Holding”ə daxil olan bölmələr strateji təsərrüfat mərkəzləri kimi çıxış edirlər (bax. şək. 2. 4. 2).

İdarəetmənin divizional təşkilati quruluşunu təkmilləşdirmək üçün «Mekinsey» məsləhətçi qrupu iş şirkətin baş şirkətində korporativ mərkəzin yaradılmasını təklif etmişdir.



Şəkil 2. 4. 2. Azərsun Holdingin divizional təşkilati idarəetmə strukturu

Şəhmdarlar üçün dəyər yaratmaq çərçivəsində baş şirkətlər dörd həllədi funksiyaları yerinə yetirirlər:

- korporativ biznes-portfelin formalasdırılması;
- korporativ portfelin mahsuldarlığının və samarəliliyinin artırılması;
- maliyyələşdirmə dəyərlərinin və mənbələrinin idarə edilməsi;

- xarici mühitde (dövlətlə, tərəfdalarla, müştərilərlə və b.) münasibətlərin yaradılması və nizamlanması.

Bu funksiyaların həyata keçirilməsi üçün korporativ mərkəzler şəkil 2. 4. 3-də göstərilən spesifik fəaliyyət növləri həyata keçirirlər.

Ayrı-ayrı korporativ mərkəz modellərində müxtəlif cür yerinə yetirilir.	Ayrı-ayrı korporativ mərkəz modellərində müxtəlif cür yerinə yetirilir.
<ul style="list-style-type: none"> <li>- inkişafın strateji istiqamətinin müəyyənləşdirilməsi və şirkətin gələcək görünüşünün işlənməsi;</li> <li>- aktivlərin alqış və satışı;</li> <li>- kapitalın yerləşdirilməsi və investisiyaların təsdiqi;</li> <li>- təşkilatın strukturlaşdırılması;</li> <li>- həlledici qərarların razılıqlaşdırılması və təsdiqi;</li> <li>- bölmələrin fəaliyyətinin monitorinqi;</li> <li>- top-mənecərlərin seçilməsi və onlar üçün motivasiya sisteminin yaradılması;</li> <li>- əsas fəaliyyət istiqamətlərinin koordinasiyası və bununa da sinerqiya effektinin əldə olunması;</li> <li>- inzibati rəhbərlik;</li> <li>- birgə istifadə üçün xidmətlərin təklif olunması.</li> </ul>	<ul style="list-style-type: none"> <li>- kapitalın strukturunun müəyyənləşdirilməsi;</li> <li>- risklərin idarə olunması siyasetinin işlənməsi;</li> <li>- əməkdaşlıqla və maliyyə bazının digər iştirakçıları ilə əmsiyyət;</li> <li>- tənzimləyici orqanlarla qarşılıqlı fəaliyyətin idarə olunması.</li> </ul>

Şəkil 2. 4. 3. korporativ mərkəzin spesifik fəaliyyət növləri.

Korporativ mərkəzin təşkilinin dörd modeli vardır: maliyyə holdingi, strateji memar, strateji nəzarətçi və operator (Şəkil 2. 4. 3-də bu modellərin fərqləndirici xüsusiyyətləri verilmişdir).

Biznes portfelinin səmərəliliyinin yüksəldilməsi	Maliyyə holdingi	Strateji memar	Strateji nəzarətçi	Operator
Qərarların qəbulu	Nadir hallarda qəbul edir	Biznes-məntiqi principlər həlledici strateji qərarları təsdiq edir	Maliyyə və kommersiya cəhətdən əsaslandırılmışını yoxladıqdan sonra təskil olunan investisiya qərarlarını təsdiq edir	Əsas kommersiya və maliyyə qərarlarının funksional məntiqinə nəzarət edir

Neticələrin izlənməsi	Əldə olunmuş maliyyə nəticələrinə görə biznes idarə olunması	Həlledici və təsəbbüs layihələrin reallaşdırılması və planların yerinə yetirilməsinin izlənməsi	Maliyyə, əməliyyat və strateji göstəricilərin işlənməsi	Səmərəliyin bütün maliyyə və əməliyyat parametrlərinin təhlilinin aparılması
Heyətin idarə edilməsi	İşə götürür və işdən azad edir	Təyinat məqsədi ilə mənecərlərin fəaliyyətinin göz qoyur	Kadr siyasetinin əsas istiqamətlərini müəyyən edir və koordinasiya edir.	İşə qəbulun, hazırlanın, atəşəsiyanın və müükafatlandırmanın bütün detalları ilə məsul olur.
Səmərəliyin artırılması proqramları	Bölmələrə həvalə edir	Bölmələrə həvalə edir	Səmərəliyin yüksəlkəsəsi proqramlarını təklif edir	Proqramların hərəkət gəlməsini və tətbiqini idarə edir
koordinasiya	yoxdur	Sinerqiya effektiñin reallaşması məqsədi ilə fəaliyyəti koordinasiya ilə məsul olur	Sinerqiya effektiñin reallaşması məqsədi ilə fəaliyyəti koordinasiya edir	Qonaq və sinerqiya effekti qazanmaq üçün qarşılıqlı fəaliyyəti idarə edir
Biznes vahidlərində funksional bölmələr rəhbərlik	Əsas hesabatları tələb edir	Əsas fəaliyyət prinsiplərini müəyyən edir	Funksional bölmələrdə siyaseti müəyyən edir	Funksional bölmələrdə siyasetin hər bir detalını işləyir

Şəkil 2. 4. 4. Korporativ mərkəz modellərinin fərqləndirici xüsusiyyətləri

Maliyyə holdingi modelində ana şirkətlə az əlaqədə olan müstəqil biznes vahidlərindən (strateji təsərrüfat mərkəzləri) ibarət olur. Bu modeldə korporativ mərkəz maliyyə, mənfəətin formalşaması və pul vəsaitlərinin hərəketinə nəzarəti, bölmələrin rəhbərərini təyin etmək və işdən azad etmək, onların səmərəli işləməsi üçün qərarlar qəbul edir. Özü da baş ofis biznes vahidlərinin fəaliyyətlərini koordinasiya etməyə və sinerqiya effektini axtarmaya can atır.

Operator modelində, adətən biznesin bir istiqaməti inkişaf etdirilir. Ayrı-ayrı regionlarda və ölkələrdə yerləşən biznes-vahidlər eyni məhsul və xidmətlər istehsal edirlər. «Taymeks» və «Nurgün» şirkətlərində diviziönlə-təşkilati qurumlarının məhz bu modelə oxşarlığı vardır. Bu firmalarda ali rəhbərlik və baş ofisin əməkdaşları strategiyanın hazırlanmasında, real-

laşmasında və bir-birilə əlaqəli fəaliyyətlərin koordinasiyasında fəal rolyun oynayırlar.

Strateji memar modeli üzrə işləyən korporativ mərkəz iki əsas funksiya yerinə yetirir. Birinci, o, ümumi konsepsiyanı hazırlayır. Onun da çörçivisində biznes-vahidlərin təsəbbüslerinin inkişafında sərbəst olurlar. İkinci, o, biznes vahidlərin fəaliyyətlərinin monitoringini keçirir və bölmələrin strategiyaları məsələlərində məsləhətləşmələr aparır və biznes vahidlərin müüm strateji qərarlarını seçmə ilə təftiş edir. «Azərsun» şirkətinin fəaliyyətində bu modellərin parametrləri görünür. Strateji nəzarətçi modelinə baş ofis strateji nəzarətçi kimi biznes-vahidlərin fənsional təhlilini yerinə yetirir və ayri-ayrı bölmələrə ümumi xidmətlər göstərir. Cox vaxt strateji memar modelində fərqli olaraq strateji nəzarətçi modelində ayri-ayri biznes bölmələrinin fəaliyyətinin düzgünlüyüni yoxlamaq üçün korporativ mərkəzin statutuna marketoloqlar, mühəndislər, iqtisadçılar və başqa mütəxəssislər daxil edilir.

Strateji memar və strateji nəzarətçi modellərinin fərqi biznes-vahidlərin integrasiya səviyyəsindən və bölmələr arasında qarşılıqlı fəaliyyətin intensivliyindən asılıdır. (bax. şəki. 2. 4. 5). Adətən strateji-nəzarətçi modeli yekcinsən sahə çörçivisində bir-birilə əlaqədar olan biznes istiqamətlərdə fəaliyyət göstərən iri firmalara xasdır. Strateji-memar modeli isə bir-birilə əlaqəsi olmayan biznes istiqamətində işləyən iri firmalara aiddir.

İri şirkətlərin fəaliyyətinin diversifikasiyası inkişaf etdikcə və onlar konqlamerat şəkil alıqəca, operator modelini strateji-nəzarətçi, strateji-nəzarətçi modelini - strateji-memar və öz növbəsində, strateji-memar modelini - maliyyə holdingi modeli əvəz edir.


Qane edici korporativ mərkəz modelinin seçilməsində əsas meyar kimi əlavə dəyərin yaradılması imkani çıxış edir. Əgər baş ofisin fəaliyyəti ilə «əlavə dəyərin» mənbəyi və həcmi müəyyən etmək mümkün olmursa, onda korporasiya ayri-ayri müstaqil təsərrüfat mərkəzlərinə parçalanır.

	Model			
	Operator	Strateji nəzarətçi	Strateji memar	Maliyyə holdingi
Biznes istiqamətlərinin integrasiya səviyyəsi	Vahid biznes istiqaməti sistemi	Birgə istifadə elementləri olan biznes-sistem	Birgə istifadə olunan bilik və bacarıqlar	muxtarlıyyət
Tipik biznes-portfel	Bir əsas biznes istiqamət	Bir-birilə əlaqəsi olan iki və üç biznes-istiqamətlər	Maliyyə cəhətdən müstəqil, amma bir-birilə əlaqəli üç və daha çox bölmələr	Çoxlu sayıda bir-birilə əlaqəsi olmayan biznes istiqamətlər
Strategiyani hazırlanıv və qərar qəbul edən	Yalnız mərkəz	Ayri-ayrı biznes istiqamətlərini inkişaf etdirən strukturlarla birgə	Bölmələr	Biznes-vahidlər
Biznes-vahidin fəaliyyət məqsədi	Ayrıca biznes-vahidlər yoxdur və əmləkiyyat məqsədləri müsəyyən olunur	Qisa və uzunmüddətli maliyyə məqsədləri	Strateji və hər şeydən əvvəl uzunmüddətli	Maliyyə və qısa müddətli
Biznes-vahidlərin fəaliyyətinin mərkəzin qarşılması	güclü	orta	zəif	almaq/satmaq işə qəbul/ işdən azad etmək

Şəkil 2. 4. 5. Ayri-ayrı modellərdə integrasiya və qarşılıqlı fəaliyyət səviyyəsi.

Dəyərin artırılmasını korporativ mərkəz iki üsulla: şirkətin aktivləri portfelini formalasdırmaqla və onun səmərəliliyini yüksəltməklə təmin edə bilər. Şəkil 2. 4. 6-da bu üsullar ətraflı şəkildə izah olunur.

Korporativ mərkəzin fəaliyyətinin məhsuldarlığı iki qrup amillərdən asılıdır:



Şəkil 2. 4. 6. Korporativ mərkəzin əlavə dəyərin əldə olunmasında iştirakı

- korporasiyanın müxtəlif bölmələrinin qarşılıqlı təsirinin təbiəti və səviyyəsi. Müxtəlif bölmələrin qarşılıqlı təsiri səviyyəsi yüksək olan şirkətlərde (massələn, yekcins bazar segmentlərində fəaliyyət göstərən şirkətlərde) korporativ mərkəz keyfiyyətli strateji qərarlar hazırlamaqla və bölmələrin fəaliyyətinə qarşılaşmaqla daha çox fayda versə bilər;

- şirkətlərin biznes-portfellərinin dəyişilməsi və ya fəaliyyət nəticələrinin təkmilləşdiriləsi təşəbbüslerinin reallaşdırılması məqsədilə bölmələrin işlərində əməli iştirak.

Bu amillər – «üfqisi» (biznes istiqamətlərinin qarşılıqlı təsiri səviyyəsi) və saquli (bölmələrin işlərinə qarşışmanın təbiəti sərhədləri) – korporativ mərkəzin təşkilinə faydalı modelinin seçilməsinə səraflit yaradır.

Baş şirkətin funksiyaları, hər seydən əvvəl «üfqisi» imkanlar yolu ilə ayri-ayri bölmələrin və deməli, bütünlükle şirkətin dəyərinin artırılmasından asılıdır. Belə ki, iki şirkətin baş ofisi əlaqəli biznes-istiqamətlər üçün daha keyfiyyətli strateji yanaşalar hazırlamaqla, müxtəlif bazarlarda işləyən bölmələr arasında təcrübə műbadiləsi yolu ilə əlavə dəyər yarada bilər.

İşğuzar təşkilatın «təbii» qarşılıqlı təsir dəracəsi onların bacarığından, rəqiblərdən, müştərilərin xüsusiyyətlərindən, fəaliyyətin regional strukturundan və «biznes-sistemlərin» oxşarlığı və unifikasiyası ilə bağlıdır. Bu amillərin təsiri nəticəsində sinerqiya potensialı artarsa, onda ciddi şəkildə bunu rəqəbat üstünlüyü əldə olunmasında istifadə etmək olar.

Korporativ mərkəzin funksiyaları həm də baş ofisinin biznes-vahidlərin fəaliyyətinə «saquli» müdaxiləsinin təbiətindən və dərəcəsindən asılıdır.

Sonda qeyd etmək lazımdır ki, korporativ mərkəzin tərkibinə direktorlar şurasının sədri, şirkətin prezidenti, biznes-prezidentlər və digər top mənecərlər daxildir. Bəzi vaxtlar buraya müxtəlif biznes istiqamətlərin rəhbərəti daxil edilir. Korporativ mərkəz, həmçinin yüksək ixtisaslı baş ofis əməkdaşları daxil edilir.

Nəticədə söyləmək lazımdır ki, iri diversifikasiya olunmuş şirkətlərdə divizional təşkilati quruluşun bu və ya digər modifikasiyasını, modelini istifadə etmək lazımdır. Burada isə əsas məsələ korporativ mərkəzlə müxtəlif strateji təsərrüfat vahidləri arasında məsuliyyət və səlahiyyət tarazlığının gözlənilməsidir.

### III. İRİ SAHİBKARLIQ STRUKTURLARININ İŞLƏMƏ MEXANİZMİ

#### 3. 1. İri işgüzar təşkilatların inkişafının etalon strategiyaları

Təşkilati-hüquqi formasından, mülkiyyətindən, sahəsindən, ixtisaslaşmasından və bazardakı mövqeyindən asılı olmayaraq Azərbaycan iqtisadiyyatının real və maliyyə sektorunda çoxlu sayıda iri işgüzar təşkilatlar fəaliyyət göstərir.

Iri işgüzar təşkilatın müəyyən olunmasının ümumi qaydasi yoxdur. Əsasən işçilərin sayı, ümumi dövriyyə, bazar kapitalı və xalis mənfəət göstəriciləri əsasında biznesi kiçik, orta və iriye bölgülər. Beynəlxalq təcrübədə çox vaxt işçilərin sayı 500-dən yuxarıdır - iri müəssisə, 100 nəfərdən 500 nəfərə qədərdirsə - ortaya və 100 nəfərə qədərdirsə - kiçiyə aid edirlər. Azərbaycanda özəlləşdirilən dövlət müəssisələri cədvəl 3. 1. 1-də olduğu kimi qruplaşdırılmışdır(10, s. 5).

Cədvəl 3. 1. 1.

#### Özəlləşdirilən dövlət müəssisələrinin təsnifləşdirilməsi

Sıra nömrəsi	İşçilərin sayı (nəfərlə)			
	Sahə mənsubiyəti	Kiçik	Orta	İri
1.	Sənaye	50-dək	50-150	150-dən çox
2.	Tikinti	50-dək	50-150	100-dən çox
3.	Nəqliyyat və rabitə	50-dək	50-100	100-dən çox
4.	Elmi-texniki	30-dək	30-75	75-dən çox
5.	Ticarət, xidmət və s.	25-dək	15-50	50-dən çox

Bu təsnifləşmə əsasında təkcə 2002-ci il ərzində 316 iri və orta sənaye müəssisəsi sahmdar cəmiyyətinə çevrilib. (25, s 2).

Lakin müəssisələrin ölçüsünün müəyyənləşdirilməsi şorti xarakter daşıyır və onların səmərəli fəaliyyət göstərməsinə dəlalət etmir. Bu, daha çox iri işgüzar təşkilatın biznes strategiyasının işlənməsi və reallaşmasından asılıdır. Təcrübədə biznes strategiya korporativ strategiyanın laşmasından asılıdır. Təcrübədə biznes strategiya - plan, mühüm yarım sistemi kimi mövcud olur. Ümumiyyətə, strategiya - plan, davranış prinsipi, mövqə, perspektiv və fənd (manevr) kimi izah edilir. Biznesin inkişafı özündə aşağıdakılardı əks etdirir:

1) biznes həcminin artması prosesi;

2) bazar tələbinin ödənilməsinə istiqamətlənən fəaliyyət;

3) yeni biznes sferalarının yaradılması prosesi;

4) istehlakçıların ehtiyaclarının ödənilməsi məqsədilə təşkilatda yaradıcılıq və təşəbbüskarlığın stimullaşdırılması.

İri korporasiyanın işgüzar inkişafı: sahəda inkişaf etmək; texnologiyalarda liderliyi elə almaq; digər firmalardan geridə qalmamaq; inkişafi təmin edən mənəfətə nail olmaq; istehlakçılarla əməkdaşlıq etmək qaydalarından istifadəni nəzərdə tutur.

Iri işgüzar təşkilatın fəaliyyət strategiyasının işlənməsi mənəfi olaraq müəssisə rehbərliyinin daimi nəzarətindən kənardır yerləşən xarici mühitin təhlili ilə başlayır. Xarici mühitin təhlilinin əsas məqsədi - cari dövrdə və gelecekdə müəssisənin imkanlarını və təhlükələri, həmçinin strateji alternativləri müəyyənləşdirməkdir. Mühitin dəyişməsi işgüzar təşkilatın da fəaliyyətinin dəyişilməsi zərurətini dikta edir. Cəmiyyətin tələblərinə xidmət edən təşkilatlar bununla əlaqədar müxtəlif cür davranırlar.


Təcrübədə sınaqdən çıxmış biznes strategiya bazis və ya etalon adlanır. Şəkil 3. 1. 11-də iri işgüzar təşkilatın dörd etalon inkişaf strategiyası göstərilmişdir. Hər bir inkişaf strategiyası – məhsul, bazar, sahə, bazaarda mövqə və texnologiya elementlərinin vəziyyətinin dəyişməsilə əlaqədardır.

Şəkil 3. 1. 1-dən göründüyü kimi birinci qrup etalon strategiyani - təmərküzləmiş artım strategiyası təşkil edir. Buraya məhsul və baza bağlı olan strategiyalar daxildir. Bu zaman müəssisə sahəni dəyişmədən məhsulunu və bazardakı mövqeyini yaxşılaşdırmaq və ya yeni məhsuluna və bazara keçmək istəyir. 1. Təmərküzləmiş artım strategiyası konkret istiqamətlərdən ibarətdir:

a) Bazaarda mövqeyin möhkəmlənməsi strategiyası zamanı müəssisə mövcud məhsulla mövcud bazarda yaxşı və səmərəli mövqə qazanmağa can atır. Bu isə marketing fəaliyyətinin gücləndirilməsini təsdiq edir.

Son dövrlərdə Azərbaycanda fəaliyyətini yeni osaslarla quran «Siyəzən-broyler» və «Mərdəkan-broyler» reklam və təbliğat işini səmərəli quraraq bu strategiyamı bir daha təsdiq etmişlər. 1995-ci ildə respublikada işləyən bütün növ quş atı istehsal edən müəssisələr 14, 3 min ton quş atı istehsal etmişdilər, 2001-ci ildə bu rəqəm 18000 ton, 2002-ci ildə isə 40 min tona çatmışdır. Daxili istehsal artırdıqda quş atının idxləri da azalmışdır. Əgər 1999-cu ildə 23, 2 min ton quş atı idxlə olunmuşdursa, 2001-ci ildə bu rəqəm 18000 tona çatmışdır. Artıq daxili istehsalçılar bazarın 60-70%-na nəzarət edirlər. Burada birinci skripka rolunu isə «Siyəzən-broyler» oynayır, ona bazarın 25%, «Mərdəkan-broyler» isə 20%-i məxsusdur.

Vəziyyətin bu cür dəyişməsinə dövlət tərəfindən qus müəssisələrinə 5 ililik vergi tətilinin verilməsi də əhəmiyyətli təsir etmişdir (56, s. 15).



Şəkil 3.1.1 Biznesin etalon inkişafi strategiyaları

İsvəçrənin NOLCİM şirkəti tərəfindən 18 mln. dollardan çox investisiya qoyulan «Qaradağ-Sement» ASC-nin ticarət adı da məhz təcavüzkar marketing siyasetinin aparılması, müxtəlif mədəni və idman tədbirlərinin keçirilməsinə sponsorluq etməsi, ictimaiyyətə əlaqələrin səmərəli qurulması əsasında nüfuz qazanmışdır. «Qaradağ-Sement» ASC-nin Azərbaycan sement bazarında xüsusi çəkisi 2002-ci ildə 10% artıb və ümumi satış həcmiin 70%-ə bərabər olmuşdur. Zavod 1999-cu ildə 164 min ton, 2000-ci ildə 246 min ton, 2001-ci ildə 500 min tondan artıq, 2002-ci ildə isə 812 min ton sement istehsal etmişdir. İstehsal həcmiin artımına ölkədə tikinti işlərinin çoxalması və idxlə gəmträk rüsumlarının sərtləşdirilməsi də təsir etmişdir. «Qaradağ-Sement»in rəhbərliyinin hökumətə ölkəyə tikinti sementinin göstirilməsi ilə bağlı etdiyi müracidədən sonra qəqaqmal sementinin həcmi getdikcə azalıb. Belə ki, 2002-ci ildə sement idxlənin həcmi 220 min ton olub ki, bu 2001-ci ildəkindən 160 min ton azdır. 2002-ci ildə idxlə sementinin əsas hissəsi (173 min ton) İranda göstirilib. Müəssisədə istehsalın artımı ona ilk dəfə olaraq gəlirlə işləməyə imkan verib. Bu isə öz növbəsində, son illərdə yüksilmiş zarorin azalmasına və zavodun dayanıqlı inkişafına zəmin yaratmışdır. Qeyd edilməlidir ki, 2003-cü ilin yanvarın 1-na «Qaradağ-Sement» ASC-nin zərəri 12, 3 mln. manat olub. Şirkət yalnız 2007-ci ildə sahmdarlara dividend verməyə nəzərdə tutur. (21, s. 6).

b) Bazarda mövqeyin möhkəmləndirilməsi üçün bazarın inkişaf strateyiyasından, yeni artıq istehsal olunan məhsula yeni bazarların axtaşısından da istifadə edirlər. Bu baxımdan «Azərsun Holding» şirkətinə daxil olan «Bakı yağı və qida» fabrikinin fəaliyyətinin araşdırılması məqsədəuyğundur. Fabrik 1938-də işə başlasa da məhz 1952-ci ildə marqarin yağı istehsal etməyə başlamışdır. 1953-cü ilin 14 martından etibarən gündə 51, 4 ton, 1976-ci ildən isə gündə 85 ton yağı istehsal etmişdir.

SSRİ-nin dağılıması ilə fabrikin təserrüfat əlaqələri zəifləmiş və 1996-ci ildə tamamilə dayanmışdır. Həmin ildə müəssisə özəlləşdirilmiş və fabrikin səhmlərinin 70% "Intersun Group of Companies" tərəfindən alınmış, 30%-i isə dövlətin olsında qalmışdır. 3 may 1996-ci ildən isə «Caspian Vegetable Ghell Factory» adı altında işə başlamış və 1997-ci ildən 10 kq qablardada Aysun və 250 qr. Paketlərdə «Şəfa» marqarin yağları istehsal edir. Uğurlu satış siyaseti həyata keçirərək istehsal edilən «Aysun» və «Şəfa» marqarin yağları indi təkcə Azərbaycanda deyil, Gürcüstanda, İranda, Türkiyədə, Rusiyada və Orta Asiya ölkələrində tanınır və geniş

istifadə olunur. Bu yaqlar ayrı-ayrı ailələr deyil, həm də sanatoriyalarda, uşaq bağçalarında, məktəblördə, ordu hissələrində və s. istifadə edirlər. Bunun nəticəsində şirkət bazarın inkişaf strategiyasını hayata keçirə bilmişdir.

Fabrik eyni məhsul növlərini müxtəlif coğrafi və alıcı bazarlarına çıxarmaqla, aliciların gəlir, istehlak intensivliyi və davranış tərzindən asılı olmayaraq tamtdırıa bilmiş və bunun nəticəsində məhsul istehsalını 5 il ərzində 10 dəfə artırıa bilmişdir. Nəticədə müəssisənin əmək haqqı fondu və mənfəati yüksəlməlidir. Mənfəatin ilbaş yüksəlməsi yüksəm fondlarına ayrılan vəsaiti artırmağa imkan vermişdir. Əgər yüksəm fondu ilə istehlak fondu arasında nisbətlər əmsalı 1997-ci ildə 0, 11-ə, bu əmsal 2002-ci ildə 0, 15-ə yüksəlmüşdür. Müəssisə yeni istehsalat vahidləri almaq və yeni taktika tətbiq etmək imkanı qazanmışdır.

c) Bəzi iri müəssisələr bazar mövqeyinin möhkəmləndirilməsi strategiyasının əsas vasitəsi kimi məhsulun inkişaf etdirilməsinə götürürərlər. Bu növ davranış yeni məhsul istehsalını və artıq mənimşənilmiş bazarlarda onun reallaşdırılmasını nəzərdə tutur.

Buna misal olaraq 1999-cu ildə təsis edilmiş «Bakı-Tütün» Açıq tipli Səhmdar Cəmiyyətinə göstərmək olar. Müəssisənin xarici investoru «Evropian Tabacco inc» şirkətidir. Bu şirkət dünyadan 35 ölkəsində fəaliyyət göstərir. Bnlardan yalnız yeddi dövlətdə siqaret istehsal olunur.

Səhmdar Cəmiyyətin səhmlərinin satışı üzrə 16. 08. 1999-cu il tarixində pullu hərrac və 17. 08. 1999-cu il tarixində İnvestisiya müsabiqəsi keçirilmiş, «Evropian Tabacco inc» şirkəti hər iki müsabiqənin qalibi olmuşdur. Hal-hazırda səhmdarlar arasında səhmlərin paylanması nisbəti aşağıdakı kimidir:

1. «Evropian Tabacco inc» 92, 5% (Bunun 30% 16. 08. 1999-cu il tarixində keçirilmiş pullu hərrcadı 2 100 000 ABŞ dollarına, 3 278 adəd dövlət özəlləşdirmə optionu işa 47 000 ABŞ dollarına «Evropian Tabacco inc» şirkəti tərəfindən satın alınmışdır. Səhmlərin 62, 5%, yəni 49, 8 mln. dollar hacmində investisiya programı tam yerinə yetirildiyi halda şirkətin tam sahəliyətinə veriləcəkdir).

2. Əmək kollektivi səhmlərin 7, 5% «Evropian Tabacco inc» şirkəti ilə keçmiş Dövlət Əmlak Komitəsi arasında bağlanmış 23. 08. 1999-cu il tarixli Alqı-satqı müqailəsinə əsasən investisiya planında nəzərdə tutulmuş sərmayadən əlavə 1999-cu ilin sentyabr ayında müəssisənin borcları üzrə 250 min ABŞ dolları ödənilmişdir (DƏK-in hesabına vəsaitin köçürülməsi, əmək haqqının və dövlət bütçəsinə olan borcların ödənilməsi).

İki ildə şirkət fabrikə 49, 8 milyon dollar investisiya qoymağı öhdəsinə götürdü. Bu o deməkdir ki, bu şirkət Azərbaycanda qeyri-neft sahələrinə sərməya qoymuş ən böyük xarici investordur.

1999-2002-ci illərdə fabrikə yenidənqurma işlərinə, yeni avadanlıqların alınmasına 60 milyon dollardan artıq investisiya qoyulmuşdur. Bnların ayrılıqda təsnifinə gəldikdə isə, «Evropian Tabacco inc» ATSC sentyabr ayından fəaliyyətə başladığı müddət ərzində müxtəlif siqaret materialları və xammala 3 945 037 dollar, avadanlıqların satıq alınmasına 32 190 708 dollar, ehtiyat hissələrinə və alətlər 210 241, 3 dollar, tikinti materiallarına 2 325 449, 2 dollar vəsait sərf olunmuşdur. 2000-ci ilin sonuna qədər nəzərdə tutulan bütün investisiya məbləği tamamilə qoymusdur. Fabrikə 371 işçi sayılır. Bundan əlavə 343 nəşər müvəqqəti əməyə cəlb olunmamış işçiyə ayda 170 min manat müaviniyet verilir. Sosial programın həyata keçirilməsi üçün isə 370 min ABŞ dollarından artıq vəsait xərclənmədir.

Məhsul çeşidinə gəldikdə isə, qeyd etmək lazımdır ki, hazırda müəssisə 23 növ siqaret istehsal edir. Yeni məhsul növləri təklif etməklə şirkət əvvəlki bazarları əla keçirməklə yeni bazarlara da (əsasən Ukrayna, Rusiya, Orta Asiya ölkələri bazarlarına) daxil ola bilmişdir.

**II. İnteqrativ artım strategiyası** yeni istehsal və satış strukturlarının əlavə olunması ilə firmannın genişlənməsini nəzərdə tutur. Adətən, işgüzar təskilat güclü biznesde fəaliyyət göstərərkən, eyni biznes sahəsində inkişaf edə bilməkdən bu tip strategiyadan istifadə edir.

İnteqrativ artımın əks şəquili və qabaq şəquili strategiya növləri vardır. Əks şəquili inteqrativ artım strategiyası malgöndərən təchizatçı firmaların alınması və ya təchizatçı həyata keçirən övlad şirkətlərin yaradılması yolu ilə həyata keçirilir. Burada məqsəd xammal bazarlarına daimi çıxışın təmin olunması və xammal və materiallara olan qiymət dəyişmələrindən özünü siğortalamadır. Qabaq şəquili inteqrativ artım strategiyasında məqsəd məhsul və xidmətin satışının səmərəliliyini artırmaq üçün firma ilə son istehsalçı arasında olan topdansatış müəssisələrinə nəzarəti əla keçirməkdir.

Əks şəquili inteqrativ artım strategiyası Azərbaycanda 1994-cü ildə fəaliyyətə başlamış «Taimex» firmasında uğurla tətbiq edilmişdir. Fəaliyyətə ayrı-ayrı gündəlik tələbat mallarının alqı-satqısı ilə başlamış müəssisə yavaş-yavaş bir neçə istehsalat vahidlərinə malik olan şirkət səviyyəsinə yüksəlmüşdür. Bu gün artıq kərə yağı və qənd istehsalı üzrə sexlər yaradılmış və müvəffəqiyətlə fəaliyyət göstərir. Müəssisədə 20-dən artıq adda meyvəli karamel, süd məhsulları (xama, qatıq, qaymaq, ayran,

kəsmik, pendir, pasterizə edilmiş süd) buraxılır. İtaliya texnologiyası üzrə dondurma, konservləşdirilmiş məhsullar (mürabba, tomat) istehsal edən sex fəaliyyətə başlamışdır. Hazırda müxtəlif formalı biskvit peçeneyi istehsal edəcək sexin montaj və sazlama işləri başa çatmaq üzrədir. Müəssisə ölkənin ayrı-ayrı rayonlarında tədarükü filialları yaradaraq lazımi kənd təsərrüfatı məhsullarını fermərlərdən satın alır. Bu da eks şəquli integrasiyani daha da artırır. Satış prosesini sürətləndirmək üçün «Taimex» şirkəti ayrı-ayrı regionlар üzrə satış şirkətlərini yaratmışdır. Bundan başqa məlğəndərəmənin qısa müddətlə olması üçün şirkətin etibarlı işleyən vasitələri parkı vardır.

Satış bazarlarında mövqeyini saxlamaq və möhkəmləndirmək üçün «Nur-Gün» holding şirkəti yalnız Bakı şəhərində 4 emtəs qrupu üzrə 30 topdansatış obyekti ilə işləyir. Əvvəller bu ticarət agentlərinin hər birinə satış güclərinə müvafiq aylıq planlar müyyən edilir və satış müvafiq aylıq planlar müyyən edilir və satış planlarını yerinə yetirən ümumi dövriyyənin 2%-i məbləğində mükafat gözləyirdi. Əlavə olaraq hər manat üzrə ümumi dövriyyənin 1%-i mükafat kimi ticarət vasitəcılərinə verilirdi. Lakin bu mükafatlandırma sistemi ümumi dövriyyə üzrə aparıldığından ayrı-ayrı məhsul çeşidlərinin satılması nəzərə alınmadı. Buna görə də 1999-cu ildən satışın yeni stimullaşdırma sistemi tətbiq edilmişdir. Stimullaşdırma sistemini mahiyyəti ondan ibarətdir ki, kvartalda şkala üzrə ayrı-ayrı məhsul növlərinin satış həcmində müvafiq mükafat məbləği müyyən olunur. Məsələn, Mineral Sular üzrə mükafatlandırma cədvəl 3. 1. 2-dəki kimidir. Bununla da ticarət vasitəcisi əvvəlcədən bilir ki, o hansı məbləğdə mükafat ala bilər.

#### Cədvəl 1. 2. 1.

«NurGün» Holding şirkətində mineral suların satulmasının həvəsləndirme sistemi

N/N	Məhsul növü	Ölçü vahidi	Mükafatın həcmi (%-le)				
			0,5 l	0,75 l	1 l	1,25 l	1,5 l
1.	Perier 0,75	ədəd	2000	2200	2400	2800	3000
2.	Periel 0,33	«-«	1000	1400	1700	2000	2400
3.	Vitel 1,5	«-«	1000	1300	1500	1800	2000
4.	Vitel 0,5	«-«	2000	2200	2400	2800	3000
5.	Budva 0,5	«-«	600	1000	1400	1800	2200

Satışın həvəsləndirilməsinin yeni sisteminin tətbiqi şirkətlə ticarət agentlərinin münasibətini daha da möhkəmləndirmiş və ümumi satış dövriyyasına müsbət təsir görmüşdür.

**III. Diversifikasiyalılmış artım strategiyasını** iki sahibkarlıq strukturları daha geniş istifadə edirlər. İşgüzar təşkilat artıq ixtisaslaşdırığı bazarda genişlənə bilmədikdə diversifikasiyadan istifadə edir.

Mərkəzləşdirilmiş diversifikasiyada fəaliyyət göstərdiyi biznesdən bəhərənlər yeni oxşar məhsullar istehsal etməyə başlayıv. Bu zaman mövcud istehsal biznesin əsasını təşkil edir, yeni yaranan fəaliyyət növleri əsas biznesin verdiyi texnoloji və bazar imkanlarının reallaşdırılması ilə əldə edilir. Məsələn, uzunmüddəlli gəlir əldə etmək üçün Rusiyadan LUKOİL Neft Şirkəti Azərbaycanın neft hasilatına qoşulmuş, qısa müddəlli gəlir əldə etmək üçün isə yanacaqdoldurma stansiyaları açmışdır. İkinci fəaliyyət növü şirkətin Azərbaycanın neft sənayesinə daxil olmanın verdiyi hüquqi, iqtisadi, təşkilatlı və insani imkanlar hesabına baş vermişdir. Digər bir misal isə «Taimex» şirkətinin süd və pendir istehsalını əsas biznes növü kimi saxlayaraq ayran, kosmik və xama istehsalına keçməsini göstərmək olar.

Üzqi diversifikasiya strategiyasında şirkət kəhənə bazarda yeni texnologiya tələb edən məhsulla çıxış edir. Texnoloji cəhətdən əlaqəli olmayan məhsullar istehsal edilər də, firmanın əvvəlki imkanlarından, məsələn, xammal və ya material imkanlarından istifadə olunmalıdır. Digər tərəfdən, yeni istehsal olunan məhsullar eyni istehlakçırlara istiqamətlənəlidir.

Konqlamerat diversifikasiya strategiyası integrasiyalılmış biznes strukturlarının inkişafının ana xəttini müyyəyen edir. İşgüzar təşkilat birləşən texnoloji əlaqəsi olmayan, çox vaxt başqa-sahələrə aid olan məhsul istehsal etməyə başlayır. Onun uğurlu aparılması alı menecentin səriştəsindən və yeni maliyyə mənbələrinin olmasından daha çox asılıdır.

Əlaqəli diversifikasiya və ələlxüsəs əlaqəsiz yeni konqlomerat diversifikasiya strategiyası sinergiya effektinə gotirib çıxardır. İdarəetmə qərarlarının optimallığındadırmasında sinergiya effektinin əldə olunması müümət rol oynayır.

Sinergizm strategiyasının reallaşdırılması olduqca mürrakkəb prosesdir. Sinergik effektin əldə olunması üçün müxtəlif elementlərdən uğurla istifadə edilməlidir. Bu elementlərdən hər hansı birindən yarımcıq, yaxud bütövlükdə istifadə edilməməsi sinergik effektin itirilməsi ilə nəticələnə bilər. Belə hallardan qaçmaq üçün idarəetmə qərarlarının işlənib

hazırlanmasında bu sahədə təcrübəyə və yüksək bilik səviyyəsinə malik müttaxəssislərin rəylerindən istifadə olunmalıdır. Unudulmamalıdır ki, sinergetik effekt təkcə arzu və isteklərin, gözəlmələrin nəticəsində deyil, ciddi tədqiqatların, hesablama və planlaşdırılmaların nəticəsində yaranır.

Optimallaşdırma metodu kimi sinergetik strategiyanın effekti iqtisadi, sosial, təşkilati, texnoloji, ekoloji, hüquqi, yaxud ideoloji səmərəlilik kimi də hesablanma bilsər. Sinergetik effektiñ birbaşa qıymətləndirilməsi metodları müasir menecmentin əsas tədqiqat obyektlərindən biridir.

Azərbaycanda konqlamerat diversifikasiya misal kimi «Günay» Bankının fəaliyyətini də göstərmək ofar. 1992-ci ildə bank kimi qeydiyyatdan keçən işgüzar təşkilat, sonradan holdingçə çevrilmiş və bir sırada sanaye, tikinti, ticarət, ictimai işə və aqrar biznes müəssisələrinin sahibinə çərilmişdir.

«NurGün» şirkəti isə ticarətdən başlayaraq sonra «Ruzi» bank təsis etmiş, avtomobilərə texniki xidmət, dəyirmən və un məmulatları istehsal etməyə başlamışdır.

Diversifikasiya müxtəliflik effekti verir. Onun məzgi ondan ibarətdir ki, bir iri müəssisə çərçivəsində çoxlu sayıda müxtəlif məhsulların istehsalı, bu məhsulların müvafiq ixtisaslaşmış müəssisələrdə istehsalından səmərəlidir. Diversifikasiyanın əsas məqsədi bazar imkanlarından istifadə etməklə mənşəti artırmaq və rəqabət təstünlüyünə nail olmaqdır.

Strateji baxımdan diversifikasiya sinergizm potensialının yüksəldilməsi, biznesin informasiya tominatının yaxşılaşdırılması, daimi əlaqələrin qurulması, texnoloji mübadilə və başqa təstünlükler verir.

Lakin diversifikasiyanın neqativ tərəfləri də vardır:

- iqtisadi - diversifikasiya istehsal və digər xərcləri artırır;
- idarəetmə - müəssisənin idarə edilməsi mürəkkəbəşir;
- istehlakçı - istehlakçılar diversifikasiya effektini necə endirə bilərlər;
- rəqabət üzrə - diversifikasiyada rəqabət mübarizəsinin mühüm tələbləri nəzərə alınır.

Diversifikasiya müəssisəsinin ayrı-ayrı struktur bölmələrinə sərfli olduqda, bütünlükdə işgüzar təşkilatın rəqabət statusunu yüksəldir.

Q. L. Azoyevin fikrincə bunun üçün aşağıdakılardan vacib sayılmalıdır (49, s. 122-123).

1. Mövcud strukturlarda istehsalın bölüşdürülməsinin daimi axarlığının həyata keçirilməsi. Bu təbii qaydada yeni biznes növlərinin mənimşənilməsinə gətirə bilər.

2. Mövcud struktur bölmələrin qarşılıqlı əlaqəlarının həlqələri arasında zəif əlaqə diversifikasiya istiqamətini göstərə bilər.

3. Yeni biznesin restrukturizasiya imkanının qıymətləndirilməsi. Bəzi tədqiqatçıların fikrincə nəzərdə tutulmuş biznes sferası diversifikasiya qədər cəzibədar olmamalıdır. Yalnız yeni biznes sferasının tam iqtisadi potensialı göründükdən sonra oraya daxil olmaq lazımdır.

4. Diversifikasiya zamanı keçmiş təcrübədən istifadə olunmalıdır.

5. Diversifikasiya şirkətə daxil olan müəssisələri daha da birləşdirməlidir. Bunun üçün korporativ ruhun, istehsalat mədəniyyətinin korporativ adət və əməslərinin möhkəmləndirilməsinə diqqət artırmalıdır.

**IV. Biznes inkişafının sonuncu etalon strategiya tipi ixtisar və ya lağvetmə adlanır.** Bu növ strategiya həddən çox fəaliyyət profilini artırılmış iri işgüzar təşkilatla daha çox xasdır. Adəton, uzunmüddətli artım dövründən sonra fəaliyyətini restrukturizasiya edərkən və ya reinjinirinqə məşğul olarkən və ölkədə iqtisadiyyatın durğunluq dövrünü yaşayarkən, məhz ixtisari strategiyasından istifadə edirlər. Bu strategiyani qəbul edən diversifikasiyalışmış iri şirkət bəzi filial və ya övlad şirkətlərinin satılması, istehsal və idarəetmə bölmələrinin bağlanması, istehsalın və satışın azaldılması və həyətin ixtisara salınması, istehsal resurslarından rasional istifadə tədbirlərinə üstünlük verir. XX əsrin 90-ci illərində ölkə iqtisadiyyatı strategiya dövrünü yaşadıqda iqtisadi subyektlər bu strategiya növünə üstünlük verirdilər.

Ixtisar strategiyası işgüzar davranışını səfərber edərək maliyyə və digər resursları uzun müddət mənfət götürən sahələre istiqamətləndirir. «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 9 yanvar tarixli fərmanına görə Dənizde Neftqazçıxarma istehsalat birliyi və Quruda Neftqazçıxarma istehsalat birlikləri birləşdirilərək «Azneft» istehsalat birliyi yaradılmış, həmçinin «Xəzərdənizqazmatikinti» təsti, «Xəzərdənizneftsosialistikinti» təsti və «Avtonaqliyyat» idarəsi özəlləşdirilməyə açıq edilmişdir. «Şəlfayihətikinti» istehsalat birliyinin əsasında isə «Baki Dəniz özüllər zavodu» yaradılmışdır. Bu qərardan göründür ki, dövlət sahibkar kimi çıxış edərək Dövlət Neft Şirkətinin əsasən infrastruktur obyektlərindən azad olmaqla səmərəli strukturunu qurmaq istəyir. Daha ətraflı qaydada bu cür məsələlər V fəsildə araşdırılacaqdır.

Biznes inkişafının ixtisar strategiyası işgüzar təşkilatlara bir sırada təstünlükler verir:

- istehsal resursları qənaətə istifadə olunur;

- cari dövrdə mənfəət gətirən sahələrdən maksimum gəlir götürməyə can atılır;
- əsas diqqət perspektivli sahələrdə cəmləşdirilir;
- azad olunan biznes sahələrə aid olan sənaye mülkiyyəti satılaraq əlavə qazanc əldə edilir.

Bələliklə, ətraf mühitdə qeyri-müəyyənliliklə üzələşən iri sahibkarlıq strukturları öz ölcüllerinə xas olan üstünlüklərdən istifadə edərək fəaliyyətlərini inkişaf etdirmək üçün geniş manevr imkanını izah edən etalon strategiyadan birini seçib tətbiq edirlər.

### **3. 2. İri şirkətin rəqabət mübarizəsi**

Xarici mühitin sürətlə dəyişdiyi dövrdə özünə hörmət edən hər bir işgüzar təşkilat rəqabət bazarında bu və ya digər göstərici üzrə qazandığı üstünlüyü uzun müddət əldə saxlamaq istəyir. «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanununa görə rəqabət-bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əvərilişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyətləri hər birinin bazarda əmtəə dövriyyəsinin ümumi təsis etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazımlı olan malların istehsalını stimullaşdırır. (6, s. 2).

Rəqabət latin sözü olub «toqquşma» mənası daşıyır. Adam Smith rəqabəti istehsalçıların (və ya istehlakçıların) daha sərfəli satış şərtləri uğrunda danışsız mübarizəsi kimi baxırı. Rəqabətin müasir tədqiqatçısı M. Porter rəqabəti məhdud iqtisadi ehtiyatlar və məhdud tələbat uğrunda mübarizə ilə əlaqələndirir (144, s. 46). Ş. Hacıyeva görə, "geniş mənədə rəqabət amilləri özündə aliciliq imkanklarının yüksəldilməsi uğrunda firmanın bütün mübarizə aparmaq çəhələrini və ya başqa sözə, firmanın mümkin olan bazar segmentlərində istehlakçıların ödəməqabiliyyəti tələbinin məhdud həcmi uğrunda apardıqları mübarizəsini təmsil edir. 42, s. 754).

Bizim fikrimizə, rəqabət - həm qeyri-məhdud resurs rolunu oynayan «biliklər» uğrunda bəhsləşmə, həm də bu biliklərdən istifadə əsasında məhdud iqtisadi ehtiyatlar və məhdud tələbat uğrunda mübarizədir. O, sahibkarlığın qidalandırıcı mühit rolunu oynayır. Onun vasitəsilə iqtisadi subyektlər lazımı əvvikiyyə nail olurlar. İqtisadi mübarizəyə tab götirməyənlər isə iflasa uğrayır. Rəqabət istehsalçılar, istehsalçı və istehsalçılar, həmçinin istehlakçılar arası mənafə və münasibətlərin reallaşdırıcısı və nizamlaşdırıcısı vasitəsi rolunu oynayır.

Iqtisadi subyektlərin seçim hüququnu rəqabətin olmasını zəruri edir və əksinə, rəqabət faktiki olaraq iqtisadi subyektlərin fəaliyyət növü, resurs əldə etmək, istehsalı təşkil etmək və məhsulu satmaq üzrə seçimi şartlaşdırır.

Rəqabət mübarizəsi bazarda ayrı-ayrı müəssisələrin davranış üsullarını və üslublarını xarakterizə edir. İnhisarçı heç vaxt lider olmayıacaqdır, çünki bu zaman istehlakçı seçim hüququndan məhrum olur. İnhisarçılar həmisi isteyirlər ki, bazarda yeni bir satıcı da meydana çıxsın. O, yaranan kimi aliciların əksəriyyəti onun yanına istiqamətlənir. Buna görə də ikinci satıcı meydana çıxan kimi inhisarçı minimal səmərəlik mövqeyini tutur. Bu fikirdən belə nəticə çıxmamaq olar ki, bazar nə qədər iri olarsa, bir o qədər da çox as səmərəli olma təhlükəsi vardır. Möhz buna görə Piter Drucker göstərir ki, iqtisadçıların iki yüz il səyoldükçərinin əksinə olaraq inkişaf etmiş iri bazarada inhisarın alternativi kimi azad bazar deyil, olimapoli - yəni məhdud sayıda iqtisadi subyektlər arasında rəqabət çıxış edir. Bazarın iri və nəhəng olması buraya daxil olmaq üçün çoxlu pul vəsaiti tələb edir. Bunu da yalnız iri şirkətlər edə bilər. Möhz onların əlində istehsalın və satış kanallarının əksəri hissəsi mövcuddur. İri bazarada səmərəli seçiməmə imkanı verən kifayət qədər istehsalçı-satıcı olmalıdır. Lakin onların sayı məhdud olmalıdır ki, istehsalçı çoxlu sayıda satıcı arasında itib batmasın və isthesalçı və istehlakçı əlavə transaksiyon xərclər çəkməsin. (86, s. 60). İqtisadiyyatın təbii axarı Azərbaycanda da bərqrərən olduğundan ölkənin xalq istehlakçı malları bazarı «Taymex» Azersun, «Nurgün» və digər integrasiya olmuş iri istehsalçı və satıcı biznes qrupları əlində cəmləşir. Bu prosesi bank sektorunda, nəqliyyatda, tikintidə, kənd təsərrüfatı mallarının tədarükündə müşahidə etmək olar. Həqiqətan də bazarda çoxlu sayıda əmtəə markalarının olması satışın həcmini deyil, anbardakı hazır məhsul ehtiyatlarını çoxaldır.

Deməli, artıq formalılmış bazarlarda, istehsal sahələrində, maliyyə bazarında məhdud sayıda iqtisadi subyektlər işləməli və rəqabət aparmalıdır. Bu tezis bir dərəcədə iqtisadiyyatda əsas sözü iri və nəhəng korporasiyaların dediyini təsdiq edir. İri biznes qruplarının rəqabət bazarındaki mübarizəsi sərt olduğundan onların belə şəraitə tab götirməsi rəqabət qabiliyyəti və rəqabət üstünlüyü ilə əlaqələndirilir.

Rəqabətqabiliyyətlik - istehlakçıların ehtiyac və tələbatlarının ödənilməsini və işgūzə təşkilatla stabil artım verən bacarıqlıdır. O, mürakkəb anlayış olaraq bir neçə elementdən ibarətdir: əmtəənin yüksək keyfiyyəti; əlavə servis; satışdan sonrakı xidmət və s. elementlərin yüksək səviyyəsi

şirkətin bazar payının artmasına və rəqabət mübarizəsinə tab gətirməyə imkan verir.

Rəqabət üstünlüyü – firmanın birbaşa rəqiblərinin üzərində üstünlük verən əmtəə və ya əmtəə markasının xüsusi atributlarıdır. Həmin xarakterik atributlar əmtəənin özünə, əlavə xidmətlərə, istehsalın, satışın və təchizatın formallarına aiddir. Rəqabət üstünlüyü nisbidir və bazardakı əsas rəqibə nisbədə müəyyənləşir. Rəqabət bazarında rəqabət qabiliyyəti - vasitə, rəqabət üstünlüyü isə nəticə kimi çıxış edir.

İllkin olaraq işgüzar təşkilat lazımi resurs (kapital, texnologiya, işçi heyət, informasiya və s.) bazarda, sonra isə istehsal prosesində və nəhayət, əmtəə və xidmətlərin yayılmasında rəqabət mübarizəsinə tab gətirməli və ya qalib gəlməməlidir. Müəssisənin idarəetmə sistemi xarici mühitdə baş veren qeyri-müəyyən və gözənlənilməyen dəyişikliklərə əvək reaksiya verməlidir.

Ənənəvi iqtisadi baxışa görə rəqabətqabiliyyətliliyin mənşəyi iki hissədən ibarətdir: **adaptivlik** və **innovasiyalıq**. **Adaptivlik** təşkilatın xərici mühitdə baş verən dəyişikliklərə uyğunlaşma bacarığıdır. **Innovasiyalıq** isə əmək məhsuldarlığının yüksəldilməsi və maya dəyerinin aşağı salınması namına təşkilat - daxili proseslərin yeniləşdirilməsi və restrukturizasiyası bacarığıdır. Başqa sözə, yeniləşmə prosesi daimi və ahəngdar olmalı və bu proseslərin reallaşdırılması minimum xərclərlə yerinə yetirilməlidir.

Adaptivlik müxtəlif məmulatlari istehsal edə bilən texniki bazanın (əsasən maşın və avadanlığın) olmasını tələb edir. Məhz bu cür bazanın «Şelflayihətikinti» istehsalat birliyində olması «Əsrin müqaviləsi» və digər neft və qaz müqavilələri üzrə işlərin aparılmasına, Birliyin ayrı-ayrı sex və korpuslarının müxtəlif xərici podratçı şirkətlərə verilməsinə şərait yaratmışdır.

Birliyin tikinti üzrə tərkibinə aşağıdakı struktur vahidləri daxildir:

1. Tikinti-Quraşdırma idarəsi №1 (TQİ №1)
2. Tikinti-Quraşdırma idarəsi №2 (TQİ №2)
3. İxtisaslaşdırılmış Tikinti-Quraşdırma idarəsi (İTQİ)
4. Tikinti-Quraşdırma idarəsi №4 (TQİ №4)
5. Tikinti-Quraşdırma idarəsi

1 sayılı Tikinti-Quraşdırma idarəesinin fəaliyyəti 10. 05. 2002-ci il tarixdən dayandırılaq ləğv edilmişdir.

Bu tikinti idarəəlerinin əsas təsərrüfat fəaliyyəti tərsanədə və quraşdırma meydançalarında stasionar dəniz özüllərinin dayaq hissələrinin metal konstruksiyasının, platformanın yuxarı hissələrinin blok modulunun

quraşdırılma və suya buraxılan yera daşınması, dənizdə quraşdırılması, dayaq hissələrinin svay ilə möhkəmləndirilməsi, blok modullarının və göyərtənin quraşdırılması, əsaslı təmir və s. podrat işlərindən ibarətdir.

Bu tikinti idarəəlerindən başqa «SLT» İB-nin tərkibinə başqa köməkçi idarəələr də daxildir. Bunlar aşağıdakılardır:

1. İstehsalat texnoloji komplektlaşdırma idarəsi (İTKİ)
2. Tikintinin mexaniklaşdırılması və nəqliyyat idarəsi (TM və Nİ)  
Birliyin sonnay üzrə tərkibinə aşağıdakı struktur vahidlər daxildir.
  1. Bakı Dərin Dəniz Özülləri zavodu (BDÖZ)
  2. Mexaniki tamir zavodu (MTZ)
  3. «Qaynaq» Texnoloji istehsalat mərkəzi (TİM «Qaynaq»)
  4. Elektro Energetik idarəsi (EEİ)

Mexaniki Təmir Zavodu 02. 09. 2002-ci il tarixdən ləğv olunaraq BDÖZ-ün tərkibinə keçirilmişdir.

BDÖZ dənizdə neft və qaz çıxarmaq məqsədilə stasionar dəniz-özüllər üçün dayaq hissələrinin (dayaq hissəsi, göyərtə, svay), metal konstruksiyalarını hazırlayırlar. Zavodun il ərzində istehsalat güclü 60 min ton metalkonstruksiya istehsalına barabərdir. Zavod universaldır və dənizin dərinliyi 80 metrdən 200 metrə qədər olan yerləri üçün müxtəlif konstruksiyalı dayaq hissələri hazırlayırlar. Zavod müştəqil müəssisə kimi 1984-cü ilin martında yaranmışdır.

«Şelflayihətikinti» İB-nin 10. 01. 91-ci il tarixli 9/K sayılı əmrinə əsasən elektro istehsal etmək üçün «Qaynaq» Texnoloji İstehsalat Mərkəzi yaradılmışdır.

«Şelflayihətikinti» İB-nin 13. 02. 91-ci il tarixli 23/A sayılı əmrinə əsasən Elektro Energetik idarəə yaradılmışdır. Bu idarəə birliyin struktur vahidlərini enerji daşıyıcıları ilə təchiz edir, onlara kommunal və rabitə xidməti göstərir.

1999-2004-cü illərdə «Şelflayihətikinti» İstehsalat Birliyinin Xərici İqtisadi Əlaqələr üzrə fəaliyyəti Bos Self (MMC), Star Gulf FZCO, MakDermott Kaspian Konstraktors Limited, «A. j. Grane» Alyansı, BP Eksplorayşn (Kaspian Si) Limited, Catermar USA İnk., Tide Water Marine International Inc, Bue Caspian Limited, panalpina World Transport Ltd., F. H. Bertling Limited, Caspian Shipyard Company Ltd və digər şirkətlər üçün müxtəlif xidmət və işlərin yerinə yetirilməsindən ibarət olmuşdur.

«Şelflayihətikinti» İB-nin xərici firma və şirkətlərin sıfırı ilə yerinə yetirdiyi işlərin və göstərdiyi xidmətlərin ümumi dəyəri 2001-ci ildə 3105, 8 mln. manat olduğu halda 2002-ci ildə 11171, 3 mln. manat olmuşdur.

2003-cü ildə isə bu rəqəm daha 27, 4% artmışdır. 2000-ci - 2003-cü illərdə «Selflayihətikinti» istehsalat birliyinin tikinti planına stasionar dəniz platformaları, o cümlədən əsaslı tikinti obyektləri və əsaslı təmir salınmışdır. Lakin istehsalat birliyinin fəaliyyəti hər il üçün bağlanmış müqavilələr üzrə görülməcək işlərdən asılı olduğundan bu illər üçün ümumi dinamikada sabit artım müşahidə olunur.

Cədvəl 3.2.1. -dən göründüyü kimi 2000-ci ildə podrat işləri üzrə plan təpsiri 114,3% yerinə yetirildiyi halda, 2001-ci ildə 115,4%, 2002-ci ildə 75, 6% və 2003 -ildə 76, 7% yerinə yetirilmişdir. Deməli, podrat işləri 2000-ci ilə nisbətən 2003-cü ildə 17995,2 mln manat az görülmüşdür.

Bununla belə istehsalat birliyində ayrı-ayrı struktur bölmələrin yaradılması və görülən işlərin çoxçəsiidliliyi texniki və texnoloji bazarın əvəkliliyini göstərir.

Istehsalat birliyinin strukturunda dəyişikliklərin edilməsi, yəni əsullarla podrat və xarici tərəfdaşlarla işlərin qurulması və qaynaq elektrodu istehsalına başlama istehsalat birliyinin innovasiya fəaliyyəti əsasında rəqabətqadılıyyətliliyin artmasına dələlat edir. Əgər 1999-cu ildə birlikdə 245 ton qaynaq elektrodu istehsal olunmuşdursa, 2003-cü ildə onun istehsalı 1,8 dəfə artaraq 458,6 ton olmuşdur.

Cədvəl 3. 2. 1.

«Selflayihətikinti» istehsalat birliyinin 2000-2003-cü illərdə tikinti-quraşdırma planının yerinə yetirilməsi (mln. manatla, rəqəmlər 2006 -ci ilə qədər olan riymət miqyası ilə verilmişdir)

1. TQİ-nin ümumi podrat işlərinin həcmi, camı o cüməldən	2000-ci il			2001-ci il				
	Plan	fakt	+,- kənarlaşma	y/yet. faizi	plan	fakt	+,- kənarlaşma	y/yet. faizi
TQİ №1	38654,0	44419,9	+5765,9	114,9	53662,0	61921,2	+8259,29	115,4
TQİ №2	6084,0	7609,2	+1525,2	125,1	4000,0	6848,3	+2848,3	171,2
İTQİ	17650,0	19800,1	+2150,1	112,2	30472,6	34805,1	+4333,1	114,2
TQİ №4	4300,0	4388,4	+88,4	102,1	4000,0	5514,6	+1514,6	137,9
İTİ	4050,0	2177,2	-1872,8	53,8	3550,0	1964,2	-1585,8	55,3
TM və NI	--	345,3	+345,3	X	--	1049,5	+1049,5	-
2. Öz gəci ilə TQİ planı, camı: o cüməldən	38554,0	44419,9	+5765,9	115,2	49142,0	56185,4	+7043,4	114,3
TQİ №1	6084,0	7609,2	+1525,2	125,1	4000,0	6848,3	+2848,3	171,2

TQİ №2	6570,0	10099,7	+3529,7	153,7	11640,0	11739,5	+99,5	100,9
İTQİ	17550,0	19800,1	+2250,1	112,8	25952,0	29069,3	+3117,3	112,0
TQİ №4	4300,0	4388,4	+88,4	102,1	4000,0	5514,6	+1514,6	137,9
İTİ	4050,0	2177,2	-1872,8	53,8	3550,0	1964,2	-1585,8	55,3
TM və NI	--	345,3	+345,3	X	--	1049,5	+1049,5	X

	2002-ci il				2003-cü il			
	plan	fakt	+,- kənarlaş ma	y/yet. faizi	plan	fakt	+,- kənarlaş ma	y/yet. faizi
1. TQİ-nin ümumi podrat işlərinin həcmi, camı o cüməldən								
TQİ №1	40000,0	30234,0	-9766,0	75,6	-	-	-	-
TQİ №2	5830,0	5716,0	-113,8	98,6	34470,0	26424,7	-8045,3	76,7
İTQİ	11470,0	9281,3	-2188,2	80,9	13770,0	10319,1	-3430,9	74,9
TQİ №4	14550,0	11527,4	-4022,6	72,4	14400,0	3949,7	-10450,3	27,4
İTİ	5150,0	3242,0	-1907,8	63,0	4000,0	9591,1	+5291,1	232,3
TM və NI	3000,0	1466,4	-1533,6	48,9	2300,0	2864,8	+564,8	124,6
2. Öz gəci ilə TQİ planı, camı: o cüməldən	--	--	--	X	X	X	X	X
TQİ №1	3950,00	29029,0	-10471,0	73,5	34470,0	16364,3	-8103,7	76,5
TQİ №2	5830,0	5716,2	-113,8	98,0	X	X	X	X
İTQİ	11470,0	9281,3	-2188,2	80,9	13770,0	10319,1	-3450,9	74,9
TQİ №4	14050,0	9322,4	-4727,6	66,4	14400,0	3889,3	-10510,7	17,0
İTİ	5150,0	3242	-1907,8	63,0	4000,0	9291,1	+5291,1	232,3
TM və NI	3000,0	1466,4	-1533,6	48,9	1300,0	1864,8	+564,8	124,6

Innovasiyalılıq isə müəssisə tarafından istehsalın texniki-texnoloji və sosial-iqtisadi komponentlər ilə bağlıdır olan yeniliklərin mənimşənilməsinə nəzərdə tutur. Daxili mühiti təşkil edən məsələlərdə müəssisənin özünlü təşkili bazar qeyri-müəyyənliliyi şəraitində artımı şərtləndirirən əsas tələbdür.

Özünütəşkil münasibətləri də tərəfdəşlığı müəyyən edən təsərrüfat əlaqları mexanizmindən asılıdır. Deməli, rəqabət mexanizminin hüdudları müəssisənin daxili təşkil olunmasının qaydalarını müəyyən edir. Bu da, öz növbəsində müəssisənin qeyri-müəyyənlilik şəraitində yaşamasını təmin edir.

Praktiki nöqtəyi-nazərdən artım və rəqabətqabiliyyətliliyi təsir göstərən bütün amilləri daxili və xarici amillərə bölmək olar. Məhsul, onun itsehsali texnologiyası və idarəetmə prosesi ilə bağlı komponentlər daxili amillərə aiddir. Heyətin idarə edilməsi, məsrləflərin və məhsulun keyfiyyətinin idarə edilməsi, istehsalın texniki və texnoloji hazırlığı, dizayn, innovasiya və investisiya siyaseti, logistika, yeni coğrafi bazarların

mənimsənilməsi və alıcılarla qarşılıqlı əlaqə sistemi müəssisənin daxili mühitinin xüsusi istiqamətləri rolunu oynayır.

İkinci qrup, yəni rəqabətqabiliyyətliliyi şərtləndirən xarici amillərə ululma və qovuşma sahəsində siyaset, bazar konyunkturu, rəqabət münbarizəsinin qeyri-bazar metodları, inzibati resurslardan istifadə imkanı, xarici maliyyə mənbələrinə çıxış imkanları və s. daxildir. Bu amillər işgüzər təşkilatın rəqabətqabiliyyətliliyini müəyyən etməklə yanaşı, birbaşa qaydada onun artım perspektivinə təsir göstərirler.

Hal-hazırda rəqabət mübarizəsinin gərginliyi üzrə xarici mühit işgüzər təşkilat üçün yekcins olmuşdur. Əgər əvvəller rəqabətqabiliyyətlilik əmətələrin əraziyalar üzrə hərəkəti sisteminin səmərəliliyindən asılı idisə, indi istənilen əmətəni dünyadan hər bir nöqtəsində əldə etmək olar.

Nəzərdən keçirilən şəraitda təşkilatın adaptiv və innovasiya davranışını həm müxtəlif əmətə və xidmətlər istehsalının, həm də isehlakçıya münasibatda dəyişməsinin zarur şartı kimi çıxış edir.

İşgüzər təşkilatın bazaradakı mövqeyini müəyyən edən amillər bərabər şəhəriyyətə malikdir. Rəqiblər tərəfindən mübarizənin inzibati metodlarından istifadə, bazar konyunkturunun sürətə dəyişməsi və bu kimi digər amillər eyni şəkildə müəssisənin bazar mövqeyinə təsir göstərirler. Bütün bu kimi situasiyalarda işgüzər təşkilatın yaşaması onun daxili quruluşunun çevikliyindən və bazar strategiyası dəyişməsindən asılı olur. Bazarda müvəqqəti uğur qazanan təşkilatların rəhbərləri guman edirlər ki, növbəti gün bu günə az və ya çox şəkildə oxşar olacaqdır. Onların fikrincə, böyük həcmli dəyişikliklər az ehtimal olunan və həmçinin, onlar haqqında əvvəlcə xəber vermek müşkül məsələdir. Ona görə də dəyişikliklərə əvvəlcədən hazırlı olmaq qeyri-mümkündür. Əgər ciddi dəyişikliklər baş verirsa, uzun zaman kəsiyini əhatə etdiyindən onlara uyğunlaşmaq olar. İqtisadi mühitdə bu cür davranış təşkilatların menecerlerinin əsas diqqətlərini cari əməliyyatların aparılmasında cəmləşdirir.


Maraqlıdır ki, bu qrupa daxil olan təşkilatlar innovasiyani ümumi şəkildə dəyişəndirdilər də güñan edirlər ki, innovasiyanı ciddi şəkildə idarə etmək və planlaşdırmaq qeyri mümkündür. Innovasiya, hər seydən əvvəl yüksək riskdir. Əsas isə mövcud biznesin səmərəliliyini artırmaqdır.

Göründüyü kimi bu qəbilədən olan işgüzər təşkilatlar təcrübədə artım davranış üslubuna üstünlük verirlər.

Lakin qərbən əksər, nüfuzlu iri korporasiyaları başqa cür davranaraq sahibkarlıq davranış üslubuna üstünlük verirlər (artım və sahibkarlıq davranış üslubları 3. 3 paraqrafda təhlil olunmuşdur). Rəhbərlik başa düşür ki, yeniləşmə dövrü göldükdə dəyişikliklər ildırım sürətilə baş verir. Buna

görə də xarici mühitdə ciddi dəyişikliklərə baxmadan lazımi anda bazaarda mövcud mövqeni saxlamaq və möhkəməndirmək üçün şirkətdə mütərəqqi texnologiyalara və yüksək ixtisaslı mütəxəssislərə, yəni geniş şəkildə intellektual mülkiyyət ettiyi olmalıdır.

İşgüzər təşkilatın rəqabət mübarizəsindəki mövqeyinin təhlili onun çalışdığı sahənin strukturundan başlanır. M. Porterə görə müəssisəyə işlediyi sahədə beş qüvvə təsir edir. (144, s. 33)



Şəkil 3. 2. 1. Sahədə rəqabəti müəyyən edən qüvvələr

O, həmçinin rəqabət üstünlüyü verən beş yeniliyi də müəyyən etmişdir:

- yeni texnologiyalar;
- itirakçıların yeni tələbatlarının yaranması və ya dəyişməsi;
- yeni bazar segmentinin əmələ gəlməsi;
- istehsal komponentlərinin dəyərinin dəyişilməsi;
- dövlət tənzimlənməsinin dəyişilməsi.

Şəkil 3. 2. 1-də göstərilən hər qüvvənin bazaradakı təsiri nəzərə çarpacaq qədər güclüdürse, onda zənn etmək olar ki, istehsal olunan məhsul və xidmətin növündən və keyfiyyətdən asılı olmayaraq bu sahədə mənfeətin səviyyəsi nişbətnən aşağı olacaqdır. Əksinə, bu güclərin zəif təsiri qiyəməti yüksəltməyə və sahədəki orta səviyyədən çox mənfeət əldə etməyə imkan verir.

Rəqabət mübarizəsində əsas məsələ əldə olunan dəyər və qeyri-dəyər üstünlüklerini saxlamaqdır. Nəzərə almaq lazımdır ki, bazara daxil olan

Yeni firmalar yeni məhsul təklif etməkə, qiyməti aşağı salmaqla və ya rəqabət mübarizəsinə məsrəfləri artırmaqla rəqibləri üstünlüklerindən məhrum edə bilərlər.

M. Porterdən sonra J. Lamber rəqabət üstünlüğünü və rəqabət qabiliyyətliliyini özünəməxsus tərzdə öyrənmişdir. O, xarici və daxili rəqabət üstünlüklerini forqləndirir: xarici rəqabət üstünlüklerindən irəli gələn strategiya-təbəqələşmə strategiyası, daxili rəqabət üstünlüğündən irəli gələn strategiya-xərclər üzrə üstünlük strategiyasıdır.

Buradan aydın olur ki, xarici rəqabət üstünlüyü firmanın bazar dərəcəsini artırır, ona rəqiblərə nisbətən daha yüksək qiymət qəbul etmək imkanı verir, istehlakçıların tələblərinin daha dolğun ödənilməsini təmin edir.

Daxili rəqabət üstünlüyü isə firmaya istehsal xərclərinin azaldılmasına və məhsuldarlığın təmin edilməsinə, təşkilat və istehsal yeniliklərinə əsaslanır.

Bu iki tip rəqabət üstünlüyü çox vaxt bir-biri ilə uyğunlaşmırlar, çünki tam müxtəlif səriştə və mədəniyyətə arxalanır.

Bazari öyrənərkən, rəqabət mübarizəsində mövqə seçərkən firmanın məhsul və xidmətlərinə tələbin səviyyəsini müəyyənləşdirmək üçün «Boston məsləhət qrupunun matrisasından» istifadə etmək məqsədəyindür. Firmanın perspektivlərini araşdırmaq üçün üfqi istiqamətdə «satış hacminin artımı» və şəquli istiqamətdə «bazar payı» göstəricisindən istifadə olunur. Boston məsləhət qrupunun matrisası şəkil 3. 2. 2-də təsvir olunmuşdur. Bu matrisaya görə:


- «ulduz» statusuna malik olan məhsullara tələbin və bazar payının çox olduğuna görə onları qorumaq və möhkəmləndirmək lazımdır;

- «şəquli inəklər» tipli məhsul və bazarдан daxil olan gəlirlər «dəli pişiklər» və «ulduzlara» sərf edilməlidir («sağlılan inəklərdən» çıxan ox işarələri bunu göstərir);

- imkan daxilində «itkildən azad olmaq lazımdır»;
- «dəli pişiklərə» sərməyəni artırmaqla, onları «ulduzlara» çevirmək lazımdır.

Cadvel 3. 2. 1-də nümayiş etdirilən «Şelflayihətkinti» istehsal birliyinin məlumatlarının təhlili göstərir ki, bu birlilik üçün «sağmal inək» statusunu tikinti quraşdırma idarəsi, «ulduz» rolunu ixtisaslaşdırıcı tikinti quraşdırma idarəsi, «dəli pişik» rolunu ixtisaslaşdırılmış tikinti idarəsi və 4 №-li tikinti quraşdırma idarəsi, «itlər» statusunu isə 1 №-li tikinti-quraşdırma idarəsi oynamışdır. Məhz buna görə sərmayəsiz sayılan 1 sayılı

tikinti quraşdırma idarəsi 10. 05. 2002-ci il tarixdən dayandırılıraq ləğv edilmişdir.




Sərti işarələri:

- + + + iri pul gəlirləri;
- + az pul gəlirləri;
- iri xərclər;
- az xərclər.

Şəkil 3. 2. 2. Boston məsləhət qrupunun matrisası

«Taymex» şirkəti üçün stid və pendir istehsali «sağmal inək», ayran, kəsmik və xama isə «ulduz» statusunu oynayır. «Artım/pay» Boston məsləhətçi qrupunun matrisasının əsas üstünlüyü ondadır ki, o, hər biznesin investisiya cəzibədarlığını müəyyən edərək, firmanın maliyyə resurslarının ayrı-ayrı məhsul və sahələr üzrə bölfürdürülməsini müəyyən edir. Bu matrisanın nəticəsinə görə korporasiyanın səmərəli uzunmüddətli strategiyası «sağmal inəklərdən» əldə olunan gəlirləri yeni yaranan biznes sahələrinə xərcləməlidir. Hər biznes ardıcıl olaraq «həyat tsikli» əyrisinə görə «dəli pişikdən» «ulduzu», «ulduzdan» «sağmal inəyə», «sağmal inəkdən» isə «itlər» statusuna keçməlidir. Təcrübədə «Boston məsləhətçi qrupunun» matrisasından başqa «General Elektrik» - «Mak Kinsi»- «Sell» şirkətlərinin matrisalarından istifadə olunur. Lakin bu və digər matrisaların hamisi üçün «Artım/pay» Boston məsləhətçi qrupunun matrisası baza roluunu oynamışdır.

Müəssisənin rəqabətqabiliyyətliliyini artırmaq məqsədi ilə aparılan dəyişiklikləri «Mak-Kinsi»-7s modeli əsasında icra etmək məqsədə uyğundur.



Şəkil 3. 2. 3. «Mak-Kinsi» modeli üzrə müəssisənin inkişafına təsir edən amillər.

Modelin adı məsləhətçi firmanın adından və ingilis dilində yeddi «S» hərfindən (strategu – strategiya, srill – bacarıqlar, shared values – ümumi dəyərlər, struktura – struktura, systems – sistemlər, staff – kadrlar, stat, style - üslub) bağılanan sözlərdən götürülmüşdür.


İşgütər təşkilatda dəyişikliklər modeldə göstərilən ardıcılıqla aparılmalıdır. Firmanın strateji vəziyyəti aşağıdakı göstəricilərlə qiymətləndirilir:

- nisbi ölçü;
- artım;
- bazar payı;
- mövqə;
- müqayisəli rentabellilik;
- xalis gəlir;
- texnoloji vəziyyət;
- nüfuz;
- rəhbərlik və əməkdaşlar.

Bazarın cazibədarlığı isə:

- mütləq ölçü;
- bazarın artımı;
- bazarın genişliyi;
- qiymətqoyma;
- rəqabətin strukturu;
- mənfiət norması;
- sosial rol;
- ətraf mühitə təsiri;
- hüquqi məhdudiyyət.

Şəkil 3. 2. 4-də firmanın rəqabət strategiyasının M. Porter tərəfindən irəli sürülən variantları göstərilmişdir. Lakin müasir dövrdə rəqabət strategiyalarının yeni növləri və ya kombinasiyaları yaranmışdır. Perspektiv istiqamətlər kimi məhsulun keyfiyyətinin yüksəldilməsi və onun unikal xarakteristikalarının yaranması (bir məhsulda çoxlu sayıda əmtəə keyfiyyətlərinin birləşdirilməsi) göstərmək olar.



Şəkil 3. 2. 4. Beş əsas rəqabət strategiyası

Bununla belə nəzərə almaq lazımdır ki, əger bazarda işgütər təşkilatın istehsal etdiyi əmtəə və ya xidməti almaq istəyən istehlakçı qrupu olmazsa, onda istenilən nəticə eldə olunmaz. Deməli, işgütər təşkilat elə hakim bacarıqlara malik olmalıdır ki, tələbatın bu və ya digər inkişaf tendensiyalarında həmişa alıcırlara fayda verən, onların zövqünə uyğun olan məhsul və ya xidmət istehsal etməyə imkan versin.

Hakim bacarıq kimi spesifik və qıt resursların orijinal və səməralı qaydada birləşdirilməsi məhərəti başa düşülməlidir.

Bu cür yanaşmanın müthüm cəhəti ondadır ki, real rəqabət mübarizəsində daim nəzərə almaq lazımdır ki, rəqiblər resursların daha uğurlu kombinasiyasına nail olaraq konkret müəssisə tərəfindən istehsal olunan əmtəə və ya xidmətlərin faydalılığını heçə endira bilərlər.

Buradan belə çıxır ki, əgər hakim bacarıqlar uzunmüddətli perspektivdə müəssisəyə hakim mövqə saxlamağa imkan vermirə, onda onların dəyəri heçdir. Hakim bacarıqlar sabit qaydada müəssisəyə rəqabət üstünlüyü verməli və bazar rəqiblərinə münasibətdə adekvat mövqə tutmağa imkan verməlidir.

Prinsip etibarilə, bütün maddi və qeyri-maddi aktivlər hakim bacarıqlara transformasiya oluna bilər. Buraya yüksək ixtisaslaşmış maşın və avadanlıqlar, təşkilati proseslər, məlumat bankları, patentlər, lisensiyyalar və konsessiyalar, heyətin xüsusi biliykləri, müştərilerlə, investorlarla, alicilarla və dövlət orqanları ilə xüsusi əlaqələr, müəssisənin nüfuzu, bazaarda və cəmiyyətdə onun məhsulunun şöhrəti və s. daxildir. Hakim bacarıqlar müəyyən edən elementlərin seçim spektri demək olar ki, qeyri-məhduddur.

Daha çox göze çarpmayan hakim bacarıqlar kimi çıxış edən – özünəməxsus təşkilati mədəniyyət, təşkilat daxili adət-ənənələr, davranış normaları və dəyərləri; loyal bazar münasibətləri; müəssisə adının, əməkdaşların və məhsulun nüfuzu və şöhrəti az qiymətləndirilir və adı bazar təzahüründə dəyər formasında ifadə oluna bilmirlər. Gözə çarpmayan bacarıqlar uzun müddət öz dəyərlərini saxlaya bilirlər. İngiltərə şirkətlərinin menecerlərinin sorğusu göstərmişdir ki, göze çarpmayan (abstrakt) hakim dəyərlər əhəmiyyətli baxımdan aşağıdakı ardıcılıqla düzülmüşlər: firmannın nüfuzu və şöhrəti; məhsulun nüfuzu və şöhrəti; heyətin texniki biliykləri; təşkilati mədəniyyət və təşkilati quruluş.

Fikrimizcə, bu məsələləri öyrəndikdə iri işgüzar təşkilatın hakim bacarıqlar yaratma məharətinə xüsusi diqqət vermek lazımdır. Buraya isə sosial aspektlər kimi çıxış edən parametrlər, yəni tənqidə reaksiya, təhsil alma qabiliyyəti, müəssisənin uğuruna maraqlı olan qruplular əlaqə daxildir. Göstərilən sosial aspektlər hakim maddi və qeyri-maddi bacarıqların saxlanması, istifadəsinə və inkişafına şərait yaradır.

Təşkilatın təhsilini və peşəkarlığını artırma qabiliyyəti xüsusi önem kəsb edir. O, sabit rəqabət üstünlüğünü təmin edən geniş diapazonda hakim bacarıqları əhatə edir və onları şərtləndirir.

Hakim bacarıqlar ziddiyətli xassələrə malikdirlər. Onların bəziləri «möhəkəm amillər», digərləri isə insanların emosiya və fantaziyalarına arxalanırlar. Bir sıra bacarıqlar yavaş-yavaş yaranır və çətin istehsal olunur, başqları isə təz yaranır və rəqiblər tərəfindən asan mənimşənilir.

Praktiki olaraq, hər bir işgüzar təşkilat resurslarının hakim kombinasiyasını yaratma imkanına malikdir. Lakin bazar sistemi və rəqabətə istiqamətlənmə götürüb ona çıxarır ki, firmanın hər bir üstünlüyü rəqiblər üçün meydan oxumalıdır və zaman keçdiğcə bu üstünlüklerin analoqları rəqiblərdə də olur.

Konkretnı sahibkar və əlxixüs, iri işgüzar təşkilat baxımından üç kateqoriya hakim bacarıq göstərmək olar:

1. «İşlədilən» hakim bacarıqlar. Onlar artıq əsas rəqiblər tərəfindən də istifadə olunur və artıq özünəməxsus sahəvi «standartlar» çevrilmişlər. Onlar müəssisəyə rəqabət üstünlüyü verməsə də, bazarda mövcudluğun vacib şərtidir.

2. Hal-hazırda gücünü saxlayan hakim bacarıqlar. Onlar yaxın gələcəkdə əsas rəqiblər tərəfindən də əlcətan olacaqlar. Bu qəbildən olan hakim bacarıqlar işgüzar təşkilat qorunaklı və maksimum qaydada istifadə etməlidir. Lakin uzunmüddətli strategiya üçün belə bacarıqlar baza rolunu oynaya bilmir.

3. «Sabit» hakim bacarıqlar. Onlar strateji əhəmiyyət kəsb edir və uzun müddət istifadə oluna bilirlər. Belə bacarıqlardan yalnız etibarlı qaydada qorununanın inkişaf etdirilməlidir. Nüfuzlu tədqiqatçılar hesab edirlər ki, bunun üçün aşağıdakılardan təmin olunmalıdır:

- hakim bacarıq yüksək mürəkkəbliyi. Bu ona görə lazımdır ki, rəqib onu başa düşməsin və asan istifadə etməsinin (mürəkkəb texnologiyalar, ictimaiyyətə əlaqələr qovşağı, təşkilati mədəniyyət və başqları).

- resursların müxtəlifliyi və gizli saxlanması;
- müəssisənin ölçüsü. Rəqiblər iri opponənt tərəfindən maliyyə, hüquqi, siyasi və bazar sanksiyalarından çəkinməlidir.

- müştərinin bir satıcıdan digər satıcıya keçmə xərcləri. Əgər xərclər yüksək olarsa, onda müştəri rəqibin xidmətindən yan keçəcəkdir.

- yeniliklərin yaradılması və məhsulun bazara çıxarılması ilə əlaqədər olan zaman amili. Dinamik və çevik hərəkat edən müəssisə məhsulun yayılması kanallarını və mühüm bazarları ələ keçirə bilər, istehlakçıların etimadını qazana bilər.

Resurs və qabiliyyətlər formasında olan hakim bacarıqlar uğurun yalnız potensialıdır. Onlar rəqabət mübarizəsində işgüzar təşkilatın mövqə-

yinə yalnız son məhsula transformasiya olduqda təsir göstərirlər. Əgər bu baş verərsə, onda hakim bacarıqlar uğurun strateji amillər formasını alırlar.

Deməli, işgūzar təşkilatın strategiyası hazırlanarkən, hakim bacarıqların qorunması, istifadəsi və inkişafı nəzəre alınmalıdır.

İşgūzar təşkilatın rəqabətqabiliyyətliliyini araşdırarkən program-məqsədli idarəetmədən istifadə etmək məqsədə uyğun sayılmalıdır. Program-məqsədli yanaşmada əsas məsələ «məqsədlər ağacının» qurulmasıdır. Adətən, «məqsədlər ağacı» bir-birinə bağlı olan və içərisində tekst olan dairə və ya kvadratlar vasitəsilə təsvir olunur. Lakin, bir pillədən digər pilləyə enməklə məqsədləri müəyyən etməkdən əvvəl aşağıdakılardı yerinə yetirmək lazımdır:

- hər bir məqsədi sözlə xarakterizə etməklə yanaşı keyfiyyətcə də xarakterizə etmək;
- məqsədin meyarını vaxt üzrə açmalı, məsələn, əger program 5 il üçün nəzərdə tutulubsa, onda müddət qurtarmadıqda və nəzarət mərhələlərində hansı nəticələr əldə olunacaqı göstərilməlidir;
- sadə metod vasitəsilə, yəni ekspert qiymətləndirilməsini istifadə etməklə hər məqsəd üçün nisbi əmsalların müəyyən edilməsi.

«Məqsədlər ağacının» aşağı səviyyəsi tədbirlərdir. Ağacın hazırlanması mərhələli prosesdir:

- alternativlərin öyrənilməsi;
- az əhəmiyyətli tədbirlərin və qrup tədbirlərinin «məqsədlər ağacından» çıxarılması;
- az səmərəli tədbirlərin də «məqsədlər ağacından» çıxarılması;
- resursların çatışmadığına görə tədbirlərin siyahıdan çıxarılması.

«Məqsədlər ağacının» «0» səviyyəsi programın başlangıç nöqtəsi sayılır və burada əsas məqsəd qeyd edilir, I səviyyədə - ali məqsədə çatmaşı şərtləndirən konkret məqsədlər; II səviyyədə - hər konkret məqsədə çatmaq üçün yerinə yetiriləcək vəzifələr; III səviyyədə - hər vəzifə üzrə görülən tədbirlər; IV səviyyədə isə - hər tədbir üzrə yerinə yetiriləcək prosedura və qaydalar müəyyənləşir. Cox vaxt IV səviyyə üzrə işlər programda konkret icraçıların öhdəsinə buraxıldığına görə «məqsədlər ağacında» qeyd edilmişdir.

Bu paraqrafda söylədiklərimiz fikirlər əsasında «Taymeks» şirkətinin rəqabətqabiliyyətliliyinin artırılması «məqsədlər ağacını» qurmaq olar. Şəkil 3. 2. 5-də «Taymeks» şirkətinin rəqabətqabiliyyətliliyinin artırılması «məqsədlər ağacı» göstərilmişdir (bax əlavə 1.).

Şəkil 3. 2. 5-də:

1 -- menecmentin səviyyəsi;

1. 1 – strategiya

1. 1. 1 – korporativ strategiya

1. 1. 2 – işgūzar strategiya

1. 1. 3 – funksional strategiyalar

1. 2 – bacarıqlar

1. 2. 1 – struktura

1. 2. 2 – üslub

1. 2. 3 – heyət

1. 3 – dəyərlər

1. 3. 1 – davranış normaları;

1. 3. 2 – korporativ ruh;

1. 3. 3 – təşkilati mədəniyyət;

2 – istehsalın səviyyəsi;

2. 1 – istehsal xərclərinin səviyyəsi;

2. 1. 1 – fond tutumu;

2. 1. 2 – material tutumu;

2. 1. 3 – əmək tutumu;

2. 2. – texniki səviyyə;

2. 2. 1 – texniki silahlanma;

2. 2. 2 – texnoloji səviyyə;

2. 2. 3 – kontstruksiya və dizayn;

2. 3 – məhsulun keyfiyyəti;

2. 3. 1 – məhsulun keyfiyyəti göstəriciləri;

3 – istehlakçılar iş;

3. 1. məhsulun yayılması;

3. 1. 1 – yeni satış kanalları və vasitəcilərlə iş;

3. 1. 2 – məhsulun qiyməti;

3. 1. 3 – əmtəə nişanının nüfuzu;

3. 2 – satışın stimullaşdırılması və reklam;

3. 2. 1 – yeni stimullaşdırma vasitələrinin tətbiqi;

3. 2. 2 – reklam və tədliqat sahəsində hakim bacarıqlar;

3. 2. 3 – sponsorluq;

3. 3 – yeni bazar seqmentinin əmələ gəlməsi.

Müəssisənin rəqabətqabiliyyətliliyinin «məqsədlər ağacının» qurulması məqsədlərin iyerarxiyası üzrə göstəricilərin qarşılıqlı əlaqəsini təpməğə və onların səviyyəsini təhlil etməyə imkan verir.

Bələliklə, hər bir işgüzar təşkilatın rəqabət qabiliyyətində keyfiyyət səçrayışlı təşkilatın bütün səviyyələrində və biznes-proseslərdə innovasiyalılıq və adaptivlik xüsusiyyətlərinin formallaşmasına asılıdır.

Müasir bazar şəraitində işgüzar təşkilatın xarici mühitə adaptasiyası resurslarının və idarəetmə imkanlarının bolluğu tələb edir. Hər şeydən əvvəl, səhəbat qeyri-məhdud resurs rolunu oynayan bilik və informasiyaların bolluğundan getməlidir. Bu cür resurslar üzrə bolluq işgüzar təşkilatda daim dəyişkən mühitdə özüñü inamı artırır və maddi resurslara qənaət etməyə imkan verir. Maddi resurslar üzrə qənaət menecment sisteminin təkmilləşdirilməsi əsasında yaranır. Nəzərimizcə, bu sahədə dəyişikliklər nəzarətin gücləndirilməsi və idarəetmənin qeyri-mərkəzləşməsi yolu ilə əldə edilməlidir.

### 3.3. İri diversifikasiyalılmış korporasiyaların potensialının xarici mühitin dəyişməsinə uyğunlaşması prosesi və gözlənilməyən dəyişikliklərə idarəetmə reaksiyası

İsgüzar təşkilatın fəaliyyətinin işlənməsi, məntiqi olaraq, müəssisə rəhbərinin daimi nəzarətindən kənarda yerləşən xarici mühitin təhlili ilə başlayır. Xarici mühitin təhlilinin əsas məqsədi – cari dövrə və gələcəkdə müəssisənin imkanları və təhlükələri, həmçinin strateji alternativləri müəyyənləşdirməkdir.

Mühitin dəyişməsi işgüzar təşkilatın da fəaliyyətinin dəyişməsi zərurətin diktə edir. Cəmiyyət tələblərinə xidmət edən təşkilatlar bununla əlaqədar mütəxəlif fəaliyyət nümayiş etdirirlər. Bir-biri ilə ziddiyət təşkil edən iki üsluba nəzər salaq.

Birinci üslub (stil) təşkilatın artım üslubudur. Bu üslubdan həm kommersiya, həm də qeyri-kommersiya təşkilatları istifadə edirlər. Əsas etibarilə həm təşkilatdaxili, həm də təşkilatı əhatə edən xarici mühitlə əlaqədar mövcud ənənəvi münasibətlərdən əməkdaşlığın minimumlaşdırılmasına xidmət edir. Dəyişikliklər alqışlanmır, əksinə onlar məhdudlaşdırılır, assimiliyasiya edilir, yaxud minimumlaşdırılır.

Sosial dəyişikliklər qaćılmaz olduqlarından onları tam nəzərə almamaq olmur. Bu halda dəyişikliklərə reaksiya postfaktumla baş verir: fəaliyyət dəyişikliyi ancaq aşkar və qaćılmaz olduğu zaman nəzərdə tutulur. Alternativ axtarışı ardıcıl surətdə aparılır və ilk qənaətbəxş qərar qəbul olunur. Artım stilində fəaliyyət göstərən təşkilatların çoxu səmərəli fəaliyyətə cəhd edirlər.

İsgüzar təşkilatın fəaliyyətinin sahibkarlıq üslubu dəyişikliklərə münəsibətdə tamamilə fərqli yol tutur; işgüzar təşkilat nəinki fəaliyyəti minimumlaşdırır, sixır, o dəyişikliklərə can atr. Yaranmış problemlərə sadəcə reaksiya verməkdən sonra, özünü gələcək inkanlarım və təhlükələrin qoynuna atır, tək-tək qərarların qəbulu əvvəzinə alternativ yolların və fəaliyyətlərin qlobal axtarışına başlayır; bir alternativ əvvəzinə çoxsaylı alternativlər generasiya olunur; bu zaman qərarların qəbulu prosesi nail olunmuş vəziyyətin fasilsiz dəyişdirilməsi üçün əldə olan alternativlərdən ən yaxşısının seçilməsinə yönəldilir.

Son zamanlar məhsulların, bazarların və bütün sahələrin ömürlərinin orta davamiyyəti sabit və əhəmiyyətli şəkildə qisalmaqdadır. Təhlükələrin mövcudluğu şəraitində işgüzar təşkilatlar işlərin daim sahibkarlıq stilində aparılması məcburiyyətində qalırlar. Lakin, müasir təşkilatların çoxcəhətliyini təhlil etsək belə qənaətə gələcəyik ki, sahibkarlıq stilində fəaliyyət

taşkilatların çok az hissəsində həyata keçirilir, artım stilini tətbiq edən müəssisələr isə çoxluq təşkil edirlər. Bəlkə də buna görə nəzəriyyəçilər sahibkarlıq fəaliyyət tərzini az diqqət yetirmişlər, bəzi tədqiqatçılar isə artım fəaliyyət tərzini məhz bu yolla qurmağı tövsiyə etmişlər. Lakin, buna baxmayaraq müasir bazar iqtisadiyyatı hazırda işgüzar təşkilatları sahibkarlıq stilindən daha geniş istifadəyə sövq edir.

«Qaradağ» Sement ASC və ARDNŞ-nin (Azerbaycan Respublikası Dövlət Neft Şirkəti) timsalında işgüzar təşkilatların fəaliyyət tərzlərinin hər iki üslubuna nəzər yetirək.

İlk növbədə «Qaradağ» Sement ASC-nin fəaliyyətinə baxaq. Müəssisə öz potensialını xarici mühitin dəyişməsinə uyğunlaşdıraraq müəyyən irəliliyişlərə nail olmuşdur. Belə ki, müəssisənin bir çox istehsal sahələri yenidən qurulmuş, məhsulun keyfiyyətində istehsal həcmindən dinamikasında yüksəliş hiss olunacaq qədər artmışdır.

Konkret olaraq 2000-2001-ci illərdə müəssisə 8,05 milyon ABŞ dolları həcmində investisiya qoyulmasına baxmayaraq, arzuolunan nəticələrin əldə edilməsinə səbəb rəhbərliyin bilavasitə mənfiət potensialını deyil, mənfiətin özünün optimallaşdırılması üçün cəhdər etməsidir.

İndi isə sahibkarlıq üslubuna üstünlük verən ARDNŞ-nin fəaliyyətinə nəzər yetirək. Azerbaycan Respublikasının Xəzər dənizindəki neft siyasetinin həyata keçirilməsində ARDNŞ rolu olduqca əhəmiyyətlidir.

Fəaliyyətini sahibkarlıq üslubu ilə qurmuş ARDNŞ artım üslubundan fərqli olaraq mənfiətin deyil, mənfiət potensialının optimallaşdırılmasına xüsusi diqqət yetirir və bunun sayəsində də təşkilatın potensialı nəinki xarici mühitin dəyişikliklərinə uyğunlaşır, habelə mühiti dayışmək qabiliyyətinə də malik olur. Şirkətdə müxtəlif fəaliyyət tərzlərini qəbul etmək, yaradıcılıq təsəbbüsünü mükafatlandırmaqla, təsəbbüsşüzlüyü görə tənbeh etmək təcrübəsindən geniş istifadə olunur. İstehsalatda layihə mərhələsindən tətbiq olunan sınaq və istismar mərhələlərinə qədər elmin müasir tələblərinə cavab verən yeniliklərdən istifadə olunur. Riskli fəaliyyətə icaza verilir. Problemlərin təzahürünə münasibətdə longimələrə nadir hallarda təsadüf olunur, problemlər gözləniləndir. Məsələn, beynəlxalq tenderlər vasitəsi ilə bağlanan müqavilədə ARDNŞ-in vasitəçiliyi sayəsində respublikamızda neft biznesi ilə məşğul olan digər şirkətlər də xarici bazarda nisbətən ucuz qiymətə başa gələn yüksək keyfiyyətli nasos-kompressor boruları ilə təchiz olunurlar. Nəticədə ARDNŞ həm ucuz qiymətə özü üçün boru əldə edir, həm vasitəçilik fəaliyyətindən yararlanır, həm də respublikada hasil olunan neftin maya dəyərinin aşağı salınmasında mütərəqqi rol oynayır.

Təşkilati xarakteristikaların müqayisəsi göstərir ki, artım təşkilati sahibkarlıq fəaliyyət tərzi halında qeyri-səmərəli olacaqdır, yaxud əksinə. Bir sahədən digərinə keçmək radikal dəyişikliklərə səbəb olur, çoxlu miqdarda vaxt və vəsait məsrofi yaradır, insanlar psixoloji təsirin güclənməsi ilə mütişayit olunur və çox vaxt isə hakimiyyət dəyişikliyi tələb edir.

Fəaliyyət tərzlərinin hər iki tipinə bir təşkilat çərçivəsində birləşdirilməsi ziddiyət və gərginliyə səbəb olur. Buna görə də hər bir təşkilatın qarşısında bu iki fəaliyyət tipindən hansını öz təşkilatlarına tətbiq etmək problemi durur. Hazırda strateji menecment ədəbiyyatında sahibkarlıq stili təcavüzkar (aqressiv), yüksəlişə meylli, artım stilini isə mühafizəkar, durğun fəaliyyət tərzləri kimi qiymətləndirilir.

Cəmiyyətə uğurla xidmət edən biznes təşkilatı açıq sistemdir. Bu keyfiyyət iki səbəbdən irəli gəlir:

- təşkilatın yaşaması üçün istehsal prosesində istehlak edilmiş resursların yerini xarici mühitdən bərpə etmək qabiliyyətindən asılı olaraq;
- təşkilatın fasilsizləşən olaraq öz sosial statusunu qoruması üçün.

Təşkilatın fəaliyyəti müxtəlif resursların razılışdırılmış zaman daxilində axınının nizamlanırmışından ibarətdir. Bu resurslar (xammal-matiyəllər, pul, insanlar, informasiya, texnika) müxtəlif istiqamətlərə yönələrkən müsbət və mənfi geriyyə əlaqə konturları cızaraq hərəkət edirlər.

Sonuncu tələb - müəssisənin məhsul istehsalı və xidmətlər göstərilməsi zamanı ətraf mühitə və cəmiyyətə təsirləri ilə (məsələn, torpağın məhsuldar qatının sıradan çıxarılması, torpağın, atmosferin çirkləndirilməsi, iş yerlərinin ixtisara salınması ilə əlaqədardır işsizlik və s.) şərtlənir, bu təsir ictimai nöqtəyi nəzərdən arzuolunmaz da hesab edilə bilər.

İstənilən təşkilatın fəaliyyəti iki səviyyədə, yaxud alt sistemdə həyata keçirilir:

- istehsalat səviyyəsində (daxil olan resurslar məhsula yaxud xidmətə çevrilir);
- idarəetmə səviyyəsində (təşkilatın fəaliyyətinə rəhbərlik və nəzarət). İstehsalat alt sistemi müxtəlif resursların (maddi dəyərlərin, maliyyənin, informasiyanın və insan resurslarının) cəmləşdirilməsi və işlənməsinə nəzərdə tutursa, idarəetmə alt sisteminin işçi materialı kimi informasiya çıxış edir.

Respublikamızda sahibkarlıq subyektlərinin həyat qabiliyyətli fəaliyyət göstərməsi üçün, firmaların öz potensialından, xarici mühitin dəyişikliklərindən səmərəli istifadə etməsi üçün formalasdırılan strategiyanın bizim tərəfindən aşağıdakı üç mərhələsi təklif olunur:

1. İdarəetmə heyətinin fərdi və kollektiv şəkildə rəhbərlik potensialının təhlili, müəssisənin durumunun hərtərəfli tədqiqi.

Metodlar: rəy sorğusu, testləşdirmə, heyətin təhsil və təliminə tələblərin dəyişdirilməsi, məqsədə uyğunlaşdırılması.

2. Təşkilatın məqsədlərinin müəyyənşədirilməsi və strateji alternativlərin seçilməsi.

Metodlar: Strateji alternativlərin kollektiv şəkildə tədqiqi və təhlili.

3. Strateji problemlərin həllinin mürəkkəbliyi üzrə yerləşdirilməsi və məqsədli proqramların işləniləbiləcək hazırlanması.

Metodlar: menecment və maliyyə ekspertizası metodlarından optimall variantların müəyyənşədirilməsi üçün xətti programlaşdırma modelrindən istifadə.

Bütün bu mərhələləri həyata keçirmək üçün isə elmi-texniki, iqtisadi, mələkələr və istehlakçılarla mütənasibətlər, sosial, ekoloji yönündə işçi qrupları yaranmalıdır. Müəyyən korporativ strategiyaların seçim zamanı isə bu qrupların istiqaməti dəyiş bilər. Məsələn, diversifikasiya strategiyası zamanı elmi-texniki istiqamət üzrə qrup yeni məhsul, yaxud yeni bazar qrupu ilə əvəz olunmalıdır.

Bir şeyi qeyd etmək lazımdır ki, yuxarıda təklif olunan hazırlıq mərhələləri orta və iri sahibkarlıq subyektləri tərəfindən tətbiq edildikdə daha yüksək iqtisadi, sosial və ekoloji effekt verir.

Xarici mühitin dəyişməsi ilə əlaqədar olaraq işgüzər təşkilatların fealiyyətlərinin təkamülünün tədqiqi bu prosesin üç mərhələdə davam etdiyini göstərir:

1. Reaktiv fealiyyət dövrü. Bu zaman təşkilat xarici təsir faktından sonra cavab tədbirləri görür. Fealiyyət bu mərhələdə nəzarət əsasında idarəetmədən ekstrapoliyasiya (uzaqlaşma) əsasında idarəetməyə doğru meyl edir.

2. Strateji planlaşdırımıya keçid. Müəssisə xarici mühitdəki yeni mürəkkəbəlmələr və imkanlara qarşı cavab strategiyasını onların baş vermasındanadək proqnozlaşdırır. Strateji planlaşdırma xarici mühitin təsirinə qarşı təşkilatın fealiyyətini reaksiya sahəsindən irəlicədən görmə sahəsinə yönəldir.

3. Strateji imkanların idarə edilməsi. Bu özündə həm strategiyani, həm də təşkilatın imkanlarının inkişafını əhatə edir. Bu mərhələdə nəinki gələcək problemlər və imkanlar, həmcinin gələcək mühitdə müvəffəqiyətlərin təminini proqnozlaşdırılır. Yeni imkanlar gələcək strategiyanın təmin olunması üçün inkişaf etdirilir. Lakin yeni imkanların yaradıldığı dəyişin şəraitlərdə gözönəlməz vəziyyətlərə səmərəli və vaxtında cavab vermek üçün eləvə əvvəlcilikin təmin olunması çox vacibdir.

Xarici mühitin dəyişməsinə vaxtında reaksiya verilməsi təşkilatın onu əhatə edən mühiti qavraması qabiliyyətindən (yaxını, yaxud uzağı görəməmək) asılıdır. Keşkin dəyişikliklərə tətbiq olunan strateji reaksiyaların uğuru, yaxud iflaslı üç dəyişen cəhətin uyğunluğunu və ya uyğunsuzluğunundan asılıdır: mühitin dəyişilmə səviyyəsi, təşkilatın strategiyasının təcavüzkarlığı və təşkilatın dəyişikliklərə daxili hazırlığı.

Bugünkü və gələcək uğurların amilləri arasındakı uyğunsuzluqlar təşkilatın təsərrüfatlılığının strateji zonasındaki şəraitlərin dəyişilməsinə səbəb olur. Strateji fəallıq rəqəbat şəraitində təşkilatın strategiya xarakteristikalarının uyğunluq səviyyəsi və strateji uğurların əldə olunmasına müüm amillər ilə ölçülür. Açıqlıq kriteriyası dedikdə isə strateji uğurların müüm amilləri və təşkilatın potensial imkanlarının uyğunluğu başa düşülür.

Respublikamızın bir çox işgüzar təşkilatları öz potensialları ilə xarici mühitin dəyişməsinə adekvat reaksiya verə bilməmişlər. Təbii ki, bunun əsasını obyektiv amillər təşkil edir - siyasi sistemin dəyişməsi, avadanlıq və məhsulların mənəvi köhnələməsi, istehsalçı və sifarişçilər arasındaki müqavilə öhdəliklərinin pozulması, inflasiya, risk amilinin güclənməsi və s.

Lakin neft sənayesində fəaliyyət göstərən işgüzar təşkilatlar xarici mühitin olduqca ağır şərtlərinin təsirlərinə (respublikanın mühərribə vəziyyətində olması, boru kəmərlərinin keçidiy qonşu ölkələrin orazılarda qeyri-sabitlik və mühərribə vəziyyəti, Xəzər dənizinin hüquqi statusunun, hüquqi baxımdan tam müəyyənşədirilməməsi, Türkmenistanın deniz sahəsindən Şərqi Ekvatoriyanasına iddiyalı olması s. ) baxmayaraq daxili potensiallarını səfərbar edərək, xarici mühitin bütün təsirlərinə qarşı adekvat tədbirlər görərək, real fealiyyət strategiyası quraraq böyük nailiyətlər qazanıblar.

Müsəir dövrə işgüzar təşkilatların fealiyyəti irili-xirdalı, gözlənilməz və qeyri-müəyyən amillərlə əhatə olunmuşdur. Rəqiblərin fealiyyəti, işgüzar fəallığın artıb-azalması, xammal çatışmamazlığı, ölkə daxilində və xaricində baş verən ictimai-siyasi hadisələr, fəhlələrin tələbləri, təbii mühitin siltaşlığı firma və şirkətlərin rəhbərliyinin mənfaətin optimallaşdırılması yolunda müxtəlif xarakterli qərarlar qəbul etməsinə səbəb olur.

Övvəller təşkilatın fealiyyətinə təsir edən dəyişikliklər onun daxili mühiti ilə əlaqədar olan problemlərdən id. Hazırkı dövrə dəyişikliklərin mənbələri əsas etibarı ilə qeyri-ənənəvi və biza o qədər də tanış olmayan müsəir və qabaqcıl texnologiyalardan, xarici rəqiblərdən, hökumət idarələrindən ibarətdir. Müəssisədə istifadə olunan texnologiyanın köhnələməsi, baza dərəcəsi payın əhəmiyyətli hissəsinin itirilməsi, istehsal

xərclərinin kəskin şəkildə artması, rəqiblər qarşısında əhəmiyyətli üstünlüyü nai olmağın mümkinlüyü təşkilat üçün həm ciddi təhlükə ola bilər, həm də ona yeni imkanlar açı bilər.

Gözlənilməz dəyişikliklər qeyri-adilikləri, həmcinin əhəmiyyətləri və sürətləri ilə fərqlənlərlər. Onlar o qədər yüksək sürət malikdirlər ki, işgūzar təşkilatın daimi əsaslarla fəaliyyət göstərən planlaşdırma və idarəetmə sistemləri bəzən təhlükənin işə mənfi təsirinin qarşısını almaq iqtidarından olımlurlar, yaxud hər hansı bir imkani itirirlər.

Müəyyən hallarda strateji miqyas olan gözlənilməz dəyişikliklər aşağıdakı situasiyalarla xarakterizə edilirlər:

- problem qəflətən və gözlənilmədən baş verir;
- problem təşkilatın qahşısına onun keçmiş təcrübəsinə uyğun olmayan yeni vəzifələr çıxır;
- eks tədbirlərin reallaşdırılması çətinlaşır, maliyyə itkiləri, yaxud mənfiət əldə etmək imkanları məhdudlaşır;
- eks tədbirlər təcili şəkildə həyata keçirilməlidir, lakin müəssisədəki mövcud fəaliyyət qaydaları, adətən buna imkan vermır.

Respublika iqtisadiyyatına investisiya qoyan xarici və yerli investorlar, sahibkarlıq subyektləri daim xarici mühitdə baş verən gözlənilməz dəyişikliklərlə qarşılaşırlar. Lakin inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdən fərqli olaraq Azərbaycanda gözlənilməz dəyişikliklərin baş vermə səbəblərini, çox zaman yekcins, mövcud sosial-iqtisadi şəraitdən doğan amillər təşkil edir. Məsələn, 1998-ci ildə Azərbaycanda 110 Türkiye şirkəti fəaliyyət göstərirdi. Bu şirkətlərin iqtisadiyyatın müxtəlif sahələrinə qoymuşları investisiyaların ümumi həcmi bir milyard dollara qədər idi. Lakin şirkətlərin rəhbərləri ölkənin mövcud ictimai-iqtisadi durumunu düzgün qiymətləndirərək bilmədilər. Onların gözlənilməyən dəyişikliklərə reaktiv münasibətləri artmaqdə olan təhlükəni düzgün qiymətləndirməyə mane oldu. Vergi siyasetindəki bəzi qeyri-müəyyənliklər, məmurların şəxsi maraq prinsiplərini üstün tutmaları, korrupsiya, o cümlədən əhalinin alıcılıq qabiliyyəti ilə xarici şirkətlərin təklifləri arasında disproporsiya bir sira xarici investorların, o cümlədən də Türkiyənin idamlarının tədricən respublikanı tərk etmələrinə səbəb oldu.

Gözlənilməz dəyişikliklər respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olan özəl bankların da işinə təsir göstərdi. Pul vasaitlərinin hərəkətlərini tənzimləyən banklar respublikamızda bu sahədə aparılan islahatlar nəticəsində fəaliyyətlərində müəyyən dəyişikliklər aparır. İctimai-iqtisadi həyatda baş verən istənilən disbalans, məsələn, əhalinin maddi durumunun pislaşması, müəssisələrin maliyyə vəziyyətinin zəif-

ləməsi, inflyasiya, qanun və qərarlar özəl bankların tədiyyə qabiliyyətlərinin səviyyəsinə mənfi tə'sir göstərir. Belə ki, 1996-ci ildə Azərbaycanda nizamnamə kapitalının ümumi həcmi 110, 8 milyard manat olan 180 bank var idisə, nizamnamə kapitalının ümumi həcminin artırılması haqqında Miilli Bank tərəfindən verilən qərarın nəticəsində banklarm sayı 6-7 dəfə azaldı. Kommersiya banklarının sayının azalmasına, əsasən, iki amil: maliyyə vəsiatçılıyi sferasında kommersiya fəaliyyətinin makroiqtişadı şəraiti və kapital yetərliliyinin minimal səviyyəsinin artırılması siyaseti təsir edir.

Respublika iqtisadiyyatının liberallaşdırılması yönündə aparılan islahatlar, o cümlədən qanunvericilik islahatları yaxın gələcəkdə gözlənilməyən dəyişikliklərin müsbət xarakterli olmasına əsas verir. Təbii ki, bu sahədə qəbul olunacaq ən mühüm qərar bir çox problemlərin həllinin açarı olan dövlət programlarının qəbulu olacaqdır.

Respublikamızda fəaliyyət göstərən iri işgūzar təşkilatlar gözlənilməyən dəyişikliklərə reaksiya göstərmək üçün, praktiki olaraq çoxlu sayıda metodlardan istifadə edirlər. Onlardan ən geniş yayılanları aşağıdakılardır.

**İdarəetmənin reaktiv uslubu.** Azərbaycan iqtisadiyyatında, xüsusilə də sənayedə uzun müddətdir ki, tətbiq olunur. Xarakterik cəhəti gözlənilməyən dəyişikliklərin öhdəsindən radikal, operativ, lakin adət olunmuş, yaxud sinadından çıxarılmış eks tədbirlərdən istifadə olunmasından ibarətdir. Vəziyyətin yaxşılaşması üçün bu tədbirlər natiqəsi verməzsə, çox vaxt belə qənəət gəlinir ki, həmin anda təşkilat yaranmış gözlənilməz vəziyyətə təsir etmək iqtidarından deyildir. Belə hallara misal olaraq respublikanın neft maşınçayırma müəssisələrinin böyük eksəriyyətini (B. Sərdarov adına, Keşlə, P. Montin adına, Bakı fəhlosi və s.), «Azərkimya» DŞ-nin müəssisələrini, «Elektrik məişət» İB-nin müəssisələrini, yüngül sənaye müəssisələrini, pambıqtəmizləmə və şərab emalı zavodlarını və s. göstərmək olar. Bu təşkilatların qarşısında duran problemlər əsas etibarı ilə uzun çəkən özəlləşdirmə prosesindən, əsas vasaitlərin fiziki və mənvi, istehsal edilən məhsulların eksor çeşidlərinin isə mənəvi köhnələşməsindən, satış bazarlarının itirilməsindən və s. ibarətdir. Hazırda həmin müəssisələrin eksəriyyəti müflis vəziyyətindədir. Onların fəaliyyəti yüksək səviyyəli investisiyalardan istifadə edərək, dünya standartlarına cavab verə biləcək məhsulları istehsalından asılıdır.

Lakin xarici mühitin gözlənilməz dəyişikliklərinin zərərlə təsiri müvəqqəti xarakter daşıyır — əgər təşkilat ona uzun müddət müqavimət göstərməyi bacarsa, tənəzzül tədricən aradan qaldırılacaqdır. Artıq fəaliyyət

planı təhlükənin təsirini dayandırmaqdan deyil, onun başa çatmasına gözləməkdən ibarət olacaqdır. Adətən, bələ hallarda fəaliyyətin yüksək xərclər tələb etməyən sahələri, məsələn, rəhbər kadrların ixtisaslarının artırılması, elmi tədqiqatların, təcrübə-sınaq işlərinin həyata keçirilməsi məqsədə uyğun hesab olunur.

İnvestisiya axını başlayan kimi müəssisə canlanmağa başlayır. **Aktiv idarəetmə strategiyasının** tətbiqi nöticəsində fəaliyyətlərini bərpə edərək məməfətlərini maksimumlaşdırmaq — çalışan müəssisələrə Bakı Tütün Kombinatını, AzərSun şirkətini, Bakı-Kastel şirkətini, «Gəncəkiltorpaq» müəssisəsini, «Qaradağ» Sement ASC-ni və s., fəaliyyətlərini bərpə etməkdə olan müəssisələrə isə «Sumqayıt alümin», «Azərborus» SC, «Azərkimya» Dövlət şirkətinin bir sırə müəssisələri («Üzvi Sintez», «Superfosfat», «Sintetik kauçuk», «Kasium soda» və s.) və s. aiddir.

Gözlənilməyen dəyişikliklərə işgūzar təşkilatların reaksiyasının digər tipi **planlı idarəetmə strategiyasıdır**. Bu metodun tərkibin hissəsinə eks-trapolativ proqnozlaşdırılmış — əsaslanan xarici mühitin təqibiqi, fəvqələdə tədbirlərin başlanması, optimal tədbirlərin seçilməsi, operativ və strateji tədbirlərin eyni zamanda tətbiqinin mümkünlüyüne baxılır.

Respublikamızda gözlənilməyen dəyişikliklərə qarşı planlı idarəetmə strategiyasını tətbiq edən təşkilatlara az təsadüf olunur. Məsələn, ABƏŞ, o cümlədən ARDNŞ-i bələlərindəndir. İnvestisiya biznesi ilə məşğul olan neft şirkətlərinin respublikamızı əhatə edən siyasi, ictimai və iqtisadi çətinliklərini nəzərə alaraq fəaliyyət göstərmələri gözlənilməyen dəyişikliklərin proqnozlaşdırılması, uyğun strateji və operativ tədbirlərin paralel həyata keçirilməsi ilə əlaqədardır.

Yaxın Şərqi ölkələrdə bəzən verən ictimai-siyasi hadisələrin, bili-vasitə neft hasilatına təsiri nöticəsində bahalaşma kimi gözlənilməz hadisələrin qarşısının alınması sahəsində Qərb ölkələrinin işgūzar təşkilatlarının fəaliyyəti planlı strategiyadan ibarətdir. Bu strategiyaya alternativ enerjidaşıcılarından istifadə (qaz, elektrik enerjisi, daş kömür, şist və s.), dövlətdən müəyyən dotasiyaların alınması tələbləri uğrunda mübarizə, müəyyən qədər qiymətlərin yüksəldilməsi aiddir.

Müsəsir şəraitdə işgūzar təşkilat daim mürəkkəb xarici və daxili mühitin gözlənilməz dəyişiklikləri ilə qarşılaşmaq məcburiyyətindədir. Qeyd etdiyimiz kimi, bu dəyişikliklərə uzun müddət ərzində adekvat reaksiya göstərilməzə müəssisənin işgūzar fəaliyyəti müflisləşmə ilə nəticələnə bilər.

İnvestisiya cazibədarlığı gözlənilməz dəyişikliklərə – risklə sıx əlaqədardır. Mənim sənilməmiş bazarlarda isə risk səviyyəsi yüksək olur.

İnvestisiya cazibədarlığı və riskin qarşılıqlı əlaqəsinin təhlili üçün respublikamızda ən iri elektrik stansiyalarından biri olan «Şimal» DRES (Dövlət Respublika Elektrik Stansiyası) qaz-boru kəmərinin çəkilməsi uğrunda Yaponiya işgūzar təşkilatlarının fəaliyyətinə nəzər yetirək. Bildiyimiz kimi respublikamız elektrik enerjisini tələbatı olduqca yüksəkdir. Bu hal Yaponiya investorlarını «Şimal» DRES-in yenidən qurulmasına sormaya qoymağə maraqlandırdı və bu sahədə işlər ugurla başa çatdırılmaq üzərdir. İşin davamı olaraq stansiyaya Qaradağ-Digah qaz-boru kəmərinin çəkilişi üçün tender elan olundu. Müsabiqədə Yaponianın dörd şirkəti «Kavasaki-Nishimen», «Nisho Iwai», «Mitsui-Toyo» və «NSS-Sumitomo» iştirak etmişdir.

Maraqlıdır ki, müsabiqədə ən bahalı layihə təqdim edən «NSS-Sumitomo» şirkəti qalib elan olunub. Bu şirkət komorin tikintisi üçün 14250, 2 milyon iyena təklif edib. Müsabiqədə qarşıya qoyulan məqsədə çatmaq üçün isə «Nicho-Iwai» 10936, 0 milyon iyena, «Mitsui-Toyo» 11950, 0 milyon iyena və «Kavasaki-Nishimen» isə 12491, 5 milyon iyena təklifləri ilə növbəti yerləri tutmuşlar. Beləliklə, bu müsabiqənin keçirilməyinə səbəb «Şimal» DRES obyekti, daha doğrusu onun istehsal edəcəyi və ölkəni böyük tələbatı olan elektrik enerjisine investisiya cazibədarlığı olmuşdur. Konkret olaraq, stansiyaya qaz kəmərinin çəkilişində iştirak etmək istəyən Yaponiya şirkətlərinin dördü də xarici mühitin gözlənilməz dəyişikliklərinin yaratdığı risk amilləri ilə rastlaşmışlar.

İşgūzar təşkilatların gözlənilməz dəyişikliklərə reaksiyası, obyektin investisiya cazibədarlığı və risk baxımından daha bir praktiki məsələni təhlili edək.

ABŞ-i «Eximbank»-ı Sumqayıtda kaustik soda istehsal edən qurğunun tikintisinin maliyyələşdirilməsi ilə bağlı Respublika Nazirlər Kabinetinə real təkliflər etmişdir. Bank «Azərkimya» DŞ-nə sözügedən layihə ilə bağlı 5 təklif təqdim etmişdir ki, onların üçün görə dövlət zamaneti tələb olunmur və bu layihələr ekoloji cəhətdən təhlükəsiz hesab olunur. Bunlardan başqa ABŞ-in «Du Pont» və «ABB» şirkətləri «Eximbank»dan 70, 0 milyon dollar kredit alaraq il ərzində 60000 ton kaustik soda istehsal etmək güclü təlimatlı malik olan qurğunu inşa edir və kredit qaytarılanadək qurğunu idarə etmək maraqlından çıxış edirlər. Tikinti işlərinin başa çatdırılmasına 2, 5 il tələb olunur. Mövcud razılıqla kaustik soda əmtəəsinə olan tələbatla əlaqədardır. İnvestisiya cazibədarlığı yaranan obyekti kimi çıxış edən «Azərkimya» DŞ xarici mühitin investorların simasında yaratdığı əlverişli gözlənilməz şəraitdən daha çox bəhrələnmək

üçün investorlara dövlət zəmanəti vermək məsuliyyətindən, riskdən özünü sigortalamağı da bacarmışdır.

«Du Pont» və «Abb» şirkətləri isə gözlənilməyən dəyişikliklərlə rastlaşa bilerlər və onlar hətta özlərini dövlət zəmanəti ilə da sigortalamayıblar. Təbii ki, bu şirkətlər fəaliyyətlərində risk ehtimalını qabartmışlar. Bunun səbəbi isə, çox ehtimal ki, kaustik sodaya olan böyük tələbatdır. Tələbatın öyrənilməsinin nəticələri isə onu göstərir ki, kaustik sodaya olan tələbat respublika çərçivəsindən (ARDNS, «Azərenerji» SC-əsas istehlakçılarından) çıxaraq Şərqi Qazaxıstan və Türkmenistan bazarlarını da şəhər edə biler.

İşgizar təşkilatın gözlənilməz dəyişikliklərin mənfi nəticələrindən sigorta olunmasında diversifikasiyanın əhəmiyyəti olduqca böyükür. Diversifikasiya — müəssisənin istehsal əlaqəsi və əsas fəaliyyəti ilə funksional asılılığı olmayan sahələrə daxil olmalıdır. Diversifikasiyanın nəticəsində müəssisələr mürəkkəb quruluşlu çoxsahəli komplekslər, yaxud konglomeratlara çevrilirler.

Diversifikasiya ideyası çoxillik tarixə malikdir. O ötən əsrin 60-70-ci illərində geniş vüsütlər almış, lakin qloballaşma ilə əlaqədar əsrin sonlarına yaxın müəssisələr bütün gücünü biznesin əsas sahəsinə yönəltməyə başlamışdır. Son vaxtlar isə yenidən diversifikasiya meyllərinin güclənməsi müşahidə olunmaqdadır. Bunun əsas səbəbi bir çox təşkilatların böyük kapital ehtiyatlarına malik olması, o cümlədən həmin təşkilatların fəaliyyət sahələrinə yeni kapital ekspansiyasının səmərə verməyəcəyi ilə əlaqədardır. Buna görə də, yeni sahələrə investisiya qoyulması, həmçinin bu investisiyaların az riskli olması diversifikasiyanın genişlənməsi ehtimalını artırır.

İşgizar təşkilatın gözlənilməz dəyişikliklərə qarşı reaksiyalarında diversifikasiyanın özünəməxsus üstünlükləri vardır:

- fəaliyyət miqyasına və rəngaranglıyına görə effekt;
- gözlənilməz dəyişikliklərin təsirindən sigorta, risk ehtimalının azalması;
- texnologiyalara, bazarlara, resurslara çıxış;
- satış, marketing üzrə birgə fəaliyyət;
- fəaliyyət coğrafiyasının genişlənməsi;
- istehsalın integrasiyasının güclənməsi;
- sahədəki uzunmüddətli staqnasiyadan (durğunluqdan) uzaqlaşma və s.;
- aktivlərin likvidliyinin yüksəlməsi, müəssisənin dəyərinin artması;
- galir axınlarının artması;
- təşkilatın «əuduşması»nın qarşısının alınması və s.

Respublikamızda işgizar təşkilatların diversifikasiya metodlarından istifadəsi hələlik praktikada geniş yayılmamışdır. Zənnimizə, potensial imkanları geniş olan ARDNS, «Azərkimya» DNS, «Qarabağ» Sement ASC, «Azərsun», «Nurgün» şirkətləri və s. zəruri kapital yığımından sonra bu metodun üstünlüklerindən daha geniş istifadə edəcəklər. Bu təşkilatların müəssisə, sahə üzrə yeni məhsullar istehsali, iş və xidmətlər təklifi üçün imkanları genişdir.

Gözlənilməz dəyişikliklərin təsirini aradan qaldırmaq üçün diversifikasiya olunmuş müəssisələrin fəaliyyətində əsas problem onların səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Cənki, bu müəssisələr mərkəzdən demək olar ki, idarə edilə bilmirlər. Buna görə də ən vacib məsələ elə idarəetmə sisteminin qurulmasıdır ki, mərkəzi rəhbərliyin kənardan nəzarət funksiyalarını saxlamaqla struktur bölmələrə müəyyən səlahiyyətlərin verilməsi mümkün olsun.

## IV. KORPORATİV SAHİBKARLIQ FƏALİYYƏTİNİN TƏZNİMLƏNMƏSİNDƏ STRATEJİ PLANLAŞDIRMA

### 4. 1. Strateji planlaşdırmanın işləmə texnologiyası

İri korporativ təşkilatların uğurlu fəaliyyətini strateji planlaşdırma olmadan, yeni onların inkişafının texniki-istehsalat, iqtisadi-maliyyə siyasetlərini təşkil etmədən aparmaq mümkün deyil.

Ümumi halda, korporasiyanın strateji planlaşdırılmasının əsas məqsədi ondan ibarətdir ki, mənfi xarici təsirlərdən qorunub, baş idarəetmə strukturlarının fəaliyyətini itehsalatın genişlənməsi istiqamətinə yönəltməkdir. Hər korporasiya, dövlətin ümumi iqtisadi siyaseti çərçivəsində, ölkənin iqtisadi vəziyyətini, bazarın vəziyyətini və pul dövriyyəsini nəzərə alaraq ətraf iqtisadi mühitlə six əlaqədə işləyir. Korporasiya bu ətraf iqtisadi mühitin mənfi təsirlərindən qorunmağı bacarmalıdır.

Korporasiya fəaliyyətinin müəyyən strateji planlaşdırma texnologiyasını hazırlayıb, hayata keçirməlidir. Strateji planlaşdırma texnologiyası fəaliyyətin müəyyən mərhələlərində müvafiq işlərin müvafiq mexanizmlər və üsullarla ardıcıl görülməsini nəzərdə tutur. Əlbəttə, yuxarıda göstərilən kimi, korporasiyanın strateji planlaşdırma texnologiyası korporasiyanın növündən, sahə adiyyətdən asılıdır. Eyni vaxtda korporasiyanı həddindən artıq texnoloji strategiyaya bağlamaq lazımdır. Deyil. Hazırlılmış strategiya struktur dəyişikliklərin labüdüyüնün özü göstərəcək.

Strateji planlaşdırmanın texnologiyası strategiyanın növlərindən asılıdır.

Korporasiyanın fəaliyyətinin strateji planlaşdırılmasında müəyyən vacib prinsiplərini açıqlamaq lazımdır. Bu prinsiplər aşağıdakılardır:

- varislik, yəni korporasiyanın strateji planlaşdırılmasında, keçmişdə əldə olunmuş faydalı kaşflərin, marketinq, maliyyə və təşkilatçılığın mütərəqqi naliyyətlərinin üçötü;

- ardıcılıq, yəni strateji ideyanın təşkilati sonluğa çatdırılması;

- razılaşdırılma, yəni strateji planın ayrı-ayrı elementlərinin bir-birinə zidd olmaması;

- bütövlük, yəni bütün strateji qərarlarının öz aralarında bağlılığı.


Korporasiyanın strateji planlaşdırılmasının texnologiyasının hazırlanmasında, ilk əvvəl, bu işin əsas mərhələlərini müəyyən etmək lazımdır.

Genişləndirilmiş halda bu mərhələlər cədvəl 4. 1-də göstərilir.

Sübəsiz ki, strateji planlaşdırmanın ilkin mərhələsi korporasiyanın hazırkı vəziyyətinin təhlilindən başlamalıdır. Ümumilikdə, hər korporasiya üçün təhlili işlənmələrin üssü məlumudur.

Cədvəl 4. 1. 1.

Strateji planlaşdırmanın mərhələləri



Sözstüz ki, təhlillərin funksional strukturu çox vacibdir, yəni təhlil məruz qalan mövzuların və problemlərin çeşidi – maliyyə, markteinq, sərmayelər, rəqiblər, ortaqlar və s. Eyni vaxtda təhlillərin funksional strukturu, çox vaxt həm funksional proqnozun, həm strateji planın funksional strukturu ilə üst-üstü döşür. Ona görə strateji planlaşdırmanın funksional struktura sonra baxılacaq.

Vurğulamaq lazımdır ki, strateji planlaşdırmanın təhlil mərhələsinin baş məqsədi korporasiyanın güclü və zəif tərəflərinin aşkarlanmasıdır. Bu tərəflərin təhlili strateji planlaşdırma üçün impuls yaradır. Strateji planlaşdırmanın proqnoz mərhələsinin vacibliyi birmənəli deyil. Çox vaxt korporasiyanın müvafiq xidmətlərinin təhlili mərhələsindən sonra, strateji planın işlənilməsi mərhələsinə keçirələr. Bu düzgün deyil. Birincisi, belə yanaşmada ayrı-ayrı mövzular üzrə proqnoz işlənmələri qəşilməzdir

(məsələn, rəqabət mühiti, bazarın vəziyyəti, ortaqların davranışları, ölkədə olan ümumiqtisadi vəziyyət və s.).

Qeyd etmək lazımdır ki, proqnozlaşdırmanın strateji planlaşdırmanın müstəqil mərhələsi kimi təcrid olunması, korporasiyanın ilkin vəziyyətində olan tendensiyaları nəzərə alaraq, ümumi şəkili təsvərvür etməyə imkan vermir.

İkincisi, müəyyən proqnozlaşdırma üsullarının istifadəsi ilə proqnoz işlənmələr imkan verirlər ki, istehsalatın genişlənməsi zamanı korporasiyanın fəaliyyətini məhdudlaşdırın amillər aşkar olunsun. Buna görə bütün proqnoz işləmələr strateji planlaşdırmanın müstəqil mərhələsi kimi ayrılmazdır. Eyni vaxtda strateji planlaşdırma təkcə proqnozla kifayətlənə bilməz, o həkmən strateji plana arxalanmalıdır. Proqnozsuz plan – inzibati tədbirdir, plansız proqnoz – ədəbi əsərdir. Yalnız bu iki mərhələnin cütlüyü tutarı strateji planlaşdırmanı həyata keçirməyə imkan verir.

Bü tələblərə arxalanaraq, sosial-iqtisadi proqnozlaşdırma üsulları sistemindən istifadə etmək olar.

#### **Ekonometrik modeləşdirmə üsulları**

Korporasiyanın inkişafını modeləşdirmək üçün bir çox model mövcuddur. Aşağıdakı modellərdən istifadə perspektivli sayılır:

a) istehsal funksiyası modeli. Bu model ilkin məlumat kimi resurslar həcmini və onlardan istifadə əmsallarını (elastiklik əmsalları) özündə cəmləyir. Hər resursun həcmi və onun istifadə səviyyəsi ayrıca proqnozlaşdırılır.

b) dialoq modeli. Bu model mənasına görə istehsalat funksiyasının modelinə bənzəyir, amma ondan fərqli olaraq hesablamlar daha dəqiq səviyyədə olur. Burada ilkin məlumat kimi hansısa bir dövrün resurs hacmləri və nisbətləri özül kimi istifadə olunur, məsələn: yanacaq sərfi, enerji tutumu, metal tutumu, nəqliyyat istifadəsi, əmək haqqının həmi, istehsalat ilə əmək məhsuldarlığının nisbəti və s.

Bu modellərin tətbiqi göstərir ki, korporasiyanın ümumi inkişafının parametrləri resursların həcmindən və nisbətindən asılıdır və əksinə, resursların həcmindən bilərkorporasiyanın inkişafı səviyyəsini hesablamaya ələr. Bu haldə artımı məhdudlaşdırın amillər aşkar olunur. Strateji plan hazırlanarkən bu amilləri aradan qaldırmaq üçün tədbirlər hesablanır.

**Ətalət inkişafı və iqtisadi artımı məhdudlaşdırın amillərin ardıcıl olaraq aradan qaldırılması metodu.** Bu üsul korporasiyanın inkişafında yaranan tendensiyaların ekstrapolyasiya edilmiş inkişafın məhdudlaşdırıcılarının aşarlanması və onların aradan qaldırılması üçün tədbirlərin görülməsidir. Əgər təklif olunan tədbirlər ən güclü

məhdudlaşdırıcıni rəf etməyə imkan verirsə, ola bilər ki, meydana başqası çıxışın və onda onun üçün ayrı tədbirlər görülməlidir. Bu əməliyyat vaxta qədər təkrarlanır, ta ki resursların artırılması üçün artıq heç bir imkan qalmاسın.

**İnkişafın lazımi parametrlərini əldə etmək üçün məqsədin qoyulması üsulu.** Bu üsul ondan ibarətdir ki, əsas principial məqsəd qoyulur, məsələn: istehsalın artımının və rentabilitiini müəyyən dərəcədə qaldırmaq və ətraf təsirlərdən maksimal qorunmani təmin etmək. Bu məqsədlərə uyğun inkişaf parametrləri müəyyən olunur və ilkin baza parametrləri ilə müqayisə olunur. Bunun əsasında tələb olunan parametrlərə çatmaq üçün resurslar tələbatında dəyişikliklər və əsas məhdudlaşdırıcılar aşkar olunur. Bu məhdudlaşdırıcıları rəf etmək üçün lazımlı tədbirlərin strateji planı hazırlanarkən nəzərdə tutulur.

Nəticədə bu üsulu tətbiq edərək proqnozlaşdırmanın dəqiqləşdirmək olar, yəni hansı vaxta iqtisadi artımın tələb olunan parametrlərinə nail olmaq olar?

**Empirik təyin olunan əsas məhdudlaşdırıcıya yönəlmis üsul.** Məsələn, hal-hazırkı vəziyyətin təhlili nəticəsində aşkar olunub ki, gələcək dövrlərin əsas məhdudlaşdırıcı sərmayələr ola bilər. Bu o deməkdir ki, növbəti mərhələdə, yəni korporasiyanın inkişafının strateji planının hazırlanmasında, sərmayələrin cəlb edilməsinə diqqət yetirilməlidir.

Qeyd etmək lazımdır ki, bütün sadalanmış üsullar (mümkün olan başqları kimi) resursların həcmərinin proqnozlaşdırılmasına və istifadəsi dərəcələrinə əsaslanır. Sonradan, iqtisadi artımı məhdudlaşdırın amilləri rəf etmək üçün destək tədbirləri görülləcək. Bu üsullar bir-birindən başlangıç nöqtələri və əzel göstəricilərin lokal (yerli) proqnozlarının ümumiləşdirmələri ilə fərqlənir.

Bu üsulların üstünlükleri ondadır ki, hər hansı üsulda işlənən lokal proqnoz hesablamları (resursların proqnozu, onların istifadə dərəcələri) müvafiq mütxəssislərə tapşırıla bilər, ümumiləşdirməni isə xüsusi qrup həyata keçirir.

Proqnozun çoxvariantlılığı, sonradan isə korporasiyanın fəaliyyətinin strateji planlaşdırması proqnoza daxil olan müəyyən səsenarilərlə təmin olunmalıdır. Əsasən bu, korporasiyanın işindən asılı olmayan xarici parametrlərlə bağlıdır.

Bələ xarici amillərə, məsələn, korporasiyanın buraxdığı məhsula olan tələbatın ölçüləri, məhsulun qiyməti, xarici sərmayədarların davranışları, mümkün vergi ya gömrük dəyişiklikləri və s. aiddir.

Adətən proqnozlaşdırma zamanı, üç ssenari ilə özünü doğrultmuş sadə üsuldan istifadə olunur: bədəbin, nikbin və mümkün ssenarilər. Bunlara müvafiq, növbəti mərhələdə korporasiyanın fəaliyyətinin strateji planının icraya qəbul olunmuş variantı seçilir.

Ön mürəkkəb və məsuliyyətli məsələ, korporasiyanın fəaliyyətinin strateji planının hazırlanmasıdır. Burada korporasiyanın inkişafının möqsəd və məsələlərini düzgün və konkret şəkildə təyin etmək çox vacibdir. Buna görə «məqsədlər ağacı» üsulundan istifadə etmək olar.

Bələliklə «məqsədlər ağacı» üsulü ondan ibarətdir ki, əsas məqsəd ikinci səviyənin möqsədində dəqiqləşir, onlar isə üçüncü səviyənin məqsədlərində dəqiqləşir və bələliklə xirdalana-xirdalana ən aşağı səviyənin möqsədlərinə çatır.

Korporasiyanın fəaliyyətinin strateji planının hazırlanmasının növbəti mərhələsi, qoyulan məqsədlərə nail olmaq üçün tədbirlərin müəyyən olunmasıdır. Buna görə proqnozlaşdırma mərhələsində aşkar olunmuş inkişafına əsas məhdudlaşdırıcıları haqqında məlumat göra onu rəf etmək tədbirlər sistemi müəyyən olunur və mütləq onun yetirilməsinə məsul olan idarəetmə bələdinin adı göstərilir.

Strateji plan hazırlanarkən, proqnozlaşdırma mərhələsindəki kimi bir sıra mümkün variantlara baxılmalıdır. Onlara əsas kimi, proqnoz sənarıların varınatları qəbul edilməlidir. Belə vaxtda, ən mümkün sənariya əsaslanan proqnoz strateji planın özürlünü təşkil edir. Bununla birləşdə, strateji planın daha iki variantının hazırlanması məqsədə uyğundur: nikbin və bədəbin variantları. Əlbəttə, ətraf təsirin dəyişməsi qəbul olunan variantdan hər iki tərəfə dəyişə bilər. Ona görə, hər ehtimala qarşı buna hazır olmaq lazımdır və ehtiyat planı hazırlanmalıdır.

Bələliklə, strateji planın tərtib olunması mərhələsində, işin texnoloji prosesi özündə əks edir:

- maksimal dərəcədə açılmış və detallaşmış məqsədlər ağacının hazırlanması və üstünlük təşkil edən məqsədlərin səciyyələndirilməsi;
- qoyulmuş məqsədlərə nail olmaq üçün tədbirlərin müəyyənləşdirilməsi;
- strateji planın yerinə yetirilməsinə yönəlmüş təşkilati təminatın və ünvanlılığın yaradılması.

Korporasiyanın fəaliyyətinin strateji planının funksional strukturunun müəyyən olması böyük əhəmiyyət kəsb edir. Korporasiyanın əsas funksional elementləri aşağıdakılardır:

- marketing, yəni korporasiyanın buraxıldığı məhsulun bazaradakı vəziyyəti, xammal, material, avadanlıq bazarlarının vəziyyəti və bazarda məhsulun satışına görə tədbirlərin görülməsi;

- marketinqin əsas vəzifəsi alıcının tələblərinə uyğun olan məhsulun baxılmasına və bununla məhsul satışının sabitləşməsi.

Proqnozlaşdırılan vəziyyətdən asılı olaraq strateji inkişafın mümkün variantları hesablanır: məsələn, ya istehsalatın genişlənməsindən vurğu (məhsulun sabit satışı və zəif rəqabət), ya istehsalatın məsrəflərinin azalmasında və xidmətlərin və məhsulun keyfiyyətinin artması (güclü rəqabət şəraitində).

Bələliklə, marketinqin baş nəticələri həm analistik, həm də proqnoz mərhələlərdə bazara yeni məhsulun buraxılmasını, ya mənəvi cəhətdən köhnəlmış məhsulun çıxarılması haqqında qərarlarıdır.

**Istehsal-texnoloji planlaşdırma**, yəni istehsalatın inkişafının və onun texniki səviyəsinin müəyyən olunması. Bu funksiyaya, məhsulun keyfiyyətinin yüksəldilməsi və rəqabətə davamlılığı, xammal bazasının hazırlanması, yeni texnologiyaların tətbiqi, köhnə avadanlığın dəyişdirilməsi, yeni güclərin işə salılması və s.

**Korporasiyanın kollektivinin sosial inkişafı**. Korporasiyanın inkişafının strateji planının bu funksiyası ləyaqəti əmək haqqı, məişət şəraiti, kadrların hazırlanması vasitələri ilə yüksək peşəkar kollektivin formallaşmasını yerinə yetirir. Strateji planın bu bələdinin əsas məqsədi – strateji məsələlərin həllinə bütün kollektivi cəlb etməkdən ibarətdir. Bu da, öz növbəsində, hər içsədən bu məsələlərin maliyyətinin bilməsini tələb edir və bu işin yerinə yetirilməsində öz yerini və öz faydasını bilməlidir.

**Korporasiyanın idarəetmə strukturlarının təkmilləşməsi**. Korporasiyanın fəaliyyətinin strateji planının funksional bölmələrinin işlənməsi onun idarəetmə strukturlarının təkmilləşməsini tələb edir. Bunu belə, bu işə çox ehtiyatla yanaşmaq lazımdır. Adətən, həddindən artıq idarəetmə dəyişiklikləri korporasiyanın fəaliyyətinə mənfi təsir edir.

Strateji planlaşdırmanın funksional strukturunun onurğa sütunu strateji **maliyyə planlaşdırması** sayılır. Məhz maliyyə planı strateji planın başqa funksional bölmələrinin işlənməsinə impuls verir. Aşağıda, maliyyə strateji planına həsr olunmuş paraqrafda sxem üzərində maliyyə planının korporasiyanın fəaliyyətinin strateji planının funksional bölmələri ilə əlaqələrinə baxılacaq. Özündə məqsədli kompleks programları əks edən məqsədli-program bölməsi korporasiyanın fəaliyyətinin strateji planının ayrıca bölməsi kimi səciyyələnir.

Məqsədli-kompleks program – özündə resursları, icraçıları və müddətləri cəmləşdirən marketinq, maliyyə, texniki-istehsalat, sərmayə,

sosial və başqa tədbirlərin kompleksidir.

Öslində, məqsədli-kompleks proqramları korporasiyanın fəaliyyətinin strateji planının şəquili kəsilişidir, məsələn, mövcud məqsəd-kompleks keyfiyyətinin artırılmasıdır. Məqsədli-kompleks proqramda məhsulun keyfiyyətinin artırılmasına yönəlmış marketinq, maliyyə, istehsalat, sərma-yələr, kadrların hazırlanması kimi tədbirlər nəzərdə tutulur.

Korporasiyanın fəaliyyətinin strateji planının işlənməsi texnologiyasına bu işin ayrı-ayrı mərhələlərinin təşkili və ardıcılılığı aiddir. Strateji planlaşdırma təşkilatı-məntiqi belə təsəvvür edilir:

- təşkilatçılıq (qrər layihəsi və s.) və metodoloji (hazırlanın planın ümumi sxemi, mərhələlər, funksional bloklar, əsas məqsəd və s.) sənədlərin hazırlanması üçün ümumi işçi qrupunun yaradılması və strateji planın işlənməsi haqqında qərarın qəbul edilməsi;
- təşkilatı və metodoloji sənədlərin qəbul edilməsi, qərqrda müd-dətləri müəyyən olunan strateji planın tərtibi üçün konkret tapşırıqların verilməsi;
- idarəetmə strukturlarının rəhbərləri və aparıcı mütəxəssislərin iştirakı ilə strateji planın müzakirəsi, aydın olmayan məqamların izahı, bütün strukturların bir-biri ilə əlaqələrinin möhkəmləndirilməsi;
- idarəetmə strukturları tərəfindən strateji planın layihəsinə olan təkliflərin hazırlanıb, korporasiyanın rəhbərliyinə təqdim edilməsi;
- idarəetmə strukturları tərəfindən strateji plana aid olan verilən təkliflərin işçi qrupunun iclasında baxılması və, lazımla olsa, əlavə tapşırıqların verilməsi;
- işçi qrupu tərəfindən korporasiyanın fəaliyyətinin strateji planının variantlarının hazırlanması, həyata keçirmək üçün bir variantın seçilməsi (müzakirədən sonra);
- idarəetmə strukturlarının rəhbərləri və aparıcı mütəxəssisləri ilə fəaliyyətin strateji planının variantlarının müzakirəsi və seçilmiş variantın düzgün və ya sohv olduğunu təsdiqlənməsi;
- müzakirədə strateji planın layihəsinə verilmiş təklif və tənqidləri nəzərə almaqla layihənin əlavə işlənilməsi və korporasiyanın rəhbərliyi tərəfindən təsdiq olunması;
- təsdiq olunmuş strateji planın, bütün idarəetmə strukturlarına, icra etmək üçün göndərilməsi.

#### 4. 2. İri işgüzar təşkilatın maliyyə strateji planlaşdırılması

Korporasiyanın fəaliyyətinin strateji planının mühüm funksional bölməsi maliyyə strateji planıdır.

Korporasiyanın maliyyə strateji planı – başqa bölmələr ilə qarşılıqlı bağlı olan maliyyə resurslarının formalasdırılmasının, hərəkətinin və istifadisinin kompleks planıdır. Maliyyə strateji plan hazırlanarkən, ilkin mərhələdə korporasiyanın mümkün maliyyə resursları müəyyənləşdirilir. Buradə korporasiya fəaliyyətinin strateji planlaşdırılmasının bütün mərhələlərinin nəticələri nəzərə alınır.

İlkin vəziyyətin (başlangıçın) təhlili mərhələsində, korporasiyanın istehsal üçün istifadə etdiyi xammallın, materialların və buraxıldığı məhsulun qiymətləri təhlili olunmalıdır. İstehsalatın istifadə etdiyi avadanlığın və məhsulun qiymətlərinin mümkün qeyri-münasibəti təhlili çox vacibdir. Həmin məlumatlar proqnozlaşdırma mərhələsində də müəyyən olunur.

Korporasiyalar bir neçə müəssisədən ibarət olduğunda, son nəticəni aydın görmək olar. Əgər ayrı-ayrı müəssisələrde şəquili tabeçilik sistemi yoxdursa, onda rentabellik göstəricisinin təhlilini etmək lazımdır (həm məhsulun, həm aktivlərin).

Maliyyə strateji planının hazırlanması üçün məsrəflərin şərti dəyişənlər (istehsalatın həcmindən asılı olanlara) və şərti sabitlərə (istehsalatın həcmindən asılı olmayanlara) bölmək olar. Şərti-sabit məsrəflərə işçiləndirilmə, isindirmə, mühafizə xərcləri, inzibati-idarəetmə həyatının əmək haqqısı və s. aiddir.

İstehsalatın xərclərinin gələcəkdə azalması üçün istifadə olunan istehsalat vasitələrinin və buraxılan məhsulun qiymətləri haqqında, ölkədə olan inflasiya haqqında, real əmək haqqı haqqında, istehsalatın genişlənməsi haqqında, əsas vəsaitlər haqqında məlumat toplanıb istifadə olunmalıdır. Burada maya dəyərin aşağı salınması üçün hesablamalarda aşağıdakı düsturlardan istifadə oluna bilər:

- 1) istehsal həcminin artımı hesabına:

$$M_{ih} = (1 - \frac{I_{ss}}{I_{ih}}) \cdot U_{xx} \quad (4.2.1.)$$

Burada

$I_{ss}$  – şərti-sabit xərclərin göstəricisi

$I_{ih}$  – istehsal həcminin göstəricisi

$U_{xx}$  – məhsulun maya dəyərində şərti-sabit xərclərin xüsusi çəkisi

- 2) əsas vəsaitlərin daha səmərəli istifadəsinə görə amortizasiyanın azalması hesabına:

$$Q_a = A_{hd} - A_{pd} \cdot H_M$$

(4.2.2.)

Burada  
 $Q_a$  – amortizasiyanın payının azalması hesabına qənaət  
 $A_{hd}$  – hesabat dövründə məhsulun hər manatına düşən amortizasiya (qəpiklə)

$A_{pd}$  – planlaşdırılan dövrde məhsulun hər manatına düşən amortizasiya (qəpiklə)

$H_m$  – planlaşdırılan dövrde məhsulun həcmi (manatla)

3) işlənən materialların sərf normalarının və qiymətlərinin dəyişməsi hesabına:

$$M_{sn} = (1 - \bar{I}_n \cdot \bar{I}_{nx}) \cdot U_M \quad (4. 2. 3.)$$

Burada

$\bar{I}_n$  – material sərfinin normalarının dəyişməsi göstəricisi

$\bar{I}_{nx}$  – material qiymətləri

$U_M$  – maya dəyəri strukturunda materialların xüsusi çekisi

4) Əmək məhsuldarlığının və orta əmək haqqının artması hesabına:

$$M_{\Theta M} = (1 - \bar{I}_{sh} / \bar{I}_{\Theta M}) \cdot U_{shx} \quad (4. 2. 4)$$

Burada

$M_{\Theta M}$  – əmək məhsuldarlığının artması hesabına maya dəyərin dəyişməsi

$\bar{I}_{sh}$  – əmək haqqının göstəricisi

$\bar{I}_{\Theta M}$  – əmək məhsuldarlığının göstəricisi

$U_{shx}$  – əmək haqqının məhsulun maya dəyərində xüsusi çekisi düstürünü tətbiq etmək olar.

Bu hesablamlar ilkin proqnoz məlumatların əsasında hesablanır. Ola bilər ki, istehsalatın proqnozlaşdırılmış məsrəfləri buraxılan məhsulun qiymətləri ödəmildikdən sonra lazımi maliyyə vəsaiti yiğilmasın. Bu o deməkdir ki, korporasiyanın fəaliyyətinin strateji planında, ələlxüsus onun texniki-istehsalat bölməsində istehsalatın modernləşməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır, məsrəfləri azaldan yeni texnologiyalar tətbiq olunmalıdır. Belləkliklə, strateji maliyyə planı texniki-istehsalat və sərmaya planlarının tətbiqinə təkan verir. Onların bu istiqamətdə işlənilməsindən sonra, proqnoz məlumatların texniki-istehsalat planının məlumatları əsasında, yenidən strateji maliyyə planına qaydırılır.

Belləkliklə, strateji maliyyə planında korporasiyanın maliyyə resurslarının həcmi, istehsalatın həcmi, onun texniki təkmilləşdirilməsi, qiymətlərin proqnozu, istehsalatın məsrəflərinin azaldılması planı və təsbit olunmuş vergi ayrımları əsasında müəyyən olunur. Növbəti addim – korporasiyanın maliyyə resurslarına tələbatıdır.

Strateji maliyyə planında maliyyə resurslarına tələbatı müəyyən edən mühüm bölmə korporasiyanın dövriyyə vəsaitlərinin artımının planlaşdırılması bölməsidir. Korporasiyanın dövriyyə vəsaitlərinin həcmi elə olmalıdır ki, fasiləsiz istehsal prosesini və maliyyə sabitliyini təmin edə bilsin.

Bu vəsaitlərin həcmi artıq olmamalıdır, çünki bu halda artıq pullar işləmir.

O korporasiyalarda ki, hansılarda ki planlaşdırılan dövrde heç bir dəyişiklik olmayacağı və ilkin dövrda (başlangıçda) dövriyyə vəsaiti kifayət qədər olub, dövriyyə vəsaitlərinin planlaşdırılmasını sadə üsulla etmək olar, yəni istehsalın artımı nisbəti ilə etmək olar.

Korporasiyanın maliyyə resurslarına tələbatını müəyyənləşdirən başqa önəmlü parametr – sərmayələrdir. Onların həcmi daxili korporativ texnoloji-istehsalat planlaşdırması əsasında müəyyən olunur. Bu plandan istehsalatda modernləşdirilmənin və təmirin, yeni avadanlığın alınmasının, əsaslı tikintinin labüdülüyü irali gəlir.

Strateji maliyyə planlaşdırmasında, korporasiyanın maliyyə resurslarını formallaşdırın bir sıra əmsal və nisbətlərdən istifadə etmək lazımdır. Belə ki, ən çox tətbiq olunan əmsal və nisbətlər aşağıdakılardır:

- məhsulun indiki qiymətlərində istehsalatın bütün məsrəflərini təmamilə ödəyən galirlik əmsali, yəni istehsalatın və satışların minimal həcmi. Bu, korporasiyanın yaşamının ən aşağı həddidir;

- maliyyə yetərliyi əmsali, yəni istehsalat və satışların həcmi məhsulun indiki qiymətləndən rentabelliyyətə təmin edir və lazımi maliyyə resurslarını formallaşdırmağa imkan verir;

- perspektivli dövrde xalis galir, yəni istehsalatın məsrəfləri ilə galirin arasındaki fərq. Bu halda həm galir, həm də istehsalatın məsrəfləri bank faizine, ya qiymətli kağızların golirliyinə diskontlanmalıdır;

- likvidlik əmsali – dövriyyə kapitalının həcminin qismüddəti öhdəliklərin həcmindən nisbətidir. Bu əmsal onu göstərir ki, korporasiya öz dövriyyə vəsaitlərinin hesabına götürdüyü öhdəlikləri ödəyə bilər. Bu əmsali, dövriyyə vəsaitlərinin tez reallaşan elementlərinin nəzərə alınması ilə hesablaşdırmaq məqsədə uyğundur;

- leverec əmsalları – müəssisənin öz kreditorları ilə hesablaşma qabiliyyətini göstərirər. Adətən, belə əmsalların ikisi tətbiq olunur: öhdəliklərin tam aktivlərə nisbəti və galirin borcun faizlərinə olan nisbəti;

- dövriyyə əmsalları, yəni dövriyyə vəsaitlərinin dövriyyə əmsali (bütvölkükdə və onların ayrı-ayrı elementləri);


- satılan məhsula görə alınan ödənişin surətinin əmsali debitor borcunun gündəlik (gündərde) satılan məhsula nisbəti kimi dəyərləndirilir;

- aktivlərin qaytarma əmsali, yəni xalis gəlirin və verilən faizlərin aktivlər nisbəti. Əgər aktivlərin tərkibinə borca almış vəsaitlər də da-xildirdir, o vaxt faizlərin üçütən aparanmalıdır;

- mülkiyətin gəlirliyi əmsali - xalis gəlirin əmlakın qiymətinə nisbəti ilə hesablanır. Bu əmsal korporasiyanın işinin maliyyə effektliyinin əsas göstəricisidir.

Strateji planın işlənməsinin ümumi məntiqi belədir və onun daxilində maliyyə planı öz yerini tapıb (bax. cədvəl 4. 2. 1)

Cədvəl 4. 2. 1.



Sözsüz ki, bu sxem ümumilikdə korporasiyanın strateji maliyyə planının məzmununu açır, korporasiyanın və planın başqa hissələri ilə qarşılıqlı əlaqələrini göstərir. Strateji maliyyə planı bir çox vacib bölg

mələrdən ibarətdir. Bu, ilk əvvəl, malgöndərənlər və istehlakçılarla ödəniş münasibətlərinin strategiyasıdır.

#### 4. 3. Korporativ-biznes proseslərinin effektliyinin yüksəldilməsi yolları

Müasir islahatlar mərhələsinin aktual məsələsi mikroiqtisadi inkişafın konsepsiyasının işlənməsi və korporativ maliyyə idarəciliyinin effektli modellərinin tətbiqidir.

Bu məsələnin həllinin aktuallığı, müəssisələrin maliyyə vəziyyəti ağır olması ilə artır. Sovet dövründən miras qalan müəssisələrin yarısından çoxu zyanlı işləyir.

İrəli sürülən mövqelərin təhlili «korporasiyanın (müəssisənin) bütçəsi» termininin əsas izahı belə təsəvvür olunur:

1) «pul ifadəsində mədaxil və məxariclərin balanslaşdırılmış smetası»;

2) «şirkətin illik maliyyə planı»;

3) «müəssisənin idarəetməsi strategiyasının əsaslandığı informasiya. Belə informasiya bütçə təşkilatının cari fəaliyyətinin qiymət kriterisidir (ölçüsüdür)».

Ümumiyyətə, fərqlər baxmayaraq, bütün göstərilən təyinlər ənənəvi bütçə an�anımının çərçivəsindədir. Aşağıda verilən bütçə təsnifatı isə xüsusilə vurgulanır: bütçələmə idarəetmənin ayrıca mexnizmdir (alətidir) və onun mənasını: bütçələr tərtibatının integrasiya olunmuş sistem kimi, qəbul olunan bütçələrin cari nəzarəti kimi, faktiki göstəricilərin bütçə göstəricilərindən fərqlənməsinin uçotu və bu fərqli səbəbinin araşdırılması kimi qəbul etmək lazımdır. Bu tərif bütçələmə anlayışına daha dəqiq cavab verir və korporativ idarəetmədə onun əhəmiyyətini göstərir.

Korporasiyanın bütçəsinin göstəriciləri idarəetmə qərarlarının qəbulunda, əsas istiqamət kimi qəbul edilir. Amma onu da qeyd etmək lazımdır ki, bütçə parametrləri korporasiyanın maliyyə strategiyası və menecmenti haqqında, yəni şirkətin real məqsədləri haqqında heç də birmənali təsəvvür yaratmır.

Bütçənin dəqiq ifadəsi o qədər də vacib deyil, çünki çox vaxt onun təsnifatı sorbətdir və «bütçələmə» anlayışı altında bəzi müəlliflər «dinamika ilə inkişaf edən dayıyalı biznes şəraitində müəssisə tərəfindən bölmələrin razılışdırılmış idarəetməsi»ni başa düşürər. Onun köməyi ilə məlumatların sistematiq işlənilməsi əsasında gələcək hadisələrlə bağlı idarəetmə qərarları, hansılar ki, qəbul olunur. Lakin belə universal izahatı

təkcə bu hadisəyə şamil etmək lazımdır, o hər bir sahənin idarəedilməsi üçün yararlıdır. Büdcələmə məsələrinin abstraktlığı belə qeyri-müyyənliyin nöticəsidir və bunlardan əsasları «müəssisənin işinin effektliyinin qaldırılmasıdır», yəni:

- müəssisədə olan bütün hadisələrin məqsədli istiqamətləndirilməsi və koordinasiyası;
- risklərin aşkarlanması və onların səviyyəsinin aşağı salınması;
- dəyişikliklərə uyğunlaşmaq, əvvəkliliyi artırmaq.

Büdcə həqiqi göstəricilər əsasında tərtib olunur (planlaşdırılan, ya faktiki). Bu göstəricilər əsas maliyyə və sərmayə fəaliyyətinin vəziyyətini və meyllərinə əks edir. Beləliklə, büdcələmə yuxarıda göstərilən fəaliyyət növlərinin koordinasiya aləti kimi çıxış edir. Buna baxmayaraq, bu prosesin da funksional təyinatı və bunu müvafiq büdcə qarşısında qoyulan məsələlərə uyğun spesifikasiya var.

Yuxarıda qeyd olunanlar onu göstərir ki, büdcələmə, ilk növbədə, mikrosəviyyədə aparılan maliyyə proqnozlaşdırılmasının ayrılmaz hissəsidir, lakin büdcəyə korporasiyanın maliyyə planı kimi baxılsa, belə yanaşma məntəqlidir. Bu məvqə, şəhərimizdə dərəcədə büdcələmənin tarixçəsi ilə bağlıdır: 40-50-ci illərdə iri qərəb şirkətlərində istehsalat-təsərrüfat fəaliyyətinin cari planlaşdırılması ilə məşğul olan maliyyə planlaşdırılması şöbələri yaradıldı. Bu şirkətlərdə planlaşdırma prosesi mədaxil və məxaric maddələri üzrə smetaların tərtibati ilə müşayiət olundu. Smetaların formalasdırılması (indiki terminologiyada büdcələmə), burada zəncircvari sistemin (maliyyə proqnozlaşdırılması – planlaşdırma - büdcələmə) son bəndi kimi qəbul olunur.

Ötən əsrin 60-70-ci illərindən planlaşdırma təcrübəsində yeni meyllər əmələ gəlməyə başladı və bu meyllər təkcə daxili amillərin uçotu ilə kifayətlənmir, bura şirkətin xaricinən də dəyişmə meylləri: iqtisadi, elmi-texniki və ictimai-siyasi sahələrə aid meyllər (tendensiyalar) qatılır. Nəticədə, «ortamüddətli», «xuzummüddətli» və «sürüşən» planlaşdırımlar kimi məfhumlar və onlara müvafiq planlar, programlar və layihələr ortaya çıxdı. Planlaşdırma və büdcələmənin bir-birinə bağlılığını baxmayaraq, bu proseslərin hər birinin özünəməxsus spesifikasiya var.

Büdcələmə aşağıdakılardan ibarətdir:

- birincisi, büdcələmə kompleks halda olur və nisbətən sərbəst olur;
- ikincisi, təkcə planlaşdırma sahəsi ilə məhdudlaşdırır;
- üçüncüüsü, iri müəssisələrin qısa, orta və uzunmüddətli planlarından fərqli olaraq, büdcələr şirkətin rəhbərliyi tərəfindən qısa müddətə təsdiqlənir, yəni əvvəlcədən operativ idarəetmənin aləti kimi hazırlanır və

gələcək büdcə dövründə menecmentin taktikasını eks etdirir. Buna görə büdcələməni hansısa bir tərəfdən xarakterize etmək çətindir.

Ümumi görünüşdə, büdcələməni maliyyə menecmentinin müasir aləti kimi müəyyən etmək olar. O, müəssisələrin maliyyə resurslarının planlaşdırılması və operativ idarəetməsi funksiyalarını həyata keçirir. Büdcələmə menecmentə, onun üsullarına, məqsədlərinə və maliyyə qərarlarının qəbulu texnologiyasına xas olan xüsusi tələbatlara əsaslanır. Bundan başqa, o, büdcə prosesinin bütün mərhələlərində mikrosəviyyədə maliyyə şöbələrinin işini koordinasiyasını həyata keçirir.

Funksion rol baxımından, büdcələməni korporativ maliyyənin və korporasiyanın maliyyə siyasetinin əsası kimi təqdim etmək olar. Təşkilati tərəfdən büdcələməni, şirkətin rəhbərliyi tərəfindən icmal büdcənin hazırlanması, qəbul edilməsi və büdcənin icrasına operativ nəzarətin təşkili kimi təsəvvür etmək olar.

Tədqiqatlar göstərir ki, büdcələmə çox mürəkkəb işdir və onun tərtibü zamani çoxlu sayıda menecerlər tələb olunur, daha çoxu isə onun icrası zamanı tələb olunur. Bütöv həyətin bu işdə iştirak etməsi büdcələmənin effektliyinə həlləcidi amildir.

Saqılı integrasiya olunmuş korporativ struktur və maliyyə-sənayəe grupları üçün təşkilati tərəf çox böyük şəhərimiz kəsb edir: büdcələmənin tətbiqi daha dəqiq hazırlıq işlərini tələb edir.

Bir tərəfdən, belə strukturlarda büdcələmə işləri «övlad» müəssisələrinin və onların filiallarının maliyyə resurslarını birləşdirməyə, müstaqil müəssisələrinən eləvə vəsaitlərini cəlb etməyə (o cümlədən maliyyə, kredit, siyortə, sərmayədar və başqa şirkətlərin) imkan verir və bunun əsasında her daxil olan müəssisənin sabitliyini qoruyur.

O biri tərəfdən, adətən, belə çox funksional strukturlarda büdcələmə işləri baş şirkətin məsuliyyətini artırır, çünkü o, maliyyə axınlarının və əsas buraxılan məhsulun hacmələrini müəyyənəşdirir. Effektlı fəaliyyət, bir istehsalat prosesinə cəlb olunmuş və birgə maliyyə və istehsalat maraqları olan müəssisələrdən daşıq koordinasiya tələb edir.

Büdcələmə işlərinin birinci və sonuncu məqsədləri birləşmiş maliyyə resurslarının maksimal dərəcədə effektlı istifadəsi üçün, onların xərclənməsi də umumi iqtisadi effektliyi nəzərə almılmalıdır və eyni zamanda iştirak edən bütün tərəflərin maraqlarına cavab vermelidir.

İdarəetmənin büdcə üsullarının yüksək potensialı bağlıdır:

- birincisi, maliyyə parametrlərinin hesablanması və təhlili əsasında görülən büdcələmə, biznesin ayrı-ayrı növlərinin və məhsullarının maliyyə

vəziyyətini qiymətləndirməyə imkan verir və bununla şirkətin sabitliyini təmin edir;

- ikincisi, büdcələmə şirkəti «şəffaf» edir və sərmayədarlar üçün calbedici edir;
- üçüncüsü, işləməyən və qeyri-effektli olan aktivləri aşkarlayıb, onların strukturlarını optimallaşdırıb işe colb edir;
- dördüncüsü, şirkətin əsas maliyyə alətlərinin aşağıdakı effektli qarşılıqlı hərəkətləri təmin olunur:

Gəlir – vergilər – əmək haqqı – kreditlər – dividendlər.

Büdcə çox vacib sənəddir: əgər ilin əvvəlində o korporasiyanın maliyyə planıdırsa, il ərzində o, operativ idarəetmənin alətidir, ilin sonunda işe – nəzarət alətidir, çünki onun vasitəsi ilə müəssisənin cari büdcə dövründə maliyyə siyasətinin effektliyi müəyyən olunur və şirkətin göləcəkdə təkmilləşməsi üçün tədbirlər planı hazırlanır. Qeyd etdiyimiz, kimi büdcənin funksional əhəmiyyətinə müxtəlif təsəflərən baxmaq olar:

**Iqtisadi prognoz kimi.** Müəssisənin rəhbərliyi iqtisadi-istehsalat və maliyyə sahələrində büdcə şəklində konkret istiqamətləri gələcək dövrlə tsdiqləyir və bu halda bütün maraqlı təsəflərin maraqları nəzərə alınmalıdır. Müəssisənin fəaliyyəti planlaşdırılarda bilmək lazımdır ki, qarşıda qoyulan məsələlərin həlli üçün hansı iqtisadi resurslar tələb olunur və hansı mənbələrdən onlar cəlb olunacaq. Müəssisənin özünün vəsaitləri az olarsa, xarici maliyyələşdirmanın problemini həll etmək lazımdır, yəni kapitalın cəlb edilməsi planı qabaqcədan tərtib olunmalıdır (kreditlərin götürülməsi, səhmdar kapitalın artırılması və s.).

**Nəzarət üçün əsas.** Büdcədə nəzərdə tutulmuş planların reallaşması prosesində müəssisənin fəaliyyətinin faktiki nticələrini təhlil etmək lazımdır. Əsas diqqət, plan göstəricilərindən fərqlənən göstəricilərə yönəlir və bu fərqlərin səbəbləri araşdırılır. Büdcə nəzarəti plan tapşırıqlarının yekrəna yetirilməməsinin səbəblərini aşadırır və onların reallığının səviyyəsini qiymətləndirir.

Rəhbərlik obyektiv informasiyanın alınmasında maraqlıdır, çünki, bu onlara vəziyyətin düzəldilməsinə imkan yaradır və büdcədə nəzərdə tutulan planların yerinə yetirilməsinə təmin edir.

**Koordinasiya vasitələri.** Ayn-ayrı tədbirlərin zaman və funksional koordinasiyasını təmin edir.

**Qəbul edilmiş maliyyə qərarlarının korrektəsi üçün əsas.** İşin icrasına başlamamış qərarlar qəbul olunur. Lakin büdcənin icrası zamanı, bir qayda olaraq, qəbul edilmiş qərarların dəyişilməsinə ehtiyac olur, yaxud əlavə qərarlar qəbul olunur.

**Səlahiyyətlərin ötürülməsi vasitəsi.** Müəssisənin rəhbərliyi tərəfindən «övlad» müəssisələrin, filialların və başqa struktur bölmələrin büdcələrinin təsdiq edilməsi o deməkdir ki, faktiki olaraq operativ qərarları həmin müəssisələr qəbul etməlidirlər. Büdcələmənin potensialı kifayət qədərdir ki, qarşılıqlı bağlı problemlər həll olunsun.

1. Büdcə icrası dövründə planlaşdırılmış tədbirlərin görülməsi ilə bağlı maliyyə təminatı:

- mövcud olan istehsalat və sosial infrastrukturun təkmilləşdirilməsi: işləyən və tikilən obyektlərin texniki modernlaşdırılması və rekonstruksiyası; «övlad» müəssisələrin profilinin, yaxud texnologiyaların dəyişdirilməsi;

- yeni müəssisələrin alınması daxil olmaqla istehsalat fəaliyyətinin çeşidləndirilməsi;

- fundamental tədqiqatların keçirilməsi;

- məhsulun rəqabətə davamlılığını artırmaq üçün konkret tədbirlərin yerinə yetirilməsi;

- buraxılan məhsulun çeşidinin yeniləşməsi;

- 2. Lazım olan gəlir səviyyəsini təmin etmək üçün müəssisələrin maliyyə mənbələrinin rasional strukturunun formalasdırılması:

- ən gəlirlili əməliyyatların müəyyənləşdirilməsi – golir mənbələrinin, onlardan birinin, ya bir neçəsinin fəaliyyət növünün gücləndirilməsi;

- daxili ehtiyatların mənbələrinin uçutunun aparılması; istehsalatın məsrəflərinin, başqa təsərrüfat xərclərinin və itkilərin ixtisarı;

- satış həcmərinin artırılması; transaksiya məsrəflərinin ixtisarı; nəhayət, qiymətlərin korrektəsi mümkinliliyinə baxılması;

- vergi ödənişlərinin optimallaşması, bu neft və qaz müəssisələri üçün aktualdır (böyük vergi təzyiqi altında olduqları üçün);

- gəlirləri vergidən tam, ya qismən azad olan fəaliyyət növlerinin genişləndirilməsi;

- amortizasiya fondunun tam hesablanması, o cümlədən surətlənmis amortizasiya mexanizminin istifadəsi ilə;

- məsrəfləri vergidən azad olan xərc normalarına riayət etmək;

- vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş vergi kreditinin alınması hüququndan istifadə; başqa vergi güzəştərinin alınması;

- borca alınan kapitalın ümumi tələbatının müəyyənləşdirilməsi və onu cəlb etmək üçün əsas mənbələr (bank və büdcə kreditlərinin istifadəsi; daxili maliyyə bazarına korporasiyanın borc öhdəliklərinin buraxılması; xarici və daxili sərmayədarların vəsaitlərinin cəlb olunmasının müxtəlif formalarından istifadəsi);

- şəxsi və borca alınan kapitalın optimal nisbətini gözləməklə borca alınan vəsaitlərin hüdud həcmiñin təsdiqlənməsi.

3. Məhdudlaşdırılmış maliyyə vəsaitlərinin struktur bölmələrin, «qız» müəssisələrin, filialların və həmcinin, fəaliyyət növlərinin və xüsusi maliyyə fondlarının arasında effektli paylanması:

- cari istehsalat-maliyyə fəaliyyətini təmin edən fondların və sərmaya təyinatlı programlarının və layihələrin reallaşmasını təmin edən fondların arasında resursların paylanması. Bunlar şirkətlərin strateji məqsədlərinə uyğun olaraq, aparılır və xarici səmərəyələrin effektli formalarını müəyyənşədir; müəssisələrin alınması, yaxud onların sahmlərinin alınması;

- şirkəti və onun struktur bölmələrinin normal fəaliyyətini təmin edən məqsədli fondların formalasdırılması: əsas vəsaitlər fondu; dövriyyə vəsaitlərinin fondu; ehtiyat və sigorta fondları; amortizasiya fondu; təmir fondu; istehsalat, elm və texnika fondları; müəssisənin sosial inkişafı və heyəti mükafatlandırma fondları və s. Bu problemin həllində on mühüm məsələ dövriyyə kapitalının lazımi həcmiñin formalasdırılmasıdır, çünki, məhz bu məsələ maliyyə nəticələrinə birbaşa təsir edir: dövriyyə vəsaitləri çatışmayanda, yaxud onlardan istifadə səmərəsiz olarsa, şirkətin maliyyə vəziyyəti pisləşir, tədiyyə qabiliyyəti zəifləyir və son nəticədə, müflisiyyət qötürüb çıxarıır.

4. Xarici amillərin (istər mənfi, ya müsbət) dəyişməsinə çevik reaksiya: səmərəli qurulan büdcələmə sistemi büdcələrin icrasına daimi nəzarət edir, faktiki göstəricilərin plan göstəricilərindən fərqlərini aşkarlayır və bu fərqlərin aradan götürülməsi üçün tədbirləri görür;

5. Firmannın fəaliyyətinin müxtəlif növ istiqamətlərinə məsul olan idarəetmə strukturlarının fəaliyyətinin koordinasiyası və effektli integrasiyası.

6. İri firmanın cari maliyyə tarazlaşmasının sabitliyinin saxlanması. Büdcənin icrası prosesində müəssisənin cari likvidliyinin məqbul səviyyədə saxlanılmasına, ödəniş və kreditalma qabiliyyətlərinə xüsusi diqqət yetirilir. Bu halda büdcə maliyyə sabitliyinin aləti kimi çıxış edir və müəyyən tədbirlər sistemini həyata keçirir.

Bu tədbirlər, bir tərəfdən müəssisənin cari xarici və daxili maliyyə öhdəliklərinin azaltmasını, digər tərəfdən isə bu öhdəlikləri təmin edən pul aktivlərinin artmasını təmin edir. Müəssisənin xarici və daxili maliyyə öhdəliklərinin azaltması aşağıda göstərilən tədbirlərin hesabına əldə edilir: daimi məsəflərin məbləğinin azaldılması (idarəetmə heyətinin ixtisarı, cari təmirin məsəflərinin ixtisarı və s.); dəyişən məsəflərin ixtisarı; ticarət əməliyyatlarına görə kreditor borcunun vaxtinin uzadılması (alınan

kommersiya kreditinin); qısamüddətli bank kreditlərinin uzadılması; dividend siyasetinə yeniden baxılması, o cümlədən hesablanmış dividendlərin verilməsinin, paya düşən faizlərin və s. xərclərin təxirə salınması hesabına.

Büdcələmə sisteminin böyük imkanlarına baxmayaraq, büdcə qəbul olunanın sonra onların reallaşması avtomatik olmur. Korporativ maliyyənin büdcə üsulu ilə idarəetilməsinin effektliyini müəyyən edən əsas amil və şərtlər bunlardır:

1. Büdcələmə sisteminin effektli işləməsinin əsas şərti şirkətin istehsalat-iqtisadi inkişafının planlarının obyektivliyidir. Burada iki bərabər istiqamət əhəmiyyətlidir:

- birincisi, şirkətin büdcəsini formalasdıran qısamüddətli planların düzgünlüyü;

- ikincisi, qısamüddətli planların (taktiki tədbirlərin) strateji planlarla bir-birinə bağlılığı.

Firmannın strateji planının bir hissəsi olan maliyyə planını, kompleks planlı-proqnozlu tənzimləmə sxemi çərçivəsində işləmək təklif olunur.

2. İcmal maliyyə planının və onun əsasında tərtib olunmuş şirkətin büdcəsinin istehsalat planları ilə razılışdırılması: satışlar, pul və maliyyə axımları, gəlirlərin həcmi və s. Bu planın işlənilməsi çoxsəli şəxslər və üfüqi razılışmaları tələb edir. Bundan başqa, müasir şəraitdə zəhmət tələb edən, böyük miqdarda hesablamaları texniki təminatsız (komputer və proqramlar) həyata keçirmək mümkün deyil.

3. Yuxarıda qeyd etdiyimiz şərtlərin əhəmiyyətini azaltmadan demək lazımdır ki, obyektiv və həqiqi planlaşdırma effektli büdcə prosesini həyata keçirmək üçün zəmin yaradır. Bir çox tədqiqatçılar büdcələmə sxemlərinin təhlilində əsas diqqəti büdcələmə göstəricilərinin hesablanması üsullarına, icmal büdcəsində onların qarşılıqlı əlaqələrinə, yeni planlı büdcənin tərtibi proseduruna yönəldirlər. Burada nəzarətə büdcələmə sisteminin ayrılmaz hissəsi kimi baxmaq lazımdır. Anma səhəbət ümumi nəzarətdən getmər, onun konkret məsələlərin həllinə yönəlməsi vacibdir. Başqa sözlə, gəlirlərin formalasdırılması və vəsaitlərin xəclənməsinə hansısa müəyyən dövrə aid nəzarət planı hazırlanmalıdır. Məhz elə bu istiqamətin düşünülməməsi büdcələmənin aşağı effektliyinin səbəbidir.

Tədqiqatlar göstərir ki, korporativ maliyyə idarəetməsinin büdcə üsulunun tətbiqi çox vaxt plan və faktiki göstəricilərin müqayisəsinin formal proseduruna çevrilir. İri müəssisələrdə büdcə hər aya hesablanır və xərclərin hər maddəsi üzrə hüdudlar qoyulur, onları aşdıqda ya maliyyələşmə kəsilihər, yaxud rəhbərliyin xüsusi icazəsindən sonra açılır.

Beləliklə, cari nəzarətin əhəmiyyəti ondadır ki, istehsalat və maliyyə planları dəqiq hazırlanalar da, real hayatı hadisələr başqa məcraya gedir. Bunun əsas səbəbi – xarici amillərin axıra qədər hesablanmasınmı mümkin olmamasıdır, çünki ümumi iqtisadi konyukturunu və müəssisənin tərəfdəşlarının hərəkətlərini qabaqcadan hesablamaq mümkin deyil. İxracə yönəlmiş müəssisələr üçün xarici mühitin proqnozlaşdırılmasının mümkin olmaması daha da güclənir. Buna görə, bündə göstəricilərinin korektası, resursların mobilizasiya üsullarına, maliyyə alətlərinə və bündəcəyə prosesinin hər mərhələsində yenidən operativ baxılması labüddür.

Beləliklə, səmərəli təşkil olunmuş bündələmə sistemi idarəetmənin əsas istiqamətlərini qabaqcadan müyyən etməyə imkan verir.

## V. İRİ KORPORASIYALARIN ANTİBÖHRANLI İDARƏETMƏ SİSTEMİNİN TƏŞƏKKÜLÜ

### 5. 1. Korporativ idarəetmə səhvleri, müflisləşmə, iflas və sanasiya

«Qabaqcıl korporasiyaların top-menecerlərinin səhvleri» əsərində Sidni Finkelsteyn göstərir ki, «... ciddi korporativ səhvlerin yaranmasını dörd növə bölmək olar: 1) yeni layihələrin təşkili mərhələsində; 2) biznes-mühitin deyişməsinə və yeniləşməsinə şirkətlər tərəfindən reaksiya vermə zərurəti yarandıqda; 3) qovuşma və udulma prosesinin idarə edilməsində; 4) rəqəbat təzyiqi gücləndikdə» (177, s. 29-30).

Bu səhvlerin nəticəsi isə müəssisələrin müflisləşməsi və iflasıdır.

Antiböhranlı idarəetmə özündə yaxınlaşan böhranlı vəziyyətin karşısının alınması, müflisləşmiş müəssisənin ifası, sanasiyası və restrukturizasiyası şəraitində maraqlı tərəflər sayılan borclunun, kreditorların, mülkiyyətçilərin, əmək kollektivinin və dövlətin qarşılıqlı münasibətlərini əks etdirir.

İşgüzər təşkilatın öz borc öhdəliklərini vaxtlı-vaxtında ödəyə bilməməsinə onun müflisləşməsi deyilir. Müflis olan işgüzər təşkilatın mütləq ödəmə qabiliyyətinin olmamasının mahkəmə tərəfindən təsdiq edilməsi isə onun iflasa uğraması kimi başa düşülməlidir.

Müflisləşmə obyektiv iqtisadi münasibətlərin əsas atributudur. Onun vasitəsilə bazar iqtisadiyyatının subyektləri kimi çıxış edən ayrı-ayrı investor və borcu arasında münasibətlər tənzimlənməklə növbəti iqtisadi yüksəlik üçün zəmin yaranır.

Müflisləşmə aşağıdakı müsbət məsələləri həll edir:

1. Müflisləşmə istehlakçılara az və tamamilə lazım olmayan məhsul və xidmət təklif edən istehsalçıları sıradan çıxarıır, yaxud da fəaliyyətlərini diversifikasiya etməyə məcbur edir.

2. Müflisləşmə struktur dəyişikliyinə zəmin yaradır. Belə ki, azad olunan istehsal amilləri bir sahədən digər sahaya keçirlər. Kapital axını təbii şəkildə baş verdiyindən onun səmərəsi də yüksək olur.

3. Müflisləşmə əmək resurslarının çevik hərəkət etməsinə təkan verməklə kadrların yenidən hazırlanmasına-mütərəqqi pəşə və ixtisaslara yiyələnməsinə şərait yaradır. Hər bir işçi bilməlidir ki, o yüksək ixtisaslı mütəxəssis olmasa, yeni və daha gəlirli iş yeri tapa bilməyəcəkdir.

4. Müflisləşmə qorxusu biznesmenləri və investorları daha çox sahibkar davranış tipinə əştənlik verməyə sövq edir. Onlardan daha

çox qeyri-standart yenilikçi qorarlar qəbul etməyi, yeni istehsal və kommersiya ideyaları axtarmağı, bazar konyukturmasını düzgün qiymətləndirməyi, risk etməyi, daha çox daxili və xarici informasiyanı təhlil etməyi töhfə edir. Qeyri-müyyət şəraitdən və maliyyə qithğindan çıxməq üçün onlar artım davranış tipinə keçərək əsas məqsəd kimi mənşəti deyil, mənşət potensialını optimallaşdırırlar.

5. Müflisləşmə səmərəli marketinq siyasetinin yeridilməsinə, alıcıların tələbatlarının və alıcılıq qabiliyyətinin daha da dərinində öyrənilməsinə şərait yaradır.

6. Müflisləşmə qorxusu mütərəqqi texnologiyaların, ucuz bazarlardan xammal və materialların, digər resursların istehsala colb edilməsinə, geniş şəkildə xarici iqtisadi fəaliyyətlə məşğul olmağa, makro səviyyədə baş verən siyasi proseslərin, iqtisadi proporsiyaların və indikatorların (inflyasiya, xarici borc, daxili məhsul, milli gəlir, büdcə gəliri və s.) ayrı-ayrı firmalar tərəfindən öyrənilməsinə zəmin yaradır.

7. Müflisləşmə həm də azad təsərrüfat subyektləri arasında gedən rəqabət mübarizisini gücləndirir. Qeyd etmək lazımdır ki, məhsulun rəqabət qabiliyyətini artırmaq üçün hər bir təsərrüfat subyekti müqayiseli üstünlüyü malik olmalıdır. Buna görə o, alış-satış bazarları uğrunda rəqabətin qiymət və qeyri-qıymət formalarından başqa, həmçinin francayzing və lisenziya formallarından da geniş istifadə edir.

Qeyd edilən məsələləri həll etməklə yanaşı müflisləşmənin zərərləri təsvirləri də vardır. Belə ki, artıq formallaşmış təşkilatın iflası işsizlər ordusunu artırmaqla iqnisadiyyatda "domino effekt" verir. Zəncirvari şəkildə kreditor və səhmdarların vəsait itkisinə, iflasa uğramış təşkilatla daima kommersiya və kooperasiya elaqələrində olan müəssisələrin maliyyə çatılıklarına və əgər bu elaqələrin xüsusi çəkisi yüksəkdirse, onda hətta onlarda müflisləşməsinə səbəb olur.

Antiböhranlı idarəetmə obyektiv və subyektiv xarakterli səbəblərdən yaranmış böhranlı vəziyyətdən müəssisənin çıxməsi prosesini nəzərdə tutur. O, dövlət orqanları tərəfindən təmin olunan bir sira məntiqi, səbəbnəticə, təşkilati və metodiki vasitələri birləşdirir. Buraya antiböhranlı idarəetmə iştirakçıları, məqsəd və prinsiplər, müəssisənin vəziyyətinin diaqnostikası, iflasın qarşısının alınması, sanasiya, restrukturizasiya, təşkilati quruluş, istifadə olunan prosedurlar, metodiki və hüquqi təminat, kadrların hazırlanması və sosial müdafiə daxildir. Dövlətin antiböhranlı idarəetmə siyaseti bir sira istiqamətləri birləşdirir:

- mülkiyyət formasından asılı olmayaraq müflisləşmiş müəssisənin sanasiyası mexanizminin təkmilləşdirilməsi;
- müəssisələrin restrukturizasiyası və reinjiniring sisteminin yaradılması;
- dövlət müəssisələrinin özəlləşdirilməsi və müqavilə üzrə idarəetməye verilməsi;
- işgüzar aktivliyin yüksəlişinə imkan verən sahələrin aşkar edilməsi və inkişafı;
- resurs təminatının proqnozlaşdırılmasının əsaslandırılması;
- antiböhranlı idarəetmənin kadrlar təminatının təkmilləşdirilməsi;
- görülen işlərin qiymətləndirilməsinin kəmiyyət və keyfiyyət meyarlarının müəyyənəşdirilməsi.

Iqtisadi proseslərin antiböhranlı idarəe edilməsi, birinci növbədə böhranlı iş rejiminin qarşısının alınması, ikinci növbədə isə bu cür iş rejimində fəaliyyətin təskili üzrə tədbirlərin hazırlanmasını nəzərdə tutur.

Fikrimizcə, antiböhranlı idarəetmə baxımdan dövlət əmlakının idarə ediləsi üzrə komitə aşağıdakı vəzifələri yerinə yetirəlidir:

- müflisləşmiş təsərrüfat subyektlərinin maliyyə sağlamlaşdırılması və restrukturizasiyası üzrə tədbirlərin hazırlanması və reallaşdırılması;
- təsərrüfat subyektlərinin iflası zamanı dövlətin maraqlarının müdafiəsinin həyata keçirilməsi;
- tədiyyə qabiliyyətini itirən müəssisələrin iflas prosedurasının təkmilləşdirilməsi üzrə təvsiyyələrin hazırlanması;
- özəlləşdirilmiş, özəlləşdirməyə hazırlanın və dövlət mülkiyyətində qalan müəssisələrin maliyyə-iqtisadi vəziyyətinin monitorinqi və öhdəliklərin müəyyən olmuş qayda üzrə yerinə yetirilməsinə nəzarət.

Maliyyə vəziyyətinin diaqnostikası maliyyə vəziyyətinin təhlilini, bazar şəraitinin inkişaf proqnozunu, böhranlı şəraitin derinleşməsinə imkan yaradan səbəblərin və əsas amillərin vaxtında üzə çıxarılmasını və erkən əlamətlər əsasında yaxınlaşan böhranlı vəziyyətin müəyyən olunmasını əhatə edir. Müəssisənin maliyyə vəziyyətini xarakterizə edən əsas meyarlar kimi tədiyyə qabiliyyəti, likvidlik və firmanın qiyməti çıxış edir.

Müasir şəraitdə hər bir işgüzar təşkilatı daima mürəkkəb mühitlə qarşılıqlı elaqədə fəaliyyət göstərir. Xarici mühit heç vaxt sabit olmur. Bu da onun daima inkişafı olmasından, mürəkkəbliyindən, qeyri-müəyyənliyindən və xarici mühit amillərinin bir-birilərə qarşılıqlı təsirdə olmasından yaranır. Şəraitdən asılı olaraq xarici mühitin birbaşa və dolayı təsirinin hər bir amili və ya onların kombinasiyası müəssisənin müflisləşməsinin əsasını qoya bilər. Müəssisənin fəaliyyətinə güclü təsir

göstərən xarici amillərə istehlakçının tələbatlarının ölçüsü və struktur, əhalinin alıcılıq qabiliyyəti - siyasi sabitlik və daxili siyasetin məqsəd-yönlülüyü, məhsul istehsalı prosesinin və onun rəqabət qabiliyyətinin tərkibini müyyən edən elm və texnikanın inkişafı, bənəlxalq rəqabət, bu və ya digər əməkdlərin alınmasına müsbət və ya mənfi təsir göstərən vərdişlərin və ehtiyacların yaranmasına şərait yaradan əhalinin mədəni və təhsil səviyyəsi daxildir.

Müəssisənin müflisləşməsinin xarici səbəblərinin təsirini azaltmaq üçün isə onun gözlənilməyən dəyişikliklər idarəetmə reaksiyası reaktiv deyil, aktiv və ya planlı şəkildə olmalıdır.

Xarici səbəblərin mənfi təsirini yumşaltmaq üçün işgüzər təşkilatda xüsusi keyfiyyətlər olmalıdır:

- ölkədə və ondan kənarda makroiqtisadi vəziyyəti təhlil etmə bacarığı;
- potensial alıcıların aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxartma bacarığı;
- müəyyən olunmuş ehtiyac və tələbatların səmərəli ödənilməsi üçün əmtəə və xidmət bazalarında iqtisadi konyukturun təhlili bacarığı;
- istehsal amilləri bazalarında iqtisadi konyukturun təhlili bacarığı;
- xammal, satış və digər bazarlarda strateji təsir qruplarının yaranması və həm özlərinin, həm də rəqiblərin strateji təsir qruplarının fəaliyyətinin təhlili bacarığı;
- rəqabəti ideyaların loqistikada, istehsalda, satış bazalarında, satışdan sonraki servis xidmətində reallaşdırma bacarığı.

İşgüzər təşkilatların yaradılması və fəaliyyət göstərməsi insan zəkasının məhsulu olduğuna görə təşkilatın daxili mühitinin formallaşmasında menecinin və rəhbərlik üslubu müstəsna rola malikdir, daxili mühitin təşkili, istehsal prosesinin gedisi sahibkarın bacarığının uğurudur. Müəssisənin böhranlı vəziyyətini gücləndirən daxili amillər sırasına aşağıdakılardır:

- bazarda işin qeyri-qanqətbəxş təşkil olunması, əmtəənin bazarda mövcud olan digər əməkdlərlə uğurla rəqabət apara bilməməsi və əmtəə əsəridin vaxtlı-vaxtında yeniləşdirə bilməməkə əlaqədar müəssisədə itkilərin yaranması;
- əmtəə istehsalı və satışı xəclərinin siddəti şəkildə artması;
- özündə heyətin pəşəkar səviyyəsini, istehsalın texniki səviyyəsini, təşkilatdakı psixoloji mühiti, davranış normalarını və korporativçılıq xas olan adət və ənənələri birləşdirən mədəniyyət səviyyəsinin itirilməsi;
- təşkilat heyətinin əmək motivlərinin aşağı düşməsi.

Yeni yaranmış müəssisələrin müflisləşməsi daha çox daxili amillərdən asılı olar. Bu da sahibkarlıq bacarığının zəif olmasını göstərir. Beynəlxalq təcrübə göstərir ki, kiçik müəssisələrin müflisləşməsi səbəbinin 90 faizi menecelerin təcrübəsizliyi və gözlənilməyən dəyişikliklərə onların idarəetmə reaksiyasının gecikməsi olur.

Əgər böhran daxili səbəblərdən irəli golırsa, onda rəhbər kimi kənardan menecər dəvət etmək zəruridir. Əksinə, xarici səbəblərdən yaranırsa, onda müəssisədə işləyən qabiliyyətli meneceri ali rəhbər vəzifəsinə təyin etmək məqsədə uyğunlaşır. Bu zaman rəhbərlikdə varişliyi saxlamaq üçün əvvəlki orta vəziyyətdə işləyən xətti və funksional rəhbərlərin müəyyən hissəsinə saxlamaq lazımdır.

Müəssisənin müflisləşməsinin erkən əlamətləri sırasına:

- mənfəətliliyi azalması;
- balansın strukturunun birdən-birə dəyişməsi;
- hesablarda pul vəsaitlərinin tez bir zamanda dəyişməsi;
- debitor borclarının artması;
- kreditor borcların artması;
- debitor borclarının köhnəlməsi;
- satış həcmiin aşağı düşməsi;
- təşkilatda mütnaqışlıların yaranması;
- müəssisə rəhbərliyinin və auditorların tez-tez dəyişməsi;
- maddi ehtiyatların siddəti şəkildə artması və azalması;
- müəssisənin tərəfindən məhsula qeyri real (yüksek və ya aşağı) qiymətlərin müəyyənələşdirilməsi daxildir.

Müəssisənin müflisləşməsinin birinci mərhələsində müəssisənin qiyməti nəzərə çarpacaq şəkildə aşağı düşür, ikinci mərhələdə nağd vəsətin çatışmaması üzrə çətinliklər yaranır, üçüncü mərhələdə isə böhranlı vəziyyətdən çıxməq üçün müəssisənin sanasiyasının biznes-planı hazırlanır.

Firmanın qiyməti mənfəətin kapitallaşması ilə müəyyən olunur.

$$V = \frac{P}{K}$$

burada P-balans mənfəətini,

K-firma öhdəliklərinin orta dəyərini (borc və səhmdar kapitalına görə ödənilən faiz və dividendlərin orta faizi),

V-firmanın qiymətini göstərir.

Firmanın qiymətinin aşağı düşməsi onun mənfəətinin aşağı düşməsi və ya öhdəliklərinin orta dəyərinin artacağını göstərir ki, bu

da yaxın gələcəkdə müəssisənin işində çətinliklər yarada bilər. Müəssisənin qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün bank nəzarəti olmalı və qiymətli kağızlar bazarındaki vəziyyət daim öyrənilməlidir.

Müəssisənin maliyyə, kommersiya və istehsal vəziyyətinin təhlili əsasında müflisləşmə haqqında nəticə çıxarmaq olar. Dəqiq qiymətləndirmə üçün isə E. Altmanın (ABS) adı ilə bağlı olan düsturdan istifadə olunur. Bu düstur iflasa uğramış müəssisələrin məlumatlarının təhlili nəticəsində alınmışdır. Düsturda müflisləşməni qabaqcadan bildirən beş dəyişən əmsaldan istifadə olunur:

$$Z=1, 2X_1 + 11, 4X_2 + 3, 3X_3 + 0, 6X_4 + 0, 999X_5$$

Burada,

Z-müflisləşmədən uzaqlaşma səviyyəsi və ya müəssisənin etibarlığı;

$$X_1 = (\text{cari aktivlər-qısa müddətli öhdəliklər}) / (\text{aktivlər})$$

$$X_2 = (\text{xalis mənfəəti}) / (\text{aktivlər})$$

$$X_3 = (\text{balans mənfəəti}) / (\text{aktivlər})$$

$$X_4 = (\text{səhmdar kapitalın bazar qiyməti}) / (\text{borc kapitalı})$$

$$X_5 = (\text{satiş həcmi}) / (\text{aktivlər}) - \text{dir.}$$

Əgər  $Z < 1$ , 81-dirə, onda müəssisə 95% ehtimalı ilə bir ildən sonra, 72% ehtimalı ilə iki ildən sonra, 48% ehtimalı ilə üç ildən sonra və 30% ehtimalı ilə iso dörd ildən sonra müflisləşəcəkdir.

$Z = 1, 81-2, 99$  olduqda müəssisənin etibarlığı orta,  $Z > 2, 99$  olduqda müəssisənin etibarlığı yüksək, müflisləşmə ehtimalı isə çox aşağı qiymətləndirilir. Yadda saxlamaq lazımdır ki, bu fikir sabit iqtisadiyyat şəraitinə uyğun gəlir.

Sanasiya (saqlamaşdırma) elə tədbirlərdən ibarətdir ki, onun nəticəsində müflisləşmiş borclu müəssisə bütün öhdəlikləri yerinə yetirir.

Böhrənlı vəziyyəti olan hər bir müəssisə bütün ayrıca sanasiya planı seçilməlidir. Sanasiya zamanı nəzərdə tutulan tədbirlər və qaydalar müdafiə və hücum strategiyasına cəmləşmişdir.

Müdafia strategiyası - xərclərin aşağı salınmasını, ayrı-ayrı istehsal və funksional bölmələrin bağlanması, heyətin ixtisasara salınmasını, istehsalın və satışın ixtisasara salınmasını özündə birləşdirir. Hücum strategiyası isə istehsal ehtiyatlarının üzə çıxarılmasını, aktiv marketinqi, yüksək qiymət siyasetini, istehsalın təkmilləşdirilməsinə çəkilən xərclərin artırılmasını, əsas kapitalın yeniləşməsini, qabaqcıl texnologiyaların tətbiqini, habelə borclu müəssisənin saqlamaşdırılmasına çevik menesment

sisteminin tətbiqini nəzərdə tutur. Saqlamaşdırma dövlət köməyinin həcmi aşağıdakı düsturla hesablanır:

$$K = X - (D + Ö)$$

Burada,

K - müəssisənin saqlamaşdırılmasına lazım olan dövlət köməyinin həcmi;

X - saqlamaşdırmanın ümumi xərcləri;

D - borclu müəssisənin saqlamaşdırma istifadə etdiyi daxili ehtiyacların həcmi;

Ö - müəssisənin saqlamaşdırılmasında maraqlı olan digər hüquqi və fiziki şəxslərin köməyi.

Böhrənlı müəssisənin yenidən qurulmasında, heyətin idarə edilməsi baxımından, ardıcıl olaraq aşağıdakı işlərin görüləmisi zəruridir:

1) İdarəetmənin təşkilatı quruluşunda iş yerlərinin deyil, idarəetmə səviyyələrinin ixtisas edilməsi;

2) İxtisas zamanı təşkilatı qurulus elementlərinin qarşılıqlı asılılığının nəzərə alınması, yeni təşkilatı quruluşun stabillaşması və heyətə psixoloji yardım tədbirlərinin görülməsi;

3) Heyətin ixtisası salınmasına aludə olmaq olmaz, çalışmaq lazımdır ki, müəssisənin kadr strukturu saqlamaşdırma və restrukturizasiya planına uyğun olsun;

4) Müəssisənin kadr strukturunun mütəmadi olaraq qiymətləndirilməsi;

5) İdarəetmə fəaliyyətinə meylli olan və lider keyfiyyətlərini nümayiş etdirmən müəssisə əməkdaşlarının üzə çıxarılması, himayə olunması və öyrədilməsinin məqsədə uyğun sayılması;

6) Böhrənlı vəziyyətlərdə işləyə biləcək perspektivli rəhbər kadrların əvvəlcədən üzə çıxarılması;

7) Fərdi deyil, komanda işləməyə üstünlük verilməsi;

8) Müəssisədə qeyri-mərkəzləşdirilmiş struktur yaratmaqla bəzi idarəetmə səlahiyyətlərinin aşağı səviyyelərə örtürləməsi;

9) Müəssisənin kadr potensialının nüvəsinin saxlanması;

10) Müəssisənin vacib saydığu sahələr kadrların iş qəbulunu davam etdirməsi və onları ixtisaslarının artırılması üzrə işlərin görülməsi.

Böhrənlı şəraitdə işguzar təşkilatın menecment davranışında xüsusi əsullar qabardılmalıdır. Bütün əməkdaşlara aşilanmalıdır ki, rəhbər şəraitə nəzarət edir. Ali menecerlər soyuqqanlı olmalı, panikaya düşməməli, səbirli olmalı və səs-küy və reaksiya verməməlidirler. Belə olmasa tabeçilikdə olanlar özlərini itirə bilərlər. Xüsusi olaraq işlərin görülməsində

tələsmək olmaz, onda kollektiv fikirləşəcək ki, hər şey rəhbərin nəzarətindədir və işlər müəyyən olunmuş plan üzrə gedir.

## 5.2. İri işgüzar təşkilatların fəaliyyətinin restrukturizasiyası

Müasir dövrədə iqtisadiyyatın inkişafının ən kəskin problemlərindən biri işgüzar təşkilatların maliyyə-iqtisadi fəaliyyətinin sağlamlaşdırılması və onların investisiya fəallığının yüksəldilməsidir. Bu problemin həlli üçün dövlət tərəfindən yerinə yetirilə biləcək üç əsas istiqaməti qeyd etmək olar:

1. İdarəetmənin təkmilləşdirilməsi, yəni müəssisənin həm korporativ fəaliyyətinə, həm də müəssisə və birləşkərin rəhbərlərinin iqtisadiyyata rəhbərlik üzrə davranışlarına aid olan kompleks vəzifələrinə həlli;

2. İqtisadi və maliyyə vəzifələrinin həlli texnologiyalarının təkmilləşdirilməsi (kənarlaşmış, ölü əsas və dövriyyə kapitalının dövriyyəyə cəlb olunması, amortizasiya fondundan istifadənin qaydaya salınması, mülkiyyətin girov qoyulması ilə kreditləşmə mexanizmlərinin və şərtlərinin inkişaf etdirilməsi və s.);

3. Müəssisənin sanasiyasi siyasetində konkret sağlamlaşdırmanın məzmununa uyğun olaraq tənzimləmələrin aparılması.

Bu təpşiriqlərin kompleks həlli arzu edilən nəticələrə nail olmaq üçün təminatçı rolunu oynaya bilər. İqtisadiyyatın keçid mərhələsində bu cür tənzimləmə idarəetmənin hər iki mərhələsinə bazar institutlarının formalasdırılması prosesinin tənzimlənməsinə və müəssisə səviyyəsinin infrastrukturlarına şəmil oluna bilər.

Qeyd etmək yerinə düşərdi ki, son dövrlərdək iqtisadiyyatda islahatların aparılmasında institusional dəyişikliklərə daha çox önem verilirdi. Restukturizasiya ilə bağlı problemlərin həlli isə, əsas etibarı ilə, təsərrüfatlıq fəaliyyəti ilə məşğul olan subyektlərin öhdələrinə buraxılmışdır. İqtisadiyyatın inkişafı sahəsində əldə edilmiş təcrübələr isə sübut edir ki, bu yanaşma özünü çox vaxt doğrultmur. Formalaşmış infrastrukturda həll olunmamış, lakin səmərəli təsərrüfatlıq üçün aktualıq kəsb edən firma-daxili idarəetmə problemlərinə aşağıdakılardır:

- müəssisənin bütün idarəetmə vəsilələrində qısamüddətli istehsal strategiyasının işlənilməsi və reallaşdırılması;
- strateji və taktiki idarəetmədə vəzifələrin səviyyələri üzrə differensiallaşdırma;
- müəssisənin bölmələri arasında idarəetmə səlahiyyətlərinin məhdudlaşdırılması;

- idarəetmə qərarlarının tam miqyaslı tsikldə yerinə yetirilməsinin təşkili.

Müasir iqtisadiyyatda işgüzar fəaliyyətdə islahatların aparılması, restukturizasiya nəticəsində daha yüksək nəticələr əldə etmək üçün aşağıda qeyd olunan vəzifələrin yerinə yetirilməsi dəha məqsədə uyğun hesab oluna bilər:

- müəssisənin investisiya cazibədarlığının təmin edilməsi;
- səhmdarların hüquqlarının müdafiə olunması;
- təsisçilərlə idarə rəhbərlərinin məsuliyyətlərinin dəqiqləşdirilməsi;
- korporativ idarəetmə mexanizmlərinin inkişaf etdirilməsi;
- müəssisənin kapitalında iştirak hüququnun sərbəst bölgüsünün təmin edilməsi;
- məhkəmə qərarlarının icrası mexanizmlərinin təkmilləşdirilməsi;
- təsisçilərin (iştirakçıları), səhmdarların, investorların və kreditörlerin müəssisənin maliyyə-iqtisadi durumu barədə mətbəər informasiyalara təmin edilməsi;
- müəssisələrdə idarəetmənin effektiv mexanizminin yaradılması.

İslahatlar aparılan hər bir müəssisənin qarşısında isə dövlət aşağıdakı tələbləri qoymalıdır:

- müstəqil registratorlar tərəfindən səhmdarların qeydiyyatının aparılması;
- orta və uzummüddətli perspektiv üçün biznes-planların mövcudluğu;
- mühəsibat uçotunun beynəlxalq standartlara uyğun olaraq aparılması;
- vergilərin ödənilməsi üzrə cari borcların olmaması, əlavə dəyər vergisi və aksiz ödəmələrinancaq məhsul yükəndikcə (işlərin yerinə yetirilməsi, xidmətlərin edilməsi) həyata keçirilməsi, məhsulların (iş və xidmətlərin) dəyərinin ödənilməsində qeyri-pul formalarından istifadənin minimlaşdırılması və barter əməliyyətlərindən tam imtina edilməsi.

Restukturizasiya sanasiyadan fərqli olaraq müəssisənin təkcə maliyyə vəziyyətinin yaxşılaşmasını deyil, həm də istehsalın strukturunun, texniki-texnoloji bazasının yeniləşməsini və marketinq fəaliyyətinin, satış və təchizatın təşkilinə təkmilləşdirilməsinə nəzərdə tutur.

Bazar iqtisadiyyatda restukturizasiyanın iqtisadi mexanizminin əsasını təsərrüfatlıq subyektinin islahatının aparılmasında müstəqil fəaliyyət prinsipi təşkil edir. Bundan əlavə iqtisadi tənəzzül və ödənişlər böhranı şəraitində olduqca az sayıda müəssisələr dövlət yardımına olmadan restukturizasiyanı reallaşdırmağa qadirdirlər. Buna görə də dövlətin icra strukturları işgüzar təşkilatların daxili işlərinə müdaxilə etmədən aktiv

restrukturizasiya islahatları aparan müəssisələr üçün daha münasib şərait yaratmağa çalışmalıdır.

Bəsliklə, keçid iqtisadiyyatında idarəetmə sisteminin yaradılması təkcə işgūzlar təşkilatlarının özlərini inkişaf etdirməsi üçün şərait və infrastrukturun yaradılmasını deyil, eyni zamanda özünütəşkil rejimini təmin edən subyekti strukturlarını da yaratır. Başqa sözə, dövlət firmadaxili quruluşun elə modelinə üstünlük verməlidir ki, o bazar institutları ilə qarşılıqlı əlaqədə olsun və təsərrüfatçılıq subyekti özünütəşkil mexanizminin yaranmasına imkan verin. Bu zaman dövlətin əsas vəzifəsi bu məqsəd üçün ayrılmış vəsaitlərin (güzəşt və subsidiyaların) müvafiq istiqamətlərə və işgūzlar təşkilatın özünütəşkili üçün düzgün bölgüsünü təmin etməkdən ibarətdir.

Müsəris dövrə iqtisadiyyatın idarə edilməsinin səmərəliliyinin yüksəldilməsi və onun yeni prinsiplər əsasında qurulması yolunda minimum addımlar atılmışdır. Bu istiqamətdə yerinə yetirilən işlərin əsasında, ilk növbədə, iri sənaye sahə və müəssisələrinin restrukturizasiyası durur. Çoxsaylı nazirlilik, dövlət komitəsi, şirkəti, konserni və digər qurumların strukturuna yenidən baxılmışdır. Demək olar ki, bütün mərkəzi icra hakimiyyəti strukturlarının səlahiyyətlərinə bazar iqtisadiyyatının tələblərinə müvafiq olaraq yenidən baxılmış, bu tələblərə uyğun zəruri funksiyalara malik yeni təsisatlar yaradılmışdır.

Sənaye sahələrində aparılmış islahatlar demək olar ki, iqtisadiyyatın əsas sahələrini şata etmiş və bazar iqtisadiyyatı prinsiplərinin bərəqərərə olması, iqtisadi təşəbbüsə geniş imkanların aradılması üçün, o cümlədən dövlət mülkiyyətinin özəlləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasına səbəb olmuşdur.

Məlumudur ki, respublika iqtisadiyyatında aparıcı mövqə neft-qaz sənaye sahəsinə məxsusdur. Neft-qaz sənayesi güclü elmi-texniki və kadr potensialına və genişşaxəli infrastruktura malik nəhəng sənaye kompleksi kimi onilliklər boyu respublika xalq təsərrüfatının digər sahələrinin də inkişafında mühüm rol oynamışdır.

1994-cü il sentyabr ayının 20-də bağlanmış «Əsrin müqaviləsi»nin imzalanması ilə keçmiş postsovet məkanından ilk dəfə neft-qaz yataqlarının dönyanın inkişaf etmiş neft şirkətləri ilə birlikdə istismarına başlanılmışdır. Bu kontrakt ölkə iqtisadiyyatının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və beynəlxalq təcərisiyanın güclənməsinə şərait yaratmışdır.

Neft-qaz kompleksi respublika iqtisadiyyatında həyata keçirilən iqtisadi islahatlardan, o cümlədən struktur dəyişikliklərindən kənardan qalmamışdır. Neft-qaz sənayesinin bütün strukturlarını özündə birləşdirən

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin effektivliyinin yüksəldilməsi məqsədi ilə dəfələrlə restrukturizasiya edilmişdir.

Ümumiyyətə, neft-qaz sənayesində işgūzlar fəaliyyətinin gücləndirilmesi üçün dövlət tərəfindən bir sıra mühüm qərarlar da qəbul olunmuşdur ki, bunlardan ən mühümündən biri də 2001-ci ilin 18 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin təsis edilməsi olmuşdur. Bundan bir qədər əvvəl, yəni 1999-cu ilin 29 dekabr tarixində isə neft yataqlarını birgə işlənməsindən əldə edilən galirlərin ölkə iqtisadiyyatının, o cümlədən sosial həyatın müxtəlif sahələrinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu təşkil edilmişdir.

Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin «Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında» 2001-ci il 22 mart tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bilavasita neftin hasilatı və emalı ilə məşğul olmayan 68 müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və onlar Dövlət Əmlakının İqarə ediləsi üzrə Dövlət komitəsinin sərəncamına verilmişdir.

Bu tədbirlər bir sıra əlavə, daha konkret restrukturizasiya tədbirlərinin həyata keçirilməsinə, idarəetmə işlərinin səmərəliliyinin yüksəlməsinə şərait yaratmışdır.

Yuxarıda qeyd edilənlərlə əlaqədar ölkənin neft və qaz ehtiyatlarından dənə səmərəli istifadə etmək, daxili ehtiyacların ödənilməsi və ixracat imkanlarının genişləndirilməsi, yanacaq-energetika kompleksinin tabel təşkilatlarında maliyyə nizam-intizamının möhkəmləndirilməsi, bu təşkilatların fəaliyyətinin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əsaslı şəkildə qurulması üçün Azərbaycan Respublikası Prezidenti 24 yanvar 2003-cü il tarixində ölkənin ən böyük dövlət-işgūzlar təşkilatı olan «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında» Fərmanı imzalılmışdır. Fərmanın tələblərinə əsasən şirkətin restrukturizasiyası üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- Dənizdə Neft və Qazçixarma İstehsalat Birliyi və Quruda Neft və Qaz Cıxarma İstehsalat Birliyi birləşdirilmiş və onların bazasında «Azneft İstehsalat Birliyi» yaradılmışdır;

- Xarici İqtisadi Əlaqələr idarəesi və «Azernefttəchizat» Birliyi birləşdirilmiş və onların bazasında «Marketinq və İqtisadi Əməliyyatlar idarəsi» yaradılmışdır;

- Magistral Neft Kəmərləri İstehsalat Birliyinin bazasında «Neft kəmərləri» idarəsi yaradılmışdır;

- «Şəflayihətikinti» İstehsalat Birliyinin bazasında «Bakı dərin özüllər zavodu» yaradılmışdır;

- «Azerneftyağ» İstehsalat Birliyinin bazasında «Azerneftyağ» neft emalı zavodu yaradılmışdır.

Şirkətin strukturuna daxil olan «Xəzərdənizqazmatikinti» Tresti, «Xəzərdənizneftssosialtikinti» Tresti və Avtonəqliyyat Kontoru isə əzəlləşdirməcəsədə açıq elan edilmişlər (Azərbaycan Dövlət Neft Şirkətinin nümunəvi strukturunu əlavə 2-də əks olunan 5. 2. 1-ci şəkildə verilmişdir). Şirkətin tərkibinə daxil olan müəssisələr neft-qaz yataqlarının keşfiyyatı, tikintisi, işlənməsi, neftin, qazın, kondensatın və onlardan alınan məhsulların naql edilməsi, emalı, satışı, servis xidmətlərinin yerinə yetirilməsi və şirkətin digər vəzifələrinin və fəaliyyət növlərinin həyata keçirilməsini təmin edir.

Restrukturizasiya nəticəsində şirkət aşağıdakı idarəetmə üstünlükləri-ne malik olmuşdur:

- ilk növbədə, vahid mərkəzdən idarəetmə prinsipləri gücləndirilmişdir;

- şirkətin istehsalla əlaqədar olmayan müəssisələrinin əzəlləşdirilməsi nəticəsində dövlət büdcəsi əlavə gəlirlərə malik olacaq, şirkət özü isə ilə 17,4 mln. manat vəsaitə qənaət etməklə əlaqədar layihələrin maliyyələşdirilməsində sərbəst vəsaitə malik olacaqdır;

- artıq strukturların ixtisarı son nəticədə hasil olunan karbohidrogenlərin maya dəyerini azaltmaqla respublikanın neft-qaz sənayesinin investisiya cəzibədarlığını daha da artıracaqdır;

- xarici-iqtisadi əlaqələrin, marketinq siyasetinin vahid mərkəzdən idarə olunması şirkətin valyuta ehtiyatlarından qənaətə istifadə etməsinə imkan yaradacaq, integrasiya proseslərinin səmərəliliyinin yüksəlməsinə səbəb olacaqdır; məvcud restrukturizasiya şirkətin əvək fəaliyyət göstərməsini və xarici şirkətlər rəqabət qabiliyyətini gücləndirəcək, xarici mühitlə təməslər yenidən keyfiyyətə keçəcəkdir;

- vahid iqtisadi, maliyyə və mühəsibat uçotu siyasetinin aparılması maliyyə intizamının gücləndirilməsini və layihələrin iqtisadi səmərəliliklərinin real qiymətləndirilməsini təmin edəcəkdir.

Resursların paylaşılmaması təşkilati-idarəetmə imkanlarından, müxtəlif fondlarda, mənecərlərin intellektual potensiallarından, texnoloji təcrübədən optimallı istifadəni nəzərdə tutur. Məsələn, Ekologiya və Təbiəi Sərvətlər Nazirliyinin Milli Geoloji Kaşifikasiya Xidməti ləğv olunmuş Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin 18 struktur vahidinin bazasında formalasdırılmışdır. Restrukturizasiya nəticəsində 2001-ci ildə yaradılmış xidmətin tabeli təşkilatlarının sayı iki dəfə azaldılaraq 9-a çatdırılmışdır. Yüksək intellektuala malik ixtisasi, təcrübəli kadrlar mineral ehtiyatlar bazasının genişləndirilməsi və ölkəyə investorların cəlb edilməsi sahəsində əvvəlki illərə nisbətnən daha çox işlər görmüşlər. ( bax əlavə 3.-da nümayiş etdirilmiş şəkil 5. 2. 2 ).

Xarici mühitə adaptasiya son illər getikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır. İşgūzar fəaliyyətin restrukturizasiyasında həm əlverişli, həm olverişsiz xarici mühit təsirlərini nəzərə alan fəaliyyət strategiyaları işləyib hazırlamaq zaruridir. Məsələn, «Qaradağ cement» ASC-nin fəaliyyəti müsbət baxımdan yüksək qiymətləndirilməlidir. Belə ki, müəssisə Rusiya Federasiyası və İrəndən respublika bazarına çoxlu miqdarda sement ixracına baxmayaraq işgūzar fəaliyyətin xarici mühitlə yaranmış problemlərini hücum taktikası vasitəsi ilə neytrallaşdırmağı bacardı (istehsala investisiyaların həcmi artırıldı, yeni növ – daha yüksək keyfiyyətli mahsul növlərini istehsala buraxılması, güclü satış reklamı və pablik rileysnz və s. ).

Daxili koordinasiya işgūzar fəaliyyətin güclü və zəif cəhətlərinin müəyyənəşdirilməsində müətəlim əhəmiyyət kəsb edir. Məhsuldar koordinasiya məhsul istehsalının və satışının bütün stadiyalarını əhatə etməlidir. Bu amil işgūzar fəaliyyətin rəqabət qabiliyyətinin gücləndirilməsində, yaxud firmanın daim formada olmasında müətəlim rol oynayır. Güclü daxili koordinasiya restrukturizasiya prosesinin səmərəliliyini təmin edən ən zəruri cəhətlərdən biridir.

İşgūzar fəaliyyətin restrukturizasiyasında işgūzar planlaşdırmanın mərhələlərinin müəyyənəşdirilməsi müətəlim əhəmiyyət kəsb edən amillərdən biridir. Bir çox müəssisələr işlərinin səmərəliliyinin yüksəlməsi məqsədi ilə tam texniki, iqtisadi və maliyyə restrukturizasiyanı həyata keçirməlidirlər. Bunun üçün, ilk növbədə müstəqil keyfiyyətdə fəaliyyət göstərməli olan istehsal vahidi məhəyyənləşdirilməli, müəssisənin digər müəssisələrlə birləşməsi ehtimalına baxılmalıdır, yaxud onun tamamilə ləğv olunması yolu seçilməlidir.

Respublikada işgūzar fəaliyyətin təhlili işgūzar təşkilatlarda həyata keçirilən restrukturizasiyanın aşağıdakı mərhələlərdən ibarət olduğunu göstərir.

1. Diaqnozlaşdırma. Bu mərhələdə müəssisənin fəaliyyətinin güclü və zəif tərəfləri müəyyənlenir. Diaqnoz çatdırmanın əsas məqsədi müəssisənin bütövlükda, yaxud bir neçə bölmələrinin restrukturizasiya olunması üçün detal (aralıq və uzunmüddətli) planların işlənilər hazırlanmasıdır.

2. Qisamüddətli reorganizasiya və rekonstruksiya tədbirlərinin həyata keçirilməsi.

Bu mərhələdə çoxlu əsaslı vəsait qoyuluşu tələb etməyən maliyyə sahəsində idarəetmə, kadrların ixtisaslarının artırılmasına nəzarət kimi tədbirləri həyata keçirmək nəzərdə tutula bilər.

3. Layihələrin qiymətləndirilməsi və vəsaitlərin toplanması. Diaqnozlaşdırma başa çatdırıldıqdan sonra layihənin investorlar tərəfindən qiymətləndirilməsi və bayanılması zəruridir. Partnyorlar ola bilər ki, öz bərpə layihələrini də təqdim edə bilərlər. Belə hallarda müənasib təkliflərə üstünlük verən tədbirlərin – məsələn, investorların forumunun çatdırılması – həyata keçirilməsi zəruridir.

4. İşgūzər fəaliyyətin restrukturizasiyasının həyata keçirilməsi. Bu mərhələ geniş spektrdə tədbirlərin reallaşdırılması ilə fərqlənir. Restrukturizasiyanın həyata keçirilməsi üçün texniki və texnoloji təftişlər, investisiya qoymalar, restrukturizasiyanın bütün aspektlərdə layihədə nəzərdə tutulan səviyyəyədək aparılması, texnikanın profilaktikası və məhsulun keyfiyyətinə nəzarət, idarəetmənin təkmilləşdirilməsi, maliyyə və uçot intizamının gücləndirilməsi, planlaşdırma (xüsusiələr də strateji planlaşdırma) ilə məşğul olan məsləhətçilərin dəvət edilməsi zəruri xarakter kəsb edir.

Restructurizasiya adətən baha başa gələn proses hesab olunur. Bu proses bir çox hallarda, hətta nəzərdə tutulduğundan da əlavə vəsaitlərin xərclənməsi ilə nəticələnir. Məsələn, avadanlıqların modernləşdirilməsi, kadrların hazırlığı üzrə məsəflər bəzən layihə-smetə sənədlərində nəzərdə tutulan vəsaitləri üstələyir. Qeyd etdiyimiz hallarla rastlaşmamaq üçün işgūzər fəaliyyət subyektləri rekonstruksiyanın əlavə texniki-iqtisadi əsaslandırmaları hazırlanmalı, geniş rekonstruksiya tədqiqatları aparılmalıdır. Sonra yerinə yetiriləcək işlərin həcmi və dəyəri işgūzər layihədə nəzərdə tutulan gözlənilen galirlərlə müqayisə olunmalıdır. Bu tədqiqatların nəticəsi aydınlaşdıracaqdır ki, rekonstruksiya layihəsi yerinə yetirilməlidir, yaxud ondan imtina olunmalıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, işgūzər təşkilatların, xüsusiilə de məhsul istehsalı ilə məşğul olan müəssisələrin restrukturizasiyası lazımı səviyyədə işlənilər hazırlanmış texniki-iqtisadi əsaslandırmaların olmaması

səbəbindən uğursuzluğa düşar olmuşdur. Respublikada fəaliyyət göstərən neft maşınçayırmara müəssisələrinin demək olar ki, hamısı yüngül sənaye müəssisələri, Gəncə və Sumqayıt Alümin zavodları, Gəncə Gil-Torpaq və Avtomobil zavodları, «Azərkimya» Dövlət Şirkətinin müəssisələri və s. restrukturizasiyası lazımı texniki-iqtisadi əsaslandırma olmadıqdan gözlənilən effektı vermedi. Məsələn, «Azərkimya» DŞ-nin restrukturizasiyası zamanı elverişli mövę ucuz xammal resursları, yüksək ixtisash kadrlı potensialı və ucuz işçi qüvvəsi olmasına baxmayaraq investisiya cazibədarlığının yaradılması işi aşağı səviyyədə aparılmışdır. Gəncə Alümin və Gəncə Avtomobil zavodlarının restrukturizasiyası isə texniki-iqtisadi əsaslandırmamanın düzgün aparılmaması nəticəsində baş tutmamışdır. Bu müəssisələrin yenidən qurulması, avadanlıq parkının mənvi və fiziki cəhətdən köhnəlmmiş hissəsinin yeniləşdirilməsi üçün məsəflər nəzərdən tutulsu da (Alümin zavodu üçün 591 mln. man.; Avtomobil zavodu üçün isə 174 mln. man.), həmin müəssisələrin elektrik təchizatı məsələləri tam əsaslandırılmamışdır. Alümin zavodunun istehsal gücündən çatdırılması üçün xammal bazasının problemliliyi (zəylik alunit yatağının resurslarının zənginləşdirilmə xərclərinin yüksək olması, istehsal tullantılarının həddən artıq çoxluğu və istifadəsiz qalması, tullantıların kortəbi şəkildə ölkədən çıxarılması və s.) əsas maneələrdən biri oldu.

Gəncə Avtomobil zavodunun yenidən qurulmasının ləngidiləşsinin bir səbəbi də istehsal olunacaq aztirajlı yüksək avtomobilərinin satışı problemidir. Xarici şirkətlərin regional nüsbətən ucuz qiymətlərlə analoji məhsullardan ixracı investorların risk ehtimalını artırır.

İşgūzər fəaliyyətin restrukturizasiyasının təhlilinin əsas predmeti müəssisənin mövcud strukturu və ümumi rəhbərliyidir. Bu zaman idarəetmənin yuxarı və orta təbəqələrinin güclü və zəif cəhətlərini qiymətləndirmək mühüm əhəmiyyət kəsb edir. Bu özünü, ilk növbədə hüquqi şəxslərin geniş şəbəkəsinə malik birliliklərə özünü göstərir. Belə işgūzər təşkilatlarda maliyyə resurslarından, geniş kadrlı potensialından, çoxşaxəli marketinq siyasetindən səmərəli istifadə daimi nəzarət altında olmalıdır. Məsələn, «Azərkimya» Dövlət Şirkətinin tərkibinə daxil olan iri müəssisələrin də tabeliyində çoxlu sayıda hüquqi şəxslərin olması maliyyə resurslarının lüzumsuz səpələnməsinə şərait yaradır. Nəticədə şirkət iri miqayışlı layihələrin maliyyələşdirilməsi zamanı maliyyə qılığlı ilə rastlaşır. Sintetik kauçuk zavodunun struktur təşkilatlarının dördünün hüquqi şəxs statusuna malik olması nəticəsində son altı ildə hər bir hüquqi şəxs orta hesabla üç kiçik miqayışlı layihələrin maliyyələşdirilməsi nəticəsində 80 mln. manat vəsait xərcləmişdir. Bu vəsaitlərin xərclənməsi avadanlıq

parkını kısmen yenileşdirmişse de məhsuldarlıqına və buraxılan məhsulun keyfiyyətinə görə müasir tələblərə cavab vermir. Neticədə satış həcminin artımı müşahidə olunmur. 1999-2001-ci illərdəki satış həcmi (orta illik satış həcmi təqribən 31mln. man.) 1996-1998-ci illərə nisbətən (31, 37mln. man.) təqribən 101, 2% təşkil etmişdir.

Restrukturizasiya zamanı aşağıdakı sahvlər buraxılmışdır: ilk növbədə bir neçə hüquqi şəxsin mövcudluğu maliyyə masselərinin idarə olunmasına böyük yaratmışdır. Belə ki, hər bir hüquqi şəxs özünün müstəqil mühəsibatlılığına malik olmaqla maliyyə resurslarından səmərəli istifadə edə bilməmişdir. İkinci sahv -rəhbərlər qeyri profil biznes sahələrdə fəaliyyət göstərmüşdür.

2001-2003-cü illərdə şirkət rəhbərliyinin restrukturizasiya üzrə atdığı uğurlu addımlarından, ilk növbədə sinergiya metodunun tətbiqi nəticəsində bir neçə hüquqi şəxs vahid hüquqi şəxs formasında birləşdirildikdən sonra istehsal və satış həcmindən müəyyən dəyişikliklər, investisiya ca-zibədarlığının formalması müşahidə olunmağa başladı.

İşgüzar fəaliyyətin restrukturizasiyası sahəsində respublika müəssisələrinin fəaliyyətinin təhlilini yekunlaşdıraraq aşağıdakı tələbləri qeyd etmək olar:

1. İşgüzar təşkilatların idarə olunma sistemi sərf bazar iqtisadiyyatı tələblərinə uyğun qurulmalıdır.
2. İşgüzar təşkilatların xidmətlər arası qarşılıqlı münasibətlərinə yenidən baxılmalıdır, artıq vəsilələr ləğv olunmalı, idarəetmə heyətinin sayı minimuma endirilməlidir.
3. Orta və qısa müddətli biznes-planlar tərtib etməli, onları iqtisadi cəhətdən əsaslandırmalı, istənilən təkliş kompleks baxışı təmin edən biznes-planlar orta və yuxarı vəsilədən olan rəhbərlərin praktikasına daxil edilməlidir.
4. Texniki bazanın fasiləsiz modernləşdirilməsi üçün daxili potensialdan və fransızınqdan istifadəyə üstünlük verilməlidir.
5. Bütün resurslardan istifadədə ciddi qənaət rejiminə keçilməlidir.
6. Vəsitəcılərin xidmətindən minimum istifadəni təmin edən maddi-texniki təchizat və marketing sistemindən istifadəyə üstünlük verilməlidir.

### 5. 3. İri korporasiyalarda reinjinirinqin tətbiqinin özəllikləri

Əgər korporasiyaların istehsalat aparatinin yeniləşməsi üsullarının ilk dördü (modernləşmə, təkmilləşmə, sağlamalashma və restrukturizasiya) iqtisadiyyatda öz təşəkkülünü tapmışdır, iyirminci əsrin 90-cı illərinin

idarəetmə üsullarından biri, biznes-proseslərin reinjinirinqi keçid iqtisadiyyatı üçün yeni kəşf oldu.

Reinjinirinq üzrə sanballı elmi əsər 1993-cü ildə dərc olunmuş M. Hammerin və C. Capmpinin «Korporasiyanın reinjinirinqi» əsəridir.

Müəlliflərin rəyinə görə «reinjinirinq -işgüzar proseslərin radikal yeniden layihələndirilməsi və yenidən qəvrənməsidir. O, kompaniyanın fəaliyyətinin hələddicili göstəricilərini (dəyəri, keyfiyyəti, xidməti və tempəri) kəskin, sıçrayışlı yaxşılaşdırır».

Cədvəl 5. 3. 1.  
Korporasiyanın istehsalat aparatinin yeniləşməsinin mümkün üsulları

Yeniləşmə üsulu	Mümkün formalar	Dəyişmənin miqyası
Modernləşmə	Texniki yeniləşmə, ayrı-ayrı innovasiyaların tətbiqi (texniki proses principial dayisliklik etmedən)	Korporasiyanın daxili texniki yeniləşməsi
Təkmilləşmə	Yeni avadanlığın alınması və quraşdırılması. Bu avadanlığın texniki-texnoloji və istismar parametrləri daha yüksəkdir.	Korporasiyanın ayrı struktur istehsalat-texnoloji bölmələri, onun filialları və «qız» şirkətləri
Sağlamalasdırma	Korporasiyanın struktur bölmələrinin effektli işləməsi üçün təşkilati-iqtisadi və elmi-texniki tədbirlər kompleksi	Təşkilati-iqtisadi və hüquqi xarakterli innovasiyanın alınması və mənimsənməsi üçün xarici və daxili dəyişikliklər
Restrukturizasiya	Korporasiyanın kompleks yenidenqurulması ilə bağlı strukturun dəyişməsi və təşkilati-texnoloji yenidənqurma	Korporasiyanın daxili struktur və təfqi integrasiya olunmuş istehsalat proseslərinin texnoloji cəhətdən qarşılıqlı hərəkətləri
Reinjinirinq	Biznes-proseslərin reinjinirinqi, bioreinjinirinqi	Təşkilatın daxili prosesləri

Hələ XIX- əsrin sonlarında F. Teylor idarəetmə nəzəriyyəsini işləyərkən, reinjinirinq konsepsiyasını menecerlərə təklif edib. Onun məsləhətinə görə, işin yaxşı təşkil olunması üçün proses injinirinqi üsullarını tətbiq etmək lazımdı.

XX əsrin əvvəllərində A. Fayol reinjinirinqin konsepsiyanı işləyib. Bu konsepsiyanın məzgi – əldə olan resurslardan optimal üstünlük qazanaraq, qoyulan məqsədlər çərçivəsində fəaliyyətin göstəriləməsidir. Baxmayaraq ki, müasir zamanda texnoloji resurslar dəyişib, bu konsepsiya öz əhəmiyyətini itirməyib.

Korporasiyanın istehsalat aparatının yeniləşməsi üçün zaman faktoru çox, böyük əhəmiyyət kəsb edir, çünki onun reallaşması uzun müddətə əzətində doğrudan mühüm kapital qoyuluşu tələb edir. Belə halda bazarın tələbatına uyğun dərin marketinq tədqiqatları lazımdır, həm korporasiyanın öz məhsulu üzrə, həm başqa korporasiyaların məhsulları üzrə, onların məhsulu texniki-əmtəə və yanacaq-enerji resursları kimi, yaxud əsas istehsalat fondlarının fəal hissəsi üçün texnoloji avadanlıq şəklində lazımlı ola bilər. Bazarın tələbatının öyrənilməsinə belə kompleks yanaşma, yəni hazır məhsulun göndərilməsi və xidmətlərin göndərilməsi həm malgöndərənin, həm istehlakçının tərəflərindən vaxtin və xərclərin qənaətinə gətirib çıxarıb. Nəticə etibarı ilə korporasiyanın istehsalat aparatı yeniləşir və bazaradakı vəziyyətə reaksiya verir.

Korporasiyanın təsərrüfat fəaliyyətində reinjinirinqin tətbiq olunması onun struktur bölmələrinin şəraitlərini və işləmə təslublarını mühüm dərəcədə dəyişdirir, çünki, onların maliyyə durumuna və uzunmüddətli rəqabət qabiliyyətinə yeganə zəmanət onların daxili proseslərində və məhsulun texnoloji istehsalında irimiqyaslı yenidənqurma işlərini aparmasıdır.

Xarici təcrübənin təhlili göstərir ki, keçən əsrin 90-ci illərində reinjinirinqin mexanizmlərini (alətlərini) «Kodak», «Ford Motors», «IBM», «Procter and Gamble», «General Motors» və s. kimi iri korporasiyalar tətbiq ediblər. Bundan başqa «Simens», «Mannesmann», «FEBA», «Xökst», «Folksvaqen», «BMW» kimi iri alman korporasiyalarda təsərrüfat fəaliyyətini yenidən qurarkən və təşkilati-iqtisadi tədbirləri keçirərkən reinjinirinqin aşağıdakı alətlərindən (mexanizmlərindən) istifadə ediblər:

- istehsalat sisteminin idarəedilməsi və modernlaşması;
- xərclərin azaltmasına və gəlirin çoxaltmasına gətirən təsərrüfat fəaliyyətinin optimallaşması;
- azgörlilik və perspektivsiz bölmələrin satılması ilə fəaliyyətin restrukturlaşması;
- strateji perspektivli sahələrdə birləşmələr və alyansların yaradılması;
- şirkətlərin bazar qiymətinin artması.

Azərbaycan korporasiyalarında reinjinirinqin mexanizmlərinin tətbiqinə hazırlaşarkən (dünya iqtisadiyyatının globallaşması baxımından) nəzərə almaq lazımdır ki, sənaye cəhətdən inkişaf etmiş ölkələrdə, əsləxiləs ABŞ-da, istehsalın effektliyini yüksəltmək üçün şirkətlərin sahibləri və mənecərləri müxtəlif təşkilatlı konstruksiyaları yoxlayarkən böyük iş aparıblar. Hətta ABŞ-in iri korporasiyalarında irimiqyaslı yenidən təşkil olunma hər beş idən bir keçirilir. Kiçik miqayash idarəetmənin yenidənqurması isə hər il keçirilir.

Yapon firmalarının uğurları və rəqabətə davamlılıqları elmi biliklərə tələbati artırıb və Avropanın və Yaponiyanın öndər şirkətlərində mənecəmentin müqayisəli öyrənilməsinə və inkişafına səbəb olub. Burada üsüntüülü sahənin paradiqmasını dəyişən komplekslər alırdı. Müəssisələr çəvik istehsalat sistemlərinə (ÇİS) arxalanarkən asanlıqla bir məhsulun istehsalından başqa məhsulun istehsalına keçirlər, bu halda sənayenin şəhəli integrasiya olunmuş strukturla və əməyin üfqü paylaşması ilə uyğunluğunu təmin olunur.

Bələ vəziyyətdə iri korporasiyalarda əvvəlki struktur bölmələrin əvəzinə, məsələn, baş texnoloquşun söbəsi, baş mexanikin söbəsi, baş konstruktörün söbəsi (yəni istehsalat ilə bağlı olan strukturların əvəzinə) məhsulun müəyyən növünün «maliyyəsini» və «iqtisadiyyatını» bir-birinə bağlayan strukturlar gelir.

Reinjinirinqin həyata keçirilməsinin zəruri və məqsədə uyğun olduğu müəssisələr üç tipdə olur:

- 1) istehsal etdikləri məhsulların (xidmətlərin) qiymətləri rəqib müəssisələrindən yüksək, yaxud keyfiyyətləri hiss ediləcək qədrən aşağı olan müəssisələr. Əgər bu müəssisələr qəti tədbirlər həyata keçirməsələr onların iflası qaçılmaz olacaqdır.

Misal üçün, «Gorədil-Quşçuluq» ASC fəaliyyətinə nəzər yetirək. Müəssisə uzun illər (1994-1999-cu illərdə) fəaliyyətində yaranmış durğunluq səbəbindən istehsal fəaliyyətinə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq formalasdırıa bilmirdi. İstehsal olunan məhsulun (toyuq əti, yumurta, cüce) maya dəyeri sahənin digər müəssisələri ilə nisbətdə 15-20% yüksək olduğundan müəssisənin sahəyə çıxış demək olar ki, mümkinləştirdi.

Reinjinirinqin bütün istiqamətlərdə tətbiqini planlaşdırıran müəssisə rəhbərliyi 2000-2002-ci illərdə nəzərdə tutulan 2 mln. manat əvəzinə 3, 2 mln. manat vəsait qoyulusunu reallaşdırıldı. Vəsaitlər əsas etibarı ilə 30 sexin, inkubatorun, baytar laboratoriyanın və mühəndis komunikasiyaların bərpasına, istehsal gücü saatda 10 ton kombinələşdirilmiş yem olan mini-dəyirmanın inşa edilməsinə, Türkiyədən 220 min dəl

quşların alınmasına və s. sərf olunmuşdur. Müəssisənin bütün istehsal sahələrinin Türkiyədən getirilmiş müasir avadanlıqlarla təchizatı başa çatdırılmışdır.

Hazırda «Gorədil-Quşçuluq» ASC 102 min 90 günlük quşlar və 312 min döltöyüqlar saxlanılır. Müəssisənin sutka ərzindəki istehsal buraxılışı 240 min yumurtadır. 360 min yumurtalı istehsal gücünə malik müəssisənin rejinininq prosesinin başa çatdırılması 2003-cü ilin sonuna tam istehsal gücünə çatdırılmışdır ilə nəzərdə tutulmuşdur.

Səhmdar camiyyətdə satış marketinqi üzrə də uğurlu rejinininq təşkil edilmişdir. Bakı və Sumqayıt şəhərlərinin, həmçinin yaxınlıqdə yerləşmiş rayonların satış mərkəzləri, nöqtələri, ictimai-işə müəssisələri fasiləsiz şəkildə ucuz qiymətlə yumurtalarla təmin edilir. Kəskin rəqabət şəraitində ASC 1 əddə yumurtanı 3 qəp. satdıqı halda, unun maya dəyəri 3, 5 qəpinqidir. Nəticədə təşkilat maddi itiklərə məruz qalaraq hələlik zərərle işləyir. Zənnimizcə, müəssisənin zərərlə işləməsinin əsas səbəbi indiyə qədər istifadə edilən döllük yumurtaların Türkiyədən gətirilməsidir. Bunnardan başqa maya dəyərinin yüksəlməsinə səbəb olan amillərdən biri də kombinədirilmiş yemən bəzi inqrediyentlərinin Kanada və ABŞ-dan gətirilməsidir. Məhsulun maya dəyərinin aşağı salınması üçün müəssisənin döllük yumurtanın yerli istehsalını təşkil etməsi və yerli bugda və yemlərdən istifadəni artırması daha məqsədə uyğundur. Toyuq ətinin satış həcmini artırmaq üçün müəssisədə istehsal gücü 1 saatda 1200 quş kəsişi olan kəsmə sexi də tikilməkdədir.

Rejinininq texnologiyaların tətbiq edildiyi biznes proseslər olduqca rəngarangdır. Lakin onlar na qədər müxtəlif olsalar da belə, müəyyən təsləblər cavab verməlidir. Rejinininq tətbiq olunduğu zaman formalasən biznes-proseslərin təşkilinin əsas prinsiplərindən aşağıdakıları fərqləndirmək olar:

1. Biznes-proseslərin integrasiya olunması. Yığma konveyerlərinin olmadığı halda heyətin nisbetən daha sadə əmək funksiyalarını koordinasiya etmək üçün istifadə olunur.

2. Biznes-proseslərin üfqı çıxılması. İşlərin ənənəvi təşkilindən imtiyaz edilməkən prosesin tek-tek işçilər vasitəsi ilə icrası heyətin sayının azalmasına və prosesin icra müddətinin təqribən 10 dəfəyə qədər sürtənləndirməsinə təminat verir. Bu zaman işdə xətaların da sayı minimuma enir və onların aradan qaldırılması üçün əlavə mütəxəssislərin cəlb olunmasına da demək olar ki, ehtiyac qalmır. Üfqı-sixılma prosesində işçilərin sayının azalması və məsuliyyətlərin daqqıq bölgüsü son nəticədə idarəetmə işinin yaxşılaşdırılmasına və səmərəliliyinin yüksəlməsinə gətirib çıxarıır.

Bu prosesin faydalığı iri maşını texnoloji xətələrin tətbiq edildiyi müəssisələrdə özünü daha çox biruze verir. Məsələn, 1999-cu ildə «Qaradəq-Sement» ASC-ni əzəlləşdirən İsvəçərin Holsim şirkəti zavodun buraxılış gücünü artırmaq üçün bir sira istiqamətlərdə rejinininq tədbirlərini reallaşdırılmışdır. 1, 2 və 3 sayılı klinker sobalarında əsaslı təmir aparılmış, 4 sayılı klinker sobasının yenidən qurulması, yeni texnoloji xətələrin quraşdırılması, sement ütütmə sexlərinin yenidən qurulması və modernləşdirilməsi, həmçinin iki əlavə qablaşdırma xəttinin quraşdırılması ilə zavodun sement buraxılış gücü altı dəfəyə qədər artmışdır.

3. Məsuliyyətin qeyri-mərkəzləşdirilməsi (biznes proseslərin şəquli sixılması). İcraçılar ənənəvi olaraq her hansı bii qərarın qəbulu üçün əvvəller vahid rəhbərliyi müraciət edirdilərsə, bu halda özləri müstəqil formada icra qərarları qəbul edirlər.

4. Biznes-proseslərin məntiqi cəhətdən reallaşdırılması. Bu zaman işlərin xətti formada yerinə yetirilməsi məntiqi, yəni parallel şəkildə icra ilə əvəz olunur. «Qaradəq Sement» ASC-də aparılan restrukturizasiya, rejinininq işlərini buna misal gətirə bilərik. İstehsalın soviyyəsini dünya standartlarına uyğun qurmağa çalışan müəssisə rəhbərliyi cyni zamanda bir sıra mühüm işləri paralel formada aparır. 500 markalı sulfatadavamlı sement istehsalı üçün Belçika, Avstriya, Türkiyə və Almaniya şirkətlərini cəlb etməklə yanaşı, 4 sayılı sexdə Fransa və Belçika mütəxəssislərinin iştirakı ilə sement dəyirmanı artıq işə salınmaq üzərdir. Bunnardan başqa Belçikanın MAQATO şirkətindən separator sisteminin əsas iş avadanlıqlarının, Avstriyadan sement dəyirmanı üçün süzgəc, Türkiyədən RLS programının həyata keçirilməsi üçün avadanlıq, Almaniyadan sement nasosları və kompressorlar alımı və artıq reallaşdırılməq başlanmışdır. Nəticədə tutulan müxtəlif işlərin paralel şəkildə aparılması üçün yerli podratçı təşkilatlarla yanaşı, zavodda fəaliyyət göstərən bölmələrin işçiləri tərfindən də həyata keçiriləcəkdir. Ümumiyyətlə, paralel həyata keçirilən rejinininq prosesləri 5 sayılı dəyirman üzrə 102 mln. manata başa gələcəkdir. 2003-cü ilin sonuna başa çatdırılması nəzərdə tutulan rejinininq proseslərindən sonra dəyirman seks 20 ton dəha narin 500 markalı sulfatadavamlı sement istehsal edə biləcəkdir. Adı halda isə bu dəyirmanın köməyi ilə 400 markalı sement istehsal edilərken, digər dəyirmanlardan fərqli olaraq 1 saatda dörd ton artıq məhsul istehsal olunacaq. 2004-2005-ci illərdə is dəha böyük (100 tonluq) sement dəyirmanlarının da quraşdırılması nəzərdə tutulmuşdur.

5. Biznes proseslərin diversifikasiyası. Prosesin yerinə yetirilməsinin müxtəlif variantları mövcuddur. Kütləvi məhsul istehsalına yönəldilmiş bu

ənənəvi proses bütün girişlər üçün eyni keyfiyyətdə icra olunmaqla razılışdırılmış çıxışlara götrib çıxarmalıdır. Ənənəvi proseslər, adətən istisnalar və təsadüfi hallar üçün nəzərdə tutulduqlarından olduqca detallaşdırılmış və mürəkkəb olurlar.

6. Bazarın daim dəyişkən şəraitləri üçün biznes proseslərin müxtəlif versiyalarının işləniləb hazırlanması proseslərin vəziyyətdən asılı olaraq bazaq giriş və bazardan çıxış üçün zəruri xarakter kəsb edir. Müxtəlif versiyalara malik yeni proseslər yoxlama addımlarından başlayır. Bu zaman cari vəziyyət üçün daha münasib proses versiyası müəyyənləşdirilir. Buna görə də yeni proseslər ənənəvi prosselordan fərqli olaraq sadə və anlaşıqlıdırlar, belə ki, hər bir variant özüne uyğun gələn vəziyyətə yönəldilmişdir.

7. Üfqi əlaqələrin səmərələşdirilməsi. Bu halda xətti funksional bölmələr yaradılır. İşlər daha çox məqsədə müvafiq yerlərdə aparılır. Əvvəller şirkətlərdə işlər müvafiq səbələrdə «tematik» prinsipə əsasən qurulurdu. Məsələn, hesabat şəbəsi, nəqliyyat şəbəsi, təchizat şəbəsi, satış şəbəsi və s. Bu sistemdə hər hansı bir resurs vahidinin alınması üçün təchizat şəbəsi istehsalçını tapır, qiymətlər razılışdırılır, sıfariş tərtib olunur, məhsulua baxış keçirilir, onun dayarı ödənilir və müəssisəyə götərilir. Qeyd etdiyimiz proses uzun sürendi və iqtisadi cəhətdən səmərəli deyildir. Bir çox firmalarda aparılan tədqiqatlar sübut edir ki, 10-15 minlik xırda bir detalın alınması bəzən onun dəyərindən üç, yaxud beş dəfə baha başa galır. Reinjinirinq zamanı yaradılan üfqi idarəetmə əlaqələri bölmələrənəsə idarəetmə münasibətlərinin yüksək səmərəliliyini təmin edir, lüzumsuz integrasiyanı aradan qaldıraraq koordinasiya sistemini sadələşdirir.

8. İdarəetmə təsirinin səmərələşdirilməsi. Bu prosesdə əsas məqsəd iqtisadi artıma müsbət təsir göstərməyən yoxlamaların sayının azaldılması, idarəetmə pillələrinin ixtisasra salınmasıdır. Bu zaman reinjinirinqin əsas məqsədi – prosesin onun iqtisadi cəhətdən məqsədə uyğun olduğu vaxta qədər davam etdirilməsidir.

9. İdarəetmənin mərkəzləşdirilməsinin müsbət cəhətlərinin saxlanması. İnjiniringin bu texnoloji istiqaməti idarəetmənin divizional təşkilinin informasiya təminatının təkmilləşdirilməsi ilə reallaşdırılır. Müasir informasiya texnologiyaları şirkətlərin bölmələrinə mərkəzləşdirilmiş məlumatlardan istifadə imkanlarını qorumaqla avtonom şəkildə fealiyyət göstərməyə imkan yaradır. Beləliklə, şirkətlər ərazicə dağınıq müşərətlərinə yüksək seviyyədə xidmət göstərmək üçün bürokratik regional strukturlarını ləğv edə bilər.

Müasir iqtisadiyyatda reinjinirinq cəhətlərinin səmərəliliyinin sistemli tədqiqi hələlik hayata keçirilməmişdir. Lakin ekspert rəyləri göstərir ki, reallaşdırılan reinjinirinq layihələrinin təqribən 50% uğursuzluqla nəticələnir. Tədqiqatımız nəticəsində belə qənəətə gəlmiş ki, reinjinirinq prosesinə təsir edən əsas amillər aşağıdakılardan ibarətdir.

1. **Motivasiya.** Reinjinirinq layihəsinin reallaşdırılma motivi dəqiq müəyyənləşdirilməli və qeyd edilməlidir. Bu zaman yüksək rəhbərlik də layihənin reallaşdırılmasının yüksək nəticələr verməsinə mütləq mənada əmin olmalıdır və başa düşməlidir ki, alınmış nəticələr şirkətin strukturunu dəyişməlidir. Naiiliyyəti təmin etmək üçün rəhbərlik müəssisəsi miqyasında hayata keçirilən reinjinirinqin zəruriliyinə inanmalı və reinjinirinq komandasının sərəncamına ən yaxşı qüvvələri verməlidir.

Misal üçün «Baku Steel Company»nın fəaliyyətinə nəzər yetirək. Müəssisədə polad istehsalına 2001-ci ildə başlanılib. Rəhbərlik Azərbaycanda polad istehsalını həyata keçirmək üçün keçmiş «Elektroterm» zavodunun bazasında reinjinirinq layihəsini həyata keçirmək üçün 40, 0 mln. manat investisiya qoymuşdur. Bütün mövcud resursları layihənin reallaşdırılmasına cəlb edən şirkət rəhbərliyi polad əridilməsi üçün elektrik qövs sobasında daha güclü transformatorun işə salınmasından sonra «Baku Stell Company»nın gündəlik buraxılış gücünü 450 tondan 650 tonadək artırımsıdır.

Layihənin uğurla reallaşdırılması nəticəsində polad istehsalı üzrə xərclər 50%-ədək aşağı salınmışdır. Qeyd olunan transformatorun quraşdırılması isə şirkət 20, 0 mln. manata başa gəlmişdir. 2002-ci ildə şirkət 110 min tonadək metal məhsulu istehsal etmişdir. 80 min tonadək tikinti armaturu yerli bazarда satılmışdır. Bundan başqa yerli tikinti materialları istehsalçıları şirkətdən 10 min tonadək müxtəlif yarımfabrikatlar almışdır. 2002-ci ildə istehsal olunan məhsulun 20 min tonu ixrac edilmişdir. 2003-cü ildə isə şirkət 200 min ton məhsul istehsal etməyi nəzərdə tutmuşdur.

2. **Rəhbərlik.** İnjinirinq layihəsi şirkət rəhbərlərinin rəhbərliyi alttında həyata keçirilməlidir: layihəye rəhbərlik edən şəxsin böyük nüfuzu olmalı və o, layihənin nəticələrinə görə məsuliyyət daşımalıdır. Layihənin uğurlu alınması üçün möhkəm və bacarıqlı rəhbərliyin olması ən mühüm şərtlərdən biridir. O, layihənin icrası zamanı çətinliklərin yaranacağına qarşılmaz olduğunu bilməli, köhne qaydaların «təzyiqlərinə» müqavimət göstərməli, əməkdaşları inandırmalıdır ki, layihə nəinki reallaşdırılmalıdır, hətta şirkətin yaşaması üçün zəruridir. Rəhbər heç vaxt layihənin lüzumsuz sadələşdirilməsi ilə razılaşmamalı, bütün gücünü layihənin tam kompleksdə yerinə yetirilməsinə sərf etməlidir.

**3. Əməkdaşlar.** Reinjinirinq layihəsinə yerinə yetirən və onun icrasına nəzarət edən komanda müvafiq salahiyətlərə malik olan və əməkdaşlıq atmosferi yaradan əməkdaşların iştirakı zəruridir. Bu zaman əməkdaşlar layihənin tətbiq edilməsi səbəblərini anlamalı (başqa sözlə, onlar biznesə mane olan problemləri qiyamətləndirməyi bacarmalıdır), özlərinin yeni öhdəliklərini qəbul etməli və onları yerinə yetirməyi bacarmalıdır, reinjinirinq zəruri olan vaxtı həsr etməli və əsaslandırılmış şəkildə nailiyətlərə doğru irəliləməlidirlər.

Təcrübə göstərir ki, yeni iş qaydaları heyətin aşağı səviyyələrində daha asan qəbul olunur. Vəzifali mənecərlərdə isə bu proses bir qədər mürrəkkəbdür. Xüsusi diqqət isə orta səviyyəli mənecərlərə – mütəxəssislərə yetirilməlidir.

**4. Kommunikasiyalar.** Firmanın yeni vəzifələri dəqiq ifadə olunmalı və hər bir əməkdaş üçün aydın olmalıdır. Reinjinirinqin uğuru rəhbərlik və sırvı işçilərin təşkilatın strateji məqsədlərə çatma yollarını bilməlidir.

**5. Reinjinirinq layihəsinin büdcəsi.** Layihə hökmən öz büdcəsinə malik olmalıdır. Bəzən səhəvə elə hesab olunur ki, reinjinirinq ancaq özüntümləyişləndirmə şəraitində mümkündür. Buna görə də reinjinirinqə xarakteristika baxımından vençur kapitalı kimi de baxmaq olar.

**6. Texnoloji dəstək.** Reinjinirinq layihəsinin reallaşdırılması üçün dəstək-müvafiq metodiki sənədlərə, instrumental vasitələrə malik olmalıdır. Reinjinirinq adətən özündə yeni biznesi dəstəkləmək üçün informasiya sistemi yaradır.

**7. Konsultasiya.** Ekspertlər (məsləhətçilər) ilk dəfə reinjinirinq layihəsinə həyata keçirən firmalar üçün əhəmiyyətli köməklik göstərə bilərlər. Burada ən mühüm cəhətlərdən biri odur ki, məsləhətçilər dəstəkleyici, köməkçi rollarını oynayaraq idarəetmə funksiyalarından kənardı qalsınlar, firmanın statusuna daxil edilməsinə. Buna görə də reinjinirinq layihəsinin rəhbəri məsləhətçi xidmətlərindən istifadədə səvadlı sifarişçi olmalıdır.

#### **5. 4. Müflisləşmiş iri müəssisələrin sanasiyasında publik rileyşinsin (PR) əhəmiyyəti**

Iri müəssisələrin sanasiyasının ən mühüm tələblərindən biri cəmiyyətə, əhalinin geniş təbəqələri ilə, bütövlükdə firmanın daxili və xarici mühiti ilə intensiv xoş münasibətlərin qurulmasıdır. Bu haldə menecmentin asas funksiyası bazar subyekti ilə xarici mühiti, həmcinin müəssisənin öz çərçivəsi daxilində kommunikasiyaların qısa müddətdə və optimallı şəkildə qurmasıdır.

Biznesin restrukturizasiyası, onun yenidən qurulması daim publik rileyşinsin potensialına söykinir, çünkü o potensial istehlakçıların iri müəssisələrdə innovasiyaların həyata keçirilməsinə cəlb olmasına, tələbatın transformasiyası xüsusiyyətlərinin öyrənilməsinə, real və güman edilən alıcıların emtəə və xidmət istehlakçıları ilə eks əlaqəsinin qurulmasına imkan yaradır. Eyni zamanda publik rileyşins kollektivi biznesdə həyata keçirilən dəyişikliklərde düzgün istiqamətləndirmə (məlumatlaşdırmaq) kömək edir, hər bir işçiyə müəssisədəki yenidənqurmadə öz yerini, vəzifə və funksiyalarını dərk etməkdə yardımçı olur.

Iri müəssisələrdə cəmiyyətə təməsələr qarşısında gələn problemləri əvvəlcədən tədbirləri vaxtında həyata keçirməyə lazımlı innovasiyaları tətbiq etməyə, bəzən isə bazarın döyişmiş şərtlərinə uyğun olaraq bütün biznesi yenidən qurmağa şərait yaradır.

Hər bir iri müəssisə qarşısında gələ biləcək mümkün böhrəni əvvəlcədən görə bilməli, bazarın yeni şərtlərinə vaxtında reaksiya verməyi bacarmalı, aktivlərin itkisini azaltmalı, öz nüfuzu haqqında düşünməlidir. Antiböhrənlə mənecment böhrən təzahürlərini vaxtında proqnozlaşdırmağı bacarmalı, onların qarşısının alınması yollarını göstərməli, itkilərin azaldılması və müəssisənin ictimaiyyət qarışısındaki nüfuzunun bərpa olunmasına çalışmalıdır.

Bir sıra tədqiqatçılar böhrəni yalnız neqativ hadisə kimi qiymətləndirirlər. Lakin istənilən böhrən təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, yeni imkanların formalşamasının başlangıcı kimi də çıxış edir. Məsələn, istehsal və satışın kökündən yenidən qurulması, rəhbərliyin idarəetmə metodlarının dəyişdirilməsi köklü dəyişikliklərin meydana çıxmamasına imkanlar yaradır. Bəzən isə bütövlükdə yeniləşmə prosesinin özü böhrən təhlükəsinin meydana çıxmazı ilə şərtlənir.

Iri müəssisələrdə son vaxtlar meydana çıxan problemlərə vaxtında və sürətli reaksiya vermək, normal bazar fəaliyyəti ilə məşğul olmaq üçün yaranan biləcək təhlükələri proqnozlaşdırmaq məqsədi ilə mənecment sistemində köklü dəyişikliklər edilmişdir. Bu sahədə antiböhrənlə idarəetmə üzrə mütəxəssislərən formalşdırılmış böhrən mənecmentinin fəaliyyəti xüsusi əhəmiyyətli şəhər edir.

Publik rileyşins baxımından böhrən mənecmentinin fəaliyyətinə aşağıdakı qeyd edəcəyimiz ardıcılıq səciyyəvidir:

- müəssisənin işgüzarlıq nüfuzuna xələd gətirəcək problemlərin konkləşdirilməsi. Bunun üçün makro və mikrosəviyyələrdə bazar texnologiyalarındaki innovasiyaların, elmin inkişafı tendensiyaları təhlil edilir;
- problemlərin müəssisə üçün əhəmiyyətlilik baxımından sıralanması,

sistemləşdirilməsi və ümumiləşdirilməsi.

Növbəti addım antiböhran programı çərçivəsində müxtəlif alternativ variantların işləniləb hazırlanması və geniş ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Sonra isə işlənmiş programın müəssisənin strateji məqsədlərinə uyğunluğu yoxlanılır, nəticə müsbət olduqda o, müəssisənin hər bir işçisinin və bölməsinin diqqətinə çatdırılır.

Böhranlı hal yarandıqda antiböhran komandası aşağıda qeyd etdiyi-miz fəaliyyət yerinə yetirməlidir:

- müəssisənin qarşılaşdığı problemlərlə kütləvi informasiya vasitələrini məlumatlandırmak, analoji məlumatları təşkilatın daxilində də yaymaq;
- böhranın inkişafı barədə ən son məlumatları maraqlı şəxslərə və təşkilatlara çatdırmaq;
- məlumatları xarici mühitə və müəssisənin daxilinə çatdırmaq üçün effektiv informasiya vasitələrini (elektron poçt, faks, brifinq) tətbiq etmək;
- kənara sorğularla çıxış etmək üçün kifayət sayıda rabitə kanallarının yaradılması.

İri müəssisələrin sanasiyası zamanı böhran menecmenti müxtəlif formalarda fəaliyyət göstərir. Bəziləri heç bir hadisənin baş vermədiyini bildirərək adı qaydada olduğu kimi fəaliyyət göstərir. Lakin böhranın aradan qaldırılması – hər bir işçinin fəvqələdə şəraitdə əzmlə çalışması nəticəsində aradan qaldırıla bilər. Bütün hallarda menecerin ilk vəzifəsi auditoriyani sakitləşdirməkdir. Səhvən, bəzi menecerlər ehtiyatlanaraq müdafiə mövqeyi seçərək hər hansı bir informasiyanın verilməsində qararsız olurlar. Belə hallar təşkilat üçün çox zərərli nöticələnə biler.

Sanasiyanın ilk mərhələsində iri müəssisələrdə kommunikasiya sistemi zənnimizcə aşağıdakı kimi qurulmalıdır:

- müəssisənin durumu haqqında lazımi informasiyaları ləngimədən kütləvi informasiya vasitələri ilə ətraf mühitə çatdırılmalıdır;
- informasiya nə qədər tez çatdırılsara, əsəssiz söz-söhbətlərə bir o qədər tez son qoyular, əsəbələr aradan qaldırılar;

Planaşdırma – sanasiyanın idarə olunmasının əsaslarından biridir. Böhran yenidən baş qaldırsa, müəssisə öz kommunikasiyalarını qiymətləndirərək aşağıdakı suallara cavab vermelidir:

- kommunikasiyalarda iştirak etməyə ehtiyac vardırı? Əgər intervü vermeklə heç bir şəyə nail olmaq mümkün deyildirsə, intervüyə heç bir ehtiyac yoxdur.

- böhran haqqında informasiyanın kütləvi informasiya vasitələri tərəfindən təhrif olunmuş formada kütləyə ötürülməsi ehtimalı nə qədər

mümkündür?

- konkret auditoriya ilə intensiv işləməyə dəyərmi? Müəssisə üçün zəruri olan auditoriya ilə işləmək daha səmərəli variant hesab edilir.

- baş verən hadisələrə menecmentin reaksiyasını necə təqdim etməli? Müəssisə rəhbərliyinin fəaliyyəti barədə geniş ictimaiyyətə məlumat verilməsi qıçılmazdır.

- optimal çıxış yolu tapılmışdır mı? Lazımi auditoriyaya mətbuat vasitəsi ilə çıxış, bir qayda olaraq, sanasiya dövründə ən münasib qayda hesab edilir.

İri müəssisələrin sanasiyasında kommunikasiyaların səmərəliliyi adətnə pablik rileysins xidmətinin təcrübəsindən, mövqeyindən və bacarığından asılıdır. Təşkilatın böhrandan xilas olması üçün həyata keçirilən müvafiq tədbirlər pablik rileysins üzrə mütəxəssisin indiqatoru keyfiyyətində çıxış edir. Böhrandan çıxməq üçün pablik rileysins xidməti özünəməxsus mövqeyə malik olmalıdır. Böhranı hər hansı bir proses kimi idarə etmək, işləmək vacib məsələlərdəndir. Bəzən təşkilat rəhbərliyi böhranın ilk təzahürləri meydana çıxan zaman ləng fəaliyyət göstərir, tələsmirlər, sonralar isə kəskin tədbirlər həyata keçirmək məcburiyyətində qalırlar.

Zənnimizcə, müflisləşmiş iri müəssisələrin sanasiyasında, xüsusilə də gərginliyin azalduğu və çətinlikləri aradan qaldırmaga nail olduğu zamanda təşkilatın nüfuzunun qorunması uğrunda gərgin mübarizə aparılmalıdır. Əsas menecerlərin kütləvi informasiya vasitələri ilə auditoriya qarşısında böhranın dinamikası barədə çıxış etməsi müəssisənin prosesləri idarə etmək iqtidarında olmasına və ötən hadisələrdən dərs götürdüyüni ictimaiyyətə səbüt etmiş olardı.

Qeyd etmək istərdik ki, firmanın antiböhran tədbirlərinə təşkilat kollektivinin, istehlakçıların, malgöndərənlərin, distribütörələrin, investorlərin, geniş ictimaiyyətin reaksiyalarını izləmək də mühüm əhəmiyyət kəsb edir. Antiböhran programının hansı aspektlərinin müsbət nəticələr verdiyini, hansılarının menfi nəticələr doğurduğunu, hansılarının isə nəticəsiz qaldığı sistemli şəkildə təhlil edilməlidir.

Tədqiqat subyekti kimi müraciət etdiyimiz «Qaradağ Cement» ASC ötən əsrin 90-ci illərinin əvvəlindən uzun süren durğunluqdan sonra istehsal gücünü bərpa etmək cəhdinə başlığından daxili və xarici mühitə pablik rileysins işini yüksək seviyyədə qurulmasına maraqlı olmuşdur.

İlk növbədə müəssisənin işçilərinin əmək haqqı yüksəldilmiş, əməyin mühafizəsinə çəkilən xərclər artırılmışdır. Müəssisənin bütün işçiləri isti yeməkə pulsuz təmin olunurlar. İstehsal sahələrində aparılan

rekonstruksiya işleri ile paralel olarak müəssisənin bütün ərazisi boyunca geniş abadlıq işləri də aparılmışdır

İşçilər arasında müəssisənin duşduyu vəziyyət, onun səbəbləri, vəziyyətdən çıxma yolları, hər bir sexin, sahənin və konkret olaraq, hər bir işçinin bu sahədə yerinə yetirəcəyi işlər barədə dəfələrlə sohbətlər aparılmışdır. Neticədə müəssisə kollektivinin və ayrılıqda goturulmuş işçilərin rəhbərlik tərəfindən qarşılara qoyulan vəzifələrin icrasının reallığına inamı artırılmışdır.

Daxili mühitlə pablik rileyşins sahəsində aparılan novbəti tədbirlər məhsul istehsalı və keyfiyyətinin artırılmasına yönəldilmişdir. İstehsal tapşırıqlarının vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinin stimullaşdırılması, bu sahədə yüksək nəticələrə səbəb olmuşdur. Müəssisədə aparılan restrukturizasiya və reinqürinq tədbirləri sayəsində pablik rileyşins üzrə aparılan işlərin keyfiyyəti də hiss olunacaq qədər yüksəlmüşdür. Motivasiya baxımından da işçilərin müəssisəyə bağlılığı, son iqtisadi nəticələrin yüksəlməsində fərdi əməkdlərinin rolunun artmasında məsliyyət hisslerinin güclənməsi artırılmışdır. İşçi kollektivi 90-ci illərin stress, umidsızlık hissələrini arxada qoyaraq öz peşəkarlıq qabiliyyətlərini yüksəltmək, yüksək nəticələrə eldə edərək vəzifədə yüksəlmək və ozunutadıq prosesinin novbəti pillələrində irəliləmək istəyi ilə çalışırılar.

Xarici mühitlə əlaqələri bərpa etmək üzrə pablik rileyşins tədbirlərini həyata keçirən müəssisə sağlamlama yolunda daha yüksək nailiyətlər əldə etdi. Kutluvi informasiya vasitələri ilə ictimaiyyətin geniş təbəqələri müəssisənin durumunu barədə mütəmadi olaraq məlumatlandırılır. Həyata keçirilən və keçiriləcək məxtəlif rekonstruksiya, restrukturizasiya və reinqürinq tədbirlərinin nəticələri qəzetlər, press-konferensiyalar vasitəsi ilə dəmən işıqlandırılır.

Istehsalın inkişafı programını mərhələlərlə reallaşdırılan müəssisə paralel olaraq antiböhranlı konsepsiyanının tətbiqinin nəticələrini rəsmi dərələrə, istehlakçılarla, investorlara və digər maraqlı tərəflərə şəffafl şəkildə çatdırır. Daxili bazara yüksək keyfiyyətli sement çıxarmaqdə maraqlı olan zavod rəhbərliyi ucuz qiymətə satılan aşağı keyfiyyətli surroqat məhsul istehsal edən naməlum mənbələrə, olkəyə qazaqşmalıqliqla iddal olunan aşağı keyfiyyətli Iran və Rusiya məhsulları gətirənlərə qarşı kəskin ekşə tədbirlər həyata keçirdi.

Qeyd etdiklərimizdən olaraq, müəssisənin iqtisadi durumunun bərpa və inkişafı üçün müəssisə rəhbərliyi feal lobbiçilik siyaseti də həyata keçirir. Yerləşdiriyi ərazisinin dovlət strukturları ilə mutəmadi görüşlər keçirilərək müəssisəsinən əlaqədar problemləri onların nəzərinə çatdırılır. Milli

Məclis Nazırı Kabinetinin əlaqədar qurumları ilə də müxtəlif səpkili goruslərde, o cümlədən qalstuksuz görüşlərde də müəssisənin böhrandan çıxması, istehsal gücünün artırılması, daxili bazarda müdafiə olunması və s. kimi məsələlər diqqət mərkəzində saxlayır.

«Qaradağ Sement» ASC-nin sanasiyasında müəssisənin Azərbaycan xalqının ictimai-mədəni hayatı fəal iştirakı da muhum rol oynamasıdır. Olkənin ozunun iqtisadi vəziyyəti qənaətbəxş olmadığı bir zamanda müəssisə rəhbərliyi 1999-cu ildə Azərbaycan müsəqi mədəniyyətinin şah əsərlərindən biri olan «Leyli və Məcnun» operasına sponsorluq edərək ictimai fikirdə nufuzunu kəskin şəkildə artırdı. Bu jest istehlakçılar tərəfində dəyərincə qiymətləndirildi, alici ustunluğunun meyli «Qaradağ Sement»in məhsullarına doğru yondağıdır.

Pablik rileyşins üzrə işlər böhranın inkişafını və ondan çıxməq üçün müəssisənin fəaliyyətinə dəqiq, vaxtında və adekvat şəkildə əks etdirilməlidir. Bu mənecəmət inamın bərpa olunmasına şərait yaradır. Pablik rileyşins işləri üzrə rəhbərliyin əsas vəzifəsi təşkilatın böhrana hazırlığıni sistemli şəkildə yoxlamaqdan ibarətdir, çünki bu hazırlıq olmadan böhran situasiyasından uğurla çıxməq olduqca çətindir.

Müslişləşmiş iri müəssisələrin sanasiyasında pablik rileyşins xidmətinin əsas funksiyası işçi kollektivini təşkilatı böhran vəziyyətdən çıxarmaq üçün fəaliyyət programını işləmib hazırlanması və onun reallaşdırılmasıdır. Bu plan isə, öz novbəsində, butovlukda müəssisənin böhrandan çıxməq üzrə baş planı ilə ust-usta duşşəmdir. Pablik rileyşins qeyd olunan fəaliyyət programının əsasını isə təqvim planı təşkil edir. Təqvim planında antiböhran fəaliyyəti üzrə gozənlənilən əsas hadisələrin vaxtı və qarşılıqlı əlaqələri öz ekşini tapşmalıdır. Təqvim planında məqsədlər qeyd olunur və bu yolda gozənlənilən təhlükeli məqamlar sadalanır. Bütün fəaliyyəti üçün müəssisə üçün təhlükə kəsb edən amillər siyahısı müəssisə rəhbərliyinin daim diqqət mərkəzində olmalıdır.

Yaxşı tətbiq olunmuş təqvim planı potensial investorlardan əlavə vəsatılardan almaq üçün xüsusi əhəmiyyəti sənəd olmaqla yanğısı müəssisə rəhbərliyinin böhranın aradan qaldırılması üzrə işgəzarlıq qabiliyyətlərinin numayışı və riskin minimuma endirilməsi vasitəsidir. Pablik rileyşins üzrə təqvim planları adətən aylar üzrə (bəzən dekadalar üzrə də) tədbirlərin icrasına məsul şəxslər qeyd olunmaqla tətbiq olunur.

Pablik rileyşins üzrə mənecəmətin müəssisənin böhrandan çıxməsində əsas nəzarət funksiyalarına aşağıdakılardan daxildir:

- analoji sahədə çalışan işçilərin fəaliyyətinə nəzarətin tətbiqi. Nəzarət proseduraları elə müəyyənələşdirilməlidir ki, işçilər nəzarətin

məqsədi haqqında kifayət qədər məlumatlı olsunlar və işlərinin qiymətləndirilməsi kriteriyalarına uyğun fəaliyyət göstərsinlər;

- göstəricilərin dəyişməsi üzrində daimi monitoring tətbiq olunmalıdır. Belə halda dəyişiklik anım düzgün qiymətləndirmək və bunun əsasında strateji və taktiki planlarda dəyişikliklər etmək mümkündür;

- yoxlama və nəzarət programlarının işlənməsi çox vacib amillərdəndir. Nəzarət mexanizmləri və kontrol informasiyaların işçilərin nəzərinə çatdırılması mexanizmləri elə işlənməlidir ki, işçilərin səmərəli fəaliyətinə kifayət qədər motivasiya yaratmış olsun;

- istenilən irili-xirdalı dəyişiklikləri antiböhran tədbirləri planı ilə əlaqəli şəkildə təshil etməli;

- bütün heyət üzrə menecerlərin nəzarət mexanizminə olan inamlarını dəstəkləməli, işçilər müəssisənin bazaradakı durumunun daim nəzarətdə olmasını və işlərin yaxşılaşğa doğru irəliləməsi fikrini aşılamalı.

Pablik rileyşins xidmətinin müəssisənin sanasiyası prosesindəki fəaliyyəti çoxşaxılı və masuliyətlidir. Lakin onun əhəmiyyəti təkcə müəssisə çərçivəsində deyil, eyni zamanda ondan kənarda da yüksək qiymətləndirilməlidir. Bu sahədə pablik rileyşins fəaliyyəti çox hallarda da üstün mövqə təşkil edir.

Iri müəssisələrin sanasiyası zamanı fəaliyyət göstərən problem-meneccmentin əsas xüsusiyyətlərini qeyd etmək yerinə düşərdi:

1. Yaranma mərhələsində olan problemin inkişafı haqqında xəbərdarlıq verir. Adətən problem-meneccment müəssisənin təqribən 1 ildən sonra qarsılacağı problemlərlə əlaqədardır. Uyğun olaraq problem-meneccment böhrandan sonrakı planlaşdırma vəsilisi kimi deyil, böhran qabağı vəsilə kimi səciyyəldirmək doğru olardı.

2. Problemlərin selektiv seçimini təmin edir. Sanasiya zamanı iri müəssisənin sorançundan olan resurslar daha məhdud miqdarda olur. Bu məhdudluq isə öz öz növbəsində daha məhdud sayıda problemlərin həllini reallaşdırma bilər. Beleliklə, problem - meneccment prosesi təşkilatın qarşısında duran və onuna geləcəkdə rastlaşa biləcək konkret problemlərin bəlli sayına qarşı yönəldilə bilər. Belə problemlərin sayı adətən 5-10 arasında olur. Fəaliyyətin bu yönümlü sanasiya zamanı iri müəssisəni konkret olaraq daha vacib problemlərin həllinə səfərbər edir.

3. Yeni imkanlardan istifadə edilməsi və zəif mövqelərin müdafiəsinin gücləndirilməsi. Müəssisədə yaranan problemlərin eksəriyyəti bir tərəfdən yeni ehtiyatların, digər tərəfdən isə zəif mövqelərin açılmasına səbəb olur. Problem-meneccmentin pablik rileyşins xidməti menecerlərinin bu baxımdan əsas vəzifələri təkcə problemləri aşkar etmək deyil, eyni

zamanda meydana çıxmış yeni imknalardan səmərəli istifadə etməkdir.

4. Xarici amillərin təsiri ilə şərtlənən planlaşdırma. Problem meneccmentin prioritet istiqamətlərinin seçimi daxili amillərin deyil, məhz xarici amillərin diktəsi ilə reallaşır. Bu cür yanaşmanın strateji planlaşdırmadan əsas fərqi odur ki, strateji inkişaf üzrə pablik rileyşins planlaşdırılması, əhəmiyyətli dərəcədə, iri müəssisənin daxili məqsədləri ilə əlaqədardır.

5. Mənəfət əldə olunmasına doğru fəaliyyət. Problem meneccmentin pablik rileyşins xidmətinin real məqsədi təşkilatı xarici mühitin mənfi amillərinin təsirindən qorumaq, eyni zamanda onun işinin yaxşılaşdırılması, yaranmış imkanlardan istifadə edərək müəssisənin rentabilitiyyinin yüksəlməsinə yardımçı olmaqdır.

Son zamanlar iri müəssisələrin sanasiyasında problem meneccmentdə «riskli kommunikasiyalar» adlandırılan yeni bir istiqamət meydana çıxmışdır. Qeyd etdiyimiz xarakterli əlaqələrin əsasında adətən yüksək səviyyəli emosiyalar durur. Lakin intensiv emosiyalaranca informasiyalar səhih olmadiqda, yaxud kütlənin probleminin yaranması səbəblərinin əsasını başa düşməsi zamanında baş verir. Bu halda, ilk növbədə, problemin ciddiyyiyyətin başa düşülməsi mühüm əhəmiyyət kəsb edir. Sonra isə riskli kommunikasiyalar programının planlaşdırılması prosesi aşağıda qeyd etdiyimiz ardıcılıqla hayata keçirilməlidir:

- İlk növbədə qəbul etmək lazımdır ki, riskli kommunikasiyalar risk meneccmentinin daha böyük programının mühüm tərkib hissəsidir. Məhz bu programın əsas vəzifəsi problemin bütün kompleksinin həllini təmin edir.

- Meneccentin fəaliyyəti üzvi şəkildə kommunikasiya sistemi ilə uzaqlaşmalıdır. Onun kommunikasiyaya təsirinin daha effektlü olması üçün rəhbər işçilər müəssisənin pablik rileyşins üzrə mütəxəssisləri tərəfindən kütləvi informasiya vəsitələri ilə ünsiyyətə hazırlaşdırılmalıdır.

- Xarici informasiya mənbələri sistemi yaradılmalıdır. Bunun üçün jurnalistlərin etimadını qazanmış, öz sahəsinin mükəmməl bilicisi olan etibarlı xarici ekspertlərin işə davət olunması məqsədəyən olardı.

- İri müəssisələrin pablik rileyşins üzrə mütəxəssisləri öz təşkilatlarının daxili ekspertləri funksiyalarının icrasını yerinə yetirməlidirlər. Bu onlara olan etimadı, uyğun olaraq kütləvi informasiya vəsitələrinin müəssisəyə olan rəğbətini artıracaqdır.

Kütləvi informasiya vəsitələri ilə əməkdaşlıq dəqiqləşdirilmiş fakt və məlumatların əsasında qurulmalıdır. Verilmiş məlumatların səhihiyyi sistemli şəkildə yoxlanılmalıdır. Faktların təsadüfən, yaxud qəsdən təhrifi aşkar olunarsa ictimaiyyətin etimadı müəssisəyə qarşı koşkın şəkildə aşağı

düşsəcəkdir. İctimaiyyətin müxtəlif təbəqələrinin: kütləvi informasiya və sitələrinin, müştərilərin, əməkdaşların müəssisəyə qarşı münasibətlərinin öyrənilməsinin əhəmiyyətli etimadlılıq səviyyəsinin müəyyənlenədiriləməsindən daha önməlidir.

Qeyd etmək lazımdır ki, riskli komunikasiyalardan istifadənin səmərəliliyi əsas etibarı ilə müəssisənin işinin məhsuldar qurulmasından asılıdır, cümlə ictimaiyyət informasiyanı müəssisənin rəhbərliyindən və tənmiş mütəxəssislərdən alır. Lakin ictimaiyyəti söz müəyyən mərhələdə maraqlandırır. Növbəti mərhələdə söz deyil, real fəaliyyət ictimaiyyət üçün daha maraqlı hesab olumğa başlayır.

İri müəssisənin sanasiyásında müəssisənin pablik rileysins sahəsindəki ümumi kommunikasiya siyasəti onun bu sahədəki vəzifə və məqsədləri ilə tamamilə uzlaşmalıdır. Bu siyasetin işlənməsi bazarla six təməsədən olan iri müəssisənin strateji planlaşdırmasının tərkib hissəsini təşkil edir. Potensial problemlərin qarşısının alınması üçün, ilk növbədə müəyyənləşdirilməlidir ki, hansı tip problemlər təşkilatın mənafeyinə bu və ya digər dərəcədə toxuna bilər. Buna görə müəssisəsə üçün ictimaiyyətin daha goraklı sferalarının müəyyənləşdirilməsi və həmin auditoriyalarla ünsiyətin hansı böhrənlə vəziyyətlər yaradıb iləcəyi dəqiqləşdirilir. Növbəti mərhələdə hadisələrin gələcək inkişafının mümkün ssenarisinin geniş planı hazırlanmalı və hadisə modeləşdirilməlidir. Bu planların hazırlanmasına məsul olan pablik rileysins mütəxəssisləri müəssisənin müxtəlif şöbələri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərməli, planın effektləi alınması üçün onun maliyyə, siyasi və sosial cəhətlərini uzaqlaşdırmağıdır.

## VI. İRI SAHİBKARLIQ STRÜKTURLARINDA KORPORATİV MÜNASİBƏTLƏRİN QURULMASININ SOSİAL VƏ ETİK CƏHƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

### 6. 1. İri korporasiyaların sosial strategiyasının formallaşması məsələləri

İri korporasya - müasir sahibkarlığın mühüm atributu olmaqla bərabər, sosial institut kimi də çıxış edir. Artıq o, cəmiyyətin əsas struktur halqasına çevrilmişdir. Korporasya təliq sosial institutun formallaşmasının başlıca prinsipi qismində ictimai əmək bölgüsündən doğan köntüllü sosial həmrəylilik durur. Sahibkarlıq prosesində həmin prinsipin maddiləşməsi fərdi, qrup və mərkəzləşmiş dövlət ekoizminin və şütaqlığının mənfi təzahürlərinə müqavimət göstərməyə imkan verir.

Korporasiyamın sosial tərkibi haqqında bir-birinə zidd olan iki nəzəriyyə mövcuddur. A. Smit, M. Fridman, Q. Saymon, L. Mizes və klassik və neoklassik iqtisadi makətblərinin digər nümayəndələri mahiyyət etibarılı korporasiyamın sosial institut olmasının qəbul etmirlər. Onlara görə korporasya və ümumiyyətlə biznes yalnız mənəfət qazanmaq üçün məqsədönlü şəkildə fəaliyyət göstərməlidir: iqtisadi funksiyası yerinə yetirməklə korporasya cəmiyyət üzvlərinini işlə təmin edir. A. Smit göstərirdi ki, mənəfətə canatmaya cəmiyyət tərəfindən minimum məhdudiyyətlər qoyulduğda, sahibkarlıq cəmiyyətə daha yaxşı xidmət göstərir. Milton Fridmana görə "korporasiya mənəfətə can atmaqla məqsədönlü fəaliyyətlə məşğul olur. Ona qarşı başqa tələbin irəli sürülməsi isə prinsip eti-barılə texribatlı sosial doktrinadır. "General Motors" şirkətinin keçmiş prezidenti Vilson isə "General Motors" şirkətinə na yaxşıdırsa ölkə üçün da o yaxşıdır" fikrini söyləmişdir. Bu baxışlara uyğun olaraq bazarın əsas hərəkətverici qüvvəsi rolunu - alıcıının gələcək tələbini müəyyənəşdirə biləcək, təşəbbüskar və yaradıcı sahibkar deyil, bazar münasibətlərini idarə edən "görünməyən el" oynayır. "Sosial məsuliyyət, mənəviyyat, xeyriyyəçilik isə dövləlin və cəmiyyətin ayrı-ayrı təsisatlarının işidir.

İkinci nəzəri doktrinə görə, korporasyanın fəaliyyəti iqtisadi məqsəd və vəzifələrlə məhdudlaşmamalıdır, o, öz fəaliyyətinin əməkdaşlara, istehlakçılarla, investorlara, yerli sakınlərə və bütünlükə cəmiyyətə təsirinin sosial və etik aspektlərini nəzərə almmalıdır. Korporasya insan, təşkilat və cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır. Bu konsepsiyani ABŞ-da XX-asrin 30-cu illərində "SIRS" şirkətinin başçısı Robert Vud irəli sürmüştür. Lakin inkişaf etmiş ölkələrdə bu konsepsiyaya həqiqi maraqlı

XX-asrin 50-ci illərində göstərilməyə başlanılmışdır. Beynəlxalq təcrübəyə görə iqtisadiyyat böhran keçirdiyi dövrdə birinci konsepsiyaya, dayanıqlı inkişaf dövründə isə ikinci konsepsiyaya üstünlük verilir.

Korporasiya sosial təsisat kimi onun müasir forması olan səhmdar cəmiyyətindən əvvəl yaranmışdır. Hələ eramızdan əvvəl korporativ münasibətlər iqtisadi və sosial davranışın sayılırdı. Bu münasibətlərin çoxlu sayda komponentləri ailədə yaranan münasibətlər kimi formalasdırı. Orta əsrlərdə iqtisadi niyyət və məqsədlərdən başqa, artıq korporasiya sosial məsuliyyət, ısgızır mədəniyyət və etikanın da daxil olduğu təşkilati dəyərlərə və ənənələrə yer verirdi.

Müasir dövrdə korporasiyada sosial norma olan həmrəyliyin inkişaf etdirilməsi mühüm rol oynayır, çünki, bu məssələ rəqabəti, içtimai əmək bölgüsünü və korporativ integrasiya əlaqələrini uzlaşdırmağa imkan verir. Ə. Bayramovun fikrinə, "korporativ mənafələrin təminatı ümummilli mənafələrin öndənilməsi təpən əsas şərtidir. Yeni, milli mənafət korporasiyaların yardımı və vasitəciliyi ilə öndənilir." (11, s. 76)

Korporativ sahibkarlığın sosial varlığına korporativ mədəniyyət daxildir. Korporativ mədəniyyət - sahibkarlıq fealiyyəti prosesində sabit sosial qarşılıqlı təsir formaları sistemidir. Bu sistem korporasiyaya xas olan mənəvi və maddi dəyərlərə söykənir.

Korporativ mədəniyyət aşağıdakı prinsiplər əsasında formalasdır və inkişaf edir:

1. Korporasiya elə bir təsisatdır ki, insan öncül dəyər, yəni insan kapitalı kimi qəbul olunur. Ona görə də korporasiyanın əsas sosial məqsədi əməkdaşların yüksək hayat keyfiyyətini təmin etmək və onların qabiliyyətinin hərəkəflili inkişafına və reallaşmasına şərait yaratmaqdır.

2. Korporasiyanın kollektiv tərəfdəşlər kimi çıxış edən mülkiyyətçilərlə, malgöndərənlərlə, rəqiblərlə, istehlakçılarla, yerli əhali və bütünliklə cəmiyyətə münasibətləri sosial həmrəylik, sosial məsuliyyət və halallıq prinsipləri əsasında qurulmalıdır.

3. Korporasiya - harmonik təşkilatdır. Burada mədəniyyətin ayrı-ayrı elementləri bir-birinə uyğundur.

4. Korporasiya - unikal komponentləri, peşəkarlığı, təcrübəsi, biliyi, bacarığı və ənənələri olan kollektivdir.

5. Çağdaş korporasiya - yeni elmi nailiyyətlərə söykənən sosial-iqtisadi, texniki-texnoloji və təşkilatlı-hüquqi sistemdir.

Hər bir korporasiyanın sosial-mədəni tərkibi çoxlu sayıda amil və şərtlər - cəmiyyətin tipi, milli xüsusiyyətlər, korporativ mədəniyyətin inkişafı və ölkədə mövcud olan sosial-iqtisadi sistemlə möhkəmlənir. Sosial

təkmül tərəfdarları industrial və postindustrial cəmiyyət tiplərini qabarırlar. Unutmaq olmaz ki, cəmiyyətin hər bir tipində insan əsas subyektdir.

Industrial cəmiyyətin çoxlu sayıda sistemformalaşdırıcı elementləri dövrünü yaşayan Azərbaycana da xasdır. Fikrimizcə, belə elementlərə daxildir:

- Sonaye - iqtisadi fealiyyətin əsas sferası;
- iri korporasiya - sosial-iqtisadi sistemin əsas struktur halqası;
- əsas məqsəd - sahibkar galiri, kapital yığımı;
- sahibkar - sosial-iqtisadi sistemin hərəkətverici qüvvəsi;
- motivasiya - ilkin təlabatların ödənilməsi;
- elmi-texniki tərəqqi - içtimai inkişafın müəyyənedici amili ;
- əmək bölgüsünün dərinləşməsi və ona uyğun kooperasiya;
- kültülli təhsiləm mexanikləşdirilməsi və avtomatlaşdırılması hesabına rəqabətqabiliyyətliliyin təmin olunması.

Bununla yanaşı Azərbaycanda postindustrial cəmiyyətə xas olan komponentlər yaranır və inkişaf edir:

- insan fealiyyətinin üçüncü sferasının, yəni elmin, təhsilin, informaticanın, səhiyyənin və xidmat sferasına daxil olan digər sahə və fealiyyət növlərinin üstünlük təşkil etməsi;
- biznesdə qabaqcıl rolu strateji təfəkkürə malik, qabaqqorma bacarığı olan sahibkarlar və meneçerlərin oynaması;
- motivasiyanın ali təlabatların (ikinci dərəcəli sosial tələbatların) ödənilməsi kimi çıxış etməsi;
- iqtisadiyyatın innovasiya əsasında modernlaşdırılması;
- əmək bölgüsünün və kooperasiyanın dərinləşməsi və istehsalın integrasiyası əsasında təbii-sosial həmrəyliyin inkişafı;
- korporasiyanın sosial sistemlilik dərəcəsini artırmaqla cəmiyyətin korporativ əsaslarının qurulması.

Postindustrial dövrda insan spesifik kapital kimi çıxış edərək, korporasiya üçün sahibkar gəliri əldə etmə baxımından ən dəyərli amilə çevrilir. Özü də, insana lazımi sərbəstlik və məsuliyyət verdikdə o, özünü ifadə edə bilir və hərəkəflili inkişaf edir. Korporativ sahibkarlıq mədəniyyəti daha çox ölkənin və millatın mənəvi norma və dəyərlərinin yaranması tarixi ilə bağlıdır. Mədəniyyət - tarixi hadisələrin və onların təsirinin, coğrafi vəziyyətin, iqlimin, dil xüsusiyyətlərinin və yaşama instinctinin cəmindən yaranır. Bunların hamisi cəmiyyətin tələbatlarını və maraqlarını müəyyən edən norma və dəyərlərdən çülgalaşmışdır.

Globallaşma dövründə bir və ya bir neçə dövlətin korporativ mədəniyyətinə üstünlük verib, onu qeyri-şərtsiz olaraq qəbul etmək mənfi fə-

sadlar törədə bilər.

Ayri-ayrı ölkələrin korporativ mədəniyyəti bir-birindən köklü şəkildə fərqlənir və eksər vaxt uyğunlaşa da bilmir. Belə ki, ABŞ-də, AFR-də, Ingiltərədə ən dəyərlər və bahalı «əmək» kimi - zaman göstərilir. Amma Çinədə vaxt qiymətləndirildikdə, tələsik qərarların çıxarılmasına yaxşı baxımlar.

Amerikalı sahibkar və menecerlər azad sahibkarlığı - qətiyyətlidə, təcavüzkarlıqda, daima məqsədə doğru istiqamətlənməkdə, özünə inamda, təşəbbüskarlıqda, fərdçilikdə və daimi optimizdə görürler. Amerikalılar başgicəlləndirici həyat tempinə üstünlük verərk riskə gedirlər. Uğur qazanmaq və varlanmaq qisa yol tapmağın yanında intellektə və mənəvi dəyərlərə az qiymət verilir. Amerika korporativ mədəniyyətinin əsas dəyərləri sırasında original və qeyri-standart qərarlarla üstünlükvermə və korporativ sahibkarlıqla dövlət təsirinin azaldılması da mühüm yer tutur.

Ənənələrə uyğun olaraq Çin cəmiyyəti yüksək əxlaqi dəyərlərə və təhsilə malik kollektivçiliyin üstünlüklerindən baharlaşan bilən menecerlər tərəfindən idarə olunmanı göstərirler. Onlar mənəvi dəyər və prinsipləri puldan və gündəlik qazanc götürmədən üstün görürler. Kollektivçilik səviyyəsinə görə Yapon korporativ mədəniyyətinin tayı-berabəri yoxdur. Yapon cəmiyyəti «hökrümçək toru» cəmiyyəti kimi xarakterizə olunur. Orada - şirkət, korporasiya müqəddəsdir. Korporativ ruh, sədəqətlilik, həmrəylik və əməkdaşlıq Yapon korporativ mədəniyyətinin üstün cəhətləridir. Yapon işgüzarlığında riskin aşağı salınması və sahibkarlıqda dövlətin aktiv qarşılıqlı fəaliyyəti müstəsna şəhəmiyyət kəsb edir. Burada bazar münasibətlərinin dövlət tənzimlənməsinin məqsədi - rəqəbat və fərdi sahibkarlığın ictimai həyata mənəvi təsirini aşağı salmaqdan ibarətdir.

Yapon şirkətlərində korporativ strategiya işlənəndə və reallaşanda kompromis və razılıq prinsipləri əsas götürülür. Strateji qərarlar qəbul olunarkən «Rinqlər» sistemində istifadə olunur. Burada korporasiyanın çoxlu sayda əməkdaşları: menecerlər, adı fəhlələr, yüksək ixtisaslı mütəxəssislər və başqaları iştirak edir.

Hər ölkədə işgüzar mədəniyyəti öz spesifikasi vارد. Hələ XIX-əsrin axırları XX-əsrin avvallarında Azərbaycanda müasir sahibkarlığın ilkin elementləri formalasərkən Z. Tağıyev, M. Nağıyev, Ş. Əsədullayev, M. Muxtarov və başqları işgüzar davranışında "halıllıq", «verilən sözə əməletmə», «məsuliyyət», «özüne rəva bilmədiyi başqasına da rəva bilməmək» etik prinsiplərə üstünlük vermişlər. Çağdaş Azərbaycanda korporativ sahibkarlıq yaranma prosesini keçir. Buna görə də korporasiyalar və ümumiyyətə sahibkarlar insana məqsədəçatma vasitəsi

kimi baxırlar. İnsanın hayatı maraqları, istəkləri və gündəlik tələbatları ilə az maraqlanırlar. Bunun əksi olaraq müasir Qərb mentalitetində fəaliyyət devizlərindən biri kimi «insanın problemlərini sahibkar həll etməlidir» çıxış edir. Bu devizin Azərbaycanlı sahibkarının fəaliyyət məfkurusu olması üçün zamana və sahibkarlar arasında maarifləndirmə işinin aparılması ehtiyac vardır. Korporasiyanın sosial strategiyası korporativ sahibkarların sosial məhiyyətinin və onun tərkibinin ayri-ayrı hissələrinin xarakterini əks etdirməlidir.

P. Drucker haqqı olaraq qeyd edirdi ki, "hər korporasiyanın özünün sahibkarlıq strategiyası və funksional sosial strategiya nəzariyyəsi olmalıdır. (91. s231). Korporativ sektor vətəndaş cəmiyyətinin bir hissəsi olduğu üçün korporasiyada insanı münasibətlər vətəndaş cəmiyyətində formalşılmış prinsiplər üzərində qurulmalıdır.

Korporativ sosial strategiyanın mühüm məqsədlərindən biri földlərin, kollektivin və cəmiyyətin maraqlarının dayanıqli şəkildə uzlaşdırılmasıdır. Cəmiyyətin və əhalinin yüksək həyat keyfiyyətlərinin təmin olunması sosial korporativ strategiyanın nüvəsini təşkil edir. Korporasiyanın fəaliyyəti kollektivi istehlakçı üçün yüksək dəyəri olan unikal əməkə istehsal etməyə sərvət etməlidir. Onun reallaşması isə korporasiyanın əməkdaşlarının maraqlarının görülən işlə qovuşmasını şərtləndirir. Bununla əlaqədar olaraq korporasiyanın strateji vəzifəsi alıcıya elə əməkə təklif etməkdir ki, alıcı onun əvəz olunmazlığını dərk edərək bu əməkəyə üstünlük versin.

Cəmiyyət qarşısında sosial niyyəti yerinə yetirmək üçün korporativ sosial strategiyasında - sosial həmrəylik prinsipinin reallaşması nəzərdə tutulmalıdır.

Bütünlükdə cəmiyyətin sosial məqsədlərinin həyata keçirilməsi daha çox iki məsələdən asılıdır:

1. İri şirkətlərdə sahibkarlıq fəaliyyətinin müvəffəqiyyətindən. Şirkətlərin sabit rəqəbat qabiliyyətliliyi dövlətə sosial inkişaf strategiyasını aparmaya imkan verir.

2. Korporasiyanın niyyətindən. İşguzar təşkilatın niyyəti bu və ya başqa şəkildə cəmiyyətin sosial inkişafı strategiyası ilə bağlıdır.

«Azərsun» kimi iri şirkətin niyyətində onun mövcud olmasının mögzi, təyinatı, cəmiyyətə, istehsalçılara və digər tərəfdəslərə nə ilə faydalı olması, unikallığı, rəqəbat üstünlüyü və fəlsəfəsi əks olunmuşdur. Təşkilatın fəlsəfəsi onun dəyərlərini, prinsiplərini, adotənələrini, davranış normalarını müəyyən edir. Təyinat isə işgüzar təşkilatın hansı hərəkətləri yerinə yetirməsini, onun profilini, fəaliyyət sferasını, təşkilati-

hüquqi formasını birləşdirir. Təşkilatın fəlsəfəsi insanlar arasında münəsibətləri nizamladığına görə sabit qalır. Niyətin ikinci hissəsi, yəni təyinatı daxili və xarici şəraitdə asılı olaraq dəyişə bilir. Niyətdə mülkiyyətçilərin, işgüzar tərəfdəşlərinin, yerli əhalinin, əməkdaşlarının, istehsalçıların və bütünlükə cəmiyyətin maraqları nəzərə alınmalıdır. İri korporasiyanın niyyəti hazırlanarkən bəzi məsələlər diqqət yetirilməlidir:

1. Müssisələrin fəlsəfəsinin, profilinin və fəaliyyət üslubunun yaradılması tarixi;
2. Mülkiyyətçilərin və idarəetmə heyətinin davranışlı üslubu və fəaliyyət motivi;
3. İşgüzar təşkilatın mövcud olduğu mühitdə vəziyyət;
4. Məqsədlərinə çatmaq üçün malik olduğu resursları hərəkətə gətirmə imkanı;
5. İri şirkətin fərqləndirici ticarət markasına və intellektual mülkiyyətə malik olması.

Niyətin köməyi ilə xarici aləmdə işgüzar təşkilatı tanıylar və onun haqqında müəyyən obraz yaranır, yəni nüfuzu, imici formalaşır. Daxili mühitdə isə niyyət əməkdaşlar arasında munasibətləri və davranışlı normalarının necə olmasını təsbit edir. Niyətdə konkret göstəricilər, yəni hansı müdəddətə hansı işin görülməsi və necə görülməsi göstərilir. O, yalnız təşkilatın əsas fəaliyyət istiqamətlərini göstərir. Məsələn, «General Motors» şirkəti öz niyyətini belə göstərmüşdür: insanların, texnologiyaları və biznes sistemlərini birləşdirmək keyfiyyətə görə lider olan, az məsrəflə və istehsalçıların ehtiyaclarını ödəyə bilən avtomobillər satmaq və bütün korporasiyada qabaqcıl təcrübənin və biliklərin yayılması.

Qabaqcıl beynəlxalq korporasiyaların niyyətində sosial sahədə əsas məqsəd kimi - insanların hayatı keyfiyyətlərinin yüksəldilməsi götürülür. Buna rəğmən «Azərsun» şirkətində öz əməkdaşlarına münasibətdə sosial strategiyaların aşağıdakı dəyərləri üstündə qiymətləndirilir:

- mənsəbdə (karyerada) artmaq üçün şəraitin və imkanların yaradılması;
- hər bir iş yerində əməyin yaradıcı prosesə çevrilməsi;
- sahibkarlıq bacarıqlarının inkişafı və onların həyata keçirilməsi üçün şəraitin yaradılması;
- yüksək nəticələrə nail olmaq üçün yaradıcılığı və özünü inkişafi stimullaşdırın iqlimin yaradılması;
- şirkətin dəyərlərinin və məqsədlərinin başa düşülməsi və müdafiəsi;
- korporasiyanın sahibkar mədəniyyətinin inkişafı.

Korporativ sahibkarlığın sosial strategiyası işlənərkən müasir beynəlxalq tendensiyaların nəzərə alınması zəruridir. Bu baxımdan korporativ sahibkarlığın idarə olunmasının əməkdaşlarının cəlb olunması təqdirdə layiq sayılı bilər.

Korporasiyanın idarə olunmasına əməkdaşlarının cəlb olunmasının üç forması vardır:

- manfaətdə iştirak;
- mülkiyyətdə iştirak;
- şirkətin idarə olunmasında iştirak.

Əməkdaşların idarəetməyə cəlb olunması və əməkdaşların həyat keyfiyyətlərinin yüksəldilməsi iri korporasiyalarda sosial strategiyanın yerinə yetirilməsinin həm məqsədləri kimi, həm də iqtisadi və bazarönümlü strategiyaların həyata keçirilməsi vasitələri kimi çıxış edir.

## 6. 2. Biznes etikasının inkişafı və davranışlı dəyişməsi meylləri

Etik şüurun keyfiyyətinin yüksələməsi zərurəti müasir biznesin təşkilindəki tarixi dəyişikliklərin - (1) hazırkı dövrdə korporativlik səviyyəsinin yüksəlməsi və (2) informasiya inqilabızası dövründə xüsusi aşkarıdır.

Müasir istehlak texnologiyalarının işə salınmasına olan tələbat adətən nəhəng korporasiyaların işində çağdaş iqtisadi yeniliklərin tətbiqi ilə eynilik təşkil edir.

Korporasiya miqyasındaki fəaliyyət korporasiyaların üfqi və şaqılı istiqamətdə inkişafına güclü iqtisadi stimul yaradır. Əslində onların belə inkişafı XX əsrin ikinci yarısının mühüm fərqləndirici cəhətidir. Hazırda dövünün bir çox ölkələrinin ümumi daxili məhsulu (ÜDM) öz səviyyəsinə görə istenilən iri korporasiyanın galirlərindən geri qalır.

Müasir korporasiyaların belə misilsiz inkişafının çatışmamazlıqlarından biri onların daxilindəki bürokratik təşkilatlı strukturların qaçılmasız inkişafıdır. Bu zaman qərarların qəbulu üçün məsuliyyət daşıyan bürokratik strukturlara xarakterik olan məlum tendensiya — iyerarxiya pilləsində yüksəkdə duran şəxsə sözsüz tabeçilik — inkişaf edir. Bu tendensiya isə şəxsli təsəbbüsün tam ciddiliklə təzyiq altına düşməsinə götürüb çıxarı. İdarəetmə sistemindeki proseslərin belə xarakter alması qərarların qəbulu üçün çoxlu etik problemlər yaradır. Belə ki, namuslu və vicedanlı insanlar pis və şərəfsiz işlər, hətta bu işlər korporasiyanın maraqları namənilə edilələr də belə icra etmək məcburiyyətində qalırlar.

Müasir biznesin təşkilində ikinci tarixi dəyişiklik isə informasiya inqilabıdır. İkinci dünya müharibəsindən sonra kompüterin yaranması ilə əlaqadır Yer planetində həyat əsası şəkildə dəyişdi. Məlumatların yığılması, saxlanması, işlənməsinin və təhlilinin kompüter təminatı əsl inqilab - informasiya inqilab etdi, bu isə başarıyyatə XVIII əsr sənayə inqilabından daha güclü təsir göstərdi. Kompüter texnologiyası yeni impulsu ötən əsrin 90-ci illərindən, ümumdünya Internet kompüter şəbəkəsi dünyanın bütün qitələrindəki milyonlarla kompüterləri vahid informasiya fəzəsində birləşdirdiyən sonra aldı.

Kompüterdə istifadə olduqca yüksək səviyyədə təmərküzləşmiş müxtəlif xarakterlər, təyinatlı informasiyalardan istifadəyə imkan yaradır. Kütləvi informasiyaların belə yığım və mərkəzləşdirilməsindən olduqca konstruktiv şəkildə cəmiyyətdə demokratikləşmə proseslərinin sürətlənməsində, insanların istək və tələbatlarının öyrənilməsində istifadə etmək olar. O cümlədən bu mühüm informasiyalardan kiçik bir qrupun özlerinin şəxsi mənafələri üçün istifadə etməsi də mümkündür. Eric From kompüter sistemindən istifadə haqda deməsidir: «Kompüterlər həyat üçün orientir götürməsə sosial sistemin funksional tərkib hissəsinə çevriləməlidir, nəinki həmin sistemi dağıdan və nəhayət də onu öldürən xərcəng şisi il».

İstənilən halda kompüter və informasiya erası artıq başlayıb. Biznesin müasir peşkarları - informasiya erasının baş ideoloqları — demokratik cəmiyyətin əsaslandığı davranış əxlaqının (bəzən kompüter əxlaqi, şəbəkə əxlaqi və s. kimi də adlandırılan) ifadə edilməsi və tətbiqi üçün məsuliyyət daşıyırlar. Bütün bunlar peşkar biznes etikasının tədqiq və öyrənilməsini zəruri edir.

Biznes etikasının öyrənilməsi məhz müasir biznes təşkilatı rəhbərləri üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Biznes etikası sahəsində gör-komli amerikan alim Lora Neş dünyadan müasir biznes təşkilatlarındakı aşağıdakı etik problemlərin mövcudluğunu qeyd etmişdir:

- xəsislik;
- hesabatlarda və yoxlamalarda faktların qəsdən göstərilməməsi, qeyri-səhih informasiyaların təqdim edilməsi;
- keyfiyyətsiz məhsul buraxılışı, yaxud daimi texniki xidmətin zəruriliyi;
- qiymətlərin qəsdən yüksəldilməsi, yaxud işgüzar danışqların aparılması zamanı birbaşa aldatma;
- bu günkü günə mövcud olan əmək şəraitini işçiləri öz işlərini yerinə yetirdikləri haqda yalanə məcbur edir;
- təşkilatın ağır vaxtlarındaki müzakirələr zamanı rəhbərlərin ona zə-

rər gətirə biləcək həddən artıq özünəinam nümayiş etdirməsi;

- işlərin və məhsulların aşağı keyfiyyəti;
- nə qədər qeyri-etiğ və ədalətsiz olsa da belə rəhbərliyə danışqsız təbe olmaq;
- şəxsi maraqlar və korporasiya maraqları arasındaki ziddiyət;
- favoritlərin mövcudluğu;
- kəskin qiymətqoyma;
- bu və ya digər işin yerinə yetirilməsi zamanı günahsız və köməksiz insanların qurban verilməsi;
- qeyri-etiğ atmosferində işçilərin öz etiraz və narazılıqlarını bildirməsərinin qeyri-mümkünliyü;
- işin coxluğundan ailəyə və şəxsi işlərə diqqət yetirilməməsi;
- təhlükəsizlik xarakterli şübhəli olan məhsulların istehsalı;
- iş yerindən, iş yoldaşlarından, korporasiyanın fondlarından alınan hər hansı əşyanın geri qaytarılmaması;
- dəstək almaq üçün öz iş planını şüurlu şəkildə lazımlı olandan da yüksək qiymətləndirmək;
- iş maraqlarına zərər vuraraq iyerarxiya pilləsində yüksəlməyə hədən ziyyada diqqət yetirmək;
- xoşbəxt təsadüf ümidi ilə şübhəli kəslərlə ittifaq yaratmaq;
- öz vəzifələrinin icrasını ləğititməklə korporasiyanı vaxt və maddi itki'lərə məruz qoymaq və s. ;


Yuxarıda qeyd olunanlardan göründüyü kimi müasir biznes təşkilatlarındakı qeyri-etiğ münasibətlərin spektri olduqca rəngarəng və müxtəlif xarakterlidir. Lakin bu müxtəlifliklərin fövqündə isə insan durur. Kiçik, lakin külli miqdarda vəsaitlərə, səlahiyyətlərə malik olan insanlar qrupu, çox da böyük sərvətə malik olmayan orta təbəqə insanları və özünü, yaxud ailəsinin məhrumiyyətlərin zəncirindən xilas etməyə səy göstərən sərvətsiz milyonlarla insanlar. Müasir bazar iqtisadiyyatı və iqtisadiyyatın globallaşması şəraittində etika problemləri həm bütünlükdə cəmiyyəti, həm də onun müxtəlif qruplarını narahat edir. Belə ki, bu problem ümumbəşəridir və konkret olaraq insanların taleyi ilə əlaqadاردır.

Müasir biznesdə etikanın en çox tədqiq olunan problemləri aşağıdakılardır: korporativ və universal etikalar arasındaki qarşılıqlı əlaqələr; biznesin sosial məsuliyyəti; ümumi etik prinsiplərdən konkret qərarların qəbul edilməsindən istifadə; təşkilatın etik səviyyəsinin yüksəldilməsi qaydalar; dini və mədəni dövərlərin iqtisadi faaliyyət və biznes etikasına təsiri və s.

Biznes etikası ənənəvi olaraq makroetika və mikroetikaya bölünür. Makroetika dedikdə cəmiyyətin sosial və iqtisadi makrosubyektlərinin:

korporasiyaların, dövlətin və cəmiyyətin bütünlükdə, o cümlədən ayrı-ayrı hissələri ilə birlikdə qarşılıqlı mənəvi münasibətlərinin xüsusiyyətlərini eks etdirən biznes etikası başa düşürək; mikroetika isə mənəvi subyekti kimi korporasiyadaxili, korporasiyalararası və onların işçiləri, o cümlədən səhmdarlar arasındaki mənəvi münasibətlərin tədqiqidir.

Aşağıdakı şəkildə isə biznes etikası ilə digər elm sahələrinin əlaqəsi verilmişdir:



Şəkil 6. 2. 1. Biznes etikası ilə elmin digər sahələri arasındaki qarşılıqlı münasibətlər

Şəkildən göründüyü kimi biznes etikası qarşılıqlı əlaqədə olan menecment və iqtisadiyyat elmləri, psixologiya və mənəviyyat nəzəriyyəsi ilə six təmsədadır.

Mütəxəssislər makrosubyektlər arasındaki mənəvi münasibətlər sisteminin iki: üfqı və şəquli səviyyələrini fərqləndirirlər. Üfüqi səviyyədə müxtəlif korporasiyaların eyni xarakterli subyektlər arasındaki mənəvi münasibətlər baxılır: şəquli səviyyədə isə müxtəlif xarakterli və cəhətli subyektlər arasındaki mənəvi münasibətlər öyrənilir. Bu səviyyə korporasiya və dövlət, korporasiya və bütünlük cəmiyyət (yaxud onun qrupları), korporasiya və ətraf mühit arasındaki münasibətlər addır.

Biznes etikası iqtisadi institutlarının formalasdırılmasına, peşəkarların

biznesdə fəaliyyətinə bilavasitə təsir edir. Cəmiyyətin iqtisadi institutları birbaşa mənəviyyata müdaxilə edirlər və bu nöqtəyi nəzərdən də biznes etikasının makrosviyyəsinin əhəmiyyətini dəvərləndirmək çətindir.

Beynəlxalq biznes etikasının əsaslandığı istiqamətlərdən biri də, dini etikadır. Onun əsasında «Aldatma», «Oğurlama», «Səmə yaxın olana yalandan şahidlilik etmə» və s. yəhudi-xristian ənənələri kimi mütləq axlaqi ehkamlar, islam, buddist, konfutsialist dinlərin mənəvi-etiğ qanun və normaları durur. M. Veber göstərir ki, məhz protestantizmin dini xüsusiyyətləri Yeni dövrde Avropaya kapitalist münasibətlərinin sürəti inkişafına səbəb olmuşdur. Lakin unutmaq lazıim deyildir ki, təkcə dini ehkamlar sayısında nəinki iqtisadiyyat, biznes, o cümlədən də, biznes etikası inkişaf edə bilmez.

Biznes etikasında ən nüfuzlu nəzəriyyələrdən biri utilitarizm nəzəriyyəsidir. Ənənəvi utilitarizm nəzəriyyəsinin banisi Yeremy Bentam (1748-1832) hesab edilir. Bentam öz elmi araşdırılmalarını sosial siyasetlə ictimai qanunvericilik arasında iqtisadi nöqtəyi-nəzərdən sadə və qənatbəxş adekvat göstəricinin tapılmasını təmin edən metodikanın obyektiv meyarlarının işlənməsinə həsr etmişdir.

Etki nöqtəyi-nəzərdən hər hansı bir hərəkət o zaman haqlı sayıla bilər ki, onun macmۇ faydalı somərsi həmin hərəkatı əvəz edə biləcək hərhənsi bir qeyri-hərəkətin məcmu faydalı somərsindən çox olsun.

Beləliklə, utilitarizm prinsipi gerçəkləşdirilmiş hərəkət nəticəsində yaranmış rifahın kəmiyyətinin ölçüləşməsini, comlaşdırılmasını, həmçinin rifahın kəmiyyəti ilə mənfi nəticələrin kəmiyyəti arasındakı fərqi ölçməyi, nəticədə hənsi hərəkətin maksimum xalis mənəfət, yaxud minimum mütləq xərclərə başa gələcəyini nəzərə almağı əsas tutur. Utilitarizm prinsipini, bilavasitə bütün hərəkətlərin uçutunonu aparılması, hərəkətlərimiz anı nəticələrinin yekunu kimi qiymətləndirmək sahv olardı. Əksinə, bütün mümkün hərəkət variantlarından cari müsbət və neqativ effektləri xərclər və mənəfət kimi nəzərə alaraq nəticələri proqnozlaşdırmaq lazımdır.


Utilitarizm ideyaları iqtisadi elmlərin inkişafına güclü təsir göstərdi. Bir çox iqtisadi alimlər hələ XIX əsrə qəti şəkildə bildirirdilər ki, təsərrüfat fəaliyyəti mexanizminin əsasında insanın maddi rifah halının yaxşılaşdırılması kimi többi həvəs durur, istehsal olunmuş əmtəələrin faydalılığı isə adamların ödəmek istədikləri qiymətlə ölçülür. Nəzəriyyənin bu və digər sadələşdirmələrini qəbul edən iqtisadçılar tələb və təklif arasındaki asılılığı, onun xarakterini, satıcı və alıcı arasındaki münasibətləri, həmçinin sərbəst rəqabəti bazar da qiymət tarazlığının yaranması səbəblərini izah etməyə imkan təpədir. Beləliklə, iqtisadçılar

utilitarizm mövqeyinde dayanaraq azad bazar sisteminin alternativsiz olduğu nəticəni artıq qütiləşdirmişlər. Lakin utilitarizm nəzəriyyəsi bir çox aspektlərdən tənzid olunur. Məsələn, sosial, səhiyyə, mədəniyyət sahələrinin, fundamental elmi-tədqiqatların maliyyələşdirilməsi, sosial ədalət, hüquq problemlərinin çözülməsində utilitarizm nəzəriyyəsi az effektlidir.

Tədqiqatlar göstərir ki, bir çox insanlar sahibi olduqları mənəvi dəyərləri işlədikləri təşkilatda mövcud olan şəraitin təsiri altında güzəşə gedirlər. Bu zaman həmin təşkilatda etik münasibətləri tənzimləyən dəyərlər sistem - onu korporativ etika da adlandırmarlar, mühüm rol oynayır.

Korporativ etika universal etikadan fərqli olaraq təşkilatın fəaliyyət xüsusiyyətləri və məqsadları ilə, həmçinin həmin idarədə tarixən formallaşmış stereotip tərzlər şərtlənlər. Müəssisə ayrıca insan kimi müxtəlif hərkət-verici qüvvələr tərəfindən idarə edilir, həmçinin müyyəyən qorxu, tabu, bəzən da irrasional fəaliyyət mexanizmni da mövcuddur ki, bu haqda çox vaxt danışılır.

Müasir biznes təşkilatının etik dəyərlərinin istiqamətini düzgün qiymətləndirmək üçün korporativ mədəniyyətin tipologiyasını müyyənləşdirmək lazımdır. Bu mədəniyyəti istehsalın və insan fəaliyyətinin çoxtərəfli sahələri ilə şərtlənməsinə baxmayaraq dörd əsas tipə bölmək olar (bax: şəkil 6. 2. 2).



Şəkil 6. 2. 2. Korporativ mədəniyyətlərin tipologiyası

Şəkil 6. 2. 2-də verilmiş sxemdən görüldüyü kimi, burada mədəniyyətə vasitəli təsir göstərən iki amil təsvir edilmişdir: risk (risk bu və ya digər qərarı, konkret fəaliyyəti na qədər obyektiv və subyektiv şəkildə əks etdirir) və geriyo əlaqə (tezliklə qəbul olunmuş qərarın doğruluğunun aşkarlanması). Bu meyarlarla mədəniyyətin digər növlərini farqləndirirler.

Ticarət mədəniyyəti stürtü geriyo əlaqə və kiçik risklə sacıyoşanır, ilk növbədə ticarət və satış təşkilatlarında, pərakəndə ticarətdə, müyyəyen qədər kompüter istehsalçılarında, daşınmaz əmlak satışı və maliyyə dəllallarında, avtomobil tacirlərində, malların evə çatdırılmasında ticarətində və s. inkişaf etmişdir. Müvəffəqiyyət alıcılarla təmsədan, sövdələşmə inadkarlılığından və axtarışından asılıdır. Əməkdaşları - adətən gənc və cəsarətli eksperimentlərə

meyl edən fəal insanlardır. Ticarət mədəniyyəti sferasında əməkdaşlar kollektiv oyunu uğurla aparırlar. Onlar sürətli və sadə qərarlar qəbuluna meyllidirlər.

Müvəffəqiyyət risklə deyil, satış həcmi ilə ölçülür. Uğurlara sevinirlər. Maliyyət stimulu əməkdaşlar üçün heç də birinci dərəcəli əhəmiyyət daşıdır.

Catışmamazlıqlar: kəmiyyət keyfiyyəti üstləşir, əməkdaşlar öz əlaqələrini ilk növbədə kollektivlə, nəinki təşkilatla hiss edirlər; yüksək kadr axıcılığı var.

Sərfli sövdələşmələr mədəniyyəti (spekulativ mədəniyyət) uğurlu, yaxud uğursuz müəssisədə stürtü geriyo əlaqə, yaxud orta və yüksək dərəcədə risklə səciyyələnir. Har yerde — harada ki, qiymətli kağızların, ödəniş vasitələrinin, xammalın və s. sövdələşmələri gedirsa orada təsadüf olunur. Lakin bu mədəniyyətin elementlərinə moda, kosmetika, peşəkar idman, reklam və riskli müəssisələrin maliyyələşdirilməsi sahələrində da təsadüf olunur. Əsas strategiya — yaranmış şansdan sürətli istifadə etməkdir. Burada sürətli sövdələşmə və pulların sürətli əldə olunmasına çalışırlar.

Əməkdaşlar adətən yüksək fərdiyətçilik, özündən razılıq və şöhrətpərvəstlik hissələrinə ibarətdir. Döyüşkən və təcavüzkar xarakterlidirlər, daim yarıya girməye hazırlıdırlar. Bir-biriləri ilə qisa müddət ərzində və adətən stürtü dənmişirlər. Məsələn, birjadəki ünsiyyətləri göstərmək olar. Adətən əməkdaşlar kollektiv oyunu pis aparırlar.

İnzibati mədəniyyət aşağı soviyyəli risk və long geriyo əlaqə ilə ictimai xidmət, yaxşı tənzimlənən və müdafiə olunan sahələrin təşkilatlarında, iri inzibati firmalarda, banklarda və siyorta sistemlərində təzahür edir. Əməkdaşları səliqəli və ciddi, eyni zamanda ehtiyatlı, əcəşkən, vəsəsi, itaətkar və mühüm uyğunlaşdırırlar. Qərarı uzun müddət düşündürkən və hərtərəfli siğortalandıqdan sonra verirlər. Əsas diqqəti necə etməyə, on az diqqəti issə nə etməyə yönəldirlər. Daxili problemlərə aludaçılık onlarda bir sıra adətlər formalasdır: 1) bütün məsələlər üzrə protokol qeydləri aparılır; 2) sənədlərin qorunması nizamlanmış sistemli mövcuddur ki, lazımlı olan məqamda öz günahsızlıqlarını sübut etmək mümkün olsun; 3) prosedura nəticəyə nisbətən daha çox əhəmiyyətli kasb edir; 4) bütün sərəncamlar - həm ağıllı, həm də ağılsızlar - icra edilirlər; 5) əməkdaşlar sənii izola olunmuş, hər bir xırda hadisənin də tamamilə şüşərdildiyi aləmdə yaşayırlar, xarici dünyaya ilə əlaqə itirilir; 6) özünü qiymətləndirmək üçün titulların əhəmiyyətini puldan üstün tuturlar.

Müasir biznes təşkilatında rəhbər və sıravi əməkdaşların etik davranışlarının yüksək soviyyəsini təmin etmək üçün aşağıdakı tədbir və metodlardan istifadə etmək olar:

- etik kodeksin tətbiq edilməsi. Təşkilatın rəyinə əsasən bütün işçilər

tümüni etik dəyərləri və etika qaydalarını özündə eks etdirən kodeksə riayət etməlidirlər. Etik normativlər təşkilatda normal etik atmosferin yaradılması və qərarların qəbulu prosesində etik tövsiyyələrin müəyyənləşdirilməsi məqsədi ilə tərtib edilir. Adətən təşkilat etik normativləri öz işçilərinin nəzərinə çap materialları şəklində təqdim edir:

- «Etika kartları» - etik qayda və tövsiyyələrin biznes təşkilatının hər bir əməkdaşının nəzərinə çatdırılmalı olan konkretləşdirilmiş etika kodeksidir. Orada təşkilatın etik məsələlər üzrə məsləhatçisinin adı və telefonu da yerləşdirilmişdir. Bu metoddan Yaponiya firmalarında geniş şəkildə istifadə edilir.

- Etika komitələri. Bəzi təşkilatlar gün ərzində etika təcrübəsinin qiymətləndirilməsi üçün daimi komitələr yaradırlar, belə komitenin bütün üzvləri adətən yüksək səviyyəli rəhbərlərdən təşkil olunur, digərləri isə komitələr avəzina işə etika üzrə vəkil adlandırılın biznesin etikası üzrə mütəxəssis dəvət edirlər. Belə vəkilin rolu biznes təşkilatının fəaliyyəti ilə əlaqədar olan etik normal işleyib hazırlanmaq, həmçinin təşkilatın «sosial vəcdanı» rolu oynamadır.

- sosial təftişlər. Vəzifəsi biznes təşkilatının programı və fəaliyyətinin sosial təsiri haqqında hesabat tərtib etmək, qiymətləndirmə işlərini aparmaqdır. Sosial təftiş tərəfdarlarının fikrincə bu tip hesabatlar təşkilatın sosial məsuliyyətinin səviyyəsinin şahidi ola bilər.

- etik davranışın tədrisi. Rəhbər və səravi əməkdaşlara etik davranışın tədrisi. Bu zaman işçilər biznes etikası ilə tanış olurlar.

- etik ekspertiza. Yüksək rəhbərliyin, heyətin, yaxud ictimaiyyətin narahatılı ilə əlaqədar təşkilatın (yaxud konkret layihənin) konkret fəaliyyət sahəsinin hərəkəfli təhlili. Əsas etibarı ilə təşkilatın nüfuzu və gələcəyi ilə əlaqədar yaranmış problemlərin tədqiqi ilə səciyyələnir. Belə təftüsün nəticələrinə təşkilatın mənəvi iqlimi və mənəvi respektabelliyyinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər sistemi, həmçinin təşkilatın fəaliyyət təcrübəsində (yaxud konkret sahəsində) dilən korrektivlər addır.

- etik məsləhətlər. Konkret mənəvi dilemmalarla əlaqədar mürəkkəb və ziddiyətli situasiyalar yarandıqda təşkilat problemi özünün gücү hesabına nizamlamağı bacarmazsa, kənardan biznesin etikası üzrə müstəqil, kompetent mütəxəssisler dəvət edilir.

İşgüzər ünsiyyətdə «yxuxarıdan-aşağı», daha doğrusu rəhbərlikə tabeçilikdəkələr arasındaki münasibətləri, etikanın qızıl qaydasını aşağidakı kimi ifadə etmək olar: «Çalışın tabeçiliyinizdəkiliərə qurdugunuz münə-sibət, rəisindən gözlədiyiniz münasibətə bənzəsin.» İşgüzər ünsiyyət mədəniyyəti və uğuru çox hallarda rəhbərin öz işçilərinə qarşı istifadə etdiyi etik norma və prinsiplərdən asılıdır. Norma və prinsiplər dedikdə xidmət zamanı hansı

hərəkətlərin etik cəhətdən məqbul, hansının isə qeyri-məqbul olduğu nəzərdə tutulur. Bu normalar ilk növbədə idarəetmə prosesində qəbul olunan sərəncamların nəyin əsasında verilmesinə, işgüzar ünsiyyəti müəyyən edən xidməti intizamın necə təzahür etməsinə aididir.

Rəhbər və tabeçilikdəkələr arasında işgüzar ünsiyyət etikası pozulduqda kollektivdə insanların əksəriyyəti özlərini narahat, mənəvi cəhətdən müdafiəsiz hesab edirlər. Rəhbərin işçiyə münasibəti işgüzər ünsiyyətin bütün xarakterinə təsir edir, çox halda isə onun əxlaqi-psixoloji iqlimini müəyyənəşdirir. İlk növbədə, məhz bu səviyyədə əxlaq etalonları və davranış qaydaları formalasır.

Müasir biznes təşkilatında rəhbərliyin işgüzər etika baxımından tabeçiliyindəki işçilər münasibəti necə olmalıdır?

1. İlk növbədə rəhbər təşkilat yüksək mənəvi ünsiyyət normaları ilə çalışan yekdil kollektivə çevirməlidir. O, işçiləri təşkilatın məqsədlərinə xidmətə sövgət etməlidir. İnsanın kollektivdə identifikasiyası o zaman baş verəcəkdir ki, o özünü əxlaqi və psixoloji cəhətdən rahat hiss etsin. Bununla belə nəzərə alınmalıdır ki, hər kəs çalışır ki, öz fərdiliyində qalsın və buna görə də ona hörmət edilsin.

2. Vicedansızlıq və insafsızlıqla əlaqədar problem və çətinliklər yarandıqda rəhbər onun səbəblərini aydınlaşdırmalıdır. Əgər buna səbab savadsızlıq olmuşdurşa, işçini çatışmazlıqlarına və zəifliklərinə görə çox məzəmət etmək yaramaz. Bu zaman göləcəkdə analoji hadisənin baş verməməsi üçün işçinin şəxsiyyətinin güclü təraflarına təsir etmək lazımdır.

3. Əməkdaş tapşırığı icra etmədikdə, ona bildirmək lazımdır ki, bu barədə məlumatlıdır, eks təqdirdə işçi rəisindən ölüsdürünü hesab edəcək. Bundan əlavə həmin işçi məzəmmət edilməli, bildirilməlidir ki, o öz vəzifə borcunu yerinə yetirir və qeyri-etik hərəkət edir.

4. Fəaliyyət və işi tənqid etməli, insanın şəxsiyyətinə toxunmamalı.

5. İşdə «xətri dəha çox istənilən» işçilər olmamalıdır. Bütün işçilər eyni hüquqlu insan münasibəti bəsləməli, hamiya eyni ölçülərlə yanmalıdır.

6. "Kimin xidmətləri daha çoxdur, daha çox da mükafatlanmalıdır" prinsipinə daim riayət edilməlidir.

7. Əgər uğur rəhbərliyin sayəsində olda edilmişdirse də kollektivə təşəkkür etmək unudulmamalıdır.

8. Tabeçilikdə olanların şəxsi ləyaqət hissini daim möhkəmləndirmək lazımdır.

9. Kollektivin əməkdaşları zəruri anlarda müdafiə edilməlidirlər, onlar rəhbərliyin sədəqətini daim hiss etməlidirlər.

Müasir biznes təşkilatının rəhbərliyi qəbul etdiyi etik norma və sərəncamların formasına etika nöqtəyi-nəzərindən diqqət yetirməlidirlər. Sərəncamların

forması aşağıdaki kimidir: emr, xahiş, sual. Ömrlerden adətən fövqələdə hallarda və yaramaz işçilərin tənbehində istifadə edilir. Xahişlərdən isə sıraşı vəziyyətlərə, yəni cari işlərin yerinə yetirilməsində istifadə olunur. Bu halda rəhbər və işçinin münasibətləri qarşılıqlı etibar və ehtiramə əsaslanır. Suallar isə konkret cari məsələlərin icrası zamanı aydınlaşdırılmış məqamları ilə bağlı olur. Bu zaman da nəzakət qaydalarına diqqət yetirmək vacibdir.

Biznes təşkilatı rəhbərinin etik vəzifələri ümumi şəkildə aşağıdakılardan ibarətdir:

- rəhbərlər əxlaqlı davranışın nümunəsi olmalıdır. Onlar təşkilatın çıxışlanməsinə yönəlmüş əxlaqi dəyərlərə uyğun yaşamalıdır, ən əsası isə kollektivin lideri olmalıdır;
- liderlər rəhbərlik etdikləri kollektivin perspektivinə cavabdehdirlər;
- liderlər təbəciliyindəkiliyi öz planları haqqında məlumatlaşdırmalıdır;
- liderlər yüksək qarşılıqlı etimada əsaslanan və ahəngdar işləyən kollektivin formalşdırılmasında məsuldurlar;
- liderlər şəxsiyyətin və yaradıcılığın inkişafının mükafatlandırılması şəraitinin yaradılmasına məsuldurlar.

Yaxşı işçilərin malik olduğu xüsusiyyətlər bunlardır:

1. Rəhbərliklə münasibətlərdə qarşıya qoyulmuş tapşırıqların icrasında qarşılıqlı təşəbbüs atmosferinin yaradılmasına cəhd;
2. Raисis mübahisədə kifayət qədər özünə inanmalı, oponentlə münasibətdə loyqət prinsipinə riayət etməli;
3. Raисin tapşırıqlarını icra etməli, lakin bu zaman müti olmamalı;
4. Öz biliyini, bacarığını və təcrübəsini kollektivə sərf etməli, onun digər üzvlərinin yerinə keçməyə cəhd etməməli;
5. Öz raисinə və kollektivin qarşısındaki məqsədlərə sadiq olmalı, düzgün qiymət vermek və konstruktiv təqnid etmək, yaxud ona dözmək qabiliyyətini saxlamalı;
6. Təşkilatın, yaxud rəhbərin məqsəd və dəyərlərinə cavab vermək çatınlaşdırıkda və ya mümkün olmadıqda kənarlaşmağı bacarmalıdır.

Müsəir işgüzar həyatın ən aktual problemlərinə korporasiyalar arasındaki, korporasiyalar və dövlət arasında, korporasiyalar və istehlakçılar arasındaki, korporasiyalar və investorlar arasında, korporasiyalar və lokal birliliklər arasında, nəhayət, korporasiyalar və ətraf mühit arasında münasibətlər də aiddir.

Korporasiyaarası etik münasibətlərdəki problemlər makroetika üçün xarakterik olan problemlərin əksəriyyətini özündə cəmləşdirir. Bunların içərisində «ana» müəssisənin «övlad» müəssisəsi üzərindəki nəzarətinin səviyyəsi mənəvi aspektində xüsusiələ fərqlənir. Yuxarı təşkilatın nəzarəti total xarakter

daşımalıdır, yaxud «övlad» müəssisə müəyyən sərbəstliklərə nail olmalıdır? Əgər sonuncu fikir üstündürsə, bu azadlığın sərhədləri harada qurtarsın? Bir tərəfdən «qız» müəssisədən sözsüz tabeçiliyi və yuxarı təşkilatın bütün qərarlarının icrası tələb olunur, digər tərəfdən isə yerli situasiyanın bütün incəliklərini yuxarıdan görmək çox hallarda mümkin olmadığından aşağı təşkilat strateji irəliləyişə nail olmaq namənə yuxarıın birbəsə qərarlarını pozmaq məcburiyyətində qalır.

Bu problemiin aşdırılması ilə əlaqədar deontik etika tərəfdarları istənilən korporasiyanın sərbəstliyini təqdir edirlər. Onlar korporasiyanın sərbəst qərar qəbul etməyə mənəvi haqqı olduğunu bildirirlər. Utilitar etikanın tərəfdarları isə gelir və xərclərin hesablanması metodologiyasını rəhbər tutaraq hər bir situasiyaya ayrıldıqda baxmağı tövsiyyə edirlər.

Digər problem də öz vacibliyi ilə diqqəti cəlb edir. Bir biznes sferasında fəaliyyət göstərən müstəqil korporasiyaların qaçılmas rəqabət prosesində müxtəlif mənəvi problemləri yaranır. Bu cəhətdən ən ciddi problem - rəqib üzərində qələbə əldə etmək üçün vasitələrin seçilməsidir. Bu halda işgüzar təşkilatların rəhbərləri qiymətlərin maya dəyərindən də aşağı salınması, əmək haqqının azaldılması, dövlət orqanlarına rüşvet təklif edilməsi və s. kimi vasitələrdən istifadə edərək rəqibi sıradan çıxarmağa çalışırlar. Firmalar rəqib olaraq unutmamalıdır ki, onlar bir cəmiyyətin üzvləridirlər, buna görə də bir-birlərinə hörmət etməlidirlər, başqalarının hüquqlarını pozmamalıdır.

Müsəir dövrədə biznes dövlətin problemləri qarşılıqlı münasibətləri iqtisadişçilər dərinlənmiş döşəndürür. Hazırda biznes və dövlət, bizneslə bütünlükdə cəmiyyət arasındakı ziddiyyətlər iki baxış mövcuddur: birincisi, qanunu şəkildə əldə edilmiş mülkiyyətdən müstəqil istifadə etmək və ona sərəncam vermek hüquku kimi ədalətlilik ideyasıdır. Bu ideya klassik burjuafərdiyətçilik baxışlarını inkişaf etdirərkən biznes işinə həm-dövlətin, həm-də cəmiyyətin qarışmamasını təqdir edir və biznes ona verilmiş azadlıqdan istifadə edərək, çoxlu mənəfət qazanaraq cəmiyyətə də fayda verəcəkdir (səhmdarlarla böyük dividendlər, muzdru işlər yüksək əmək haqqı verilməsi, həmçinin xeyriyyəçilik aktları cəmiyyətin rifah halını bütünlükə yaxşılaşdıracaqdır). Bu baxış neokonservativist xarakter daşıyır.

Müsəir dövrədə həmin probleme baxışın ikinci istiqaməti dəha məşhurlaşmışdır. Onun tərəfdarları hesab edirlər ki, biznes cəmiyyət strukturumun tərkib hissəsidir, ictimai institut kimi cəmiyyət və dövlət tərəfindən təsira məruz qalır və həm «şəxşidən», həm də «yuxarıdan» tənzimlənməli və nəzarət olunmalıdır. Aşağıdan - firmanın fəaliyyətinin və istehsal etdiyi məhsulların keyfiyyətinin qiymətləndirilməsi ilə əlaqədar olaraq alıcıların sorğularının nəticələrindən istifadə etməklə ictimai komissiyalar və istehlakçı cəmiyyətlərin; yuxarıdan — xüsusi dövlət strukturları və qanunlarla (ilk

növbədə antiinhisar qanunvericiliyi, həmçinin məhsulların keyfiyyəti və istehlakçıların hüquqlarını reglamentləşdirən qanunlarla).

Münasibətlərin bu növündə mənəvi subyektlərin qarşılıqlı təsiri olduqca yüksəkdir. Dövlət tərəfindən korporasiyalara xüsuslu qanunların və dövlət strukturlarının vəsaitləsi nəzarət tendensiyası ilə yanaşı, korporasiyaların dövlət tərəfindən aparılan siyasetə heç də uğursuz olmayan lobbiçilik yolu ilə təsir cəhdidən göz qabağındadır. Müsbət nəticələr əldə etmək üçün hər iki tərəfə arasına utilitarist tendensiyaya riayət edirlər. Ancaq müsbət nəticələr anlayışına tərəflər müxtəlif məzmun da geyindirdirlər.

Biznesin dövlət tərəfindən nizamlanmasının üç istiqamətini fərqləndirmək olar:

1. Müssisələrin faaliyyətinin iqtisadiyyatın səmərəliliyinin təmin olunmasından baxımından nizamlanması. Əsas məqsədlərdən biri də inhişarlaşmanın qarşısının alınmasıdır.
2. Biznes və istehlakçıların münasibətlərinin nizamlanması. Dövlət istehlakçılarının hüquqlarını müdafiə məqsədi ilə biznesin məsuliyyətlərini müläyyənlaşdırır və bu maraqların müdafiəsini təmin edən qanunların icrasına dəqiq nəzarət edir.
3. Biznes ətraf mühitlə münasibətlərinin nizamlanması. Biznes etikası baxımından korporasiyalara «üçüncü dünya» dövlətlərinə arasındaki mənəvi aspektlərin təhlili də maraqlıdır.

İlk növbədə korporasiyaların həmin ölkələrin iqtisadiyyatlarına tətbiq etdikləri öz texniki bacarıqları və imkanları, maliyyə vəsaitləri, marketing siyasetləri bu ölkələrin iqtisadiyyatlarının sərbəst inkişafına nəinki şərait yaradır, eksinə, onların tamamilə xarici investisiyalardan, bu korporasiyalardan asılı vəziyyətə görətib çıxarırlar. Bəzən elə olur ki, ölkənin iqtisadiyyatının əhəmiyyətli hissəsi bir iri korporasiyadan asılı vəziyyətdə qalır. Məsələn: ABŞ-in United Afrika şirkəti Nijeriyada ancaq palma yağı istehsalı üçün yaradılmışdır. Lakin müəyyən müddədən sonra şirkət istehsalın bütün sahələrinə diversifikasiya etdi. Kənd təsərrüfatı və ticarətdən başlayan müəssisə ölkədə teknik istehsalı, şəker, sement, siqaret, plastmas istehsalında və inşaatda liderliyi elə keçirdi.

İkinci etik problem - korporasiyaların ədalətli əmək haqqı prinsiplərini pozmasıdır. Yəni, yerinə yetirilmiş eyni keyfiyyətdə və həcmində işə görə yerli işçi kadrlarla öz «doğma» kadrlarına nisbətən olduqca az əmək haqqı ödənilir. Bu praktikadan Azərbaycanda da istifadə olunması faktları artıq bəlliidir.

Üçüncü problem korporasiyaların «üçüncü dünya» ölkələrində ətraf mühiti korlayan zəhərli istehsalları, potensial təhlükəli istehsalları yerləşdirməsi, həmçinin işçilərin təhlükəsizliyinə, mühafizəsinə və sağlamlılığı ikili standartlarla yanaşmasıdır. Hətta həmin ölkələrin qanunlarının standartları

kəskin şəkildə reglamentləşdirməsə də belə, öz ölkələrində qəbul olunmuş təhlükəsizlik standartlarına riayət etmək korporasiyaların mənəvi borclarıdır.

Dördüncü problem korporasiyaların korrupsiyaya uğramış, öz ölkəsinin əhalisini repressiyalara məruz qoyan rejimlər dəstəkləməsidir. Güclü iqtisadi korporasiyaların faaliyyəti həmin rejimlərin iqtisadi imkanlarını artırır və bununla da onların mövcudluğunu qoruyur.

Müsəir biznes təşkilatı bütün digər öhdəlikləri ilə yanaşı, investorlар qarşısındaki etik öhdəlikləri də nəzərə almmalıdır. Investorların çoxsaylı aldılınmaları qaydaları əsas etibarı ilə iki kateqoriyaya bölünür. Investisiyalar manipulyasiya etmək, səhmdarların qanuni galirlərini qəsdən azaltmaq.

Hər il dünya üzrə on minlərlə insan investisiyalara manipulyasiyanın qurbanı ćevrilir. Mütəxəssislərin hesabalmalarına görə yüksək mənfəət əldə edəcəkləri ilə həvəsləndirilən insanlar hər il mövcud olmayan neft axtarışlarına, nəhəng «şisirdilmiş» layihələrə və s. bir milyard dollar vəsait qoyurlar. Birinci başlıqdə qeyd etdiyimiz kimi, bu sahədə vaxtilə (90-ci illərin birinci yarısında) respublikamızda da xeyli problemlər olmuşdur. «Vahidbank», «Xəyalbank» və s. kimi təşkilatlar vətəndaşları kütləvi şəkildə aldadaraq onlara milyardlarla manatın mənimsəməyə çalışmışdır. Rusiyadan «MMM» firmasının məlum faaliyyəti da analoji fırıldaqçılığı əyani misaldır.

Biznes təşkilatlarının investorlara münasibətlərinin yaşlılaşdırılması, etik normalara riayət olunmasında maarifləndirmə işlərinin səviyyəsinin yüksəldilməsi, səhmdarların təşkilatlanması, onların təşkilatın faaliyyəti haqqında yeni informasiya mənbələrinin əldə edilməsinin böyük əhəmiyyəti vardır.

Lokal birləşmələrinin iqtisadi problemlərinin həllində onlara yardımçı olmaq müasir biznes təşkilatının mənəvi borcdur. Yerlərdə infrastruktur inkişaf etdirmək, iş yerlərinin sayıının artırılmasına şərait yaratmaq, bu birləşkərin mövcudluğunu və rifahını təmin edən rentabelsiz müəssisələrin faaliyyətinə yardım etmək və s. biznes təşkilatının cəmiyyətdə nüfuzunu artırır, onun faaliyyətinin ictimai formalılığını yüksəldir.


İşgūzə həyatın xüsusi problemlərindən biri də sosial aqliqlar problemidir. Müasir dövrədə sosial aqliqlar dedikdə olduqca geniş spektrə malik sosial qrup nəzərdə tutulur. Buraya irqinə, diniñə, yaşına, cinsi əlamətləri və s. xüsusiyyətlərinə görə tarixi, mədəni, yaxud digər ənənələrə görə keçmişdə, yaxud hal-hazırda da vətəndaşlıq, siyasi və iqtisadi hüquqları məhdudlaşdırılan insan qrupları aiddir. Əsas etibarı ilə dövlət qayğısı ilə əhatə olunan bu qruplara biznes təşkilatlarının yardım etməsi etik baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu məsələ tamamilə könlüllü xarakter daşıyır. Lakin cəmiyyətin bu təbəqəsi sosial yardım, hətta bu yardım mənəvi xarakterli olsa da belə, böyük ehtiyacı vardır.

Son dövrlər iqtisadi ədəbiyyatda məcmu faydalılığın maksimumlaşdırılması və onun ədalətli bölgüsünün riyazi metodlarla təhlilinə xüsusi yer verilir. Ədalətli bölgü principinin riyazi metodla təhlilinə dair bir nümunəyə nəzər yetirik.

Şəkilde  $GN_1$  və  $GN_2$  ordinatları üzrə 1 və 2 individlərinin gəlirdən faydalılıq (yaxud  $(GN)$  son faydalığını) göttürmək qabiliyyətləri göstərilmişdir. Onların payı bələdindən gəlirin  $E_1$  və  $E_2$  oxlardan keçir.


Bələdindən gəlirin tümü həcmi iki ordinat oxu arasında kəsikdə eks etdirilir. Gəlirlərin bərabər bölgüsü halında ( $E^*$ ) reallşdırılmış məcmu faydalılığa uyğun olan son faydalılıq əyriləri arasındaki sahə daha böyük olacaqdır.

Qeyri-bərabər bölgü zamanı ( $E^{**}$ ) cizgilənmiş sahə məcmu faydalılıqdan kənarlaşaraq «reallaşdırılmamış» qalır.



Şəkil 6.2.3. Məcmu faydalılığın maksimumlaşdırılması və onun ədalətli bölgüsü

Şəkil 6.3.2-da eks etdirilən gəlirin son faydalılıq əyriləri individlərin faydalılıq göttürmək üçün müxtəlif qabiliyyətlərə malik olduğunu nəzərdə tutur. 1-ci individə eyni qədər faydalılıq qazanmaq üçün 2-ci individə nisbətən daha çox gəlir lazımdır.



Şəkil 6.2.4. Gəlirlər bərabər olduqda məcmu faydalılığın azalması

6.2.4. şəklinə əsasən belə mülahizə irəli sürmək olar ki, gəlirlər bərabər olduqda məcmu faydalılıq əyrilərinin qeyri-bərabərliyi halindən kənaraqlı olaraq azalır. Buna görə də məcmu faydalılığın maksimumlaşdırılması bölgünün qeyri-bərabərliyini tələb edir.

Beləliklə, məcmu faydalılığın maksimumlaşdırılması meyari ilə ədalətli bölgü zamanı iki qaydaya riayət olunmalıdır:

1. Hər iki individ gəlirdən fayda göttürmək üçün bərabər qabiliyyətə malik olduları halda faydalılıq səviyyəsinin miqdarca ölçüləməsi və müxtəlif individlər üçün müqayisə edilməsi qəbul olunarsa, məcmu faydalılığın maksimumlaşdırılması ədalətlilik meyari kimi əyrilərin eqolitar bölgüsünü tələb edir. Bu halda hər bir individin gəliri orta hesabla on böyük son faydalılıq nöqtəsinə uyğun olmalıdır.

2. Son faydalılığın fərdi əyriləri əgər qeyri-identikdirse, məcmu faydalılığın maksimumlaşdırılması meyari əyrilərin qeyri-bərabər bölgüsünü tələb edir. Bu halda verilmiş gəlirdən 1-ci individə nisbətən daha çox faydalılıq göttürən 2-ci individ gəlirin daha çox hissəsinə ziyanlanacaktır.

### 6. 3. Cəmiyyətin əsas qrupları ilə münasibətdə iri işgüzar təşkilatın sosial məsuliyyətinin təhlili

Müasir dövrün stirlət dəyişən sosial-siyasi və iqtisadi şərtləri əmtəə və xidmət bazarında fəaliyyət göstərən işgüzar təşkilatların qarşısında təkcə mövcudluqları qorumaq, fasılış inkişaflarını təmin etmək, öz potensiallarını artırmaq funksiyalarını deyil, eyni zamanda cəmiyyətin əsas qrupları ilə qarşılıqlı münasibətdə cəmiyyətin bir çox sosial problemlərinin həllində fəal iştirak etməyi tələb edir.

Təşkilat özünün müasir inkişaf mərhələsində dövlətin, istehsalçılarının və ətraf mühitin müdafiə qruplarının artan təzyiqi altında fəaliyyət göstərir. Daha öncül təşkilatlar bu proseslərə reaksiya olaraq özlərinin hazırladıqları sosial programlarla «cəmiyyətin məsul üzvü» statusunu alırlar.

Sosial məsuliyyət mövzusunda ilk əsası əsər keçən əsrin əlliinci illərində yazılmış H. Bouenin «Biznesmenin sosial məsuliyyəti» əsəri idi. O bu əsərində sosial məsuliyyət konsepsiyasının biznesə necə şamil edilməsi, işgüzar qərarların qəbulu zamanı cəmiyyətə sosial və iqtisadi fayda verən geniş sosial məqsədlərin dərk edilməsi məsələlərini dövrün vacib problemi kimi irəli sürmüdü.


Müasir işgüzar təşkilat həm əmtəəleri, həm də onların alınması üçün alıcılıq qabiliyyətini generasiya edir; sosial infrastrukturun genişləndirilməsini təqdir edir və kapitalı mənfəətlə təmin edir; təşkilatın özündə, əlaqədə olduğu təşkilatlarda, dövlət sektorunda iş yerləri yaradır; ətraf mühitin çoxsəyli qarşılıqlı münasibətləri ilə səciyyələnir. Şübəsiz ki, təşkilatın uğurları da onun bu münasibət və əlaqələri necə nizamlanmasından yüksək səviyyədə asılıdır. Aşağıdakı şəkildə müasir işgüzar təşkilatın cəmiyyətin əsas qrupları ilə münasibəti və sosial əhəmiyyəti təsvir edilmişdir.

Sovet dövrünün təcrübəsi göstərdi ki, «nəzarətə götürülmüş» müəssisələr qeyri-səmərəli fəaliyyət göstərərkən zərərle işləyirlər, kapitalist təcrübəsi isə stübə etdi ki, əksinə, təşkilatlar minimum nəzarətənən başlıyayı yaranandan müasir vaxtadək yiğilandan çox sərvət əldə etmişlər. Lakin aqreqatlaşmış milli sərvət artdıqca onun bölgüsü qeyri-bərabər həyata keçirilir. Sərvət artımı təbii, sosial və siyasi mühitin fasadlaşması ilə, bəzən isə hətta çıxırlanmadan depressiyaya doğru hərəkətlə müşayiət olunur. Bundan başqa nəzarətdən kənardə qalmış azad sahibkarlıq isə rəqabəti inhişlər yaratmaq yolu ilə ləğv etməyə çalışır.

İşgüzarlıq fəaliyyətinin qeyri-məhdud azadlıq şəraitindəki fəaliyyətinin tərəfdiyi fəsadlı nəticələr hər bir ölkənin iqtisadi-siyasi sistemindən

əsildir. Aşağıdakı cədvəldə (şəkil 6. 3. 1.) respublikamızdakı işgüzarlıq fəaliyyətinin durumu eks etdirilmişdir. Sahibkarlıq subyektləri cədvəldə sosial mənsubiyyətlərinə və işgüzarlıq miqyaslarına görə təsnifləşdirilmişdir.

Şəkil 6. 3. 1-dən göründüyü kimi qeyri-məhdud azadlıq şəraitində respublikamızda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslerin tərəfdiyi fəsadlar xarakterlərinə görə olduqca rəngarəngdirələr. Məsələn, fiziki şəxslerin fəaliyyəti istehlakçıların qiymətdə, çəkidi, keyfiyyətdə aldadılması ilə izlenir, özəl və dövlət sahibkarlığının fəaliyyətində rəqabət aradan götürülməsi, rüşvət, siyasi təsir, vergidən yayılma, kreditlərdən təyinatına görə istifadə olunmaması, təbiətin korlanması, təbii sərvətlərin talan edilməsi, cəmiyyətin zaruri təlabatına və mənəvə-etiğ normalarına biganə münasibətə müşayiət olunur. Bir çox işgüzar təşkilatlar isə səhmdar cəmiyyətləri olmalarına baxmayaraq səhm sahiblərinə çatacaq dividendləri müxtəlif bəhənsələrlə ödəmirler. Məsalən, «Qaradağ Sement» ASC-ə son 4 il ərzində kifayət qədər investisiya qoyulmasına (18 milyon ABŞ dolları) baxmayaraq dividendlərin ödənilməsinə ancaq 2007-ci ildə başlanılaçaq.



Şəkil 6. 3. 1. İşgüzar təşkilatın sosial əhəmiyyəti

Təşkilat rəhbərliyinin bəhanələri isə aşağıdakılardır: respublikada sivil bazar münasibətlərinin olmaması, qacaqmalçılıq, saxta sement istehsalı, yanacağın bəhə olması və s. halbuki, təşkilat öz potensialından səməralı istifadə edə bilməmişdir. Bəzi dövlət sahibkarlıq subyektləri, məsələn, «Azərenerji» SC, Azəri Qaz SC, Abşeron Su SC-i isə fəaliyyətlərini günün tələbləri səviyyəsində qura bilməyərək, əhalinin həyatı vacib tələblərini lazımi səviyyədə ödəyə bilmirlər.

Cədvəl 6. 3. 1.

**Qeyri-məhdud azadlıq şəraitində sahibkarlıq fəaliyyətinin mənfi təzahürleri**

Mənfi nöticələr	Sahibkarlıq subyektləri	Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər	Güzəştli sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər	Kiçik, ort və irlə sahibkarlıq üzrə hüquqi şəxslər	Güzəştli sahibkarlıq üzrə hüquqi şəxslər	Dövlət sahibkarlığı üzrə hüquqi şəxslər	Birgə və xarici ölkələrin təşkilatları
1. İstehlakçıların qiyamətdə, çəkida, keyfiyyətdə aldadılması, antisantariya.		+	+	+	+		
2. Rəqabətin aradan götürülməsi, rüşvət, siyasi tasir.			+	+	+	+	
3. Müqavilə şərtlərinin yerinə yetirilməməsi.				+	+	+	+
4. Vergidən yayınma, kreditlərdən səmərəsiz istifadə				+	+	+	
5. Ağır əmək şəraiti, galirlərin ədalətsiz bölgüsü				+	+		+
6. Təbiətin korlanması, təbib sərvətlərin talan edilməsi			+	+		+	+
7. Cəmiyyətin zəruri tələbatına biganə Münasibət				+	+		
8. Cəmiyyətin mənvi - etik normalarına biganə münasibət				+	+	+	+

Cəmiyyət qruplarının azad sahibkarlığın bu yönəmdəki fəaliyyətinə neqativ münasibəti üçlü xarakter daşıyır. Birincisi, bəzi təşkilatların kənar mənfi effektli fəaliyyətinin nəticələri ilə barışmazlıq istəyinin olmaması. İkinci, iqtisadi tərəqqinin şərtsiz prioritet olduğu fikrinin qəbul edilməməsi. Üçüncüsi, kapitalizmin ictimai ideologiya kimi inkar olunması və yaxud kapitalizmin çatışmazlıqlarını aradan qaldırmaqla onun modernləşdirilməsinə çağırışların meydana gəlməsi.

Cəmiyyətin belə neqativ reaksiyaları müxtəlif ölkələrdə fərqli güclə malikdir. Uyğun olaraq, işgüzar təşkilatlar da cavab strategiyalarını korrektə edirlər. Cəmiyyətin müxtəlif qrupları ilə münasibətlərə Azərbaycanın işgüzar təşkilatları da fəaliyyətlərini müasir tendensiyalara uyğun qurmalarıdır. Məsələn, respublikanın işgüzar təşkilatlarında çalışan işçilərin sosial problemlərinin, istehlakçılarla baş verən bəzi neqativ halların (qablaşdırma problemi olan, yaxud saxlanma müddətini ötmüş malların satışı, qeyri-mədəni ünsiyyət), kadr potensialının cəlb edilməsi prosesindəki çatışmazlıqların (regionçuluq, bəzi təşkilatlara peşə tələblərindən asılı olmayaraq ancaq cavan qadınların qəbul edilməsi, ixtisaslı kadrlara lazımı əhəmiyyət verilməməsi və s.), işgüzar təşkilatlarla şəhərətərəfli gömrük, vergi və kommunal xidmətlərin arasındaki ziddiyətlərin yoluna qoyulması və s. ham ictimai qrupların, həm də işgüzar təşkilatların qarşılıqlı əlaqələrinə müsbət təsir göstərər, hər iki tarzın sosial məsuliyyətlərini dərk etməsində iraliyə doğru atılmış addım olardı.

Hər hansı bir sahibkarlıq subyektinin cəmiyyətin əsas qrupları ilə münasibətdə qeyri-məhdud azadlıqlarının fasadlı nöticələrinin aradan qaldırılması üçün biz aşağıdakı təklifləri verə bilərik:

1. İstehsal edilən məhsulların normativ-tehniki sənədlərə, standartlara təsdiq olunmasına ciddi nəzarətin təmin edilməsi.

2. Ətraf mühitin təhlükəsizliyi və qorunması sahəsində qanunvericiliyin məcburiyyət sistemlərindən istifadənin gücləndirilməsi, sanitarriya normalarının icrasına nəzarət.

3. Əhalinin minimum yaşayış səviyyəsinin yüksəldilməsi.

4. Kollektiv müqavilələrin bağlanmasında əmək qanunvericiliyinin bütün tələblərinin eks etdirilməsinə nəzarət.

5. Elektrik, qaz enerjilərinin istehsalçırlara satış qiymətinin mülayimləşdirilməsi.

6. Antiinhişiar qanunvericiliyinin tələblərinin iqtisadiyyatın bütün sahələrində tətbiq olunmasına nəzarət.

7. İstehlakçıların hüquqlarının müdafiəsi.

8. Səhmdarların hüquqlarının müdafiəsi.

9. Rüşvətxorluq və korupsiyaya qarşı ictimai həyatın bütün

sahələrində ciddi mübarizə.

10. Bu məsələlərlə əlaqədar geniş maarifləndirmə işlərinin aparılması.

İşgütər təşkilatın sosial məsuliyyəti üçün faydalı arqumentlər aşağıdakılardan ibarətdir:

1. Təşkilat üçün sərfəli olan uzunmüddətli perspektivlər. Yerlərdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və bu sahədə dövlət tənzimləməsinin aradan qaldırılması işgütər təşkilatın cəmiyyətin həyatındakı sosial fəaliyyəti kimi, onun öz maraqlarına da xidmət edir. Fəaliyyətin belə xarakteri sosial nöqtəyi-nəzərdən biznes üçün münbit şərait yaradır.

2. Geniş ictimai kütlənin istəyi və istehlakının xarakterinin dəyişməsi. Bizneslə əlaqədar olaraq sosial isteklər radikal dayışıklığı uğrayırlar. Cəmiyyətin yeni istekləri ilə təşkilatın sosial problemlərinin həlli üzrə real təkliflərinin uzlaşdırılmasına həm gözlənilən, həm də zəruri amildir.

3. Sosial problemlərin həllinə kömək tütüy vəsaitlər. İşgütər təşkilatlar güclü insani və maliyyə resurslarına malik olduqlarından bunun bir hissəsinə sosial ehtiyacların ödənilməsinə yönəltmək lazımdır.

4. Təşkilatın özünü sosial ədaləti aparması üçün mənəvi öhdəliklərin qəbul edilməsi. Təşkilat - cəmiyyətin üzvü olduğundan onun davranışını cəmiyyətdəki mövcud mənəvi normalarla uyğun olmalıdır. Təşkilat cəmiyyətin fərdi üzvləri kimi hərəkətlərində sosial məsul olmalı, cəmiyyətin mənəvi dayaqlarının möhkəmətləndirilməsinə xidmət etməlidir.

Eyni zamanda sosial məsuliyyətin əleyhinə olan arqumentlər da mövcuddur. Onlar aşağıdakılardır:

1. **Mənfəətin maksimumlaşdırılması prinsipinin pozulması.** Resursların müəyyən hissəsinin sosial ehtiyacların ödənilməsinə sərfi mənfəətin maksimumlaşdırılması prinsipinə mənfi təsir göstərir. Təşkilat iqtisadi maraqlarının ödənilməsinə daha çox diqqət yetirdikdə və sosial problemlərin həllini dövlət idarələri və xidmətlərinin öhdəsinə buraخدıqda özünü daha çox sosial məsuliyyəti hesab edir.

2. Sosial ehtiyacların ödənilməsi üçün xərclər. Sosial ehtiyacların ödənilməsi üçün yönəldilmiş xərclər təşkilat üçün zərər hesab olunur. Son nəticədə, bu xərclər qiymətlərin yüksəlməsi formasında istehlakçı üçün problemə çevrilir.

Bundan başqa, beynəlxalq bazarlarda digər ölkələrin sosial sahəyə vəsait ayırmayan təşkilatları ilə rəqabətdə işgütər təşkilat qeyri-bərabər vəziyyətdə qalır. Nəticədə - onların beynəlxalq bazarlarda satış höcməri azalır və xarici ticarətin tədiyyə balansının passivləşməsi tendensiyası güclənir.


3. Geniş ictimaiyyət üçün hesabın səviyyəsinin qeyri-məqbul olması. Direktorlar, rəislər seçilmədikləri, yaxud, təyin olunduqları üçün

onlar cəmiyyət qarşısında hesabat verməyə borclu deyillər. Bazar iqtisadiyyatı təşkilatın iqtisadi göstəricilərinə nəzarəti yaxşı, cəmiyyətin sosial ehtiyaclarının ödənişləri sahəsindəki fəaliyyətə nəzarəti isə aşağı səviyyədə həyata keçirir. Cəmiyyət işgütər təşkilatın iqtisadi fəaliyyəti barəsində birbəşə hesabın qəbul edilməsi qaydasını işləyib hazırlamaçınca, təşkilat bu sahədə özünü tam məsuliyyəti hesab etməyəcəkdir.

4. **Sosial problemlərin həlli**nin tam həyata keçirilməməsi. İstənilən təşkilatın işçi heyəti, illə növbədə, iqtisadiyyat, bazar və texnika sahələrindəki fəaliyyətə hazırlıqlıdır. O, sosial xarakterli problemlərin həllində nailiyyətlər əldə etmək bacarıqlarından, təcrübəsindən məhrumdur. Cəmiyyətin təkmilləşdirilməsi istiqamətlərinə fəaliyyətlərə dövlət idarələri və xeyriyyə təşkilatlarında müvafiq mütəxəssislər məşğul olmalıdır.

İşgütər təşkilatın ictimai qrupların sosial tələblərinə qarşı fəaliyyəti strategi planlaşdırmanın bütün hallarında olduğu kimi, galəcəkdə baş verə biləcək hadisələrə uyğun qurulmalıdır.

İctimai qruplarla müناسibətdə məqsədlərin seçilməsi və oyun qaydalarının müəyyənləşdirilməsinə təşkilat rəhbərlərinin təsirinin məhdudluğunu qəbul etmək lazımdır. Bu məqsəd və qaydalar müxtəlif ideologiya nümayəndələrinin apardıqları danışqların, sövdəleşmələrin və öz baxışlarına üstünlük qazandırmak üçün istifadə edilən digər vəsaitlərin sayəsində reallaşdırılan siyasi proseslərlə müəyyənləşdirilir.



Ictimai qruplarla münasibətdə işgütər təşkilatın strategiyasının təhlili əsas etibarı ilə üç istiqaməti əhatə etməlidir: məqsədləri, məhdudiyyətləri və təşkilatın fəaliyyət göstərdiyi xarici güc sahəsini.

Bu istiqamətlər (şəkil 6. 3. 2.) əsas məqsədlərin və oyun qaydalarının (bu kombinasiyani təşkilatın fəaliyyətinin üstünlük verilən əsası

Cədvəl 6. 3. 2.  
İctimai qruplarla münasibətdə təşkilatın fəaliyyət modelləri

İctimai qruplar	Təşkilatın fəaliyyətinin göznlilərin nəticələri	Alternativ modellər				
		azad sahibkarlıq	qənaətcil kapitalizm	filantropik	populist	sosialist
Bütünlükdə cəmiyyət	İqtisadi yüksəliş.	1	1	1		
	Vergilərdən mədaxil.					1
	Hakimiyyətin tarazlaşdırılması.					1
	Golirlərin tarazlaşdırılması.					1
	Ətraf mühitin qorunması.		2			
Yerli icma	Təbii resursların qorunması.					1
	Yerli icmanın rifahının yaxşılaşdırılması			2		
Səhmlər sahibləri	Gəlirlərin artımı	1	1	1		1
Kreditörərələr	Səhmlərin qiymətlərinin artımı	1	1	1		1
İstehlakçılar	Gəlirlərin sabitliyi		2			
	Ədaləti qiymətlər		2			
	Seçimin tomin olunması		2			
Idarə edənlər	Tələblərin ödənilməsi		2			
	Gəlirlərin artımı	1	1	1		
	Pesə maraqlı	1	1	1		
Muzdalu işçilər	Məşğulluq, qazanc				1	2
	Əmək şəraiti, işdən zövq almaq				1	2

«Sosialist model» isə sosialist ideologiyasını rəhbər tutan hökumətin səyərini göstərir. Burada əsas meyar kimi bütünlükdə cəmiyyətin rifahının yaxşılaşdırılması nəzərdə tutulur, muzdalu işçilərin fordi rifahının yaxşılaşdırılması problemi isə ikinci dərəcəli xarakter daşıyır.

Sonuncu stütün isə təşkilatın üstünlük verdiyi məqsədlərin müəyyənlaşdırılması üçün sərbəst saxlanılmışdır. Rəhbərlər özləri də cəmiyyətin

da adlandırmaq olar) müəyyənleşdirilməsində, həmcinin təşkilatın öz baxışlarını qəbul etdirmək sahəsindəki bütün imkanları tükənərkən bəlli qayda və məqsədlərin qəbul edilməsində birləşdirilə bilər. Qeyd edilənlərin əyani təsvirinə nəzər yetirək:

Qarşılıqlı güzəştlərin qəbul edilməsi üzrə danışıqlar prosesində uğur əldə etmək ettiməli kifayət qədər olmadıqda öz təşkilatının üstün mövqeləri haqqında açıqlamalar vermək məqsədəyən hesab olunmur. Buşa görə də təşkilat öz istəklərinin təzahürü variantlarını, nəzərdə tutulan işlərin xarakteri, onların vaxtı və mümkin mütəfiqlərin mövcudluğunu eks etdiren danışıqlar (və ya sövdələşmələr) strategiyalarının işləniş hazırlamasına ehtiyac duyur. Aşağırdakı cədvəldə ictimai qruplarla münasibətdə təşkilatın fəaliyyət modelləri təsvir edilmişdir.

6.3.2 cədvəlində təşkilatın üstünlük verdiyi məqsədlərə yanaşma göstərilmişdir. Təşkilat ictimai institut olduğundan onun məqsədləri uyğun olaraq məhz müştərilərinin istəklərini eks etdirməlidir. 1-ci sütundə təşkilatın fəaliyyətinə bilavasitə təsir edən cəmiyyət qrupları, ikincində isə cəmiyyətin müxtəlif qruplarının maraqları olduqları təşkilatın fəaliyyətinin əsas məməkən nəticələri göstərilmişdir. Qeyd etmək lazımdır ki, hazırkı dövrədə cəmiyyət təşkilatlardan çox vaxt onların iqtisadi maraqlarına zidd olan məsələlərin həllini tələb edir. Bir faktı da nəzərə almaq lazımdır ki, mənecərlər cədvəldə daha çox mənfaət əldə etmək və mülkiyyətin artırmaq istəyin sahibkarlarla yanaşı verilmişsə də, təcrübə göstərir ki, onlar çox vaxt müəssisənin mənfaətli fəaliyyəti ilə ziddiyət təşkil edən başqa meyarlara (hakimiyyət, məşhurluq) da üstünlük verirlər. Bu səbəbdən də cədvəldə (3-cü sütun) təşkilatın «sahibkarlıq» modeli verilmişdir ki, burada idarəetməyə peşəkar maraqlı əmək haqqının yüksəlməsi və istehsalın genişlənməsi ilə bir sıradə maraqlandırıcı amil kimi təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, bu model heç bir halda istehlakçıların tələblərinin ödənilməsi ilə əlaqədar deyildir.

Cədvəlin 4-cü sütununda cəmiyyətin ətraf mühitin qorunması, kreditör və istehlakçılarının tələbatlarının ödənilməsi tələblərinə cavab verən «qənaətcil kapitalizm» modeli təsvir edilmişdir.

İşgūzar fəaliyyət nəticəsində əldə olunan mənfaətin müəyyən hissəsinin yerli icmanın sosial tələblərinin ödənilməsinə sərf olunmasını eks etdiren «filantropik» model 5-ci sütundə yerləşdirilmişdir.

İlk üç modellər həqiqətən də sahibkarların davranışında daim nəzərə çarpar. «Populist» model isə muzdalu işçilər tərəfindən maksimum dəstəklənən, əmək haqqının yüksəldilməsinə olduqca böyük əhəmiyyət veren həmkarların tipik uzunmüddətli strategiyalarını eks etdirir.

üzvleri olduqlarından zahiren sosial təşkilər təşkilatdan hamının tələblərinin ödönləməsini tələb edir. Həqiqətən də praktikada bir çox işgütəzər təşkilatlar cəmiyyətə münasibətlər məsələləri ilə bağlı bəyanatlarında qeyd edirlər ki, onlar cəmiyyətin bütün sosial qruplarının tələblərinə qarşı eyni qədər diqqətli olmağa üstünlük verirlər. Praktiki nöqtəyə-nəzərdən isə müvafiq tələblər qruplarının həlləri çox vaxt biri digəri ilə ziddiyət təşkil edirlər və onlar eyni səviyyədə həll edilə bilirlər. Məsələn, mənfəətli fəaliyyət və məsəflərin təmin edilməsi hazırda Avropanın ən əksən sosial problemlərindən biridir. Bununla əlaqədən olaraq təşkilatlar ancaq elə məqsədlərin həllinə üstünlük verməlidirlər ki, onların müəssisənin özü həzır olsun və nəticədə də problem yüksək səviyyədə həll edilsin.

Bundan başqa müəyyən məqsədlərin prioritetlərini təyin etmək də mühüm əhəmiyyət kəsb edir. Qeyri-iqtisadi tapşırıqların həlli son nəticədə təşkilatın ödəmə qabiliyyətindən asılıdır. Siyahıya her hansı qeyri-iqtisadi məqsədlər əlavə olunsalar da belə, əgər təşkilatda adekvat mənfəət eldə olunmazsa orun hayət qabiliyyəti təhlükə ilə üzüleşəcəkdir və heç bir məqsədə nail olunmayıacaqdır. Mənfəət eldə olunması kimi əsas məsələ daim işgütəzər təşkilatın rəhbərliyinin diqqət merkezində olsa da, çox vaxt təşkilatdan konradakıların diqqətindən yayılır. Buna görə də, məqsədlərin prioritetinin təşkilatın mənfəətlik səviyyəsindən asılılığı haqda da fikir yürütmək tamamilə əsaslı hesab oluna bilər.

### Cədvəl 6. 3. 3.

**ARDNŞ-in məcburi köçküñ və qacqınlar üzrə sosial öhdəlikləri  
(köhnə qiymət miqyası ilə verilmişdir)**

Sıra sayı	Sosial öhdəliklər	İcra müddəti	Öhdəliklərin dəyəri
a	b	c	
1.	Ermənistən SSR-dən didərgin döşəməs azərbaycanlıların məskunlaşması və məşğulluğunun təmin edilməsi	2001-2002-ci illər	83, 5 milyard manat
2.	Ağdam və Füzuli rayonlarında müvafiq olaraq 500 və 800 qacqın ailsinin məskunlaşdırılması üçün yaşayış məntəqələrinin tikintisi, məskunlaşacaq əhalinin məşğulluğunun təmin etmək üçün yaradılacaq fermər təsərrüfatlarının zoruri texnika, avadanlıq, toxum və mineral gubralarla təmin edilməsi.	2001-2002-ci illər	84. 0 milyard manat
3.	Beynəlxalq humanitar təşkilatların etdikləri yardımının azalması ilə əlaqədən olaraq qacqınları ərzəq yardımını edəməsi	2001-ci ilin avqust ayından mü tömədi olaraq yardımlar bərpa edilənədək	Hər ay 900, 0 milyon manat

Cədvəl 6. 3. 3-dən göründüyü kimi, dövlət əhəmiyyətli olduqca nəhəng sosial problemin dövlət sahibkarlıq subyektiinin ciyinə qoyulması, konkret olaraq həmin şirkətin respublika iqtisadiyyatında tutduğu mövqe ilə üst-üstü düşür. Təbii ki, ARDNŞ bu şərafli vəzifənin öhdəsindən layiqinçə gələrək qacqın soydaşlarımızın məskunlaşma və ərzaq problemlərini həll edəcəkdir.

Lakin 167, 5 milyard və hər ay 900, 0 milyon manatlıq ödəmələr şirkətin iqtisadi durumuna, onun rəqəbat qabiliyyətinə işçilərinin onsuз da mövcud olan sosial durumuna, elmi-tehniki tərəqqinin istehsalata təbiqinə necə təsir edəcəkdir? Şirkətin dövlət bütçəsinə olan borclarla də kifayət qədərdir. Bundan əlavə respublika bütçəsi də kifayət qədər mədaxil kütləsindən məhrum olacaqdır.

Bu kritik vəziyyətdən çıxmaq üçün ARDNŞ hansı strategiyani seçməlidir?

Zənnimizcə şirkət rəhbərliyi daxili və xarici potensial imkanları nəzərdən keçirərkən aşağıdakı taktiki və strateji vəzifələri hayata keçirməlidir:

1. İdeoloji oriyentasiyaların dəyişdirilməsi. Menecərlər təşkilatın gələcəkən cəmiyyətdə hansı rol oynayacağının müəyyənləşdirilməsi prosesində onun özünün iştirakının məqsədə uyğunluğunu etirafa hazır olmalıdır.

2. Təşkilatın yaşaması üçün həyati vacib olan kommersiya informasiyalarının, həmcinin müxtəlif ictimai qrupların və institutların «dilinə» bilən və təşkilatın fəaliyyətlərini onların «dilinə çevirməyi» bacaran sosial-siyasi mühitin informasiya mənbələrinin genişləndirilməsi. Bu informasiyalar xarici mühit üçün açıq olmalıdır, təşkilatın daxilində və xaricindəki bütün maraqlı qrupların və institutların ona çıxışı təmin edilməlidir.

3. Siyasi proseslərin dərk edilməsi və siyasi davranışın ustalığı. Menecərlər müəssisəsə daxilində razılışdırılmış və vahid ideologiyaya əsaslanan proseslərdə qəbul olunmuş qərarlarla müxtəlif ideologiyaları təmsil edən və heç bir tərəfin həllədici həkimiyətə malik olmadığı proseslərdə qəbul edilmiş qərarları fərqləndirməlidir. Onlar siyasi qərarların qəbulu, lobbiləşdirmə, koalisiyaların yaradılması, danışqların aparılması və təbliğatdan istifadədə təcrübə və bacarıqları mənimseməlidirlər.

4. Təşkilatlar siyasi fəaliyyətləri çərçivəsində münasibətlər sistemi və strukturlar yaratmalıdır; onlar bazarlarda özloruna məxsus «rəfə» nail olduqları kimi, siyasetdə də öz yerlərini tapmağa çalışmalıdır.

5. Sosial problemlərə və imkanlara effektli, vaxtında reaksiya göstərilməsi məqsədi ilə maraqlandırma və mükafatlandırma sisteminin təkmilləşdirilməsi.

6. Sosial problemlerin kompetent şəkildə həll edilməsi üçün təşkilatın sistemlərində və strukturlarında dəyişikliklərin aparılması.

Əgər iğūzər təşkilat cəmiyyətin əsas qrupları ilə münasibətlərin ilkin mərhələsində sosial sahada fəaliyyət üçün öz imkanlarının inkişafına xüsusi diqqət yetirməsə, sonralar onun ictimai problemlərə göstərdiyi reaksiyalar qeyri-səmərəli və qeyri-məhsuldar olacaqdır.

#### **6. 4. Azərbaycan şirkətlərinin korporativ mədəniyyətinin müasir çələrləri**

Dünya təcrübəsi göstərir ki, korporativ mədəniyyət – şirkətin qorunmasının və inkişafının ən mühüm resursudur. Hal-hazırda, «korporativ mədəniyyət» təşkilatların daxilində və onların arasındaki olaylar, anlamaq üçün ən real vasitədir. Müasir Azərbaycanın tez dəyişən iqtisadi və siyasi şəraitində, biznesin qloballaşması şəraitində müəssisə rəhbərlərinin effektli idarəetmə haqqında məlumat, beynəlxalq etik və texnoloji standartlara əsaslanan menecmentin yeni üsullarına tələbatları artır.

Korporasiyanın korporativ mədəniyyəti çox mürekkeb kateqoriyadır, amma bir çox elmi əsərlərdə buna şirkətin imicini və işçilərin fəlsəfəsinə istinadən, mənəvi-psixoloji və fəlsəfi kateqoriyalar çərçivəsində baxılır. Bize elə gelir ki, bu baxım «korporativ mədəniyyətin» təsnifatını məhdudlaşdırır və onun genişləndirilməsi üçün müəyyən elementlər əlavə olunmalıdır:

- şirkətin fəlsəfəsi onun bazaradakı hərəkətlərinin strategiyası ilə birləşməlidir;
- dövləti təmsil edən nəzarət, vergi və tənzimləmə orqanları ilə sivil-mədəni əlaqələrin qurulması;
- reallaşdırılan korporativ mədəniyyətin dövlətin və cəmiyyətin milli-mənəvi dəyərlərinə uyğun olması;
- korporativ menecmentin korporativ mədəniyyətin əsas elementi kimi dəyərləndirilməsi.

Bu təkliflər, korporasiyaların işinin strateji təhlili zamanı nəzərə alınmalıdır, əsləxəsus bu, Azərbaycan iqtisadiyyatının imicini formalasdırıran iri korporasiyalara aiddir.

Korporativ mədəniyyət – çoxfunksiyalı, myrəkkəb kateqoriyadır, ona nail olmaq – uzummüddətli, funksional cəhətdən müxtəlif, çox mərhələli prosesdir və bura daxildir:

- **hakimiyət mədəniyyəti**, əsasən, şirkətlərin rəhbərlərinin

nüfuzlarına və xüsusi keyfiyyətlərinə söykənir. Korporativ mədəniyyətin bu növünün hakimiyət mənbəyi – rəhbərin sorəncamında olan resurslardır. Bir qayda olaraq, bu növ mədəniyyəti korporasiyalar sərt iyerarxiya strukturuna malikdirlər. Bu növ mədəniyyət təşkilata imkan verir ki, situasiyanın dəyişməsinə əvvəl reaksiya versin, qərarları tez qəbul etsin və onların icrasını təşkil etsin;

- **iradə mədəniyyəti** – iştirakçıların ixtisaslaşması ilə və rolların ciddi funksional paylanması ilə xarakterizə olunur. Bu növ təşkilatlar onun effektliyinə zəmanət verən qaydalar, prosedurlar və fəaliyyət standartları çərçivəsində işləyir. Hakimiyətin əsas mənbəyi iyerarxiya strukturunda tutduğu vəziyyətdir. Belə təşkilat stabil ətraf mühitdə uğurla işləyə bilər;

- **məsəlonun mədəniyyəti** – bu növ mədəniyyət, ilk növbədə, məsələlərin həlli və layihələrin reallaşmasına yönəlib. Belə mədəniyyətli təşkilatların fəaliyyətinin effektli qruplaşma effekti ilə müəyyən olunur. Bu mədəniyyət o vaxt effektini göstərir ki, bazarmın situasiya tələbləri təşkilatın fəaliyyətində həlləcidi olur.

Azərbaycanın idarəetmə mədəniyyətində ən böyük qüsür – sərbəst mübadilədə səhmlərin payının azlığıdır (free float). Bu göstərici aşağı olduğunuca, emitentin bazara təsiri artır və «çanta» sərmayədarların riski artır.

Korporativ mədəniyyətin təməlində təşkilatın bütün üzvləri tərəfindən qəbul edilmiş ideyalar durur. Onlar tamamilə müxtəlif ola bilərlər, bu asılılı korporativ mədəniyyətin təməlində duran maraqlardan: bütövlükdə təşkilat, ya onun ayri-ayrı üzvlərinin maraqlarından.

Məlumdur ki, güclü korporativ mədəniyyətli şirkətlər insan resurslarından daha effektli istifadə edirlər. Korporativ mədəniyyət – işçiləri cəlb etmək üçün ən effektli formadır. İnsan orta səviyyəli tələbatlarını ödəyəndən sonra (maddi tələbatlar nəzərdə tutulur) onun tələbatları dəyişir: kollektive və mənəvi dəyərlərə tələbat əmələ gəlir. Burada ön plana korporativ mədəniyyətin rolü çıxır.

Son vaxtlar, bir sira uğurlu Azərbaycan şirkətlərində tamamilə yeni situasiya alındı. Bu ona görə əmələ gəlir ki, şirkətin işçiləri korporativ mədəniyyət göstərərk, şirkətin bazarda mövqə tutmasını, müştərilərlə işin səviyyəsini və şirkətin imicinin qalxmasını təmin edirlər. Düzgün qurulmuş xeyirxah münasibətlər və psixoloji iqlim insanlara özləri üçün daha da böyük müvəffəqiyyətlərə nail olmalarını təmin edir. Vəziyyət mürəkkəb olduğunuca, güclü korporativ mədəniyyətli şirkətlər daha da rəqabətə davamlı olurlar, çünki onların işçiləri çatın vəziyyətdə həm bir-birinə, həm də şirkətə dayaq olurlar. Bir çox Azərbaycan korporasiyalarında korporativ mədəniyyət çox primitiv hal alır, burada işçilərin ad günlərini və bayramları

ziyafət süfrələri ilə qeyd edirlər. Beləliklə, korporativ mədəniyyət anlayışı burada qruplaşma səviyyəsinə düşür, bunun da nəticəsində kollektiv müəyyən ideyaya qulluq edir, hansı ki şəxsi rifahdan yüksək tutulur. Belə vəziyyət, faktiki olaraq, insanların təbliğ olunan «atomistik bölgüstünə» ziddir (yəni insanların maraq qruplarına görə bölgüsü).

Bununla əlaqədar, heç olmazsa korporativ mədəniyyətin «xarici konturlarını», yəni tərəfdəşlərlə sivil münasibətlər qurub, korporativ şərəf məccəlləsinə emal etmək lazımdır.

Mədəni miras – təcrübü biliklər və davranış qaydaları kompleksindən ibarətdir. Bu qaydalara emal olunmalıdır, çünkü onlara riyət edərkən bir qrup insan rəqabət aparan qruplardan daha çox müvaffaqiyət əldə edə bilər. Mədəniyyət müəssisəsə özünün təkrarolunmaz xüsusiyyətlərini əldə etməyə kömək edir, bu sistemi identifikasiya edir. Mədəniyyət, yeniliklərin katalizatoru və şirkətin sosial takamülündə ənənə kimi çıxış edir.

Mədəniyyətin ən önəmli strateji elementləri aşağıdakılardır:

- istehlakçıya tərəf yönəlmə;
- işçilərə tərəf yönəlmə;
- yeniliklərə tərəf yönəlmə;
- yüksək noticələrin əldə edilməsinə yönəlmə.

İdarəetmə korporativ mədəniyyəti – şirkətin rəhbərlərinin xarici və daxili işlərin aparılması haqqında ümumi təsəvvürlərinin kompleksidir. Mədəniyyət cari və strateji məsələlərin həllinin xarakterini müəyyən edir.

Şirkətin mədəniyyəti və strategiyası bir-birinə bağlıdır. Onlar, adətən, şirkətin yüksəkliyi dövründə formalasırlar.

Mədəniyyət məqsədlərinin seçimini şərtləndirir, şirkətin məqsədlərinin dəyişməsi mədəniyyətin dəyişməsi ilə əlaqələndirilir. Şirkətin öz məqsədlərinə çatmamasında maliyyə çatınlıklarının emalə galması şirkətin rəhbərlərini strateji məqsədlərə dəyişiklik etməyə, yeni bazarların axtarılmasına və yeni məhsulun buraxılmasına vadar edə bilər. Belə strateji dəyişikliklər, adətən, şirkətin idarəetmə mədəniyyətinin yenidənqurulması ilə müsayid olunur. Şirkətin strategiyasında dəyişikliklərin qəcilməz olduğu halda, rəhbərlik yenidənqurmaya el atır. Yekdil qərarə gəlmək üçün və fikir ayrılıqlarını aradan qaldırmaq üçün, onlar güclənməlidirlər, əksinə, sabəbələri aşadırlarıdan sonra şirkətin strateji məqsədlərinin variantları müzakirə olunmalıdır.

Bugünkü korporativ mədəniyyət, idealda, bir sıra şübhəsiz qaydalar ilə bağlıdır. O, şirkətin daxilindəki vəziyyətdən başlayır: müxtəlif soviyyəli heyətin öz aralarındaki və rəhbərliklə olan münasibətlərdən; rəislərin təbəciliklərində olan işçilərə hörmətindən; şirkət tərəfindən onların xidmətlərini

dəyərləndirməkdən (mükafat vermək, vəzifəsini qaldırmaq və s. ).

İndiki zamanda menecerlərin başlıca məqsədi - təşkilatın maksimal dinamikliyinə və çevikliyinə nail olmaqdır.

«Hərəkətdə sabitliyi» qoruyan amil korporativ mədəniyyətdir. Hal-hazırda korporativ idarəetmənin spesifik Azərbaycan modeli yer alır. O, «köhnə» və «əzəzin», «qərb» və «şərqin» sərhədlərində əmələ gelir. Korporativ təşkilat mədəniyyəti – konkret təşkilata xas olan əlaqələr və münasibətlər sistemidir. Mütərəqqi rəhbərlərin özlərinin təşkilat mədəniyyətlərinin bütün təbe olan bölmələri və ayrı-ayrı şəxsləri ümumi məqsədlərə yönəldən strateji alət kimi qiymətləndirirlər.

Müdiriyyətin işçilərə müsbət münasibəti kimi aşağıdakı amillər sayılır:

- əməyin nəticəsi ilə onun ödənişi arasında möhkəm əlaqələrin olması;
- işçinin nailiyyətlərinin obyektiv qiymətləndirilməsi;
- professional və vəzifə yüksəlməsi imkanları;
- kollektivdə yaxşı psixoloji iğlim;
- işçilərin sosial müdafiəsinin zəmanətləri;
- görülen işin əhəmiyyətinin anlanması;
- birbaşa rəhbərlik ilə qarşılıqlı anlaşma.

Bir çox təşkilatlar öz işçilərinin qabiliyyətlərindən tam istifadə edə bilmirlər, ona görə ki, işçidə korporativ ruh hissi yoxdur. Aydın olmayan məqsədlər, idarəetmə zəifliyi, insanlara diqqətsizlik və bürokratik prosedurlarla əlaqədə olan çatınlıklar işçilərin mənəvi vəziyyətinə pis təsir edir.

Korporativ mədəniyyətin formalasması uzunsüren və mürəkkəb prosesdir. Əsas mərhələləri qeyd edək:

- təşkilatın məqsədlərinin müəyyən olunması;
- əsas dəyərlərin seçimi;
- təşkilatın üzvlərinin davranışa standartlarının müəyyən olunması;
- yuxarıdakıları eks edən ənənələrin və simvolikaların yazılı təsnifatı.

Əgər şirkətin rəhbərisinizsə, əsas məqsəd korporativ mədəniyyətin yaradılmasıdır, əgər şirkətin işçisisiz, onda sizə yarayan növbü seçiməlisiniz. Korporativ mədəniyyətin formalasmasının əsas prinsipi – mövcud olan mənəvi dəyərlərin uçotudur, hənsilər ki sonradan heyətin mənəvi-psixoloji təbiyəsinin özülinə çevrilir. Tabii ki, hər xalqın müxtəlif vaxtlarda biznesin üst-üstə düşməyen inkişaf şəraitləri olduğu kimi, korporativ mədəniyyət də hər ölkədə unikal və təkrarolunmazdır.

Azərbaycanda cəhd edirlər ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən iş etikasını və xidməti etiketi idxal etsinlər. Amma, bu tövsiyələrdə, yalnız milli xarakterə xas olan şəxsiyyət resursları Azərbaycanda

nəzərə alına bilməz. Azərbaycanının işə münasibəti amerikan, yapon və digər korporativ mədəniyyətlərə uyğun golmır, baxmayaraq ki onların ayrı ayrı elementləri Azərbaycan korporativ mədəniyyətində iştirak edə bilər.

Şirkətin nüfuzu (imici) (Azərbaycan təcrübəsində çox vaxt qiymətləndirilməyən) mühüm əhəmiyyət kosub edir. Onun formalasdırılması kortəbi olmamalıdır, onun üzərində daim işləmək lazımdır.

Şirkətin imicinin yaradılması prosesi bir neçə mərhələdən ibarədir: ilkən formalasılmış nüfuzun təsbit edilməsi. Bunun üçün diaqnostikanın müxtəlif üsullarından istifadə edirlər, o cümlədən: sorğudan və müşahidədən.

Növbəti mərhələdə formalasılmış nüfuzun müsbət və mənfi tərəflərini arasdırlar. Məsələlərdən asılı olaraq, nüfuzun müsbət cəhətləri onları həll edir, mənfi cəhətləri isə həmin məsələləri həll etməyə mançılıklar törədir. Nüfuzun artırılmasının növbəti mərhəlesi, mənfi cəhətlərin neytrallaşdırılmasını və müsbət cəhətlərin gücləndirilməsini nəzərdə tutur. Bu mərhələdə nüfuzun artırılması programı tərtib olunur, sonradan isə həyata keçirilir.

Qeyd etmək lazımdır ki, nüfuzun artırılması çox incə və zəhmət tələb edən işdir. Bu iş korporasiyada insanları, prosesleri və bir çox səviyyələri əhatə edir, amma sərt rəqabət şəraitində bu iş zəruridir.

Bizim iri korporasiyaların üzləşdiyi vacib problemlərdən biri – istehsalatın təşkili və idarəetməsi sahəsində dünyanın inkişaf etmiş ölkələrindən gəri qalması ilə izah olunur.

Ekspertlərin dediyinə görə, idarəetmə sahəsində biz və ümumiyyətlə MDB ölkələri ABŞ-dan, Qərbi Avropanın, yaxud Yaponiyadan ən azı 20-30 il geri qalır (xüsusilə korporativ idarəetmə sahəsində).

İdarəetmenin geriləməsi ilə bağlı qüsurları yüksək texnologiyalarla, təbii sərvətlərlə və işçi qüvvəsinin səviyyəsi ilə heç cür kompensasiya (əvəz) etmək olmaz. Postindustrial cəmiyyətin standartlarına nail olmaq, bu o deməkdir ki, şirkətin idarəetmə sistemi ona yüksək effektiviliyi və rəqabətə davamlığı təmin edəcək.

Təhlilə görə, iri korporasiyaların istifadə etdiyi idarəetmənin korporativ mədəniyyət standartlarının parametrləri bunlardır:

- şirkətin strukturundan ümumi istiqamətə cavab verməyən aktivlərin çıxarılması;
- Direktorlar Şurasında müstəqil üzvlərin olması;
- Korporativ idarəetmənin məccəlesi;
- mülkiyyətin strukturu haqqında informasiyanın (məlumatın) açıqlanması;

- korporativ davranışın beynəlxalq prinsiplərinə uyğun səhmlərin konsolidasiyasının keçirilməsi;

- transfert qiymətlərin yaranmasının qaydaya salınması.

Aparıcı şirkətlərin bu standartlar üzrə ümumi təhlili, onların korporativ fəaliyyətin sivil formalarından uzaq olduğunu göstərir. Hal-hazırda idarəetmənin korporativ mədəniyyət prinsiplərinin sistemləşməsi üzrə töbliğat işi aparılır. Bize belə görür ki, aşağıdakı sistem diqqəti colb edir:

Cədvəl 6. 4. 1  
İdarəetmənin korporativ mədəniyyət prinsipləri

Prinsiplər	Mənası
Səhmdarların hüquqlarının müdafiəsi	Korporativ idarəetmənin strukturunu səhmdarların hüquqlarını müdafiə etməlidir.
Korporasiyanın idarəetməsində maraq	Korporativ idarəetmənin strukturunu səhmdarlara (o cümlədən xırda və xarici səhmdarlara) bərabər münasibəti təmin etməlidir. Bütün səhmdarların hüquq pozulşaların effektli müdafiəyə hüquq var.
İnformasiyanın açıqlanması və onun şəffaflığı	Korporativ idarəetmənin strukturunu bütün ənənəli məsələlərə aid olan informasiyanın vaxtı-vaxtında və dəqiqlikə açılmasına təmin etməlidir (korporasiyanın fəaliyyətinin nəticələrinə, mülkiyyətə, idarəetməyə və maliyyə vəziyyətinə aid olan məsələlər nəzərdə tutulur).
Şirkətdə idarəetmənin təmin olunması	Korporativ idarəetmənin strukturunu şirkətin strateji idarəedilməsinin təmin etməlidir, idarə heyəti tərfindən inzibati orqanlara effektli nəzarət olmalıdır və öz növbəsində idarə heyəti şirkətin və səhmdarların qarşısında hesabat verməlidir.

Azərbaycanın yeni təcrübəsində konservativ idarəetmə texnologiyalarında meylik müşahidə olunur və bunu biznesin o qədər də yaxşı vəziyyətdə olmadığı kimi dəyərləndirmək olar.

Ümumiyyətlə idarəetmə texnologiyaları resursların çatışmazlığından və zəifliklərin olmasından əmələ görə və reallaşır, hansılar ki qənaətçiliyi şərtləndirir, «hər şəxə qənaət etmək» şəhəri irsli sürür, o cümlədən prosedurların qaydalasdırılması və standartlaşdırılması hesabına.

Sözsüz ki, idarəetmə texnologiyaları vacib olşalar da, bütün bələlərdən xilas etmir. İdarəetmə texnologiyaları təşkilatı stabillaşdırır, prosedurları qaydaya salır və buna görə strateji dayışıklılık üçün zəmin yaradır. Təbiiidir ki, on müasir idarəetmə texnologiyalarının axşarı davam edəcək, amma vurgular dəyişəcək. Texnologiyalara bütün bələlərin dərmanını kimi baxmayacaqlar. İdarəetmə texnologiyaları – konkret məsələlərin

həllinin alətləridir, rəqabətə tab. gətirmək üçün əlavə üstünlüklərə yiyələnməkdir.

İdarəetmə resurslarını azad etmək məsəlesi ortaya çıxanda, fəaliyətin globallaşdırılması üçün zəmin yarananda və informasiyanın işlənməsinin sürətini artıranda, texnologiyalardan istifadə olunacaq (istifadə olunur da). İdarəetmə texnologiyalarının tətbiqi (kadr, informasiya və s.) məsələlərin həllində kömək etməz, əgər anlanılmasa ki, texnologiyaların tətbiqi biznesi uğurlu etmir, o yəniz dəyişikliklər üçün zəmin yaradır.

Müsət nəticənən əldə edilməsi daxili firma idarəetməsindən asılıdır, yəni o, həqiqətən də rəqabətə davamlılığı artırıb, ya labüb olan tələbat kimi dəyərlərin. Bizdə istifadə olunan xarici idarəetmə modelləri öz analoglarından təkcə texnoloji atributlarla fərqlənmir (kompüterlər, rabiətə vasitələri). Əsas fərq, idarəetmə texnologiyalarının ayrı-ayrı hissələrini götürüb istifadə etmərinə baxmayaraq, bu texnologiyaların o qədər də təzə olmamasındadır.

Təəssüflər olsun ki, təcrübədə elə vəziyyət yaranır ki, istehsalatda və ələlxüsüs, idarəetmə, göstərilən bütün səyələr artıq olur. Onlar yəniz o vaxt fayda vera bilər ki, şirkət bazarda rəqabətdən azad yerini tapməs olsun (bu da çox hipotetikdir). Həyatda, rəqabət üzəq və görünməyən məfhüm-dan daha yaxın və görünənənən əvvərlər və başa düşürən ki, burada təkcə istehsalın artımı ilə kifayətlənmək olmaz. Buna müvafiq, korporativ menecmentin keyfiyyətini effekti idarəetmənin aşağıdakı kriteriyaları ilə qiymətləndirmək olar:

- a) enerjili və çəvik hərəkətlərə yönəlmə;
- b) insanlara, onların bacarığını şirnikləndirən, müəyyən sərbəstliyin verilməsi;
- c) insanın – istehsalatın əsas generatoru kimi dəyərləndirilməsi;
- d) işçinin funksiyalarının onun peşə səriştəsi və bacarığı ilə məhdudlaşdırılması;
- e) idarəetmə prosedurunun və formalarının sadəliyi.

Aparıcı sənaye korporasiyalarının təcrübəsi onu göstərir ki, tekniki-təşkilatlılıq innovasiyaları lazımi effekti vermir, əgər onların işlənməsi və reallaşmasında insan amilinin rolü və şəxsiyyətin imkanları nəzərə alınır.

Söhbət, işçilərin fəaliyyətində olan yaradıcılıq meyillerinə xüsusi diqqətin yetirilməsindən gedir. Yüksək keyfiyyətli əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək motivasiyası sistemində dəyişikliklər xüsusən gözə çarpır: özüntükişafın əhəmiyyəti artır, əməkdə özüntüreallaşdırma və istehsalatın idarəetməsində iştirak. Hesab edili ki, «İnsanlar – firmanın baş resursudur».

Rəqabət və bazarın müasir tələblərinə uyğunlaşma baxımından, bütün şirkətlər, şərti olaraq, idarəetmənin iki müxtəlif ideologiyalarından istifadə edir.

Birinci qrupu mühafizə yönəmlə kimi dəyərləndirmək olar. Bu qrup şirkətlərə aşağıdakılardan xasdır:

- marketingin primitiv anlamı, məhsulun buraxılışına yönəlmış marketing konsepsiyasına bağlılıq;
- qiymət rəqabətinə bağlılıq (qiyməti azaltmaqla – bütün satış problemlərini həll etmək);
- marketingin «bazarın tədqiqi» hissəsinin qəbul edilməməsi. Burada, planlaşdırma sistemi «mövcud istehsalat gücünün, xammalın olmasına» nəzərə alınması prinsipi ilə qurulur;
- üümilikdə, idarəetmə amili roluñun qiymətləndirilməsi.

Burada, keçmişdə özünü yaxşı göstərmış əsullara üstünlük verilir.

Bələ şirkətlərin biznesdə olması daxili bazarın dolğun olmaması ilə bağlıdır, bu da, öz növbəsində, əzif rəqabətin nəticəsidir. Bunların sırasında sabiq dövlət, hal-hazırda isə dövlət orqanları ilə siz əlaqələri olan özəl şirkətlərdir. Bu şirkətlərin büdcəsində dövlətin iştirakı əhəmiyyətli dərəcədədir.

Bu qrup şirkətlərin əsaslıdır. Bəzəklərini səciyyələndirmək olar, hansılar ki çalışırlar ki, onlar üçün bazarda (rəqibləri tərfindən) təsbit olunmuş standartlara uyğun olsunlar (bu tipik autsnyder mövqeyidir). Onlar çalışırlar ki, maksimal dərəcədə, sahənin aparıcı şirkətlərindən texniki fəndləri, texnologiyaları, istehsalatın təşkili əsullarını mənim-səsindən və bununla, həmin prinsiplər əsasında məhsulun keyfiyyətini idarə etsinlər, ehtiyatların səviyyəsinə nəzarət etsinlər.

Bu şirkətlərdə təşkilatın təkmilləşməsi və əməyin şirnikləndirilməsi, idarəetmənin əsulları və formaları reallıq və kifayətlilik (dostatochnost) prinsipi üzrində qurulur.

Şirkətlərin ikinci qrupunu idarəetmə problemlərinin həllində mütəreqqi-yönümlü kimi qiymətləndirmək olar. Bu şirkətlərdə idarəetmə istehsalat sistemlərinə feal təsir edir, onların inkişafına və təkmilləşməsinə təkan verir. Bu şirkətlər menecmentin normal dünya səviyyəsinə istiqamətlənib, hansı ki Qərbin ən effektli işleyən korporativ qurumlarında yer alıb. Bizdə belə şirkətlər çox azdır.

Ümumi şəkildə, əldə olunmuş menecmentin səviyyəsində şirkətlərin fərqlərini təsəvvür etmək olar (bax. cədvəl 6. 4. 2).

Cədvəl 6. 4. 2

Ənənəvi və qabaqcıl menecmentin müqayisəsi

Ənənəvi menecment	Qabaqcıl menecment
Planlaşdırma	Strateji menecment
Biznes-plan	Daxili firma biznes-planlaşdırması
Müntəzəm biznes	Optimal maliyyə planlarının qurulma sistemləri
İdarəetmənin təşkilat strukturlarının düzgün qurulması	Vaxtlı-vaxtında görülən təşkilat təhlili
Müntəzəm marketing	İnteqrasiya olunmuş marketing
Konveyer sistemində istehsalatın təşkili	İstehsalatın şəbəkəli təşkili
Təsərrüfat əlaqələrinin optimallaşması və ehtiyatların minimallaşması	Keyfiyyət və məhsuldarlıq idarəetməsinin kompleks sistemləri
Heytin idarəedilməsi	İnteqrasiya olunmuş kadrlar xidməti

Qabaqcıl şirkətlər üçün rəqabət mübarizəsində uğurların qazanılması o qədər də istehsalat funksiyası deyil, nə qədər ki idarəetmə funksiyasıdır və geniş mənada, əsasən keyfiyyətdən, idarəetmənin effektivliyindən və istehsalatın təşkiliindən asılıdır.

Bu, bir qayda olaraq, çox sərfəli və tezyivoşan idarəetmə aparatıdır: daha yüksək operativlik, qərarların qəbulunda çeviklik, işçilərin daha yaxşı motivasiyası və s.

Sadalanan cəhətlər bu şirkətlərə rəqibləri qabaqlamağa imkan verir və ölkənin daxili bazarında mövqelərini möhkəmlədir. Belə şirkətlər sahənin başqa firmalarının təcrübəsinə yiyələnir və nəinki ən sərt standartları üstələmək isteyir, hətta dünya miqyasında istenilən rəqib ilə istehsalatın, ya idarəetmənin istenilən istiqamətində rəqabət apara bilər. İqtisadiyyatın gələcəyi belə şirkətlərin əlindədir.

## 7. İRİ KORPORASIYALAR VƏ CƏMİYYƏT

### 7. 1. Bazar iqtisadiyyatına xas olan dövlət idarəetmə sisteminin formalaması

Bazar münasibətlərinin əsasını iqtisadi subyektlərin – istehsalçı və istehlakçıların inzibati təsirlərdən nisbi azadlığının təmin olunması təşkil edir.

Azərbaycan Respublikasında aparılan iqtisadi əslahatlar sərt inzibati amırılık sisteminin hökm sürdüyü planlı iqtisadiyyata xas olan yeganə (dövlət) təsərrüfat subyektinə malik təsərrüfat mexanizmindən bazar münasibətlərinə əsaslanan iqtisadiyyata aid olan coxsayılı təsərrüfat subyektlərinə malik təsərrüfat mexanizminin yaradılmasını nəzərdə tutur.

V. Oykənən görə "Hər bir milli iqtisadiyyatın iki əsas problemi vardır: 1) əmək bölgüsündə arxalanan mürəkkəb qarşılıqlı əlaqələr iqtisadi sisteminde idarəetmə; 2) mürəkkəb qarşılıqlı əlaqələr iqtisadi sisteminde hər fərdin normal yaşayışının təmin olunması". (22, s. 67). Fikrimizcə, bir-birilsə qarşılıqlı əlaqədə olan bu məsələlərin həlli cəmiyyətdə normal təsərrüfatçılıq qaydasından asılıdır. Səmərəli təsərrüfatçılıq qaydası və nizami kortəbbi şəkildə öz-özünə yaranır, o, insan zəkasının məhsulu olaraq dövlət orqanları tərəfindən təyin olunmalıdır. Deməli, dövlət, ilk növbədə bazar münasibətlərinin təşkilatçısı, sonra isə iqtisadi proseslərin tənzimleyicisi olmalıdır. Almaniya, İsvərcə və İsvəç kimi ölkələrin təcrübəsi göstərir ki, sosialyönlü bazar iqtisadiyyatının təkamülü məhz bu cür aparılmışdır. Azad rəqabət isə iqtisadiyyatın bazar sisteminin səmərəliliyini təmin etməkə insan hüquqlarına töminat verir. Buna görə rəqabət başarıryeytin ən böyük kəfəsi sayılmalıdır. İqtisadi subyektlər rəqabət apararaq istehsalı yenidən təşkil edir, istehsalı təşkil edərək yenidən rəqabət aparırlar. Rəqabət çoxvariantlı inkişaf şəraitində təsərrüfat subyektlərinə azad şəkildə seçmə hüququnu verir.

Mürəkkəb qarşılıqlı əlaqələr iqtisadi sisteminde idarəetmə - rəqabətə rəvac vermek məqsədiə şəxuli idarəetmə əlaqələrini üfqi idarəetmə əlaqələrinə çevirməyi iqtisadi tənzimləmə metodları əsasında idarəetmənin bütün subyektləri arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığı keçməyi nəzərdə tutur. Bazar iqtisadiyyatına xas olan rəqabətin inkişafı cəmiyyətin demokratikləşmə səviyyəsi ilə səciyyələnir.

Azərbaycan Respublikasında demokratik dövlətin qurulması tarixən sınaqdandan çıxmış bəzi cəhətlərin bərqərə olmasına zəruri edir:

- xalqın azad şəkildə öz iradəsini bildirməsi (bu, hakimiyyət təsisatlarının formalamasının əsas vasitəsi rolunu oynamalıdır);
- mühüm dövlət qərarlarının qəbul edilməsində plüralizmin və

sosial-siyasi qüvvələrin bərabər hüquqluğunun gözlənilməsi (dövlət mexanizmində hər hansı siyasi qüvvənin inhisarçılığı yolverilməzdir);

- şəxsiyyətin hüquq və azadlıqlarına riayət olunması məqsədilə ictimai hayatın bütün sferalarında qanunun alılıyinin təmin olunması;

- seçkili qanunverici orqanlar tərəfindən idarəedici orqanların fəaliyyətinə nəzarətin aparılması;

- qərarların hazırlanması və qəbulu prosesində qanunverici orqanların konşordan müxtəlif icraedici və ictimai təşkilatların təzyiqinə meruz qalmaması;

- müstəqil konstitusiya məhkəməsinin təşkil olunması.

Müstəqillik dövründə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası demokratik dövlətə xas olan yuxarıdakı cəhətləri özündə təsbit etmişdir.

Dövlətin idarəetmə sistemi ölkənin məqsədönlü inkişafını təmin etməlidir. Demokratik dövlətlərdə məqsədönlük müxtəlif ictimai qrup və təşkilatların maraqlarının təraflaşdırılması və nizamlanması yolu ilə aparılır. Burada dövlət idarəetmə və qeyri-dövlət idarəetmə funksiyalarının icrası isə müvafiq olaraq dövlət orqanlarına və özəl qurumlara, ictimai təşkilatlara təpsirilir. Dövlət orqanları tərəfindən reallaşan idarəetmə funksiyalarının həyata keçirilməsi ayrı-ayrı işgüzar təşkilatların bazar mühitində işləməsi çörəyinən daraltmalıdır.

Bazar şəraitində demokratik dövlətin idarəetmə sistemi aşağıdakı mühüm vəzifələrin yerinə yetirilməsi imkanını yaratmalıdır:

a) mülkiyyət hüququna təminat; özəl, dövlət, belediyə və ictimai təşkilatların mülkiyyəti müvafiq qanunvericiliklə qorunmalıdır;

b) əmək haqqının minimum həddine, müvafiq standartlara uyğun iş şəraitinə dövlət təminatı;

c) qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət, əmək, kapital və sosial yardım üzrə gəlirlərə və onların real dəyərinə təminat;

ç) təhsil, mənzil və sağlamlığın müdafiəsi hüququna təminat;

d) müxtəlif inzibati, regional və vəzifə imtiyazlarının ləğvina təminat;

e) dövlət tərəfindən nəzərdə tutulan hər bir verginin müvafiq vergi ödəyişlərindən tutulmasına təminat;

ə) qanunvericilikdə nəzərdə tutulmayan fəaliyyətin aparılmamasına təminat;

f) təsərrüfat subyektlərinin iqtisadi fəallığının stimullaşdırılmasına təminat;

g) iriməqsədli lahiyələrin həyata keçirilməsində dövlət sahibkarlığına təminat.

Bu vəzifələrin həyata keçirilməsi və dövlət idarəetmə funksiyalarının bazar iqtisadiyyatı şəraitində icrası iqtisadiyyatın idarə edilməsi sisteminin ideologiyasının dəyişdirilməsini və buna uyğun olan lazımi praktiki işlərin görüləməsini zəruri edir. Bizim fikrimizcə, yeni idarəetmə sisteminin ideologiyasını istehsalçı və istehlakçıların idarə edilməsindən bazarın təşkilinə keçmə, istehsal və istehlak sahələri arasında birləşmə və qarşılıqlı əlaqələrin bazar vasitəsilə ifadə olunması, üfüqi idarəetmə əlaqələrinin üstünlüyü və idarəetmənin sahə sistemindən funksional sistemə keçməsi təşkil etməlidir. Bu ideologiya ilə iqtisadiyyatın idarə edilməsi sisteminin qurulması ayrı-ayrı işgüzar təşkilatların əsərviləşməsini və manevretmə qabiliyyətini təmin edir, eyni zamanda idarəetmənin yuxarı pillələrinin təsir gücünü artırır, onların strateji təməyüllünü artırır bilər.

Mürəkkəb qarşılıqlı əlaqələr iqtisadi sisteminde idarəetmənin digər mühüm cəhəti iqtisadiyyatın idarə edilməsinin təşkilatı strukturunun yeni əsaslarla qurulmasıdır. İqtisadiyyatın idarə edilməsinin təşkilatı quruluşunu müyyət edən parametrlər aşağıdakılardır:

- idarəetmə funksiyalarının markazlaşdırma səviyyəsi;
- müasir vəziyyətdə dövlətin apardığı iqtisadi siyaset;
- idarəetmə sisteminin iyerarxiya səviyyəsinin sayı;
- dövlət idarəciliyində işləyən idarəetmə heyətinin tərkibi və peşəkar səviyyəsi.

Bazar iqtisadiyyatının idarə edilməsinin təşkilatı quruluşunun özbəşən dəyişməsi tamamilə yolverilməz olmalıdır. Çünkü, təşkilatı quruluş özbəşən dəyişərsə, yalnız özü kimi sistemlər yarada bilir, ləp yeni formada olsa da ənənəvi ərisi mahiyyətini dəyişmir. Belə olduğu halda, yeni idarəetmə sisteminin yaradılması müskül məsələyə əsaslanır və köhnə idarəetmə orqanları və vahidləri yeni yaradılan idarəetmə strukturunda yer tapmağa çalışırlar. Özü də yeni strukturların yaradılmasını köhnə idarəetmə orqanlarına həvələ etmək də görülen işin səmərəsini azaldır. Idarəetmənin mahiyyəti və məzmunu dəyişmədən ancaq nazirlik və baş idarəərin adlarının dəyişdirilməsi kimi mənfi halların olması də məhz buradan irəli gəlir. Deməli, iqtisadi İslahatın təkamül şəkildə getməsi hələ heç də o demək deyildir ki, iqtisadiyyatın idarə edilməsinin təşkilatı quruluşundakı dəyişikliklər də təkamül şəkildə getməlidir. Keyfiyyət baxımından yeni idarəetmə sistemi müasir iqtisadi siyaset aparmalıdır. Bazartəfəkkürlü idarəetmə yalnız bə təməl üzərində aparılmalıdır. Başqa cür olsa, iqtisadi sistemin idarə olunmasındaki dəyişikliklər müqavimət artar, formaca yeni, məmənunca köhnə olan dövlət quruluşlarının mövqeyi bərpa olunar və idarəetmə quruluşunun kasəri itirilər.

İqtisadiyyatın idarə edilən sistemində funksional blokun güclənməsi ilə bərabər sahəvi blokda da bəzi işlərin aparılması məqsədəyənqun sayılmalıdır. Nazirlik və baş idarələr, bilavasita işgüzər təşkilatların işlərinə qarışmamalıdır. Onlar əsas etibarilə öz sahələrində perspektiv inkişafın strateji istiqamətlərinin və dövlət siyasetinin müəyyən edilməsi, bu sahəyə aid müəssisələrə daxili və xarici bazarların öyrənilməsinə köməkla bazar konstruksiyası üzrə icməllər hazırlanması ilə, elmi məsləhətlər verilməsi və bu müəssisələrin faaliyyətlərini əlaqələndirməkla məşğul olmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda iri, kompleks sahə nazirliklərinin (İqtisadi İnkışaf, Nəqliyyat, Sənaye, Kənd Təsərrüfatı və s.) yaradılması vacibdir. Bu işlərin bir qismi artıq həyata keçirilmişdir.

Sosial bloku təmsil edən nazirliklərin və baş idarələrin tabeçiliyində olan təşkilatların (xəstəxanaların, poliklinikaların, mədəniyyət evlərinin, idman qurğularının, məktəblərin, uşaq bağçaslarının) yerli idarəetmə orqanlarının tabeçiliyinə verilməsi də yeni dövlət idarəetmə sisteminin yaradılmasının tərkib hissəsi kimi çıxış edir.

Mürəkkəb qarışlılıq əlaqələr iqtisadi sisteminde hər fərdin normal yaşayışının təmin olunması dövlət tərəfindən iqtisadiyyatın somərəli şəkildə tənzimlənməsindən asılıdır. Cədvəl 7. 1. l-də iqtisadiyyatın tənzimlənməsinin mikrosxemi göstərilmişdir.

Cədvəl 7. 1. 1.  
İqtisadiyyatın tənzimlənməsinin mikrosxemi

Tənzimleyicilər	Təsir sahələri				
Valyuta-pul təsərrüfatı	Dövriyyədə olan pul kütüsünün hacmini və strukturunu	Qiymətlərin səviyyəsi və dinamikası	Dənəlli valyutalara nisbətdə milli valyutanın mezzanisi	Respublikanın ticarət və tədiriə balansının formallaşması	Ölverişli iqtisadi konyunkturunun formallaşması
Kredit siyaseti	İnvestisiya faallığı	İqtisadi konyunktura	Məşğulluq	İqtisadiyyatın sahə və orazi quruluşu	Qiymətlərin səviyyəsi və dinamikası
Vergi siyaseti	İqtisadi konyunktura	İnflyasiya	Sosial sahə	Elmi-texniki tərəqqi	İnvestisiya faallığı
Qiymət siyaseti	Əhalinin sosial müdafiəsi	Ticarət balansının formallaşması	Daxili bazarın qorunması	İqtisadi konyunktura	İqtisadiyyatın strukturunu

Ümumiyyətlə, bazar şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi sosial-iqtisadi sistemin dəyişkən şəraiti uyğunlaşdırılması məqsədilə dövlətin salahiyətli orqanları vasitəsilə həyata keçirilməsi qanunverici, icraedici və nəzarətedici tədbirlərin məcmusu kimi başa düşülməlidir.

İqtisadiyyatın tənzimlənməsi sistemi ayrı-ayrı fiziki və hüquqi şəxslərin və onların təşkil etdiyi qrup və təşkilatların maraqlarının və monafelərinin ifadəçisi rolunu oynayır. İqtisadi mənafət daşıyıcılarına muzdlu işçilər və mülkiyyətçilər, fermər və təsərrüfat üzvləri, kiçik və iri sahibkarlar, firma və banklar, səhmdarlar, menecerlər və başqa təsərrüfat subyektləri daxildir.

Sosial-iqtisadi mövqeyindən, fəaliyyətin növündən və yerləşdiyi regionun xarakterində asılı olaraq hər bir iqtisadi qrupun özünə xas olan məqsəd və maraqları mövcuddur. İqtisadiyyatın dövlət tənzimlənməsi sisteminin somərəli olması məhz cəmiyyətdə mövcud olan müxtəlif şəxsi, qrup və ictimai maraqların tarazlaşdırılmasını və uzlaşdırılmasını nəzərdə tutur. Burada xüsusi diqqət iki təşkilatların və regionların maraqlarının gözlənilməsinə yetirilməlidir. Çünkü onların sosial-ictimai mühitdən narahatlığı, barışmaz ziddiyətlərə və bütünlükə cəmiyyətin inkişafına böyük zərər vura bilər.

Bəlkələk, bazar iqtisadiyyatının idarəetmə sisteminin nəzərəçarpacıq şəkildə müsbət nəticələr verən, bir tərəfdən iqtisadiyyatın idarə edilməsinin təşkilati strukturunun çevik olması, onun baş verən dəyişikliklər tez reaksiya verən, digər tərəfdən isə iqtisadiyyatın dövlət tənzimlənməsində müxtəlif şəxsi və təşkilati maraqların nəzərə alınması ilə shəhər olunur.

## 7. 2. Dövlətin həyata keçirdiyi müasir sosial siyasetinin əsas konturları

Son dövrlərdə Azərbaycanda sosial siyasetin aparılması uzun süren iqtisadi böhrandan çıxışla və bazar iqtisadiyyatının təşəkkülü ilə xarakterizə olunur. Siyasetə, hər şeydən əvvəl qoyulmuş məqsədlərə çatmağa şərait yaranan fəaliyyətin və qərarların qəbul edilməsinə təmumi rəhbərlik kimi baxılmalıdır. Sosial sahədə siyasetin müəyyənləşdirilməsi və aparılması həmisi mürəkkəb məsələ kimi qiymətləndirilmişdir. Çünkü, sosial sfera ayrı-ayrı fərdlərin, qrupların və bütün vülkədə insan cəmiyyətinin rifahı, həyət standartları ilə bağlıdır.

Sovet dövründə sosial siyaset tədbirləri əsasən əhalinin gəlirlərinin artırılmasına, istehlak quruluşunun yaxşılaşdırılmasına və əhalinin sosial xidmətlərlə təminatının yüksəldilməsinə yönəlmışdır. Lakin sosial sferanın

inkısaflı "qalıq" prinsipi esasında hayatı keçirildiyindən istenilen nəticələr əldə olunmurdur. Deməli, səmərsəli sosial siyasetin formallaşması məhz bu prinsipin dəyişməsindən asılıdır: sosial sferanın inkısaflı "qalıq" deyil, "kifayətətmə" prinsipinə söykənməlidir. Sosialyönümlü bazar münasibətlərinin formallaşması "kifayətətmə" prinsipi esasında əvvəl sosial siyasetin yeridilməsini nəzərdə tutur.

Mütərəqqi və müasir sosial siyaset cəmiyyət üzvlərinin yüksək sosial və iqtisadi məsuliyyətinə esaslanır. Burada bütün sosial problemlər spektri dövlətin hayatı keçirdiyi sosial siyasetin obyekti rolunu oynamalıdır. Əhalı sosial siyasetin passiv obyektiindən onun fəal subyektiinə çevriləməlidir. Azərbaycanda yeni təməllər üzrə yerli özüntüdərə-bələdiyyələrin yaranması da məhz bu məsələnin həll olunmasına xidmət göstərir. Digər tərəfdən, gəlirlərin yüksəldilməsinə mane olan məhdudiyyətlər və sosial sferada barəbəlik prinsipi tamamilə aradan qaldırılmışdır.

Sosial siyasetin həqiqi mahiyyəti ondan ibarət olmalıdır ki, əgər bir sosial qrupun hayatı səviyyəsi sürətlə yüksəlirsə, onda digərini aramlı yüksəlməli, üçüncüünün isə sadəcə yaxşılaşmalıdır və s. Bütün əhalı qruplarının hayatı səviyyəsi, sosial rifahı bərabərönlü şəkilde artmamalıdır. Həyata keçirilən sosial siyasetdə bu paradiqmanın gözənlənməsi bazar iqtisadiyyatının qanuna uyğunluqlarının formallaşmasına və yeni rəqabət dinamikasının yaranmasına xidmət göstərir.

Azərbaycanda aparılan iqtisadi islahatlar əhalinin sosial vəziyyətinin və rifahının yaxşılaşdırılması, əsas etibarla iqtisadiyyatın dirçəldilməsindən asılıdır. Sosial problemlər iqtisadi artım və proporsiyalarla six qarşılıqlı olacaqdır. Bu qarşılıqlı əlaqə üç aspektde göstərilə bilər:

- iqtisadi artım tempları insanların tələbatını ödəməyi istiqamətlənən resursların miqyasını şərtləndirir;
- əhalinin sosial rifahının yüksəldilməsi vəzifələrinin özəri də iqtisadi dinamikaya müəyyən tələblər qoyur və onun formallaşması amillərinə çevirilir;
- əhalinin həyat standartlarının yüksəldilməsi üzrə sosial tədbirlərin görülməsi iqtisadiyyatın mütərəqqi strukturunun qorunmasına xidmət göstərir.

Iqtisadi artıma nail olma ilk növbədə aşağıdakı sosial məsələlərin həlliinə xidmət edir:

- əhalinin həyat səviyyəsinin sabitləşməsi;
- kasıbalar ordusunun sayının azaldılması;
- işsizliyin yüksək artım tempinin azaldılması;
- əmək haqqı, təqaüd və müavinişlər üzrə borcların ləğv edilməsi;

- sosial gərginliyin aşağı salınması və mütərəqqi sosial siyasetin aparılması makro səviyyədə yeni əsaslarla maliyyə münasibətlərinin qurulmasını tələb edir.

Bazar iqtisadiyyatında yeni sosial-əmək münasibətləri qurulur. Əgər inzibati-amırlıq sistemində sosial-əmək münasibətlərinin iki: dövlət və muzdlu işçilər subyekti var idisə, bazar iqtisadiyyatı şəraitində artıq sosial-əmək münasibətlərinin üç subyekti (işveren, muzdlu işçi və dövlət) fealiyyət göstərir. İşçi qüvvəsinin böülüdürlənməsi və əmək haqqı səviyyəsinin müəyyən olunması əmək bazardır baş verir. Əmək haqqının əsasını işçi qüvvənin dayarı təşkil edir. Sosial-əmək münasibətlərində müqavilə formalarına üstünlük vermakla sosial portnövrlüğə zəmin yaranır. Sosial ehtiyaclarla vəsaitlərin uğurlaması üç yolla həyata keçirilir: a) sosial təminat; b) sosial siğorta; v) sosial xidmətlərin ödənişli olması. Sosial təminat sahibkarların, sosial siğorta muzdlu işçilərin üzərinə qoyulmalıdır. Sosial xidmətlər isə həm pullu, həm də pulsuz şəkildə yerinə yetirilməlidir.

Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkısap Təşkilatının materiallarında göstərilir ki, bazar iqtisadiyyatlı ölkələrdə regional siyasetin obyekti müxtəlif regionlarda mövcud olan bərabərsizliklərdür: - həyat səviyyəsi və şəraitində, məşğulluq və işsizlikdə, sahibkarlıq şəraitində, iqtisadi artım tempində və s. olan fərqlərdür.

Regionlar arasında sosial sferada aşağıdakı fərqlər üstünlük təşkil edir:

- urbanizasiya səviyyəsində bərabərsizlik;
- əhalinin savadlılıq və təhsil səviyyəsində fərqlər;
- işsizlik və məşğulluğda bərabərsizlik;
- gəlirlər və əmək haqqı səviyyəsində fərqlər;
- pullu və pulsuz sosial xidmətlərin göstərilməsində olan fərqlər;
- sosial infrastrukturun inkısaflı üzrə olan fərqlər.

Müasir şəraitdə regionların inkısaflının məqsəd və meyarları, regionun sosial-iqtisadi siyasetin prioritətlər sisteminde yeri və rolu keyfiyyətə dəyişir. İctimai inkısaflın əsas resursu kimisi əraziyə qoyulan sosial və ekoloji tələblər artır. Bu zaman baş verən dəyişikliklərin aşağı tendensiyalarını müşahidə etmək olar:

- a) insan amilinə, həyatın sosial aspektlərinə həllədici rolun verilməsi;
- b) iqtisadi artım və sosial inkısaftın müxtəlif amillərinin ərazi cəhətdən qarşılıqlı əlaqələndirilməsinin yüksəlməsi;
- c) resursların mobilliyyinin gücləndirilməsi;

c) regionların istehsal strukturunun mürəkkəbleşməsi;  
d) əzəri əmək bölgüsünün dərinləşməsi və onda beynəlxalq aspektlərin önməli rol oynaması;

e) ekoloji təhlükəsizləyin lokal sosial və siyasi maraq kəsb etməsi.

Bazar iqtisadiyyatı şəraitində sosial sferada olan bərabərsizliklərin aradan qaldırılması dövlətin həyata keçirdiyi sosial və regional siyasetin uzlaşdırılmış şəkildə aparılmasından asılıdır. Fikrimizcə, mikro səviyyədə aparılan sosial siyaset aşağıdakı prinsiplərə səykiyəmlidir:

1) bərabərlilik, cəmiyyətin hər bir üzvünün rifah səviyyəsinin artırılması üzrə bərabər imkanlar verilməsi;

2) insanlara hər bir şəraiti nəzərə alan sosial təminatların verilməsi;

3) əmək qabiliyyətli əhalinin tam məşgullüguna nail olma.

Bunların həyata keçirilməsi üçün regionların inkişafında "ədalətliliyə" və "səmərəliliyə" nail olmaq lazımdır. "Ədalətlilik" iqtisadi faaliyyətin ərazi cəhətdən elə yerləşdirilməsinə nəzərdə tutur ki, bütün regionların sakinləri istadıkları rifah səviyyəsinə çatmaq üçün bərabər imkanlar əldə edə bilsinlər. "Səmərəlilik" isə ümumi rifahi yüksəltmək məqsədiələr hər bir regionun istehsal və qeyri-istehsal potensialından qənaətli istifadə kimi başa düşülməlidir. İqtisadi artım dövründə "ədalətliliyə", böhran dövründə isə «səmərəliliyə» üstünlük vermək məqsədəyindər. Uzlaşdırılmış sosial və regional siyasetin aparılmasında mərkəzi hökumət orqanları ilə bərabər, yerli dövlət və özünüidarə orqanları da lazımı səlahiyyətə məsuliyyətə malik olmalıdır.

Bunu aydın şəkildə əsas sosial problemlərin aradan qaldırılması üzrə izləmək mümkündür.

Öncə, məşgulluq və işsizlik problemini götürək. Məlum olduğu kimi, Azərbaycanda bu problem on illər boyu həll edilməmiş, getdikcə daha da kəskinləşmişdir. Hal-hazırda il ərzində orta hesabla əmək qabiliyyətli əhalinin 50-55% işsizdir. Bazar münasibətlərinin inkişaf etdiyi bir şəraitdə iş yerlerini artırmağın, sərbəst əmək ehtiyatlarını istehsala cəlb etməyin principcə yeni imkanlarından istifadə olunmalıdır. Sahibkar təşəbbüskarlığının stimullaşdırılmasında, kiçik müəssisələrin və fermər təsərrüfatının inkişafında bələdiyyə mülkiyyəti və büdcəsindən istifadə, yerli iqtisadi inkişaf proqramlarının reallaşdırılması, yerli əhəmiyyətli su mənbələrindən istifadə, yaşayış, qeyri-yaşayış binalarının saxlanılması, mənzil tikintisi, kanalizasiya təsərrüfatının təşkili, yolların və körpüllerin tikilməsi müstəsna rol oynaya bilər. Bu isə yeni iş yerlərinin açılması və məşgulluqda olan gərginliyin azalmasına deməkdir. Bundan başqa,

bələdiyyələr müvəqqəti və mövsümü işlərin görülməsinə də yerli işsizləri cəlb edə bilərlər. Bunun üçün, bələdiyyələrdə "ev xidməti" qulluğunun yaradılması vacib sayılmalıdır. "Ev xidməti" qulluğunun əməkdaşları kim-səsizlər, xəstələr, qocalara və başqa şəxslər műqavilə əsasında yemek hazırlama, evləri təmizləmə, gəzintiya çıxarma, bazarlıq etmə və digər iş və xidmətləri göstərə bilərlər. Bələdiyyələr ev xidmətinin yaradılması yerli əhaliyə əlavə iş yerləri verməklə bərabər sosial cəhətdən zəif sayılan əhali təbəqəsinin güzəranıñı yaxşıllaşdırılmasına xidmət göstərir.

Bundan başqa bələdiyyələr müvəqqəti olaraq yarmarkaların təşkilinə, mərasim xidmətlərinin görülməsinə, tarixi və mədəniyyət abidələrinin saxlanması, müxtəlif cür sərgi və yarışların təşkilinə, ekoloji proqramların həyata keçirilməsinə, məşət tullantılarının toplanması və emalına, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşmasına işsizləri cəlb edə bilərlər.

Hər bir regionda əhalinin məşgulluq səviyyəsinin artırmasına aşağıdakı tədbirlər müsbət təsir göstərə bilər:

- Azərbaycanın ayrı-ayrı regionlarının inkişafında daha çox iş yerləri yarada bilən strateji istiqamətlərin seçilməsi;

- bələdiyyələrin nəzdində ictimai işlər təsisatlarının yaradılması;

- ərazilərin əmək potensialının saxlanması və rəqəbat qabiliyyəti zəif olan əhali qruplarının əmək faaliyyətinə cəlb olunması məqsədiələ məşgulluğun dövlət və yerli bütçə vasitəsilə subsidiyalasdırılması;

- bələdiyyə əmək mütəffəvlikləri vasitəsilə təkrar məşgulluğun tənzimlənməsi;

- məşgulluğun çevik formalarından (hər şəydən əvvəl azyaşlı uşaqları olan qadınlar üçün natamam iş rejiminin tətbiqi) istifadə edilməsi;

- işsizlərin yeni ixtisaslar qazanmasının həvəsləndirilməsi;

- məşgulluq problemi gərgin olan regionlardan əmək qabiliyyətli əhalinin miqrasiyasının təşkili;

- yerlərdə qadın sənət növlərini inkişaf etdirən kiçik biznes strukturunun yaradılması.

Təqaüdçülərin, axtəminatlı və coxuşaqlı ailələrin rifahının yüksəldiləməsində də yerli özünüidarə orqanları bir sırə əlavə işlər görə bilərlər. Belə ki, İşvəcdə bələdiyyələr təqaüdü az olan qocaların mənzil kirayə xərclərini tam şəkildə kompensasiya edir.

Bu təcrübəni Azərbaycanda da yarmacyaq vacibdir. Bələdiyyələrin hesabına axtəminatlı və coxuşaqlı ailələr də bu istiqamətdə güzərlərin verilməsi məqsədəyinən sayılmalıdır. Digər tərəfdən, özünüidarə orqanı sosial yardım və xidmətlər sahəsində yaşı nəslin fərdi təlabatlarının müəyyənləşdirilməsində və onlara ünvanlı sosial xidmətlər göstərməkdə

yeni iş teknolojiyalarından istifadə etməlidirlər. Bələdiyyələrdə yaşlı nəslin maraqlarını və onları faal iştirakını təmin etməkə yerdərə mövcud olan sosial riski azaltmaq mümkündür.

Yerli dövlət və bələdiyyə orqanları gənclərin inkişaf proqramlarının hazırlanmasında və müsəyyənləşdirilməsində də aktiv şəkildə iştirak edə bilərlər. Söhbət gənclərə keyfiyyətli təhsil və peşə hazırlığına təminatdan, səmərəli peşə yönümlü xidmətin təşkilindən, gəncləri işlə təmin edən iş-güzər təşkilatlara vergi, hüquqi, kredit və təşkilatlı güzəştlərin verilməsindən və gənclərin sahibkarlıq təsəbbüşkarlığının motivasiyasından gedir.

Lakin, sosial inkişafə dövlət və bələdiyyə yardımının miqyası ictimai istehlak fondları ilə müqayisədə şəxsi galirlərin üstün artmasının təmin edilməsi zərurətinə əsaslanmaqla tənzim edilməlidir. Dövlət və bələdiyyə ictimai istehlak fondlarına üstünlük verilməsi bərabərçilik doğurduğuna görə, səmərəli emaya həvəsi yalnız zaiflədə biler. Buna görə də sosial sahənin dövlət və yerli bündən maliyyələşdirilməsinin, şübhəsiz, artırmaqla yanğı insanların yaşış səviyyəsini, o cümlədən mənzil şəraitinin şəxsi gəlirlər hesabına müstəqil şəkildə yaxşılaşdırılmasına imkanlar açmaq lazımdır.

Regional və bütünlükə, ölkə səviyyəsində sosial siyasetin canlanılması üçün yuxarıda sadalanan işlərin həyata keçirilməsi son dərəcə zəruri olan ictimai sabitliyi təmin etməyin vacib şərtidir. Amma bu da aydındır ki, iqtisadi bazanı möhkəmləndirmədən xalqın hayat səviyyəsində əsaslı dəyişikliklər yaratmaq mümkün deyildir. Maddi nemətlərin bölgündürülməsindən ötrü, əvvəlcə, gərək onları hasilə getirəsən.

### 7. 3. Cəmiyyətdə korporativ hakimiyyətin rolunun artması xüsusiyyətləri

XX əsrin 60-ci illərindən sonra dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi, siyasi və mədəni həyatlarında bir sır mühüm dəyişikliklər baş verdi. ABŞ, Yaponiya, Qərbi Avropanın güclü bazar iqtisadiyyatına malik olan dövlətlərində korporativ hakimiyyətin artmasının aşağıdakı xüsusiyyətləri müşahidə olunurdu:

1. Xalq təsərrüfatının hasilat və emal sahələrinin ictimai əmək bölgündə struktur payının azalması, əksinə xidmət sferalarının geniş şəbəkələrinin inkişafı.

2. Elmi-tehniki tərəqqinin sürətlənməsi və 70-ci illərdən başlayaraq, nəticə etibarı ilə, cəmiyyətin nəzəri biliklərindən astılılığı prosesini

sürtələndirən informasiya texnologiyalarının genişaxaklı inkişafi.

3. «İntellektual institutların» (universitetlər, elmi-tədqiqat mərkəzləri) cəmiyyətin aparıcı institutlarına çevriləməsi.

4. İqtisadiyyatda məşgül olanların əksariyyətini təşkil edən peşəkarlar və texniki mütəxəssislərdən ibarət yeni sənfin-texnokratlar sənfinin formalaması.

5. Dünya iqtisadiyyatında onun nüvəsini təşkil edən iri korporasiyaların rolunun sürətlə artması.

6. Cəmiyyətin “inkişaf namən inkişafın” təbii mühiti korlaması, bərpası mümkün olmayan resurslardan israfçılıqla istifadənin acı naticələrini dərk edərək balanslaşdırılmış, təbii təhlükəsizləşdirilmiş iqtisadi inkişaf xəttinə üstünlük verməsi.

Tarixi mərhələlər baxımından cəmiyyətdə korporativ hakimiyyətin və postindustrial cəmiyyətin formalamasının təkamülüne cədvəl 7. 3. 1. vasitəsi ilə nəzər yetirək.

Cədvəl 7. 3. 1.  
Cəmiyyətdə korporativ hakimiyyətin və postindustrial cəmiyyətin formalamasının ümumi sxemi

	Sənaye-qədərki cəmiyyət	Sənaye cəmiyyəti	Postindustrial cəmiyyət		
Regionlar	Asiya, Afrika, Latin Amerikası	Qərbi Avropa, SSRİ, Yaponiya	Amerika Birleşmiş Ştatları		
Iqtisadi sektor	İllkin	İkinci dərəcəli	Üçüncü dərəcəli	Dördüncü dərəcəli	Beşinci dərəcəli
Əsas sahələr	Hasilat sahələri; kənd təsərrüfatı, mədon işləri, balıqçılıq	Emal sahəsi; istehsal, takar emal	Noqly-iyat, komunal təsərrüfat	Ticarət, maliyyə, sigorta, daşınmaz mülkiyyət	Sənaye, təhsil, elmi-tədqiqat işləri, dövlət idarəsi, istirahət və əyləncə
Əsas peşələr	Kəndli, mədon fəhləsi, balıqçı, qara fəhlə	Yarmixtisasi扁fishə, mühəndis	Yüksek peşəkarlıq malik fəhlələr və texniki işçilər, alımlar		
Texnologiya	Xəmmal	Enerji	İnformasiya		
Cəmiyyətin təbii təhlükə	Təbiətdə qarşılıqlı əlaqə	Dayğıdırılmış təbiətdə qarşılıqlı əlaqə	İnsanlar arasında müxtəlif şəpkili oyunlar		
Metodologiya	Həyat təcrübəsi	Empirizm, eksperimentçilik	Abstrakt nəzəriyyələr: modellər, həll nəzəriyyələri, sistemli təhlil		
Zamana münasibət	Keçmişə oriyentasiya, konkret situasiyalara adekvat cavab	Konkret situasiyalara uyğunlaşma, proqnozlaşdırma	Gölgəcə oriyentasiya, qarşadakı onillikləri elmi cəhətdən öncəgörəmə		
Baza prinsipi	Əmanətlik: torpaq rəsurslarının məhdudluğu	İqtisadi yüksəkliş: investisiya qərarlarına dövlət və xüsusi nəzarət	Nəzəri biliklərə və onların kodlaşdırılmasına asaslı qiymətləndirmə		

### Cədvəl 7. 3. 1-də:

1. Sənayeyeqdərki dövr mənimsəmə təsərrüfatlılığından istehsala keçid dövrünü eks etdirir. Bu dövr öz başlanğıcını min il əvvəl neolit təkamülündən götürür.

2. XVI-XVIII əsrlərdə meydana çıxan sənaye inqilabı nəticəsində yaranan sənayenin inkişafı mərhəlesi el əməyindən maşınla istehsala keçidə səciyyələnir.

3. XX əsrin ikinci yarısından təşəkkül tapan, daha sonralar isə Qərbi Avropaya, Yaponiyaya keçən postindustrial inkişaf - insanın məhsul, məmələt istehsalçısından onun xidmətlər, biliklər, ixtiralar və informasiyalar istehsalçısına çevriləməsi ilə fərqlənir.

Korporativ ideyallı elementləri olan dövlət modeli haqqında ilk nəzəri postulatlar Platona məxsusdır. Platonun antik korporativ dövlət modelində dövlət insan orqanızmı ilə müqayisə olunaraq eyniləşdirilir. İnsanın orqanızmanın hər hansı bir orqanındaki ağrular bütün bədənə necə əziyyət verirəsə, dövlətin daxilində yaranmış problemin digər dövlət strukturlarına da rahatlıq və razılıq kimi hissələrin həm dövlət, həm də insan orqanızmına eyni cür müsbət təsir edəcəyini şör etmişdir.

Müsəir həyadta Platonun ideal dövlət haqqındaki fikirləri korporativ holding modeli ilə üst-üstə düşür - «biz düzgün quruluşa malik dövləti əzabları və sağlamlığı onu təşkil edən hissələrdən asılı olan bədənlə eyniləşdiririk».

Bütün bunlarla bərabər Platon «mənfi tipli» dövlət quruluşlarından - timokratiya, olyarxiya, demokratiya və tiraniyadan qorunmağı məqsəd-ə uyğun hesab etmişdir. O, timokratiyanı varlanmaq və tamahkarlıq ehtiraslarını gücləndirməkdə, olyarxiyanı cəmiyyət üzvlərinin «ancaq öz işlərini» yerinə yetirmək əvəzinə digərlərinin də vəzifələrinin icra etməyə məcbur edilmələrinə görə pisləyir. Platon timokratiya və olyarxiyadan daha pis qurulus kimi qiymətləndirdiyi demokratiyanı varlılar və kasiblər arasında ziddiyyətləri olduqca kəskinləşdirən qurulus kimi qiymətləndirir.

Mükəmməl quruluşlu dövlətdən kənarlaşmış on pis dövlət quruluşunu Platon tiraniya adlandırmışdır. Platon tiraniyani özündən əvvəlki quruluşun - demokratiyanın xəlafi və bir nəfərin hamını idarə etməsi sistemi kimi səciyyələndirmişdir. O, mükəmməl dövlətin əsas xüsusiyyəti kimi ədalət prinisi qabardaraq əlavə olaraq bildiriridi ki, dövlət hər bir vətəndaş üçün xüsusi maşğulluq və xüsusi vəziyyət təmin etməyə böreləndir. Bunlar nail olunan yerdə dövlət müxtalif xarakterli və müxtalif cinsli hissələri bir yere toplayaraq vahid və harmonik bir cəmiyyət

yaratmağa nail olur.

Cəmiyyətdə korporativ hakimiyətin bərqərar olması barədə fransız filosofu, yakobinci cərəyanın ifrat sol qanadına məxsus olan H. Baböfun da maraqlı nəzəri fikirləri olmuşdur. O, kollektiv iqtisadi planlaşdırmanın mənzərəsini aşağıdakı kimi təsvir etmişdir: bütün fəhlələr icra etdikləri işlərin tipinə görə bölünür; cəmiyyət hər bir vətəndaşın nə ilə məşğul olduğu haqqda informasiyaya malikdir, bu səbəblərdən də nə artıq istehsal, nə də qitliq yaranır; əhalinin artımı da nəzərə alınmaqla bütün tələbaatlar dəqiqlik hesablanır və ödənilir.

Təqribən bir əsr sonra K. K. Cillet cəmiyyətə dünya korporasiyasının yeni modelini - insanın dünya sosial-iqtisadi sistemindəki yerini və rolunu - özünəməxsus şəkildə təqdim etmişdir. O, istehsalı vahid, nəhəng işçi mexanizm kimi səciyyələndirir, bu mexanizmin müxtalif ölkələrin hakimiyətindən, kombinə olmuş sosial, siyasi və sənaye iqtisadiyyatından ibarət olduğunu nəzərdə tutur. Cillet bütün dünyani nəhəng maşın kimi, özü də səmərəsiz faaliyyət göstərən maşın kimi təsəvvür edir. İstehsalın səmərəli olması üçün o, «hakimiyətlərin dəyişilməsi, dünyanın bütün insanların vahid korporativ ailədə və böyük korporativ beyində birləşməsi» məqsədə uyğun hesab edir. 1894-cü ildə «İnsan cəmiyyətinin gələcəyi» kitabında bütün dünyamın, praktiki olaraq, integrasiya olmuş vahid, nəhəng korporasiya tərəfindən idarə olunmasının zəruriliyini qeyd etmişdir.

Cəmiyyətdə korporativ hakimiyətin artması xüsusiyyətlərin müsəir dövrün aparıcı alımlarından olan O. Tofflerin superindustrial modelində isə bildirilir ki, siyasetdə, təhsildə məqsədə çatmaq üçün bu sahələrin təsir etdiyi zümrələrin iştirakı hökmən təmin olunmalıdır. Məqsədlərin yuxarıdan aşağıya texnokratik formada müəyyənləşdirilməsinin davam etdirilməsi sosial qeyri-sabitliyin artmasına, dəyişiklikləri icra edən qüvvələrə nəzarətin zəifləməsinə, insanlar üçün fəlakətli və dağdıcı olan əvərilışların artmasına səbəb olacaqdır.

Tofflerə görə dəyişiklikləri idarə etmək üçün uzunmüddətli sosial programları işlənib hazırlanmalı və onları reallaşdırılmasına nail olmaq yollarının demokratikləşdirilməsi vacibdir. Bu kimi təsəvvürleri arqumentləşdirmək üçün O. Toffler qeyd edirdi ki, qərarların qəbulunun demokratikləşdirilməsi üçün başarıyyət hazırlıda geniş imkanlara malikdir: belə ki, qabaqcıl telekomunikasiya texnologiyalarının dünyanın müxtalif ölkə və regionlarından vahid kommunikasiya şəbəkəsinə qoşulmağa imkan yaradır.

C.Makdermot isə korporativ hakimiyətə təkcə alihəddə iqtisadi təşkilat kimi deyil, eyni zamanda ona istehsalın sinifli struktur kimi də bax-

muşdur: «Üç əsas korporativ sinif mövcuddur: ali idarəciler buraya kaptalizm üçün xüsusi şəhəriyyətlər daxildir; orta idarəetmənin peşəkar və texniki sinif və müasir fəhlə sinfi». Cəmiyyətdə korporativ hakimiyyətin üstünlüklərə gücləndikcə, Makdermotun görə yuxarıda adları çəkilən siniflər özlərinin birgə mülkiyyətləri olan korporasiya-dövlətlərində birləşirlər.

C.Makdermotun fikrincə, «baş verənlərin mərkəzində yeni mülkiyyət sisteminin-korporativ mülkiyyətin genezis dəyişiklikləri baş verir. Bu hüssələrdən ibarət olur, yaxud kvazi-kollektiv mülkiyyət sistemi kimi korporativ formaya əsaslanır və özündəki xüsusi mülkiyyəti əvəz edir».

Bələlikdə, cəmiyyətdə korporativ hakimiyyətin nəzəri modelləri mümkün müsbət, yaxid manfi komponentlərdən ibarətdirlər və mümkünən pozitiv komponentlər bu modellərin potensial reallaşdırılması ilə əlaqədardır.

Cəmiyyətdə korporativ hakimiyyətin artması xüsusiyyətləri, ilk növbədə maddi istehsalda yaranan keyfiyyət dəyişiklikləri ilə əlaqədardır. Bu zaman postindustrial cəmiyyətin genezisi təkcə yeni texnologiya tiplərinin inkişafı ilə əlaqədar deyildir. Bu əsasən aşağıdakı şərtlərlə səciyyələnir.

Əvvələ, qlobal məhsuldar qüvvələr (ayrı-ayrı enerji sistemlərindən tutmuş atom nüvə silahlarında) meydana gəlir və onlar da öz növbələrində qlobal problemlər sistemini yaradırlar.

İkinci, industrial texnologiyalardan postindustrial texnologiyalara doğru keçid resursların xarakterini mahiyyət etibarı ilə dəyişdirir.

Postindustrial cəmiyyətdə dövlətin rolu necə olmalıdır: «o pulları xərcleyən qanun iştirakçı, investor, yoxsa özündə bütün bu sadalanan xüsusiyyətləri cəmiyyətdən kombinatordur?».

Qeyd etmək lazımdır ki, postindustrial cəmiyyətdə dövlət pul vəsaitlərini xərcleyən maddi nemətlərin iştirakçısı deyildir. Korporativ hakimiyyət - ictimai rifahın istehsalçısı, postindustrial sahələrin inkişafı üçün böyük investor hesab olunur. Azərbaycan cəmiyyətində korporativ hakimiyyətin artması xüsusiyyətləri, yuxarıda qeyd olunanları nəzərə alsaq, aşağıdakılardan ibarət ola bilər.

1. İnforsasiya şəbəkələri inkişafın «aktivatoru» və qarantıdır. Korporativ dövlətin ən mühüm xüsusiyyətlərindən biri postindustrial dövlətin genezisi şəraitində texnologiyaların yeni keyfiyyətə sıçrayışını təmin edən əsas sahələrin üstələyici inkişafını təmin edən başlıca agentlərdən birinə çevrilmişdir. Korporativ dövlət müxtəlif kanallar sistemi vasitəsilə aşağıda qeyd olunan məsələlərin hallini reallaşdırmalıdır:

- Vətəndaşların yaradıcılıq potensialının geniş təkrar istehsalı

sferasını (bildiyimiz kimi bu inforsasiya cəmiyyətində əsas resursdur) fasılısız təhsil sistemi qismində inkişaf etdirməlidir.

- İnforsasiya şəbəkələrinin yaradılması işini sürətləndirmək, hamının bu sistemdən istifadə imkanını təmin etmək, bu şəbəkələrin sabit fəaliyyətini və demokratikliyini təmin etmək.

- Yüksək texnologiyaların inkişafının prioritet istiqamətlərini müüyyənləşdirmək və bu sahələrə investisiya qoyuluşuna yardımçı olmaq.

2. Dövlət qlobal problemlərin həllini reallaşdırın institutdur. Ayndır ki, müasir dövrə qlobal problemlərin həllində beynəlxalq, dövlətlərəsər və dövlətlərin vətəndaş cəmiyyətlərinin iştirakı həllədici şəhəriyyət kəsb edir. Ümumiyyətlə, qlobal problemlərin həllində aktiv fəaliyyət göstərmək, ixtisaslaşdırılmış institutlara əməkdaşlıq postindustrial cəmiyyətdə dövlətin mühüm funksiyalarından birinə çevrilmişdir.

3. Dövlət ictimai rifahın istehsalçısıdır. Postindustrial cəmiyyətdə dövlət təkcə siyasi orqan kimi deyil, eyni zamanda istehsal agenti kimi də çıxış edir. Bu xüsusiyyət yalnız yüksək texnologiyalara deyil, başqa nemətlərə də aiddir. Məsələn, yolların çəkilməsi, ədliyyə, təhsil, səhiyyə, sosial təminatlar, qeyri-rentabelli sənaye sahələrinin inkişafı, müdafiə kimi infrastruktur sahələrində dövlətin rolü özəl şirkətlərə nisbətən daha səmərəlidir. Yuxarıda adları çəkilən rifahların birgə iştirakçı xarakteri özəl təşkilatları həmin rifahları öz mülkiyyətlərinə çevirməkdən konarlaşdırır.

Cəmiyyətdə korporativ hakimiyyətin artması xüsusiyyətləri hakimiyyət meqahədinqində iqtisadi səmərəliliklə sosial ədalət prinsiplərini birləşdirəcəkdir.

4. Dövlət nəhəng investordur. Postindustrial cəmiyyətdə dövlətin ənənəvi funksiyaları şəhəriyyəti dəyişikliklərə məruz qalır. Bu, ilk növbədə, inforsasiya sferasına aididir. Bazar iqtisadiyyatı dövründə bu fəaliyyət sahəsində dövlətin rolü ənənəvi olaraq kiçik miqyaslarla ölçülürdü, korporativ hakimiyyət dövründə dövlətin nəzarəti altında olan ənənəvi sahələrin - elm, təhsil, mədəniyyət, biliklərin qorunması və yayılması və s. - iri həcmli investisiyalara tələbati kəskin şəkildə artırılmışdır. Bu isə dövlətin investisiya fealiyyətini şəhəriyyəti şəkildə genişləndirir. İnforsasiya prosesində təhsil sisteminə xərclərin artırılması intellektual sferanın inkişafı üçün dənəmli hesab olunmalıdır. Təhsilsə çəkilən xərclər həm elmi industriyanın infrastrukturunun yaradılmasına, həm də iqtisadiyyatın digər sahələri üçün investisiya hesab olunmalıdır.

5. Dövlət sosial texnologiyadır. Cəmiyyətin bu sferadən da tərəqqisi şəhəriyyəti dəyişikliklərlə müşahidə olunur. Əvvəller dövlət qanunvericilik, ictimai asayışın qorunması, müdafiə funksiyalarının icra olunması

üçün inkişaf edirdi. Lakin postindustrial cəmiyyətin özünəməxsus tələbləri ilə dövlət sosial texnologiyaların işləniləb hazırlanmasına, tətbiqinə diqqəti artırır, bununla da özəl sənayedən içtimai faydalılığa keçidə zəmin yaradır. Bu tendensiya postindustrial cəmiyyətin dərinliklərinə doğru hərəkət etdikcə daha da güclənəcəkdir. Yeni texnologiyalar ömürlərinin ilk çəgərində çoxlu riskli investisiyalar tələb edir. Qeyri-müəyyənlik və uzunmüddəlli özünüüdəmə özəl sektoru riskli müləssisələrin yaradılmasından kənarlaşdırır. Dövlət isə etibarlı maliyyə bazasına və müxtəlif qeyri-iqtisadi motivlərlə sosial texnologiyalara qoymuş investisiyaları öz üzərinə götürə və bu prosesə haqq qazandırıb. Bundan başqa dövlət iqtisadiyyatın riçaçı funksiyasını da icra edir. Məsələn, dövlətin fiskal siyaseti heç də həmişə uğurlu olmasa da belə, hamının maksimum effekt əldə etməsi üçün iqtisadiyyatın idarə edilməsini təmin edir.

Cəmiyyətdə korporativ hakimiyyətin artması xüsusiyyətlərdən biri onun son darəcə sosial olmاسıdır. Sosial yörənlilik onun ədalətçilik ideyalarına daha çox cavab vermişindədir. Korporativ dövlətdə ədalətçilik prinsipinin qorunmasına dolğun qiymətləndirilməsi üçün, ilk növbədə, bərabərlik və qeyri-bərabərlik anlayışlarını tədqiq edək.

Aydındır ki, insanın qabiliyyətləri (məsələn, əqli, fiziki gücü) onun bu və ya digər tələbatlarının ödənilməsinə imkan yaradan bacarıqlardır. Təbii ki, həmi eyni qabiliyyətə malik olmadığı üçün bərabərlik, hətta nəzəri cəhətdən belə, mümkün deyildir. Bundan başqa, insanların malik olduğu bütün vasitələrin məmənusun imkan hesab olunduğu üçün ona insanların malik olduğu bu və ya digər tələbatlarının bir qismını ödəməye imkan yaradır.

Qabiliyyətlər imkanın bir hissəsi hesab olunurlar, buraya qabiliyətdən başqa, çoxlu sayıda «sosial üstlərəmlər» - sosial mənsubiyyət, maddi durum və s. də daxildir. Mövcud qeyri-bərabərliklər, hətta təbii qeyri-bərabərliklər (fiziki güc, əqli gerilik) kompensasiya oluna bilər.

Kapitalizm nəzəriyəçiləri çox zaman təsdiq edirlər ki, kapitalizm müasir demokratik sistemlərə uzlaşaraq imkanların bərabəriniň səhmdar cəmiyyətlər vasitəsi ilə mülkiiyyətdə və idarəetmədə iştirakla təmin edirlər. Bu problemə xüsusi diqqət yetirən alimlər (məs. P. Draker) hesab edirlər ki, kapitalist ölkələri sosializmə o qədər yaxınlaşmışları ki, onlar özlərindən asılı olmayaraq kapitalizmdən sosializmə çevrilə bilərlər. Statistik məlumatlara görə ABŞ-da müasir kapitalizmin ilkin kapitalizmdən hakimiyyətin və mülkiyyətin təmərküzləşməsi səviyyəsinə görə nə qədər uzaqlaşmasına diqqət yetirək. 2004-cü ilin əvvellərində ABŞ-in ən varlı insanların 10%-nin əlində ölkə səhmlərinin 91, 7%-i, maliyyə şirkətlərinin qiymətləri kağızlarının 89, 8%-i, müxtəlif növlü trast və pay fondlarının 87, 4%-i

cəmləşmişdir (daha imkanlı 1%-i vətəndaşlarda isə bu göstəricilər müvafiq olaraq 69, 5; 65, 9; 49, 6; 51, 4; % təşkil edir).

Bir sira tədqiqatçılar isə səhmlərin olduqca qeyri-bərabər paylanması iddia edirlər: Amerika əhalisinin 5%-i ABŞ-in səhm kapitalının 77%-nə qədər nəzarət edir. 1989-2004-cü illərə qədər amerika qiymətli kağızlarının qiymətinin qalxmasından yaranan gəlirlərin 85, 8%-i daha imkanlı 10% səhmdarların əlində akkumulyasiya olunduğu haldə, əhalinin 60%-ni təşkil edən kasib təbəqənin payına cəmi 3, 6%-dan çox düşməmişdir. Səhmdar mülkiyyətin müasir sistemi qərb demokratlarının bu gün bərqrər etməyə çalışdıqları sosial sabitliyi heç də uyğun gəlmir.

Lakin, eyni zamanda qərbin korporativ hakimiyyətlərini qeyri-sosial adlandırmaq da doğru olmazdı. Hakimiyyətin yuxarı təbəqələrində liberalıllar, sağ mərkəzli təməryülpülerin bərqrər olmalarına baxmayaq, bu ölkələrdə sosialyönümlü pozitiv tendensiyalar hiss olunacaq qədər inkişaf etmişdir. Bu tendensiyalardan yeni korporativ hakimiyyət modelinin formalşdırılmasında istifadə etmək olar. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə sosial ədalətin təmin olunması üçün xərclərin artırılması tendensiyası son onillikdə xüsusiilə nəzərə çarpmaqdadır.

Birinci Dünya müharibəsinin başlanmasına qədər dünyanın yeddi ən inkişaf etmiş ölkəsi özünün məcmu milli məhsulunun 3%-ni sosial sferaya xərclədikləri haldə, artıq 1940-ci ildə Avropanın ən inkişaf etmiş sənaye ölkəleri bu sahəyə MMM-in 5%-ni sərf etmişlər. Ötən əsrin 70-ci illərində bu göstərici MMM-i 15-35%-ni əhatə etmişdir. ABŞ-da bu proses o qədər də intensiv xarakter kəsb etməsə də tendensiya davam etmişdir: 1890-ci ildəki MMM-i 2, 4%-nə qarşı 2004-ci ildə 20, 2% olmuşdur. Bu faktlar inkişaf etmiş kapitalist ölkələrində qeyri-kapitalist, sosialyönümlü tendensiyaların korporativ hakimiyyət tipli postindustrial dövlətin bərqrər olmasına özüllü rolunu oynayırlar.

Sosialyönümlü korporativ hakimiyyətin formalşaması mürəkkəb sosial ədalət prinsiplərinə riayət olunması ilə six əlaqədardır. Aydındır ki, sosial ədalət anlayışı özündə təkcə bütün insanların eyni cür qiymətləndirilməsinə və qanun qarşısında hamının bərabər olmasına birləşdirmir, o eyni zamanda bölgü münasibələrinə də toxunur.

Korporativ dövlətdə sosial minimum ideyasının mahiyyəti hər bir insanın öz mövcudluğu üçün maddi və mənəvi rifahının olması hüququnun da özünü göstərir.

Sosial minimum ideyası insan potensialının inkişafına yönəldilmiş yeni həyat keyfiyyətləri ilə səciyyələnir. Cəmiyyətdə korporativ hakimiyyət artıraq, insan faktoru iqtisadiyyat üçün xarici «mənəvi» amil roluunu

itirərək makro və mikro iqtisadiyyat sistemi üçün mühüm dəyər və resurs rölu oynayır.

Korporativ hakimiyətin artması korporasiyaların həyatında şəhəriyyətli təsir göstərərək onların sosial-iqtisadi sistemin digər strukturlarına tam integrasiya etməsinə, korporativ prinsiplərin cəmiyyətin digər strukturlarına nüfuz etməsinə şərait yaratır. Məhz bu iki tendensiyannın sintezi aşağıdakı tezisin söylənməsinə imkan verir: postindustrial cəmiyyətə keçid korporativ və demokratik-siyasi mexanizm, bazar mexanizmiz və dövlət tənzimlənməsi mexanizmləri sosial-iqtisadi sistemin mikro və makro prinsiplərinin integrasiya etdikləri postindustrial dövlətin genezisi üçün zəmin yaradır. Bu tezis əsasən informasiya cəmiyyətində dominant funksiyalar və proseslər getdikcə daha çox şəbəkələr prinsipinə uyğun olaraq təşkil edilirlər. Şəbəkələr təşkilatları yüksək səviyyəli əvəzliklə təmin edirlər. Belə ki, şəbəkələr açıq sistem olmaq etibarı ilə yeni şəbəkə dövlətləri vasitəsi ilə qeyri-məhdud şəkildə genişlənə bilirlər.

Şəbəkələr prinsipi vasitəsi ilə korporasiyalar öz daxili strukturları ilə yanaşı xarici əlaqələrini də təşkil edirlər. Bununla əlaqədar olaraq kapital axını və istehsal, idarəetmə, bölgü ilə əlaqədar fəaliyyətlər qarşılıqlı əlaqədə olan şəbəkələrin ən müxtəlif konfiqurasiyaları ilə müşahidə olunur. Nəticədə formalanış belə şəraitda hakimiyət və mülkiyyət anlayışları bir-birinə qarışır, istehsal olunan məhsulun milli mənsubiyətinin müsyyənləşdirilməsi işi getdikcə mürəkkəbləşir. İntellektual məhsulun işlənməsi zamanı iştirakçıların ayrı-ayrılıqda paylarının qiymətləndirilməsi isə olduqca çətinləşir. Zaman keçdikcə şəbəkə strukturunu iştirakçılarının mənfaətdəki paylarının, vergitutmaların birgə yaradılmış məhsula hüquqların müsyyənləşdirilməsi üzrə yeni qanunvericilik aktlarına ehtiyac artırmadıdır.

Şəbəkə strukturlarının qloballaşmış vasitələrinin səhmdarları özlərinin sohñlərindən fərqli olaraq daha az problemlər yaratmaqları ilə fərqlənirlər. Belə ki, onların dönyanın müxtəlif ölkələrində yerləşmələri yüksək xərclərlə müsayiət olunan səhmdarların yığıncaqlarında iştirakını çətinləşdirir və bir çox hallarda isə qeyri-mümkün edir. Korporativ mahiyyətli dövlət isə idarəetmədə iştirak edən hər bir vətəndaşın minimum xərclərlə bu sisteme qoşulması təmin edir. Beləliklə, korporasiyaların milli sərhədləri tədricən silinərək dönyanın hər yerinə səpələnmiş qarşılıqlı əlaqədə olan qrupların şəbəkəsinə çevrilir.

Cəmiyyətdə korporativ hakimiyət bərqrar olduqca müasir iqtisadiyyatda şəbəkə-firmaların yaraması ilə yanaşı iri həcmli kütłəvi istehsaldan uyğun olaraq nəhəng müəssisələrdən kiçik ölçülü müəssisələrə keçid baş verir. Bu müəssisələrdə yüksək ixtisaslı əmək və elmi tədqiqat

işləri cəmələşdiklərindən istehsal olunan məhsul özünün yüksək dəyəri ilə fərqlənir. Nəticə etibarı ilə «iri dəyərlü» müəssisələr «iri həcmli» müəssisələr kimi təşkil oluna bilmədiklərindən onlar üç qrupdan ibarət yaradıcı komanda təpli şəbəkəyə çevrilməyə meylli olurlar. Bu qruplar aşağıdakı kimi təsnifləndirilirlər: «problem-solvers, problem-identifiers and strategis brokers»; bu qruplar yeni imkanların axtarışı, tədqiqi və reallaşdırılmasını təmin edərək biri-biriləri arasında birbaşa və sürətli əlaqələrə ehtiyac duyurlar. Bu təşkilatlar bürokratiyaya yer verməmələri ilə yanaşı güclü atibürokratik meyllərlə də seçilirlər.

Analoji müəssisə-şəbəkələr müxtəlif formalarda fəaliyyət göstərirələr və bu formalara aşağıdakılardır:

1. Mənfaət yaradan müxtəqil mərkəzlər. Yüksək səviyyədə qeyri-mərkəzləşdirilmiş bölmələr formasında hər hansı məhsul, funksiya, yaxud program üzrə ixtisaslaşmış qruplardır. Yaratdıqları mənfaətin bölgüsündə fəal iştirak edirlər. Məsələn: ABŞ-in «jonson & jonson» (166 mərkəz), Hewlett-Packard (50 qrup) və s.

2. Xarici nəticələri təmin edən mərkəzlər. Bu formada şirkət tərəfindən irəli sürülen strateji ideyaların reallaşdırılması müəyyən qrup əməkdaşlıqlara həvələ olunur. Nəticə qonaqtəxş olduqda, yəni bazar tərafından qəbul edildikdə bu qrup özünün şirkətini təsis edir. İlkin şərtlə yeni yaranmış şirkətdə kapital payına, yaxud nəzarət paketinə malik olur. Belə mərkəzlerin tipik nümayəndəsi kimi «Hitachi» firmasını qeyd etmək olar.

3. Daxili nəticələri təmin edən yoldaşlıq. Bu formada şirkət əksinə olaraq bazar tərəfindən qəbul olunmuş perspektiv ideyanı irali sūrən və reallaşdırılan qrupu udur. Nəticədə həmin qrupa əməkdaşlıq formalılaşdırılır, onlara ideyalarını istədikləri kimi reallaşdırmağa şərait yaradılır. Lakin yaradılan məhsul şirkətin markası ilə bazara çıxarılır. Bu modelə program təminatı ilə məsələ olan firmaların (məsələn, «Microsoft», «Lotus») fəaliyyətində tez-tez təsadüf olunur.

4. Lisenziyalaşdırma. Bu forma «francayzinqin» daha geniş yayılmış növlərindən biridir.

5. Vasitəcili. Bu halda bu və ya digər problemin həlli ilə bağlı müəssisənin mənecərləri digər firmalarla müqavilələr imzalayırlar.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, korporasiyaların fəaliyyətinin təşkili və idarə olunmasında yüksək nəticələr qazandırıldığı üçün qeyd olunan formalardan korporasiya-dövlətə doğru hərəkat geniş istifadə olunmalıdır. Müasir qlobal iqtisadiyyatda daha mühüm rol isə transmilli korporasiyalar – adı firmalardan köklü şəkildə fərqlənən, xüsusilə dövlətlə münasibətlərdə xüsusi mövqelərdən çıxış edən institutlar

oynayırlar.

Cəmiyyətdə korporativ hakimiyyətin artması iqtisadiyyatın fərdiləşməsi və parçalanmış istehsalçıların korporativ integrasiyası ilə də müşahidə olunur. İnformasiya cəmiyyətinin inkişafı fərdi istehsalın inkişafı ilə sıx əlaqədardır. «Az olsun, yaxşı olsun» prinisiplərindən biri olmuşdur. Bu korporativ priniplərin, kiçik formalar və fərdi sahibkarların xırda şəbəkələri, korporativ sistemləri xatrlanın integrasiya sistemləri timsalında geniş təkrar istehsalıdır. Bu sistemlər yeni keyfiyyətlərə – çeviklik, açıqlıq, makroiqtisadi səviyyəyə uyğun olaraq yenidən qurulmaq üçün potensial imkanlara malik olmaq və s. malikdir.

Cəmiyyətdə korporativ hakimiyyətin artması xüsusiyyətlərindən biri də korporasiyaların insan və intellektual kapitalla əlaqədar təbiətin dəyişməsi ilə də müşahidə olunur.

Hazırda şirkətlərin işçiləri sahibkara təkcə özünün əmək qabiliyyətini deyil, eyni zamanda intellektual fəaliyyətinin konkret nticələrini də satır. İqtisadi münasibətlərin takamülü intellektual kapitalın istehsalın həllədici faktoruna çevrilməsinə doğru aparır. Yüksək təhsilə, biliyə malik təcrübəli və qabiliyyəti kadrlar firmalar üçün həyati əhəmiyyət kəsb edir. Kapitalın bir sahədən digarına sərbəst axımı ancaq intellektual kapital üçün məhdudiyyət kəsb edir. Bir çox amillər bu prosesin qarşısının alınmasına məhdudlaşdırıcı təsir göstərir. İşçilərin təhsilinin artırılmasına, onların yeni istehsal-texnoloji proseslərin məmənəməsi üçün xüsusi diqqət yetirilir. İş verənlərin qarşısında əməkdaşların rəqib firmalara keçməsinin qarşısını almaq üçün kompensasiya vasitələrindən istifadə zəruriyyi yaranır. Şirkətdə yüksək ixtisaslı və yüksək ödənişli vəzifələrin olmaması yenidən təhsil almış işçinin digər müəssisəsi keçməsinə səbəb ola bilər. Nəticədə isə həmin işçi onun təhsilinə ayrılmış investisiyanı rəqib firmalara keçirmiş olur.

İntellektual kapital amili infromasiyanın iqtisadi rolü ilə qarşılıqlı əlaqədədir. Bu halda infromasiyanın istehlaki zamanı onların xüsusiyyətlərinin dəyişməzliyini nəzərə almaq lazımdır – infromasiyaların surətinin əldə edilməsi onların originalının istehsalından min dəfələrlə ucuздur, əvəzsiz olan infromasiya qısa müddətdən sonra faydasız və qiymətsiz ola bilər. Infromasiyanın belə nadir cəhətləri onun iqtisadi xüsusiyyətlərinin xətti asılıqlarla izahını qeyri-mümkin edir.

Cəmiyyətdə korporativ hakimiyyətin iqtisadi hayatı artmasının əsas istiqamətlərindən biri də korporativ mülkiyyətin demokratikləşdirilməsi və fərdiləşdirilməsidir. Bu halda biz korporativ və dövlət təşkilatlılıq priniplərinin xüsusi məcərada integrasiyanı müşahidə edirik: sanki sosial

həyatın ümumdemokratik prinsipləri korporasiyanın iqtisadi həyatına nüfuz edir.

Mülkiyyətin demokratikləşdirilməsinin son on illikdə əsas istiqamətlərindən biri mülkiyyətin kapitalistlər və qeyri-kapitalist firmaların və istehsalın təşkilimin spesifik konvergensiyasıdır. Qeyri kapitalist mülkiyyət formalı və təşkilatlı quruluşlu firmalara kapitalist iqtisadiyyatının əmək fondaunda az təsadüf olunur və onların miqdarı daim artmaqdə olsa da belə qeyri-sabit xarakter daşıyır.

XX əsrin 90-ci illərinin ortalarında ABŞ-da həqiqətən də işçilərin nəzarəti altında olan 304 kooperativ və səhmdar cəmiyyət fəaliyyət göstərirdi. Bu firmaların illik satış həcmi 10 mlrd. dollardan çox olmaqla 102403 işçini işlə təmin edirdi. Avropada işçilərin nəzarəti altında olan müəssisələrin sayı ötən əsrin 70-80-ci illərində əhəmiyyətli dərəcədə artmışdır. 1976-cı ildə İngiltərə istehsal kooperativlərinin sayı 36, 1988-ci ildə 1600-dan çox, 90-ci ildə 6572 istehsal kooperativini qeyd etmişdir. 1979-cu ildə isə 20000-a (bu kooperativlərin çoxu kənd təsərrüfatının altında deyildər) gətmişdir. Fransada 1975-ci ildə 537, 1983-cü ildə 1269, 1988-ci ildə 1400 (bunlardan başqa 1600 sənətkarlıq kooperativləri), 2004-cü ildə isə 1756 belə təşkilat qeydə alınmışdır. Oxşar artım Kanada, İsvəç və başqa ölkələrdə də qeydə alınmışdır.

İşçilərin kollektivi və özüնünidərə firmalarındaki mülkiyyətdə, mənəfətde, təsərrüfatlılıq qərarlarının qəbul edilməsində iştirakı prinsipləri artıq kapitalist mülkiyyəti firmalarda da geniş tətbiq olunmağa başlamışdır. Yaponiya və Skandinaviya ölkələrinin sahibkarlıqda uğur qazanmış bir çox firmalarının tətbiq etdikləri idarəetmə üsulları, stimullaşdırma metodları fəhlə kooperativləri və özüնünidərə müəssisələrinin fəaliyyətləri ilə sıx eynilik təşkil edir.

Korporativ iqtisadiyyatın inkişafında mülkiyyət hüquqlarının bölgüsü mühüm əhəmiyyət kəsb edən massələlərdəndir.

Bir sıra qərb iqtisadçıları bu sahədə pensiya fondlarının əsas investorlar və (səhmlərin 40%-i; bütün kapitalın 35%-i) kreditorlar olduğunu (nəhəng şirkətlərin orta və uzunmüddətli borclarının 40%-ni) qiymətləndirirlər. Nəhəng institutional investorlar Almaniya və Yaponiyanın korporasiyaları üzərində tam nəzarəti reallaşdırırlar. Bu tendensiya artıq ABŞ iqtisadiyyatında da təzahür etməkdədir.

Lakin bu heç də o demək deyildir ki, «xalq kapitalizmi» inkişaf edir və sıra və əməkdaşların özlerinin pensiya fondları vasitəsilə milli kapitalın tam solaliyyətli sahibinə çevrilmişlər. Kiçik səhmdarların sayının artması onların qiymətli kağızlar bazarına və korporasiyaların idarə olunmasına

təsir imkanları getdikcə tüketir. Belə ki, qiymətli kağızların artmaqda olan payları fərdi sahmdarların deyil, institusional investorların nəzarətinə keçməkdədir. ABŞ-in Hesabları Palatasının məlumatlarına əsasən ABŞ-də ev təsərrüfatlarının mülikiyətindən sonra sahmlərin xüsusi çöküsü 1960-ci ildən 90-ci illərin ortasında 87, 7%-dən 58, 5%-dək azalmışdır, özəl pensiya fondlarının mərkəzi hökumət və yerli özünüdürəctəmə orqanlarının pensiya fondlarında, habelə qarşılıqlı yardım fondlarındakı məcmu payı qeyd olunan dövr üzrə 7, 1%-dən 29, 5%-dək yüksəlmışdır.

Pensiya fondlarındakı yatırım sahiblərinin bu fondların vəsaitlərinin investisiya etdikləri şirkətlərin kapitallarına sahib olmalarının heç bir hüquq və iqtisadi əsasları yoxdur. Belə ki, çoxlu sayıda kiçik sahmdarların malik olduqları kiçik paketlərin məcmu xüsusi çöküsü cüzi olduğundan mülikiyətə sahiblik fikri tamamilə əsassızdır. Nəzari shəhəmiyyət kəsb edən bu məsələ təcrübə baxımdan depozit faizlərinin alıcısının müştərisi olduğu bankın kredit buraxdığı şirkətlərə sahibkarlıq nəzarəti etməsi ilə ekvivalentdir.

Cəmiyyətdə korporativ hakimiyətin artması postindustrial cəmiyyətdə yaradılan rifahın dəyəri haqqındaki təsəvvürlərin də dəyişməsi ilə səciyyələnir. Cəmiyyətdə istehsal olunan rifahın mövcud iqtisadi alətlər vasitəsi ilə müəyyənləşdirilməsi artıq qeyri-mümkündür. Bu əyani şəkilde industrial cəmiyyətdə mövcud olan məhdud makroiqtisadi göstəricilərin postindustrial inkişafın səciyyələndirilməsi üçün yetərsiz olduğunda özünü göstərir. Məsələn, hazırda müxtəlif iqtisadi hadisə və təzahürərin ölçülülməsində istifadə edilən aşağıdakı dörd tip uçot sistemi fealiyyətdədir:

1. Milli galır və milli məhsul hesabları iqtisadiyyatda realaşdırılan əmətə və xidmətlərin ümumi dəyərini cəmləşdirir və xalis gəlirin ev təsərrüfatları, hökumət, biznes və xarici iqtisadi agentlər tərəfindən bölüşdürülməsinə əks etdirir.

2. Pul axımlarının milli hesabı ev təsərrüfatları və hökumət də daxil olmaqla fond axımlarının maliyyə və qeyri-maliyyə vahidləri arasında fond axımlarını izleyir.

3. Milli sənaye hesabları müxtəlif biznes vahidləri, hökumət, ev təsərrüfatları və xarici iqtisadi agentlər arasında alınmış və satılmış əmətələrin və xidmətlərin dəyərlerini müəyyənləşdirir.

4. Milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının geniş təkrar istehsalını genişləndirir.

Cəmiyyətdə korporativ hakimiyət artdıqca, postindustrial inkişafın tam səciyyələndirilməsi üçün Sosial Hesablar Sisteminin tətbiq edilməsi zərurəti meydana çıxır. Bu sistem xərclər və qazanc anlayışlarını daha

geniş formada anlamağa imkan yaradacaqdır. Sosial Hesablar Sistemi sosial indikator rولunu oynamaya cəmiyyət iqtisadi tərəqqi barədə balanslaşdırılmış və geniş hesabatlar təqdim etməlidir. Sosial Hesablar Sisteminin yaradılması üzrə işlər aşağıda qeyd edilən dörd məqsədə çatmaq üçün yönəldilməlidir:

- yeniləşdirmələrin sosial məsrəflərinin və xeyrinin ölçülməsi;
- sosial xərclərin (cinayətkarlıq, ailələrin dağılması, müxtəlif demografik problemlər, səhiyyə, maarif problemləri və s.) ölçülməsi;
- sosial tələbatların müəyyənəşdirilməsi (mənzil təminatı, təhsil, səhiyyə və s.) məqsədi ilə «maliyyə büdcələri»nin yaradılması;
- iqtisadi imkanlar və sosial hərəkat indikatorlarının axtarışı.

Bu məqsədləri ayrı-ayrılıqla təhlil edək.

Korporativ hakimiyətin artması cəmiyyətdəki texnoloji ideyalardan investisiyalar üçün istifadəyə yeni imkanlar açır. Sosial məsrəflər və xeyirlər üçün qoynulan investisiya xərcləri yaranacaq gəlirlərinin hesabına bağlanacaqdır. Ayndır ki, bu qazanclar bəzi məsrəflərlə də şərtlənəcəkdir. Bu sahədə əsas problem texnoloji yeniliklərin nəticəsində meydana çıxacaq məsrəflərdir. Yaxud, əksinə, yeni tikiliyin zavod yeni iş yerləri açacağıdır, eyni zamanda yeni istehsal su, hava və torpaq qatının cirkətləndirilməsi hesabına cəmiyyət üçün əlavə məsrəflər yaradacaqdır. Diger tərəfdən işçilərin saxlanması üçün çəkilən xərclər o qədər çox ola bilər ki, firma faydalı texnoloji xərclərin qurulmasında maliyyə çətinliyi ilə üzləşə bilər. Sosial siyasetin bu sualları yeniləşdirmələrin sosial xərcləri və xeyirlərinin real manzərəsi əldə olunduqdan sonra cavablandırıla bilər.

Hər bir cəmiyyət kriminogenlik, yeniyetmələrin cinayətkarlığı, ailələrin dağılması üzrə külli miqdarda vəsait xərcləyir. Uşaqların və yaşlı əhalinin sayı artıraqca bu sahədə yüksələn informasiyalar sistematik təhlil edilməli, aparıcı səbəblərin aradan qaldırılması üçün effektli tədbirlər həyata keçirilməlidir.

Sosial problemlərin aşkar edilməsi, öyrənilmesi və qarşısının vaxtında alınması üçün məqsədli «nailiyyət büdcələri»ndən istifadə mühüm effekt verə bilər. Məsələn, ABŞ-da «hər bir amerikan ailəsinə layiqli mənzil» məqsədi ilə ölkənin region və şəhərlərində konkret mənzil probleminin yumasıldırması üçün milyardlarla dollar vəsait xərclənmişdir.

Iqtisadi imkanlar və sosial hərəkat indikatorları «insan aktivləri» dəyərinin işlənilməkdə olan göstəriciləridir. Bu göstəricilər təhsil səviyyəsinin yüksəldilməsi, səhiyyənin təkmilləşdirilməsi və diskriminasiyanın azaldılması hesabına vətəndaşların rifah səviyyəsinin yaxşılaşdırılmasını əks etdirirler.

Cəmiyyətdə korporativ hakimiyyətin artma xüsusiyətlərindən biri də müasir iqtisadiyyatda ötən əsrin əvvəllərinə nisbətən dəfşlərlə artan ekoloji aspektlərin təsirinin ön plana çıxılmasına sənəddir. İstehsalın həcmi artıqca ətraf mühitin çirkənməsi məsrəflərə nisbətən ya xətti, ya da yüksəkən templə artacaqdır. O ancaq yeni texnologiyaların tətbiqi sayəsində azala bilər. Bu zaman əlaqədar xərcərin həcmi hətta, qanuna uyğunluqların tələblərinə cavab verməyə də bilər. İstehsalatda sanitər durumun pisləşməsi insanların sehəhətlərinə mənfi təsir göstərir və bunun qarşısının alınması üçün çıxılın xərcələ isə müəssisənin məsrəflərini artırır.

Roma klubunun "Artımın hüdudları" və "Hüdudlardan kənarlaşmalar: Qlobal kollaps və dayanıqlı gelecek" hesabatlarında yaradılan "dünyanın modelində" bildirilir ki, 1900-2100-cu illərdə ərazaq məhsullarının və sənaye istehsalının, əhalinin sayının və ətraf mühitin çirkənməsinin miqyası ekspontnsial surətdə artacaqdır və mineral resursların tükenməsi, əkinçilik üçün yararlı torpaq sahələrinin məhdudluğu bu prosesi ləngidə bilməyəcəkdir. Əgər əhalinin, sənayeləşmənin, təbii mühitin çirkənməsinin, ərazaq istehsalının və resursların tükenməsinin müasir artım tendensiyası davam edərsə növbəti yuzillikdə dünya son həddinə daxil olacaqdır.

Ətraf mühitin qorunması baxımdan korporativ hakimiyyət bazar dövriyyəsinə adekvat olaraq ekoloji xərcəri də qoşmalıdır. Industrial cəmiyyətdə əmtəə-pul mənasibətləri çərçivəsində təbii sərvətlər və insanın həyat fəaliyyətinin tullantıları nəzərə alınmadıqlarından hər iki amil özlərinin dəyər ifadələrindən məhrum olmuşdur. Buna görə də birinci amillər amansız istismar olunurlar. Korporativ hakimiyyətin bu sahədə əsas funksiyası ətraf mühitin dövriyyəsindən "havayı əmtəə" kimi istifadə tendensiyasına son qoymağdır.

#### 7. 4. Postindustrial dövlətin korporativ əsaslarla qurulması

Postindustrial tendensiyanın inkişafı, informasiya texnologiyalarının inkişafı və bununla əlaqədar olaraq maddi istehsalın təbətiində baş verən müümən dəyişikliklər dövlətin ictimai quruluşunda dəyişikliklərin meydana çıxmamasına əhəmiyyətli təsirlər göstərir. Bu dəyişikliklər eyni zamanda dövlətlə vətəndaşların, fədlərin qarşılıqlı mənasibətlərində də özünü göstərir. Bu proseslər postindustrial dövlətə keçid üçün yeni zəminlərin yaradılması ilə də əlaqədardır.

Dünya sosializm sisteminin süqutu nəticəsində formallaşmış təkqütbüdü dünya kapitalizmi rəqiblərsiz qoydu. Paradoksal vəziyyətə

qarşılaşmış kapitalizm sistemi əsaslandığı və inkişafının təminatçısı olduğu rəqabətdən məhrum olmuş və digər metasistemlə rəqabətə girməyə də zərurət duymur. Beləliklə, postindustrial cəmiyyətin genezisi XXI əsr üçün realığa çevirilir. Postindustrial cəmiyyətə kecid informasiyası istehsalın əbas amilinə və tətbiklərə təsdiq etməklə mövcud sosial-iqtisadi sistemdə yeni keyfiyyətlər verəcək, həmcinin dövlətin iqtisadi siyasetində və iqtisadi subyektlərin qarşılıqlı mənasibətlər motivində əsaslı dəyişiklər yaradacaqdır.

Bütövlükdə postindustrial cəmiyyət üçün səciyyəvi olan dəyişikliklərin strukturunu cədvəl 7. 4. 1-də verilmişdir.

Cədvəl 7. 4. 1.

#### Postindustrial cəmiyyətin strukturu və problemləri

Əsas prinsiplər	Nəzəri biliklərin əsas rolu və onların kodlaşdırılması
Əsas institutlar	Universitet Akademik institutlar Tədqiqat təşkilatları
İqtisadi baza	Sənayenin elmtutmulu sahələri
Əsas resurs	İnsan kapitalı
Siyasi problemlər	Elmi siyaset Təhsil sahəsində siyaset
Stratifikasiya	Qabiliyyətlər və vərdişlər
Əsas	Təhsil
Çıxış	Tədqiqatlar
Nəzəri problemlər	«Yeni sinfin» mütəşəkkilliyi
Sosial hərəkatlar	Bürokratiya ilə qarşidurmá Alternativ mədəniyyətlər

Postindustrial cəmiyyətin inkişaf səviyyəsinin hesablanması həzirdə böyük elmi problem hesab olunur. Bu problemin bir qrup nəzəriyyəciləri postindustrial cəmiyyətin reallıq olduğunu əldə rəhbər tutaraq insan cəmiyyətinin yeni keyfiyyətdə genesiz prosesinin reallaşdığını, digərləri isə bəşəriyyətin postindustrial cəmiyyətə doğru bərabər sürətli hərkətinin utopiya olduğunu vurgulayırlar.

Bu problemin təhlilində postindustrial cəmiyyət anlayışının konkretlaşdırılması üçün əsas texnoloji quruluşların təsnifləşdirilməsi müümən əhəmiyyət kəsb edir. Əsas texnoloji quruluşlar aşağıdakı kimi təsnifləşdirilir:

- avtomobilqayırma;
- metallurgiya;
- elektrotexnika;

- neft hasilatı və emalı;
- üzvi və qeyri-üzvi kimya.

Postindustrial quruluş:

- program təminatı;
- yarımkəçiricilər texnologiyası;
- rabitənin optik-lifli xətləri;
- nüvə energetikası;
- enerjiyə qənaət.

Yeni quruluş:

- biotexnologiyalar;
- qeyri-ənənəvi energetika;
- molekulyar elektronika;
- multimedia kommunikasiyalar.

Qeyd etmək lazımdır ki, üzvi kimya ilk növbədə postindustrial quruluşa aiddir, qeyri-ənənəvi energetika isə artıq külək elektrik stansiyaları şəklində Hollandiyyada inkişaf etməkdədir. Bütün dünyada isə enerjinin alınması, saxlanması və ötürülməsi əsas etibarı ilə ənənəvi texnologiyalar vasitəsi ilə reallaşdırılır.

Inkişaf etmiş ölkələrdə texnoloji quruluşların inkişaf səviyyəsini aşağıdakı göstəricilərlə eks etdirmək olar:

Cədvəl 7. 4. 2.

İşçilərin iqtisadiyyat sektorları və sahələri üzrə paylaşdırılması  
(2004-cü il üzrə) %-la

Ölkələr iqtisadiyyatın sektorları	ABŞ	İsveç	Yaponiya
İkinin sektor	2, 7	2, 8	5, 3
İkinci sektor	23, 0	25, 2	32, 5
mədən-hasılat sənayesi:	0, 5	0, 2	0, 1
emal sənayesi:	16, 1	19, 4	22, 0
tikinti:	6, 4	5, 6	10, 4
Üçüncü sektor	74, 3	72, 0	61, 6
Elektrik enerjisi, qaz, su təchizatı	1, 2	0, 8	0, 5
ticarət	20, 7	15, 3	22, 5
nəqliyyat, ambarlar, rabitə	5, 9	6, 7	6, 3
maliiyyə, sigorta, daşınmaz əmlak	11, 4	12, 1	88, 8
dövlət xidməti, xidmət sahələri:	35, 1	37, 1	23, 5
Digərləri	-	-	0, 6

Cədvəl 7. 4. 3.  
Ölkənin Ümumi Daxili məhsul istehsalında iqtisadiyyat sektorlarının  
xüsusi çəkisi, %-la

Ölkələr	Sektorlar	1980-ci il	1990-ci il	1993-cü il	1995-ci il	2004-cü il
ABŞ	1 sektor	1, 89	2, 08	1, 97	1, 74	
	2 sektor	31, 73	28, 01	26, 23	26, 13	
	3 sektor	54, 86	59, 05	60, 86	61, 41	
	döv. sektoru	11, 52	10, 86	10, 94	10, 72	
	1 sektor	3, 34	2, 57	2, 05	1, 90	1, 98
İsveç	2 sektor	30, 54	29, 57	26, 70	26, 68	27, 48
	3 sektor	33, 73	37, 92	39, 65	41, 47	41, 11
	döv. sektoru	32, 39	29, 94	31, 6	29, 95	29, 43
	1 sektor	3, 68	2, 54	2, 25	2, 06	2, 12
Yaponiya	2 sektor	41, 92	41, 16	40, 30	39, 22	38, 24
	3 sektor	47, 77	51, 81	52, 52	53, 03	53, 76
	döv. sektoru	6, 63	4, 49	4, 93	5, 69	5, 88

Qeyd etmək lazımdır ki, BMT-nin təsnifatına əsasən iqtisadiyyatın birinci sektoruna - kənd təsərrüfatı, meşə, su, ovçuluq və baliqçılıq təsərrüfatları aid edilirlər. İkinci sektora - metallurgiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elektroenergetika, qaz və su təchizatı aididir. Üçüncü sektora - ticarət, nəqliyyat, ambarlar, rabitə, maliiyyə institutları, sigorta sistemi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sferaları aiddirlər. Nəzərə almaq lazımdır ki, adı təsnifatda energetika, qaz və su təchizatı üçüncü sektora aid edilsə də 2-ci cədvəlin qurulmasında ikinci sektora salınımdır.

Cədvəllerin məlumatlarından postindustrial dövlətlərin korporativ əsaslarının qurulmasının tendensiyasının təzahürleri aşkar görünməkdədir: üç müxtəlif ölkədə birinci və ikinci sektorların azalması, üçüncü sektorda isə artma müşahidə olunur. Ötən əsrin sonlarında ABŞ-də üçüncü sektor artıq inkişaf etməkdə ikən. İsveç və Yaponiyada ikinci və üçüncü sektorların payı demək olar ki, bərabər idi və üçüncü sektor tədricən inkişafına başlamışdır. Bu səbəbdən də bir sira tədqiqatçılar ABŞ-ı postindustrial hakimiyyətə keçidin avanqardı hesab edirlər.

Proqnozlara görə XXI əsrin əvvəllərində ABŞ-in emal sənayesində bütün işçilərin 10%-i, 2030-cu ildə ancaq 3%-i çalışacaqdır.

Elmi-tədqiqat işlərinə ayrılmış büdcə vəsaitlərinin həcmində görə ABŞ dünya ölkələri arasında öndə gedir. Ən yüksək texnologiyaların işlənilib-hazırlanması, ümumiyyətlə elmin bütün sahələri üzrə tədqiqat işçilərinə ABŞ hökuməti tərəfindən ayrılmış büdcə vəsaitləri cədvəl 7. 4. 4-də göstərilmişdir.

Cədvəl 7. 4. 4.

ABŞ dövlət bütçesindən elmi-tədqiqat işlərinə ayrılmış vəsait  
(1960-2004-cü illər)

İLLƏR	XƏRCLƏR (milyon dollar)
1	2
1960	13669
1965	20192
1970	26235
1975	35565
1980	63076
1985	114344
1990	151655
1995	183045
1997	205561
1998	220617
1999	231745
2004	240470

Elmi tədqiqatlara xərcləri artırmaqla dünyada yüksək texnologiyaların bazarının 40%-nə özünü bu sahədə çalışan alim və mühəndis-tədqiqatçıların 25%-i ilə ABŞ nəzarət edir.

İnformasiya texnologiyalarının inkişafı, kompüterlərin kütləvi şəkildə tətbiqi (evdarlıq və ayrı-ayrı iş yerləri səviyyələrinədək) və yeni tip təşkilatlar kimi yeni şəbəkələrin yaradılması ictimai və dövlət təşkilatlarının korporativ prinsiplərə keçməsi üçün əlavə imkanlar yaradır. Bu zaman əhəmiyyətli məsələlərdən biri də postindustrial korporativ dövlətin strateji məsələlərinin həllində hər bir fərdin (siyasi səhmlər malik olan vətəndaşların) iştirakıdır. Qeyd etmək lazımdır ki, müasir infromasiya texnologiyalarından kənardə vətəndaşın öz siyasi səhmlərindən postindustrial dövlətin problemlərinin həllində istifadəsi texniki cəhdən çətin həyata keçirilən olardı və ona idarəetmədə bir neçə ildən bir seçilən deputat nümayəndəliyindən çox imkan verməzdi.

Daha vacib məsələ infromasiya şəbəkələrinin inkişafının postindustrial dövlətdə ucotun təşkilinin, nəzarətin, qərraların qəbulunun və digər idarəetmə funksiyalarının bütün sistemlərinin yenidən qurulmasına imkan verməsidir. Vahid infromasiya-kommunikasiya fəzasının formalşdırılması, nəinki sosial və institusional, habelə texnoloji olaraq bu kompleksdə:

a) postindustrial dövlətin; b) təsərrüfatçılıq subyektlərinin; c) vətəndaşların; nəhayət, q) vətəndaş cəmiyyətləri institutlarının və ölkənin idarəedilməsinin birləşdirilməsini təmin edir.

Postindustrial cəmiyyət elementlərinin inkişafı müasir iqtisadiyyatın, sosial və siyasi sistemlərin müxtəlif struktur qurumlarının vahid vətəndaş birliliyinin, postindustrial dövlətin və bütövlükdə ölkənin vahid vətəndaş məterası altında birləşməsinə imkan yaradır.

Postindustrial dövlətin korporativ əsaslarının qurulmasında iqtisadiyyatı və sosial həyatın məhz öz elementlərinin dəyişməsi mühüm hadisə hesab olunur. Qeyd etdiyimiz kimi postindustrial cəmiyyətdə əsas sistem yaradıcı element rolü sənaye müəssisələrindən, ev təsərrüfatlarından (istehlakçı özəklərdən), ailələrdən (ilkin sosial-fərdi təşkilatlardan) və siyasi qurum olan dövlət institutlarından, «arbitr» kimi azad bazarandan, tədrīcən, mahiyyətə tamamılıq fərqli qurumlara keçir.

İnformasiya cəmiyyətində ev təsərrüfatı və ailə «istehsalın» ilkin özüyinə əvvərilir. Lakin bu proses XV-XVIII əsrlərdə olduğu kimi dağınmış manufakturalar şəklində deyil, «elektron kotteclər» formasında təzahür edirler. Onlar ya ayrı-ayrı korporativ sistemlər, yaxud postindustrial dövlət qurumları formasında fəaliyyət göstərirler.

Universitet, yaxidə elmi mərkəzlər formasında fəaliyyət göstərən «intensiv elmi cəmiyyətlər» dövlət-korporativ təşkilatların bütövlüyünün inkişafı üçün geniş imkanlar açır. Bu imkanlar mövcud şəraitdə postindustrial dövlət strukturundan əvvəlki bürokratik-mərkəzləşdirilmiş piramida forması ilə deyil, yüksək intellektli təşkilatların polimorflaşmış mürakkab şəbsəkəsi ilə əlaqədardır. Postindustrial dövlət üstqurumunun idarəetmə sistemi özünü vahid şəbəkəsində birləşdiriyi universitetlərin, laboratoriyaların, tədqiqat mərkəzlərinin, hətta intellektualların şəxsi kotteclərində cəmləşdiyi intellektual funksiyaların sayısında polisentrik mahiyyət kəsb edə bilər. Bundan əlavə, qeyd etmək lazımdır ki, infromasiya cəmiyyətində idarəetmə prosesi keçmiş dövrlərə nisbətən analitik-tədqiqat proseslərinə daha çox diqqət yönəltmək ehtiyacındadır.

Postindustrial cəmiyyətə keçid zamanı təkcə sosial həyatın sektorları deyil, eyni zamanda onların təşkili prinsipləri mahiyyət dəyişikliyinə uğramalıdır. Postindustrial korporativ hakimiyəti bürokratik iyerarxiya piramidası şəklində deyil, ardıcıl demokratik prinsiplərlə idarə olunan polisentrik «intellect» vasitəsi ilə qarşılıqlı əlaqəli şəbəkələrin məcmusu vasitəsi ilə tənzimlənəcəkdir.

Bu proses, ilk növbədə, reproduktiv əməyin sıxışdırılaraq, yaradıcı və paralel olaraq «peşəkarlar cəmiyyəti» ilə zənginləşdirilmiş yaradıcı

**əmək** əvəz olunması ilə əlaqədardır. Qeyd olunan dəyişiklər vətəndaşların postindustrial dövlətin idarə olunmasında daha intensiv iştirakına zəmin yaradır. Bu halda biz insan cəmiyyətinin təşkilinin ən dərin məyarlarının principial dəyişikliklərə uğradığını müşahidə edirik. Ötən **minillik** inkişaf (biz onları hər necə adlandırsa da – sivilizasiyalar məcmusu, yaxud biri digərini əvəz edən formasiyalar sistemi) isə onların həyatının yeganə maddi əsasını – reproduktiv emayın hökmranlığını nəzərdə tuturdu.

Reproduktiv əmək (əvvəller el əməyi, son yüzillikdə isə – sənaye əməyi) hömçin müyyən tip şəxsiyyətin əsasını da təşkil edirdi. Sonuncu dövrdə – kapitalizmdə rasional iqtisadi insan idi. Bu şəxsiyyət tipi hakim istehsal münasibətlərinin, istehsal tipinin, əmək bölgüsünün, bazarın və s. «məhsulu» olsa da belə onun özü də mövcud istehsal tipinin və sosial-iqtisadi həyatın istehsalçısıdır. Əmək bölgüsünün, pul və hakimiyyətin «çələngi» olan bu tip insanların dövləti idarəciliyindəki rolları da nəzərə çarpacaq qədər yüksək deyildir.

Fəaliyyətdə yaradıcı funksiyaların üstünlük təşkil etdiyi cəmiyyətdə keçid insmanın sosial hayatda daha fəal agentə çevrilməsinə zəmin yaradır. O, tekçə ailə, ev təsərrüfatı, yaxid firma məqyasında deyil, bütövlükdə dövlət səviyyəsində cəmiyyətin iqtisadi, siyasi, mədəni həyatının fəal iştirakçısına çevriləcəkdir. Qeyd olunan fəaliyyət tarzi (nəzərə almaq lazımdır ki, bu imkanların reallaşdırılması üçün yeni quruluş – postindustrial korporativ dövlət gərəklidir) üçün yaradıcı-insana postindustrial korporativ hakimiyyət üçün xarakterik olan dəyərlər və stimular lazımdır. Bu dəyər və motivlərin içərisində dənizləşdirilmə, yaradıcı fəaliyyətin nticələrinin maksimum qəbul olunması, insan şəxsiyyətinin azad və harmonik inkişafı oynayır. Məhz bu tip insan, bir tərəfdən yeni tip dövlətin yaradıcısı, digər tərəfdən isə yeni tip postindustrial korporativ dövlət məhz bu tip insanların geniş tekrar istehsalçısı olmalıdır.

Qeyd olunan dəyişikliklər içərisində ən əhəmiyyətli isə, ümumiyyətlə cəmiyyətin təşkilinin yeni prinsiplərinin meydana çıxmasıdır. Əgər industrial kapitalizm cəmiyyəti üçün rasionalliq və maddi tərəqqi prinsipi xarakterik idisə, postindustrial korporativ dövlət üçün bütövlük və optimallıq prinsipləri səciyyəvidir.

Postindustrial hakimiyyətin bu ikili başlanğıçı heç də nəzari-subyektiv postulatlara əsaslanır. O, cəmiyyətin texnoloji, iqtisadi və sosial təşkilində baş verən dəyişikliklər məcmusu nticəsində avtomatlaşdırılmış maşınla istehsal əvəzinə meydana gələn informasiya

şəbəkəsi daxilində üzvi şökildə yaranır. Bundan əlavə xüsusiilmiş bazar istehsalı, yaxid bürokratik-mərkəzləşdirilmiş iqtisadiyyat əvəzinə individ-peşkarların birləşdikləri korporasiya şəbəkəlerinin holding strukturları; ənənəvi totalitar dövlətin totalitarizmi əvəzinə iqtisadi təminat hüququ olan səhmdar-vətəndaş cəmiyyəti meydana gəlir. Bu cəmiyyət postindustrial korporativ hakimiyyətin nümayəndəliyi demokratiya prinsipləri əsasında vətəndaş cəmiyyətinin birbaşa demokratik qaydaları vəsitsi ədərə olunur.

Postindustrial hakimiyyətin sosial-iqtisadi və siyasi formaları postindustrial mənəvi, iqtisadi, sosial və siyasi texnologiyaların inkişafı üçün geniş imkanlar açır. Bu ilk növbədə avtoritar əsaslar deyil (dünya socialist sistemi ölkələrində olduğu kimi), demokratik əsaslarla formalasdırılan makromühitin əvvəlki dövlətlərdən fərqli olaraq postindustrial cəmiyyətin bütün imperativləri və çağırışlarının reallaşdırılması ilə əlaqədardır.

Yuxarıda deyilənləri ümumiləşdirərkən postindustrial dövlətin korporativ əsaslarının qurulmasının ilkin mərhəlesi barədə aşağıdakılardı söyləmək olar: postindustrial cəmiyyətin və postindustrial korporativ hakimiyyətin genezis proseslerinin inkişafı, nəinki qarşılıqlı adekvatdır, hömçinin müsbət geriye əlaqə ilə də əhatə olunmuşdur; bircincisinin inkişafı ikincisinin «yetişdirilməsi» üçün zəmin yaradır; sonuncunun formalasdırılması isə bircincinin genezisi üçün daha uyğun sosial formanı yaradır.

Postindustrial cəmiyyətin siyasi sisteminin xaraktrik xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

- cəmiyyətin siyasi üstqurumundan onun iqtisadi bazisində çevrilən dövlətin yaranması, başqa sözə cəmiyyətin siyasi hüquqlarının reklamentləşdirilən institutdan onun sosial-hüquqi hüquqlarını təmin edən dövlətin yaradılması;

- vətəndaşların dövlət səhmdarlarına müvafiq olaraq real ali hakimiyyət daşıyıcılarına çevriləməsi;

- ənənəvi müxtəlif sinifli cəmiyyətdən, postindustrial hakimiyyətin mülkiyyətçi monosinifli cəmiyyətə çevriləməsi;

- müxtəlif sinifli cəmiyyətin ənənəvi antoqonist ziddiyyətlərinin korporativ tipli postindustrial cəmiyyətin qeyri-antoqonist ziddiyyətləri ilə əvəz olunması;

- monosinifli postindustrial cəmiyyətin sosial ədalətinin çoxsinifli cəmiyyətə nisbətən artması;

- vətəndaşların seçki hüquqlarını və onların hipotetik mülkiyyət hüquqlarının postindustrial dövlətin səhmdar vətəndaşlarının məcburi mülkiyyət və şəxsi qeyri-mülkiyyət hüquqlarına əsaslanan ümummilli

mülkiyyet hüquqlarına transformasiya etməsi;

- yüksək səviyyəli demokratikliyin təmin edilməsi və hakimiyyətin korporativ cəmiyyətin bütün təbəqələri üçün tam açılığı, ənənəvi dövlət hakimiyyəti orqanlarının postindustrial hakimiyyət quruluşu şəraitində vətəndaş özünü idarə etməcələrinə orqanlarına transformasiya olunması;

- vətəndaşların dövlətə vergi ödəmələri əvvəzinə dövlətin səhmdar vətəndaşlara sosial minimum həcmindən az olmayaq dividendlər ödəməsi;

- cəmiyyətin içtimai-siyasi aktivlərinin ancaq öz dövlətlərinin idarə olunmasına iştirak edən səhmdar-vətəndaşlara dividendlər ödənilməsi vasitəsi ilə motivasiyası;

- vətəndaş və postindustrial hakimiyyətin qarşılıqlı sosial-iqtisadi münasibətlərinin səmərəliliyinin ödənilən dividendlər vasitəsi ilə onların personifikasiyası hesabına yüksəldilməsi;

- demografik voziyətə nəzarət üçün ailənin planlaşdırılmasının real mexanizmlərinin tətbiqi;

- vətəndaşların ümumi məşğullüğünün onların postindustrial hakimiyyətin daimi və ödənilən işlərlə təminat sistemi vasitəsi ilə tənzimlənməsi;

- bütün müəssisələrə postindustrial hakimiyyətlə münasibətdə övlad müəssisələr statusunun verilməsi;

- vətəndaşların postindustrial hakimiyyətin səhmdarlarına çevriləməsi, onların dolayı yolla bütün müəssisələrin mülkiyyətcisinə çevriləməsi və müəssisələrdə yaranmış mənşətin bölgüsündə iştirakının təmin edilməsi;

- postindustrial hakimiyyətin idarəetmə orqanlarının səmərəli fəaliyyət üçün maddi maraqlandırılmasının təmin olunması, əks halda isə yüksək rəhbərliyin cinayət məsuliyyətinə calb olunması;

- analitik içtimai-siyasi informasiyaların cəmiyyətin kütłəvi informasiya vasitələrinin müstəsnə hüququna çevriləməsi.

Postindustrial dövlət quruluşu ölkələrin siyasi sistemlərinin əsasını onun üç sistem-bazisi tutur; vətəndaş, vətəndaş cəmiyyəti və dövlət. Məhz bu bazislərin qarşılıqlı üzvi əlaqələri (həmçinin onların avtonom və müstəqil əsasları ilə) bu yeni sistemin siyasi, iqtisadi və inzibati səmərəliliyinin yüksək səviyyəsini təmin edir. Şəkil 7. 4. 1-də postindustrial dövlətin korporativ əsasları təklif edilmişdir(bax əlavə 4-ə).

Qeyd etmək lazımdır ki, təklif edilmiş idarəetmə sistemində sistemyardıcı prinsiplər hüquq və vəzifələrin ənənəvi direktiv bölgüsü deyil, informasiyalı cəmiyyətə xas olan əks əlaqə konturlarının güclü inkişaf etdiyi şəbəkə prinsipləridir. Hakimiyyəti qəsb etmə imkanlarından məhrum etmək üçün bütün güc strukturları (hərbi qüvvələr, milli və içtimai

təhlükəsizlik qüvvələri) üç müxtəlif agentlər – prezident, həmçinin milli və vətəndaş yiğincəqləri arasında bölüşdürülmüşdür.

Sxemədə hakimiyyətin reallaşdırılması institutlarının dövlət, vətəndaş birlikləri və milli yiğincəq arasında onların yerinə yetirdikləri funksiyaların xarakterinə tam uyğun olaraq bölüşdürülməsi əks etdirilmişdir. Dövlətə ölkənin milli təsərrüfatını bilavasita tənzimləyən nazirliklər təbe edilmişdir. Vətəndaş birliyinə – sosial institutların fəaliyyətinə nəzarət edən nazirlik, milli yiğincəq isə ölkənin təhlükəsizliyinin təminatı həvələ olumuşdur.

Məhkəmə hakimiyyətinin reallaşdırılması mexanizminə gəldikdə isə o müstəqil olmaq etibarı ilə birbaşa dövlət bütçəsindən maliiyyətəsdirilir və dəyişdirilməyən, özüne müstəqil şəkildə əvəzedici seçmək səlahiyyətinə malik olan hakimlər vasitəsi ilə idarə olunur. Bununla belə vətəndaş məhkəməsi vətəndaşlar arasındakı iştənilən mübahisələri (harada ki mübahisə edən tərəfin biri vətəndaşdır), arbitraj isə hüquqi şəxslər arasındaki mübahisələri həll edir. Postindustrial dövlətin konstitusiyasının qarantı prezident deyil, məhz konstitusiya məhkəməsidir. Prezident korporativ hakimiyyətdə formal vəsilelərdən birini icra edir.

Sxemə xüsusi sonluq verən korporativ hakimiyyət ikiliyi – vətəndaş birliliyi və dövlət səciyyəsidi. Bu ikili təsəyyüt bir tərəfdən ev təsərrüfatına (vətəndaşa) hakimiyyət və dövlətdə yeni dəyer mənbəyi, həmçinin vətəndaş birliyinin əsası, digər tərəfdən isə içtimai, dövlət və milli prioritetlərin harmoniyasını təmin edən milli yiğincəgın mənbəyi statusunu verir.

Postindustrial dövlətin korporativ əsaslarının qurulması ölkənin bütün hüquq sisteminin kökündən yenidən qurulmasını təmin edəcəkdir ki, bu dəyişikliklərin fəvqündə konkret vətəndaş, şəxsiyyət duracaqdır. Bu sahədə postindustrial dövlətin mümkün xüsusiyyətlərinin konkretləşdirilməsi üçün korporativ hüququn xarakterik əlamətlərinə nəzər yetirək.

Korporativ hüququn əsas xüsusiyyəti onun xırda investorların mənafeyinin müdafiəçisi olmalıdır. Lakin bu hüququn iri investorların maraqlarının humanitar altruzizm nümunəsi olaraq xırda investorlara qurban verilməsində vasitəçi olduğunu düşünmək de sadələvhilək olardı. Əksinə, nəzər almaq lazımdır ki, bu cəmiyyət məhz iri investorların xirdaların vasitələrində maraqlı olduqları üçün mövcududur.

Sadə misal vasitəsi ilə yuxarıda qeyd olunanları araşdırıq. Tutaq ki, 2 mlrd. dollar sərbəst vəsaiti olan investor yeni layihənin, məsələn, aviainqşat layihəsinə reallaşdırmaq istəyir. Bu sfera kifayət qədər kapital-tutumlu olduğundan qeyd olunan məbləğ kifayət qədər azdır. Vəziyyətə

əlaqədar investor layihəyə daha 6 mlrd. dollar cəlb etmək istəyir. Aydındır ki, o problem ya kreditin, ya da şirkətlərin hesabına reallaşdırıla bilər. Birinci halda bütöv layihə üzrə maliyyə məsuliyyəti ancaq investorun üzərinə düşəcəkdir. İkinci halda isə məsuliyyət şirkətlərə bələşdirülsə də reallaşdırılacaq layihəyə rəhbərlik imtiyazları də tiriləcəkdir.

Partnyorlar qismində orta və xırda investorların layihəyə cəlb edilməsi elə bir alternativ variantdır ki, əvvəlki iki variantın çatışmazlıqlarını inkar edir, müsbət cəhətlərini isə özündə saxlayır. Həqiqətən də layihəyə orta və xırda investorları cəlb etməklə strateji investor ancaq özünə məxsus olan investisiyada riskə getməklə layihə üzrə xüsusi imtiyazları özündə saxlayır.

Lakin heç bir ciddi qanunvericilik təminatı olmadan orta və xırda investorların hər hansı aktivləri əssəsiz hesab olunardı. Məhz bu səbəbdən də orta və xırda investorların hüquqlarının müdafiəsi korporativ hüququn əsasını təşkil edir və bu hüquqi təminatlara görə iri investorlar ciddi biznes fəaliyyəti qurmaq üçün öz bizneslərinə məbləğ cəhətdən iri, lakin çoxsaylı sıravi investorların vəsaitlərini cəlb etməyə nail olurlar. Məhz bu səbəbdən postindustrial dövlətin korporativ əsaslarının qurulmasına sıravi vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir. Belə ki, sıravi vətəndaşlar, nəinki yeni dəyərin yaradıcılarından, onlar, həmçinin cəmiyyətdəki razılıq və sabitliyin həlliçisi amilləridirlər.

Postindustrial dövlətin korporativ quruluşu insanların dövlətdən iqtisadi asılılıq zəncirini qurur və üstəlik dövləti vətəndaşdan iqtisadi asılılığa təhrük edir. Belləklik, postindustrial dövlət şəraitindəki dövlət-vətəndaş münasibətləri ölkədə ən yüksək ictimai dominant və siyasi əhəmiyyətin daşıyıcısı hesab edilir.

Postindustrial dövlət quruluşu şəraitində vətəndaş həyat, iş, söz azadlığı, inam, yerdəyişmələr, həmçinin sağlamlığın müdafiəsi, qidalanma, mənzil, geyim və təhsil hüquqlarına – sonuncu hüquqlar cari sosial minimumlar həddində – malik olacaqdır. Vətəndaşların vəzifələri isə onların ölkədəki yeganə qanun olan Konstitusiyanın tələblərinə riayət etməklə məhdudlaşdırılacaqdır. Vətəndaşlar özlərinin şəxsi qeyri-omlak hüquqlarını isə həm vətəndaşlığını qoruyacaqlar, həm də əhəmiyyət münasibətdə siyasi fəaliyyətləri ilə reallaşdıracaqlar.

Vətəndaşlar və siyaset arasında uzaqlaşmalar, ləğv etmək, şəxsi qrup və ictimai maraqların postindustrial ölkənin siyasi çərçivəsi səviyyəsində həll olunması üçün yeni vektorlar – vətəndaşların müəyyən cəhətlərlə biriyini eks etdirən təşkilatlar normallaşdırır. Uyğun olaraq postindustrial dövlət quruluşu şəraitində cəmiyyət dövlətin siyasi təsir

subyekti olmaqdansa, əksinə cəmiyyətin dövlətə təsir elementinə, subyektiyə çevrilir.

Vətəndaş cəmiyyətinin xarakterik xüsusiyyəti, yaxud onun təşkilatı quruluşuna uyğun gələn forma birbaşa demokratiyaya qayğıdır formasıdır. Qeyd etmək lazımdır ki, dünyada bu gün təşəkkül tapmış demokratiyin nümayəndəlilik forması demokratiyaya deyil, cəmiyyətin və dövlətin ictimai-siyasi quruluşunun oqliqarlaşmasına – azların hakimiyyətinin gücləndirilməsinə xidmət edir. Uzun illərdir ki, demokratik cəmiyyət adlandırılın siyasi qurumlar ənənəvi olaraq öz nümayəndələri vasitə ilə çoxluğa məxsus olan qərarların qəbul prosesini mönimsemişlər. Bu prosesin özü də qanunauyğun hesab edilmişdir. Belə ki, milyonlarla vətəndaşların səslərini bütün həyatı vacib məsələlər üzrə ümumişdirmək qeyri-mümkündür. Qədim filosoflar (Platon, Sokrat) belə bildirirlər ki, sayı min beş yüz, iki mindən çox olan insan birliklərində birbaşa demokratiyani bərəqərət etmək mümkün deyildir.

Məhz bu səbəbdən də, birbaşa demokratianın reallaşdırılması çətinliklərini nəzərə alaraq cəmiyyət üzvlərinin optimal sayılarını, xarakterik digər çatışmazlıqları müəyyənəldirmək mühüm əhəmiyyət kəsb edir. Bu paradiqmanın çərçivəsi daxilində vətəndaş icmasının sayı 2020 nəfər olan qrupu - optimal hesab olunur. İcmanın səlahiyyətlərinə isə vətəndaşların, bilavasitə özlərinə aid olan məsələlərdən başqa, həmçinin icmanın özüne aid olan məsələlər də daxildir. Bu məsələlər isə icmalardaki mövcud birbaşa demokratianın çərçivəsində, bilavasitə vətəndaşlar tərəfindən həll olunurlar.

Bütün cəmiyyətin maraqlarına aid olan məsələlərin həlli texnoloji cəhətdən bütün vətəndaşların birgə iştirakı ilə həll oluna bilmədiyindən onlar tərəfindən seçilmiş səlahiyyətli nümayəndələr, yaxud, ictimai-siyasi vasitəçilərin (siyasi partiyalar, ictimai təşkilatlar və s.) köməyi ilə həll olunur. Ancaq bu kompromis mahiyyət etibarı ilə müvəqqəti xarakter daşıyır. Belə ki, elm və texnikanın yaxın gelecekdəki tərəqqisi hər bir vətəndaşın cəmiyyətin ali əhəmiyyətinə öz konstitusion hüquqlarını bətövlükdə və birbaşa reallaşdırmağa texnoloji imkanlar yaradacaqdır.

Postindustrial dövlətin yüksək səmərəli fəaliyyət göstərən nümayəndəli əhəmiyyət mütəsir siyasi dildə deyildiyi kimi; ancaq və ancaq partiya siyahısı ilə formallaşdırılacaqdır. Əhəmiyyət sisteminde hazırda majoritar adlanan sistemlə seçilmiş şəxslərə yer olmayıacaqdır. Bu yüksək texnologiyalı idarəetmə sistemiinin onu idarəe edənlərin həm peşəkarlığına, həm də komanda kimi ahəngdar və nizamlı fəaliyyətlərinə qarşı irəli sürülecek yüksək tələbkarlıqla şərtlənəcəkdir.

Siyasi partiyaların populyarlıqları onların vətəndaşlardan aldığıları dövlətin idarə edilməsi üzrə siyasi səhmlərin miqdari ilə müyyən oləşdiriləcəkdir. Vətəndaşlar arasındaki populyarlıqlarına uyğun olaraq siyasi partiyalar hər ilin konkret gündündə dövlət şurasını (parlamenti), o isə öz növbəsində postindustrial dövlətin hakimiyətini (analoji olaraq direktorlar şurasını və ənənəvi korporasiyaların idarəetmə heyətlərini) formalaslaşdıracaqdır.

Korporativ hakimiyət strukturlarının nümayəndələri siyaset, iqtisadiyyat, sosiologiya və hüquq sahəsində, nəinki əzəminən nəzəri biliklərə, onlar habelə həmin biliklərin həyatə keçirilməsində ciddi əməli təcrübəyə də malik olmalıdır. Onları özlərinin işləyib hazırladıqları və özlərinin rəylərinə görə dövlətin iqtisadi inkişafını və onun səhmdar vətəndaşlarının iqtisadi, sosial və mədəni tərəqqisini təmin edəcək program birləşdirməlidir.

Bələliklə, postindustrial dövlətin vətəndaşı bu, yaxud digər siyasi programı seçərkən və özünün dövlət siyasi səhmini idarə etmək üçün bu programı işləyib hazırlamış partiyaya verərkən, onların (siyasetçilər) tərəfindən müyyənənmiş nəticələri olda etmək üçün peşəkar, intizamlı və ahəngdar işləyən komandanı da seçir.

Dövləti idarəetmə soviyyəsində korporativ metodlardan istifadənin müsbət nəticələri özünü dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında da göstərir. Bəllidir ki, ənənəvi dövlət qulluqçularının böyük hissəsi obyektiv karyera yüksəlişlərinə skeptik yanaşırlar, nəticədə onlar gələcək maddi rifah hallarının yüksəlişi üçün müxtəlif xidməti sui-istifadələrə, qanun pozuntularına yol verirlər. Korporativ cəmiyyətdə isə əməkdaşların əksəriyyəti korporativ seçiminin obyektivliyinə inanaraq vəzifələrində heç bir sui-istifadəyə, korrupsiya elementlərinə imkan açmırlar.

## İSTİFADƏ OLUNMUS ƏDƏBİYYAT


1. Azərbaycan Respublikasının Konstitusiyası, "Qanun" jurnalı, Bakı 1999, sah. 55.
2. Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin əzəldiləşdirilməsinin dövlət programı, "Biznesmenin bülleteni", Nəşriyyat evi, Bakı 1996, sah. 34.
3. Azərbaycan statistik göstəriciləri 2005, "Səda" nəşriyyatı, Bakı 2006.
4. Azərbaycanın statistik göstərişləri 2006., "Səda" nəşriyyatı, Bakı 2007.
5. Abbasov A. - Dövlətin iqtisadiyyatın tənzimlənməsində rolü, "Azərbaycan XXI əsrin astasında" Respublika elmi-praktiki konfransının materialları, Bakı 1997, sah. 38-40.
6. Antiinhişə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu, Bakı 1993, "Biznesmenin bülleteni", sah. 32.
7. Azərbaycan Respublikasında insan inkişaf haqqında hesabat 2000. 5. 13. 2001. "Prinstudiu" Soh 82.
8. Azərbaycan Respublikasında Qanunlar Külliyyatı 11 Qanun, Xüsusi buraxılış, Bakı - 2001, sah 515.
9. Azərbaycan Respublikasının mülki məcəlləsi, Bakı "Minimaks" nəşr 2004.
10. Azərbaycan Respublikasının dövlət əmlakının əzəldiləşdirilməsinin II dövlət programı Bakı "Minimaks" nəşr 2000.
11. Bayramov Ə. İ. İnhisarızm, Bakı Elm - 2002.
12. Əliyev H. Ə. Azərbaycan XXI əsrlərinin minilliyin astasında Azərbaycan Respublikası prezidenti H. Ə. Əliyevin 2001-ci il 4 yanvar 2001.
13. Əliyev A., Şəkəriyev A., Dadaşov İ., Dünya iqtisadiyyatı: müasir dövrün problemləri "İqtisad universiteti" Bakı 2003.
14. Əlirzayev Ə. Q. Azərbaycanda sahibkarlığın inkişafi problemləri və həlli yolları: nəzəriyyə və təcrübə, Bakı - Elm - 2000.
15. Əhmədov M. A. Qloballaşan və milli iqtisadiyyatın formalaması, Bakı - 2003.
16. Ə. Əlirzayev - Respublikanın sosial iqtisadi vəziyyəti və inkişaf yolları, "Azərbaycan XXI əsrin astasında" Respublika elmi praktiki konfransının materialları, Bakı 1997, sah 99-102.
17. Əlirzayev Ə. Q. - Azərbaycanın iqtisadi inkişafının konsepsiyası və programı, Bakı "Odlar yurdu" 1999, sah 104.
18. Feyzullabaylı İ. Ə., Bayramov Ə. - İslam: sosial iqtisadi münasibətlər, "Araz", Bakı 2000, sah 248.
19. Feyzullabaylı İ. Ə. - Biznes: bazar, ticarət, marketing, plan nədir?, Azornası 1995 sah 264.
20. Haqsız rəqəbat haqqında Azərbaycan Respublikası qanunu, Bakı 1995, "Biznesmenin bülleteni" sah 8.
21. İqtisadiyyat qazeti 28. 02. 2003
22. İqtisadi nəzəriyyə - Vəliyev T. S., Babayev Ə. P və Meybullahov M. X., Ümumi elmi redaksiya ilə; "Çəşioğlu", Bakı 1999, sah 684.
23. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanun, Bakı 1995, "Biznesmenin bülleteni" sah. 32.
24. İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu, Bakı 1995, "Biznesmenin bülleteni" sah. 12
25. Xalq qazeti № 37, 16 fevral 2003.
26. Qafarov Ş. S. - İctimai əmək bögüsü və onun mütasir sosial iqtisadi problemləri,

- "Bakı Universiteti", Bakı 1999, sah. 388.
27. Quliyev T. Ə. – İdarəetmənin əsasları., "Maarif", Bakı 1993. sah 333.
28. Quliyev R. Postsozialist iqtisadi transformasiya: Azərbaycandan dəyərləndirmə. Bakı, "Nurlan" 2004.
29. Məliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının qanunu. Bakı 1996, "Biznesmenin bülleteni" sah. 10.
30. Manafov Q. N. Sahibkarlıq: nəzəri və praktiki məsələləri. Zaman, Bakı, 1997. sah. 144.
31. Meybullaev M. X. – Bazar sistemi və iqtisadi artım (dərs vəsaiti). Bakı AzDİU-nin nöşri, 1998. sah. 93.
32. Meybullaev M. X., Şəkərəliyev A. Ş., Nəsrullayev T. A. və İqtisadi təlimlər tarixi. "Nurlan" Nəşr Bakı – 2002.
33. Məmmədov N. Baxçadarov M. İqtisadi təhlükəsizlik AzDİU, Bakı – 2006.
34. Muradov Ş. M. – Bazar iqtisadiyyatına keçid şəraitində maşqulluq və işsizlik problemləri. Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə uyğun qurulması və tənzimlənməsinin sosial-iqtisadi və hüquq problemləri. Bakı "Elm" 1996, sah. 330.
35. Nadirov A. – Azərbaycanın gələcək iqtisadi inkişafında bir baxış, "Azərbaycan XXI əsrin astanásında" Respublikasında elmi praktiki konfransın materialları., Bakı 1998, sah. 79-85.
36. Nadirov A. A. – Azərbaycan Respublikasının bazar iqtisadiyyatına keçidinin və ümumdünya təsərrüfatına təqərisiyanın bəzi aspektləri. Azərbaycan EA xəbərləri. Iqtisadiyyat seriyası № 6, 1998, sah. 3-14.
37. Sahibkarlıq faaliyyəti haqqında Azərbaycan Respublikası qanunu, "Biznesmenin bülleteni", Nüshriyyat evi, Bakı 1996, sah. 20.
38. Səməzdəzə Z. – Azərbaycan iqtisadiyyatı XX əsrin inkişaf mərhələləri, problemləri, XXI əsrin birlinci on illiyində iqtisadi inkişaf konsepsiyası haqqında düşüncələr, "Azərbaycan XXI əsrin astanásında" Respublika elmi praktiki konfransın materialları., Bakı 1998, sah. 71-78.
39. Şahbazov K. A., Məmmədov M. H., Həsənov H. S. – Müasir menecment, (1 və 2 kitab), "AZYİL-nin matbəəsi", Bakı 1995, sah. 130.
40. Şəkərəliyev A. Ş., Vəliyev H. – Sahibkarlıq faaliyyətinin formaları., Bakı 1993, sah. 146.
41. Şahbazov K. A., Məmmədov M. H., Həsənov H. S., Müasir menecment 1-ci kitab, Bakı 1995.
42. Şahbazov K. A., Məmmədov M. H., Həsənov H. S., "Menecment" Bakı 2007.
43. Vəliyev T. S. – İqtisad elminin nəzəri əsərlərinin tarixi təkamülü, "Elm", Bakı 1999. sah 284. .
44. Vəliyev T. İnfrastrukturlar: mahiyyəti, təsnifikasi və əhəmiyyəti "Bakı" Elm – 2000.
45. Aaker D. A. Сtrategicheskoe rynochnoe upravlenie CTP, Pitler 2002.
46. Abbasov A. M., Kuliев T. A. Экономика в условиях неопределенности. Баку. 2002.
47. Abalqin L. – Oжидание перемен и уроки истории. РЭЖ № 7, 2000, стр59-66
48. Абалкин Л. И. выводы Нового века. М. ИЭРАН, 2003.
49. Azov G. L. Konkurençiya: analiz, strategiya i praktika M. 1996 Г. L.
50. Ansoff I. – Сtrategicheskoe upravlenie. Пер. с англ. «Экономика», 1989, стр. 519
51. Ansoff I. – Новая корпоративная стратегия. С. П. «Питер» 1999, стр. 416.
52. Antikrizisnoe upravlenie: ot bankrotsta k finansovomu ozdorovleniu /pod red. G. I. Ivanova M. 1995.
53. Antipin O. Tendensii gumanizatsii ekonomiki pri perehode k postindustrinal'nomu obshchestvu M., 1998.
54. Alekseyev A. K., Aхundov A. Г. Puti perehoda Azerbaydzhanskoy Respubliki k ryночnoy ekonomike. Izvestiya A. N., seriya ekonomika № 1. Bakı, 1996.
55. Aхundov B. D. Sovremenstvovanie strukturny obshchestvennogo proizvodstva. M. Ekonomika, 1997, c 240.
56. Aхundov X. Prodilut li pribavitelle pchichy prava. Zerkalo, №49 15 marta 2003
57. Astakhov B. P. Analiz finansovoy ustoychivosti: formy i procedury, svyazannye s bankrotstvom. M., OSC- 89, 1995.
58. Babashkina A. M. Gosudarstvennye regulirovaniye natsional'noy ekonomiki M. Finansy i statistika, 2005г
59. Бланк И. А. – Управление формированием капитала – К., «Нике-центр», 2000 стр. 512.
60. Blinov A. – Razvitiye predprinimatel'stva. «Ekonomist» № 6, 1993, str. 70-79.
61. Batchikov S. Petrow Yu. Korporativnyi sektor v perehodnoy rynochnoy ekonomike //RЭЖ 1997 № 8.
62. Belorusov A. C. Mezhdunarodnyi menedžment. M. 2000.
63. Berens B, Hawranek P. M. Rukovodstvo po otsenke effektivnosti investitsij. Per s angl. Izd. 2-e pererob i dop. M: Interexport-ИНФРА – M, 1995.
64. Biznes asosiasiyyasi XXI. Programma budushchego. Washington, 1997.
65. Vasiliyev Yu. P. – Upravlenie razvitiem proizvodstva (opyt USA), «Ekonomika», Moscow 1989, str. 239.
66. Varkene Xans-Örgen - Revolyutsiya v predprinimatel'skoy kultury. Perevod s nem. yz. M., MAIK-NAUKA, 1999, str. 280.
67. Webber M. Protostanskaya etika i duh kapitalizma. Izbr. Proizvedeniya. M., Progress 1990, str. 61-272.
68. Vinislav Yu. i dr. – K novomu kachestvu proekтировaniya postsovetskikh THK. RЭЖ № 9, 2000, str. 17-29.
69. Vixanskij O. C., Naumov A. I. – Menedžment., «Firma Garordonika». Moscow 1996, str. 416.
70. Vixanskij O. C. – Strategicheskiy menedžment, Moscow 2002г. .
71. Volkov A. M. – Shvejcia: Sozialno ekonomicheskaya model', Moscow 1991, str. 188.
72. Vorot I. Dabengluo R. Ekonomika firmy (pererod s latckogo) M. : 1994.
73. Gadjiev Sh. G. – Azerbaydzhjan na puti k mirovomu obshchestvu: strategii vneishneekonomicheskogo razvitiya. Kiev, Ekras ob, eva 2000, str. 504.
74. Greznova A. Г. i dr. Ocenka biznesa. M., Novosti 1999, str. 512.
75. Gerasimenko B. – K itogam i perspektivam otechestvennykh reformatcionnykh poiskov., RЭЖ № 11-12, 1997, str. 10-18.
76. Gercikova I. N. – Menedžment., Uchebnik, «Banki i birzhy», Moscow 1994.

- стр. 685.
77. Государственная антитинопольная политика: практический опыт и задачи совершенствование законодательства (рекомендации парламентских слушаний, проведенных комитетом Государственной думы по экономической политике и праву). РЭЖ № 3, 2000, стр. 28-34.
  78. Глазьев С. – Проблемы прогнозирования макроэкономической динамики. РЭЖ № 3, 2000, стр. 76-86.
  79. Гнатко В. С., Пефтиев В. И. Корпоративное управление в изменяющемся мире. Ярослав НВ, 1998.
  80. Глазьев С., Кора-Мурза С., Батчиков С. Белая книга. Экономическое реформы в России. 1991-2001 М. : Алгаритм., 2003.
  81. Горбунов А. Р. Оффшорный бизнес и управление компаниями за рубежом «Инфра» - М. ; 1998.
  82. Глобализация и конкурентоспособность: стратегия успеха. Статья 11 в Соавторстве С. Литовченко, А. Данин. М. 2003.
  83. Докторович А. – Смысл и методика расчета индекса развития человеческого потенциала. РЭЖ № 8, 2001, стр. 89-92.
  84. Долан Э. Дж., Линдсей Д. – Микроэкономическая модель., пер. с англ. с. ПБ. 1992, стр. 469.
  85. Друкер П. Рынок: как выйти в лидеры, практика и причины. М., 1990.
  86. Друкер П. Эффективное управление. М. 2003.
  87. Дементьев В. Е. Львов Д. С. Финансово-промышленные группы в российской экономике. М., 1994.
  88. Джей Ф., Шэннон П., Клиффорд И., Кейту. Руководство по оценке стоимости бизнеса (пер с англ.). М., 2000.
  89. Дементьев В. Финансово-промышленные группы в российской экономике // РЭЖ 1998, № 9-10.
  90. Дементьев В., Авдатьева С. Тенденции эволюции официальных финансово-промышленных групп в 2000-2001 годах // РЭЖ, 2002 № 3.
  91. Дементьев В. Е., Львов Д. С. Финансово-промышленные группы в российской экономике. М., 1994.
  92. Дынкин А. А., Соколов А. А. Интегрированные бизнес-группы-прорыв к модернизации страны. М., 2001.
  93. Жуков С. – Роль государства в соотворении «южнокорейского чуда».
  94. Зомбарт В. Буржуа: этюды по истории духовного развития современного экономического человека. М., 1994, стр. 364.
  95. Забелин П. В. Основы корпоративного управления концерном. М., 1998.
  96. Зименков Р. И. Конкистодоры XX века. М., 1990.
  97. Иноzemцев В. На рубеже эпох. Экономические тенденции и их неэкономические последствия. М., Экономика, 2003.
  98. Иноzemцев В. Структурирование общественного производства в системе постиндустриальных координат. //РЭЖ №11-12, 1997, стр. 59-69.
  99. Игнелев А. К. – О консенсусе в российской экономической и социальной политике. Вопросы экономики №8. Москва, 1999, стр. 49-63
  100. Идрисов А. От разрозненных элементов к полноценной корпорации. <http://www.efin.ru/management/bigbusiness.shtml>.
  101. Ипполитов К. Х. Экономическая безопасность: стратегия возрождения России. М., 1992.
  102. Кэмбелл Р., Макконелл, Стенли Л. Брю. -Экономикс В 21. Пер. с англ. Т1, Т2, Изд. «Азербайджан», Баку 1992, стр. 799
  103. Куликов В. Социальные императивы продолжения экономического реформирования. //РЭЖ, №1, 2000, стр. 3-12.
  104. Кейнс Дж. М. – Общая теория занятости, процента и денег. М., Прогресс, 1988, стр. 494.
  105. Кэссон Г. Как завоевать престиж М., 1998
  106. Колодко Г. – Глобализация и сближение уровней экономического развития. Вопросы экономики №10, 2000, стр. 390.
  107. Кочалина Л. Н. Конкурентоспособный менеджмент. Л. : 2005.
  108. Клейтон Д. Гетвил Б. Как начать новый бизнес в крупной корпорации
  109. Келлер Т. Концепция холдинга: организационные структуры и управление. ОБНИСК, 1996.
  110. Кныш М. И. Конкурентные стратегии. СПб., 2000.
  111. Коуз Р. Институциональная структура производства. М., 1993.
  112. Коупленд Т. Коллер Т., Мурин Дж. Стоимость компаний. М. : ЗАО 1990'
  113. Крум М. Д. Современные формы и механизмы корпоративного управления (методология и практика). М. 2000.
  114. Котлер Ф. – Основы маркетинга. Пер с англ. М., Прогресс 1990, Стр. 736.
  115. Карлоф Б. – Деловая стратегия. М., Экономика, 1991, стр. 239.
  116. Лапуста М. Г. и др. Предпринимательство Инфра-М, Москва 2001 446с.
  117. Лившиц А. – Проблема безработицы. Социалистический труд №11, 1991, стр. -52-60.
  118. Либман Г., Преснякова Л. - Шведская модель социальной политики, Российский экономический журнал №8, 1993, стр. 88-95.
  119. Лященко В. И. Акционерное общество в российской экономике. М., Новый век, 2000.
  120. Ленский Е. В. Корпоративный бизнес. М., 2001.
  121. Ленский Б. В. Транснационализация капитала. Минск, 2001.
  122. Львов Д. С., Гребеников В. Г. Тенденции и проблемы корпоративной формы предприятий в России. М. ЦЭМИ РАН, 2000.
  123. Мескон М. Х., Альберт М., Хедоури Ф. – Основы менеджмента, пер. с англ., «Дело», Москва 1992, стр. 702.
  124. Мерсер Д. – ИБМ: управление в самой преуспевающей корпорации мира. Пер. с англ. М., Прогресс 1991, стр. 456.
  125. Мицберг Г., Альстред Б., Лэмплей Дж. – Школы стратегий. Пер. с англ. С. П. «Питер» 2000, стр. 336.
  126. Мизес Л. Бюрократия. Запланированный ХАОС. Антиkapitalistическая ментальность. М., Дело., 1993, стр. 230.
  127. Маршалл А. – Принципы экономикой науки. Москва, Прогресс 1993, Т. 1 стр. 414, ТП – стр. 309, ТШ- стр. 350.
  128. Мартин Г., Шуман Х. Западная глобализации: атаки на процветание и демократию. М. 2001.
  129. Маслеченков Ю. С., Тюрин Ю. Н. Финансово-промышленные корпорации России. М., 1990.

130. Мельников С. Б. Корпоративизм - российский путь реформ. М., 1996.
131. Мельников С. Б. Формирование корпоративного управления в России. М., 1993.
132. Михайлов А. ФПГ Принципы антимонопольного контроля // РЭЖ, 1998, №11-12.
133. Никелев А. – Слова о выборе экономического курса России. // РЭЖ №5-6, 2000, стр.3-10.
134. Нетупаева Н. А. Роль ТНК в экономике развивающихся стран. М., 1999.
135. Основные тенденции трансформации экономических систем в практики России. Под. ред. М. Н. Осиповой, М., МГУ, 1999, стр. 100.
136. Ойкен В. – Основные принципы экономической политики. Российский экономический журнал № 8, 1993, стр. 101-107, № 9, стр. 87-99.
137. Осипенко О. Формирование институтов корпоративной сферы: российский опыт // РЭЖ 2004, № 3-10.
138. Проблемы усиления роли государства в стабилизации и подъеме экономики. П/р. Архипова А. И. Институт экономики РАН, 2000, стр. 251.
139. Петрунин Ю. Ю., Борисов В. К. – Этика бизнеса. Учебное пособие., М., Дело 2000, стр. 288.
140. Петров Ю. – Реформы кооперативных институтов и создание социального рыночного хозяйства. РЭЖ, 2000, №4, стр. 58-75.
141. Пикрайнен Т., Туринцев Е. – От Макса Вебера к пониманию процессов социальной трансформации в России. Вопросы экономики №7, М., 1998, стр. 65-72.
142. Петухов В. Н. Корпорации в российской промышленности: законодательство и практики (научно-практическое пособие). Городец, 1999.
143. Пономаренко А. А. Система госрегулирования интегрированных корпоративных структур в промышленности России: концептуальные основы формирования. М. 2001 г.
144. Портрет М. Конкуренция (пер. с англ.) М., 2000.
145. Практика глобализации: игры и правила новой эпохи. / Под ред. Деметкина М. Г. М., 2000.
146. Пивоваров С. Э. Мизель А. И. и др. Международный менеджмент. СПБ. : 2000.
147. Пороховский А. – Об актуальности идей и подходов рузвелтовского «нового курса». РЭЖ №9-10, 1998, стр. 19-26.
148. Радаев В. – Социологические подходы к анализу рынка труда: спрос на труд. Российский экономический журнал № 3, 1999, стр. 86-93.
149. Радаев В. В. – Концептуальные основы анализа переходной экономики. Вестник Московского Университета № 1, 1996, стр. 5-21.
150. Рязанов В. – Стратегия после шока. //РЭЖ № 6, 1993, стр. 3-15.
151. Рудых Э., Вилинов И. – Становление отношений социального производства на уровне хозяйственной организации. РЭЖ № 10, 1998, стр. 46-53.
152. Радугин А. А., Радугин Н. А. Введение в менеджмент. Воронеж, 1995.
153. Русинов Ф. М., Попова Е. В. Теория корпоративного управления. М., 1999.
154. Репникова В. М. Развитие корпоративных форм хозяйствования в смешанной экономике России. М., 1998.
155. Социальные реформы в странах с переходной экономикой. ИКЦДИС», Москва 1997, стр. 214.
156. Самедзаде З. А. – Структура и эффективность общественного производства, 1980, стр. 210.
157. Сафаров С. – Экономика Азербайджана в переходном периоде: проблемы и перспективы: Известия АН., Серия экономика. 1996.
158. Смит А. – Исследование о причине богатства народов. Москва, Наука, 1992, стр. 391.
159. Савченко В. Е. – Государственное предпринимательство, в рыночной экономике. М., Экономика 2000, стр. 295.
160. Сильвестров С. – Мировое хозяйство: новые тенденции развития. РЭЖ №8, 2000, стр. 63-76.
161. Сироткин Д. Гусаков В. Узкие против широких. [http://www./publications/marketing\\_section](http://www./publications/marketing_section).
162. Савруков Н. Т., Егоров А. И., Егорова Е. А. Экономическая стратегия фирмы. СПб, 2000
163. Смирнов Э. А. Управленческие решения. М., 2001
164. Смирнов Н. Н. Стратегический менеджмент. СПб, Питер 2002.
165. Спиков В. А. Корпоративная культура. Теория и практика. СПб. Питер, 2001.
166. Старовойтов М. К. Современная российская корпорация. М., 2001.
167. Стиглиц Дж. Неудачи корпоративного управления при переходе к рынку // Экономическая наука Современный россии. 2001, №4.
168. Томсон А. А., Стрекленд А. Дж., Стратегический менеджмент. М. 2003.
169. Торопов В. – Социальное государство: Сущность и генезис Человек и труд/, 1998, № 5, стр. 9-17.
170. Тамбовцев В. Л. – Конкрайтная модель стратегии фирмы. М., ТЕИС 2000, стр. 83.
171. Тренев А. П. – Стратегическое управление. М., ПРИОР 2000, стр. 288.
172. Тамбовцев В. Л. Государство и экономика. М., 1997.
173. Уильямсон Н. Экономические институты капитализма. СПб, 1996.
174. Управление современной компанией. // Под. ред. Мильнера Б. З-М, 2001
175. Уткин А. И. Глобализация: процесс и осмысление. М., Логос, 2004.
176. Управление организацияй, Учебник п/р А. Г. Пронева и др. //изд., ИНФРА, Москва 199, стр. 669.
177. Финансы капитализма. Учебник/ п/р Б. Г. Бондарева, М, 1990
178. Финкельштейн С. Ошибки топ-менеджеров ведущих корпораций: анализ и практические выводы. (пер. с пнгл.) М., 2004.
179. Форд Генри – Моя жизнь, мои достижения. Пер. с. англ. М., Финансы и статистика, 1989, стр. 206.
180. Фамильский И. Экономическая стабилизация: основа, компоненты, противоречия, вызовы для России. РЭЖ № 10, 2000, стр. 45-56.
181. Ходов Л. – Экономические интересы и государственное регулирование экономики: прямая и обратная связь., Российский экономический журнал №1, 1995, стр. 98-103.
182. Хелл Д. Гольдблatt и др. Глобальные трансформации (пер. с англ.)М. 2004
183. Шаститко А. – Теория фирмы: альтернативные подходы. РЭЖ №8, 1995,


- стр. 97-104.
184. Шумпетер И. Теория экономического развития . М. Прогресс-1998.
  185. Шахбазов К. А. Менеджмент. Баку., 2006.
  186. Шохин А. Н. Социальные проблемы перестройки. «Экономика», Москва 1989, стр255.
  187. Щербаков В. И. Новый подход к управлению М, 1990.
  188. Эффективность государственного управления. Пер. с англ. Общ. ред. С. А. Батичкова и С. Ю. Глазьева, «Консалтбанкир» Москва 1998, стр. 848.
  189. Юзбашева Г. З. Реструктуризация промышленности Азербайджана Баку 2003
  190. Эрхард Л. – Благосостояние для всех. М., Начало-пресс 1994, стр. 154.
  191. Экономическая стратегия фирмы. П/р Градова А. П. С. П., «Специальная литература» 1995, стр. 410.
  192. Якутин Ю. В. Интегрированные корпоративные структуры: развитие и эффективность. М., 2005.
  193. E. G. Frankel. Menegement of Technological change – Dordrecht, 1990.
  194. Henri Minsberg, The struktruring of Organizations (Engolword cliffss, N. j. : prentice – Holl, 1979).
  195. Igor Ansof, Edvard Mak Jorel «Inploting strategin management» – 1990.
  196. Piter Rayt, Mark Kral. Strategic management. USA – 1996.
  197. Jon Pirs, Ricard Robinson, «Cases in strategic management». USA – 1991.
  198. Jon Pirs, Ricard Robinson, «Formulation impecmentation and Control of Competitive strategy» USA – 1991.
  199. Bob De Vit, Ron Mekser, «Strategy – prosess, Contect, Context». USA – 1994.
  200. Carlis Hii, Qazes Jons, «Strategic Management Theory». USA - 1995



## I Dövlət Neft Şirkətinin idarəetmə Strukturu


### 1. Rəhbərlik

Əlavə 2.




### 2. Şirkətin aparıcı

#### II Dövlət Neft Şirkətinin tərkibine daxil olan mütləssələr



#### Şəkil 5.2.1. Azərbaycan Dövlət Neft Şirkətinin nümunəvi strukturu



**Şəkil 5.2.2. Elxspediysi və Təhlükəsizlik Nazirliyi Milli Geoloji Kəşfiyyat idarəetmə strukturu**

